

# AZƏRBAYCAN

**3'2019**

1923-cü ildən çıxır

**AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN  
AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI**

**Baş redaktor:** İntiqam QASIMZADƏ

**Baş redaktor müavini:** Südabə AĞABALAYEVA

**Məsul katib:** Vüsal NURU

**REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
05.03.2019  
**Sifariş 788**

**E-mail:**  
intigam.gasimzade@gmail.com

**Telefonlar:**  
Redaksiya –  
498-78-10  
493-28-32  
493-28-34  
Mühasibat –  
493-29-41

Tiraj 600  
**Kağız formatı**  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərti çap vərəqi

**Qiyməti**  
1 manat 50 qəpik  
**Bakı şəhəri,**  
“Azərbaycan”  
nəşriyyatının mətbəəsində  
ofset üsulu ilə çap olunur

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir və qaytarılmır.**

## **BU SAYIMIZDA:**

### **İSMAYIL ŞİXLİ – 100**

İNTİQAM QASIMZADƏ - Dəli Kürün təmkinli, müdrik oğlu .....	3
BARAT VÜSAL - Fərqlilik, yaxud İsmayıllı Şixli dastanı .....	5
FİRÜZ MUSTAFA - Bütövlük .....	11

### **P O E Z I Y A**

YUSİF HƏSƏNBƏY - Siziflərin qiyamı (poema) .....	17
NİZAMİ CƏFƏROV - "Siziflərin qiyamı" poemasına ön söz .....	16
ŞÖVKƏT ZƏRİN HOROVLU - Şeirlər .....	53
KÖNÜL ARİF - Şeirlər .....	92
ELNUR UĞUR - Şeirlər .....	94
RƏFIQƏ ŞƏMS - Şeirlər .....	107
SƏYYARƏ MƏMMƏDLİ - Şeirlər .....	111
SEVİNC MƏMMƏDOVA - Şeirlər .....	127
ZƏRƏNGİZ QAYALI - Şeirlər .....	130

### **NƏ S R**

MƏMMƏD ORUC - Malakan kəndinin payızı (povest).....	26
NARINGÜL - "Öləziyən işiq"; "Böyürtkən mövsümü" (hekayələr) .....	113
ZÖHRƏ FƏRƏCOVA - "Məzara qoyulan nişan üzüy"; "Vəsiyyət" (hekayələr) .....	120

### **X A T İ R Ə L Ə R , D U Y Ğ U L A R**

MƏMMƏD İSMAYIL - Ömrün uşaqlığı Vətəndi bəlkə... .....	57
FİRÜZ MUSTAFA - Oljas Süleymenov, Nodar Şaşiqoğlu və Anatol İmermanis haqqında .....	132

### **İ M A D Ə D D İ N N Ə S İ M İ - 6 5 0**

MÖHSÜN NAĞISOYLU - Azərbaycan klassik poeziyasının və ədəbi dili tarixinin Nəsimi zirvəsi .....	97
---	----

### **Ə D Ə B İ T A L E L Ə R**

GÜNEL NATİQ - Selma Laqerlöf - Nobel almış ilk qadın yazıçı .....	144
---	-----

### **T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q**

VAQİF YUSİFLİ - Şeirimizin dolaylarında .....	149
İRADƏ MUSAYEVA - Y.V.Çəmənzəminlinin romanları və repressiya... .....	162
MƏTİ OSMANOĞLU - Təhkiyə, müəllif və oxucu .....	174

### **Ə D Ə B İ K A L E Y D O S K O P .....**

### **K İ T A B R Ə F İ .....**

# İSMAYIL ŞİXLİ – 100



## Dəli Kürün təmkinli, müdrik oğlu

Adı təkcə oxucuları arasında deyil, bütün xalq içində hörmətlə çəkilən, hər yerdə ehtiramla xatırlanan az-az sənətkarlarımızdan İsmayıllı Şıxlı. Yaşasaydı, bu il mart ayının 22-də, Novruz bayramında 100 yaşı tamam olacaqdı. Amma yaşamadı, 24 il əvvəl 76 yaşında dünyasını dəyişdi, bütün varlığı ilə sevdiyi doğma Vətən torpağına qovuşdu.

24 il az vaxt deyil. Keçən illər ərzində ədəbiyyat tariximizin arxa planına keçən yazıçılar, hətta unudulanlar belə az olmayıb, amma İsmayıllı Şıxlı nəinki unudulmayıb, əksinə, mən deyərdim ki, İsmayıllı Şıxlı yaradıcılığına və bütövlükdə onun şəxsiyyətinə maraq daha da artıb, ədəbiyyatımızdakı yeri daha da möhkəmlənib. Qısası, İsmayıllı Şıxlı zamanın çox sərt və amansız imtahanından bu dəfə də alnıaçıq, üzüağ çıxdı.

Niyə “bu dəfə də”? Çünkü o, həyatı boyu çox imtahanlardan, sınaqlardan keçib. Heç vaxt büdrəməyib. İkinci Dünya müharibəsi dövründə Kerçdə alman faşizminə qarşı döyüslərdə qana boyanmış Qara dəniz sularından da sağ-salamat və qalib çıxbı.

İsmayıllı Şıxlının nə həyat yolu, nə də yaradıcılıq yolu, heç də həmişə hamar və rahat olmayıb; xüsusən yaradıcılıq yolu. 1938-ci ildə tələbə ikən yazdığını “Quşlar” adlı şeirinin “Ədəbiyyat qəzeti”ndə çapına ürəkdolusu sevinə bilməyib. Sonralar o, bu hadisəni xatırlayanda belə yazırırdı: “Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şeirim çıxdı; kədərlənirdim - heyif ki, bir də şeir yazmayacağam”. Bu, özünə inamsızlıq deyildi. Bu, 19 yaşlı gəncin yaradıcılıq imkanlarını düzgün qiymətləndirə bilmək qabiliyyəti və qətiyyəti idi. Təbiətindəki bu iki xüsusiyyət - hər bir vəziyyətdə doğru-düzgün nəticə çıxarmaq - ömrü boyu, son gününə kimi onu tərk etmədi.

Bəli, İsmayıllı Şıxlı şeir yazmağın daşını atdı, amma bədii yaradıcılıqla məşğul olmaq sevdasından dönmədi, daha artıq qətiyyətlə yaziçi olmaq qərarına gəldi. Tənqidçi Məmməd Cəfər Cəfərovun ədəbiyyat dərnəyinə yazıldı. İnstytut qəzetində “Dəli Kür” adlı kiçik bir hekayə də çap etdirdi.

Amma atalar deyir: “Sən saydığını say, gör fələk nə sayır”. Qəfil 41-45 müharibəsi başlayır. Verdiyi dövlət imtahanları da yarımcıq qalır, yaradıcılıq məşqləri də. Uzun, odlu-alovlu, ölümlü-itimli cəbhə yolları başlayır: Şimali Qafqaz – Kerç – Belarusiya – Pribaltika – Şərqi Prussiya – onun döyüşü kimi keçdiyi cəbhə yollarının xəritəsini göz öünüə gətirəndə Qazaxın Şıxlı kəndindən çıxmış bu ariq, çəlimsiz kəndçi balasının, romantik arzularla yaşıyan tələbə oğlanın dözümünə, mərdliyinə, kişilik qüruruna heyvət edirsən. Və bunlar ölümlə əlbəyaxa olmağın hesabına qazanılmış keyfiyyətlərdir.

İsmayıllı Şıxlı şəxsiyyətini formalasdırıran bu cəhətləri xüsusi vurgulamaq cəhdim bir fikri diqqətə çatdırmaq istəyimdən irəli gəlir. Yaşadığı keşməkeşli həyat dolanbaclarında qazandığı bu keyfiyyətlər və əsl-nəcabətdən gələn qan yaddaşı olmasaydı, İsmayıllı Şıxlı nə “Ayrılan yollar”ı, nə “Dəli Kür”ü, nə “Ölən dünyam”ı yaza bilərdi. Bütün bu romanlar, eləcə də onlarla mənalı hekayələr, rəvayətlər və nəhayət, “Cəbhə gündəlikləri” namusla yaşılmış bir yaziçi ömrünün bəhrələridir. İsmayıllı Şıxlı bu gün həyatda olmasa da, bu əsərləri öz müstəqil ömürlərini yaşıyır və onun adını da yaşadırlar.

Mən İsmayıllı Şıxlını uşaqlıq illərindən tanıyırdım; O, atam Böyükəga Qasımszadə və anam Sona xanımla Azərbaycan Dövlət Pedaqoji İnstytutunda bir qrupda təhsil almışdı. Ailəvi dostluğumuz vardi. Sonralar həm də qonşu olduq; o zaman atam artıq dünyasını dəyişmişdi. İsmayıllı Şıxlının bizə münasibəti isə dəyişməmişdi. Ailəmizə qarşı, məncə, daha diqqətcil, daha qayğıkeş olmuşdu. Daha sonra “Azərbaycan” jurnalında bir neçə il birgə çalışdıq: O - baş redaktor, mən - tənqid şöbəsinin müdürü. Cox şey görüb-götürdüm ondan.

Mənə həmişə elə gəlirdi ki, çox yaxşı tanıyıram onu. Həqiqətən, tanıyırdım da... Amma demə, axıra qədər yox; 1987-ci ildə ölkəmizdə Azadlıq hərəkatı başlananda, 68 yaşlı İsmayıllı Şıxlını ön sırada gördüm. Təəccüb etdim.

Siyasətdən həmişə uzaq olan bu insanın ağlı, təmkini və xalq arasındakı nüfuzu müstəqillik uğrunda mübarizəyə çox şey verdi. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə, dəliqanlı cəbhəçilər belə onun (və başqa bir neçə aqsaqqalın) məsləhətinə, xalqa müraciətinə ehtiyac duyurdular. Səhhətində problemləri olmasına baxmayaraq, İsmayıllı Şıxlı bir dəfə də olsun yaxasını kənara çəkmədi. Ona görə ki, o, böyük yaziçı, gözəl pedaqoq olmaqla yanaşı, Vətəninin qeyrətli, namuslu övladı idı.

***İntiqam QASIMZADƏ***

**05.03.2019**



# FƏRQLİLİK, YAXUD İSMAYIL ŞİXLİ DASTANI

Belə deyirlər ki, F.M.Dostoyevskidə onu başqalarından fərqləndirən nəsə varmış.

Xalq yazarı İsmayıllı Şıxlıda da həmin fərqli cəhət(lər) vardı.

Fərqli insandı.

Fərqli müəllim-pedaqoqdu.

Fərqli sənətkardı.

Fərqli ziyanlıydı.

Fərqli şəxsiyyətdi, ictimai-xadimdi. Ona görə də Sənətin fərqli nümunəsini (nümunələrini) yaratdı.

O, bizim üçün "Məni itirməyin!" deyən vicdan kimidir...

\* \* \*

1985-ci ilin ayında Qazaxda növbəti Vaqif poeziya günləriydi. Şairin möhtəşəm heykəli öündə çıxışlar başlanılmışdı. Söz İsmayıllı Şıxlıya veriləndə o, camaatın yiğişdiyi yerə addımladı, bir aqsaqqala yaxınlaşıb onunla görüşdü, elindən tutub mikrofonun yanına gətirdi. Dedi:

-Abdulla Babanlı bizim Qazaxın məşhur müəllimlərindəndir. Mənim də müəllimim olub. Ola bilməz ki, bu poeziya məclisində biz baş tərəfdə duraq, o ayaq tərəfdə dayansın.

Alqış sədaları qopdu. Sanki bütün Qazax ayağa qalxdı. Və o vaxtdan mən də ayaq üstdəyəm. Elə bil oturmaq yadımdan çıxıb. O böyüklik qarşısında kiçilə biləcəyimin qorxusu hələ də canımdadır...

\* \* \*

Hər bir yazarı ən gözəl əsərini, məncə, aqsaqqallıq, ucalıq, böyük Söz öündə ayağa duranda, (dura biləndə!) özü yox, bütün daxili dünyası ilə ayağa qalxanda yazar.

Düşünürəm yəqin Xalq yazarı İsmayıllı Şıxlı da ən gözəl əsərlərini məhz belə bir məqamda yazıb-yaratmışdı. Hərdən qalxıb ona oturmaq üçün hörmətlə yer göstəriləndə, o da qalxıb öz yerini böyük Sözə vermişdi, böyük İnsanlığa vermişdi, böyük Amala, Kamala vermişdi!

\* \* \*

Kür kimi çaylar da böyük Sözdür! Belə çaylara oturub ürəyincə tamaşa edə bilməzsən. İstədiyin zövqü ala bilməzsən. Gərək ona ayaq üstdə tamaşa edəsən. Gərək onun tarixlər boyu ayaq üstdə olduğundan ayaqda qaldığının fərqinə varasan.

Böyük adamlar da oturlar, dincəlirlər.

Amma ruhən həmişə ayaq üstdə olurlar!

\* \* \*

Nəsrəddin Tusi insanları 4 ünsür - su, od, torpaq, hava kimi dörd yerə böldürdü. 1-ci bölümə - suya qələm əhlini aid edirdi (dünyanın davamlılığını təmin etmək anlamında). Yəqin bu üzdəndir ki, İosif Brodski yazmışdı: "Hər şeyin sonadək məhv olmaması faktı mənim nəslimin xidmətidir."

Bu baxımdan su ünsürünə aid olan bir insanın (yazıcıının) "Dəli Kür" romanı yazması təsadüfi deyildi.

Belə insanların öz dünyası olur. Həmin dünya öləndə onlar da ölürlər. Lakin onların öz dünyası ölsə də, özləri ölsə də bəşəriyyətə aid dünyanın ölməzliyini istəyirlər və o ölməzliyi öz ölməz həyatlarıyla, sənətləriyle, şəxsiyyətləriylə zənginləşdirir, əbədiləşdirirlər!

Əslində, İsmayıł Şıxlı yaddaşlarda məhz belə bir ölməzlik işarəsi (ünsürü), su kimi, Dəli Kür kimi qaldı.

\* \* \*

İsmayıł Şıxlını xatırlayanda yadına ədəbiyyatçı olmayan müdrik bir insanın dediyi sözlər düşür: "Ədəbiyyatımızda Qazağın timsalında Səməd Vurğun cəsarəti, Mehdi Hüseyn qətiyyəti, Osman Sarıvelli zərifliyi, İsmayıł Şıxlı ləyaqəti olub."

Dəqiq qənaətdir.

\* \* \*

İsmayıł Şıxlının taleyi bir çox cəhətdən qohumu, "Top Allahı" Əlağa Şıxlinskinin taleyinə oxşayır. Hər ikisi zamanında vəzifəsindən istefa verməyi bacarıb. Hər ikisi ömrünün son illərində ağır xəstə olub, gözünün nurunu itirib.

Hər ikisi ölüm ayağında əsərini diqtə edib, yazardıb: Ə.Şıxlinskinin "Xatırələrim" kitabı filosof Heydər Hüseynovun təpsirişiyə qələmə alınıb. İ.Şıxlının "Ölən dünyam" romanının böyük bir hissəsini həyat yoldaşı Ümidə xanım, o, dedikcə yazıya alıb.

Hər ikisinin ölümü mühəribə dövrünə təsadüf edib. Hər ikisinin ən böyük silahı vicdanı olub.

\* \* \*

Makedoniyalı İsgəndərin düşmənlərinə elə gəlirdi ki, onun bədəni nəsə sehrlili bir işıq saçır.

Bu mənada İsmayıł Şıxlının qələmi də şölə saçırı.

İsgəndər həyatı üçün atası Filippə, ləyaqəti üçün müəllimi Aristotelə borclu olduğunu deyirdi.

Biz də (bizim nəslimiz də) ləyaqətimiz üçün müəllimimiz İsmayıł Şıxlıya borcluyuq.

\* \* \*

İ.Şıxlının təfəkkürü epos təfəkkürüydü. "Dədə Qorqud", "Koroğlu" kimi dastanlarımızdan gələn təfəkkür idi - sazla bağlıydı.

Bu təfəkkürün formalaşmasında onun da yaşadığı ilk mühit - sazlı-sözlü Qazax mühüm rol oynamışdı.

Yazıcı "Aşığın yübileyi" adlı bir hekayəsində uşaq vaxtlarından saza, sözə necə vurğun olduğunu aydın bəlirtilərini verib. O vaxt yaşadığı kənddə (Kosa-



**Soldan: Anar, Bayram Bayramov, İsmayıllı Şıxlı, S. Baruzdin və Elçin**

larda) evlərdə qış gecələrində keçirilən aşiq məclislərinə, sən demə, uşaq-muşağı yaxın qoymurlarmış. O da qabaqcadaq qaćib evdəki yükün (yorğan-döşək yiğilan yerin) dalında gizlənirmiş. Bir dəfə məclis başlanananda, saz dinəndə, necə olursa o, bərk həyəcanlanır, qurcuxur; yük uçur. Və onu görürələr.

Məclisi idarə edən kənd ağısaqqalı soruşur ki, sən burda nəğayırırsan, a bala, kimin uşağışan? Adın nədir?

O qayıdır ki: - Qəhrəman müəllimin oğluyam (yazıcıının atası Lenin ordenli müəllim idi). Adım da İsmayıldır.

Onda dəymirlər xətrinə. Aşığa deyilir ki, di başla dastan məclisinə. Aşiq soruşur:

-Hansı dastanı başlayım?

Ağısaqqal hökmle dillənir: - Bu uşağın adının və saza, sözə olan sevgisinin xətrinə "Şah İsmayıllı dastanı"nı başla.

Və beləcə o dastan gecəsindən (gecələrindən!) sonra xalqımızın yeni bir dastanı da - qəhrəmanları Dəli Kür, Cahandar ağa, Ömər koxa, Hasan ağa, Qəmər at, Alan it və s. olacaq bir ölməz dastanı formalaşmağa başlayacaqdı: "İsmayıllı Şıxlı dastanı".

Və çox-çox sonralar tanınmış şair Müzəffər Şükür Məchul bir şeir də yazacaqdı, fəxrlə, qürurla deyəcəkdi:

**Çətin günlərimdə mən səni anıb,  
Köməyə səslədim duyan insanı.  
Ariflər içində çoxdan yaranıb  
İnsanlıq dastanı - Şıxlı dastanı.**

\* \* \*

Əfsanələşmiş, dastanlaşmış ömür-gün yaşayan, millətini sevən, onun sazını-sözünü, milli dəyərlərini dəyərləndirən həmişə ayaq üstdə olubdu və ayaq üstdə də olmalıdır.

İsmayııl Şıxlının dərs dediyi ali məktəb aiditoriyalarında ayaq üstdə olanlar oturanlardan çox olurdu. Digər fakültələrin tələbələrinin də öz dərslərini qo-yub qaçıb onun mühazirələrinə, söhbətlərinə qulaq asmağa gəldikləri üçün.

\* \* \*

Böyük olmaq isteyən, xalqını böyük görmək isteyən əslində ömründə oturub dincələ bilməz və dincəlməyə (oturmağa) haqqı da yoxdur.

Dəli Kürün dincəldiyini kim görüb?

Yaranandan ayaq üstdədi millətimizdən ötrü!

İsmayııl Şıxlı da beləydi, daima ayaq üstdəydi. Ayaq üstdə olmayıyla yaraşığa mindirirdi öz boy-buxununu! Ayaq üstdə olanda oturub dincini alırdı. Oturanda da ayaq üstdəydi!

Dəli Kürün ekiz qardaşıydı. Ona görə də “Dəli Kür” kimi möhtəşəm bir roman-epopeyanın müəllifi oldu.

Dəli Kür çay olaraq Azərbaycan coğrafiyasına, Qərbdən Şərqə uzana-uzana Azərbaycan torpaqlarına hansı gücű, enerjini verirsə, İ.Şıxlının əsərləri də, xüsusilə, “Dəli Kür” romanı da Azərbaycan ədəbiyyatına və Azərbaycan tarixinə, Azərbaycan milli dəyərlərinə həmin gücű verir...

...İsgəndər belə hesab edirdi ki, hərbi nailiyyətlərə çatmaq üçün “İliada”nı öyrənmək lazımdır və hərbi yürüşlərə gedəndə “İliada”nı özüylə götürürdü.

Güclü insan olmaq üçün (güclü türk olmaq üçün!), güclü kişi olmaq üçün “Dəli Kür”ü oxumaq lazımdır. “Dəli Kür” hər birimizin evində başının altında olmalıdır.

İ.Şıxlıya sual vermişdilər ki, “Qüdrətli insanların yetişməsi üçün nə lazımdır?” Cavab vermişdi: “Cılızlıq cəngavərliyə meydan oxumamalıdır. İnsanı sindiran, insanın mənliyini tapdalayan məhdudiyyətlər olmamalıdır”.

...Şeyx Şamil Peterburqa gətiriləndə saray əhli tamaşasına yiğilibmiş. Fikirləşirler ki, Əlahəzərətin qarşısında əyilməyən bu dağlığını necə əymek olar?

Daxil olduğu qapının yuxarı hissəsini taxtalayırlar ki, bu manədən keçmək üçün məcbur olub əyilsin. Şamil işi başa düşür. Bir zərbəsiylə taxtanı paramparça edir və düz qamətilə salona daxil olur.

İsmayııl Şıxlı da məhz belə kişi idi.

Əyilmədi! Sınmadı!

Köhnə kişilərin yadigarı kimi ayaq üstdə, dim-dik qaldı həmişə!

O, ədəbiyyatımızı və cəmiyyətimizi diziaynalı pəhləvanlardan qoruyurdu (və qoruyur!)

Xalq İ.Şıxlını görməyəndə darıxırdı, karıxırdı, özünü itirirdi, narahat hiss edirdi. Hamı inanırdı ki, ən çətin gündə və anda İ.Şıxlının dediyi söz kömək eleyər ki, hər kəs özünə gəlsin, ayaq üstdə (ayaqda!) qalmağı bacarsın.

Oğlu Elçin Şıxlıdan soruşurlar ki, atan sizə nə vəsiyyət etdi? Deyib: “Kişi olun!” dedi.

Ondan danışanda gərək Kişi sözünü də, İnsan sözünü də, Yaziçi sözünü də, Şəxsiyyət sözünü də böyük hərfle yazasan!

Dəli Kür kiçik çayları başına yiğib böyütmək istədiyi kimi, İsmayııl Şıxlı da dəli fikirləri başına cəmləyib hamını ağılli-kamallı, ən əsası, böyük olmağa çağırırdı.

\* \* \*

Məncə, əsil yaradıcılıq qələm götürüb nəsə yazmaq deyil. Söz qarşısında ayağa qalxmaqdır. Böyük söz qarşısında hamını ayağa qalxmağa hazırlamaqdır.

İsmayıł Şıxlının həyatı da, sənəti də bu missiyanı yerinə yetirirdi.

İ.Şıxlı qələminin qüdrətini düşünəndə hərdən elə sanıram ki, Allahı axtarmağa da ehtiyac yoxdur. Böyük söz hardadırsa, Allah da orda olmalıdır - ordadır! Və orda Allah qalxıb öz yerini Sözə veribdi, məhz həmin böyük Sözə!

Mən inanıram ki, İsmayıł Şıxlının adı gələndə də hər kəs qürur hissi keçirir, ən azından ayağa durmaq istəyir. (Durur da!)

Mən də "Dəli Kür"ün adı çəkiləndə ayağa qalxmaq isteyirəm və qalxıram da!

\* \* \*

Mehdi Hüseyin İsmayıł Şıxlıya və İsa Muğannaya bir tapşırıq veribmiş: "Çalışın ədəbi vicdanlara ləkə düşməsin." Hər ikisi ömür boyu onun bu nəsihətinə əməl etdi, ədəbi vicdanların keşiyində durdu, vicdana və vicdanlara ləkə düşməməsi üçün əllərindən gələni etdi.

...İsa Muğanna 2013-cü ilin payızında Ağstafadakı evində ağır xəstə yatırdı. Həyat yoldaşı Firuzə ana bütün ümidiğini itirmişdi. Sakitcə mənə piçildiyirdi: "Bu dəfə deyəsən qalxmayacaq."

Ustad gözlərini yumsa da yatmayıbmış. Bize doğru boylanıb gülümşədi. Bir az aynı açılsın, fikri dağılsın deyə, keçmişlərdən söhbətləşməyə başladıq. İsmayıł Şıxlıdan da söz düşdü. Bu vaxt dedi:

-Bu saat İsmayıł o qapıdan içəri girsin, sıçrayıb ayağa qalxmasam, mənə nə deyirsiniz, deyin!

Baxın, böyüklük, dostluq, kişilik qarşısında ayağa qalxmağın daha bir nümunəsiydi bu!

\* \* \*

Keçən ilin yanварında Bakıda 7-ci dəfə cərrahiyyə əmaliyyatına girməliydim. Əməliyyatdan əvvəl mənəvi gücümü artırmaq üçün, Allahın lütfünə sığınıb hər şeydən əmin-arxayın olmaq üçün hansısa bir əsəri oxumaq istədim.

"Ölən dünyam"ı tapdım. Təkrar birnəfəsə oxuyub bu əsərdən elə bir enerji aldım ki, əməliyyata sanki ayaq üstdə girdim...ayaq üstdə də çıxdım.

Heç nə olmayıbmış kimi!

Kim bilir, bəlkə o vaxt böyük yazıçıımızın özü də gəlib əməliyyat olunduğum yerdə mənim baş ucumda dayanıbmış?!

\* \* \*

Azərbaycanın mifik təfəkkürlü rəssamı Cavad Mircavadov haqda qəzetlərin birində çox maraqlı bir yazı oxudum. Orada deyilirdi ki, Çingiz Aytmatovun böyük önəm verdiyi rəssamin ümidsiz şəkildə xəstə olduğu vaxtlarmış. Avropadaymış. Vyanada "Beethoven" mehmanxanasında qalırmış. Cox sevdiyi bəstəkarın adını daşıyan mehmanxanada qalmaq ona kömək edirmiş, bir ayrıca güc vermiş, xəstəliyini unutdurmuş.

İsmayıł Şıxlının adı da, sənəti də həmişə şəxsən mənə beləcə kömək edib, güc verib, ümidsiz vaxtimda məndən ötrü ümidičevrilib.

Nə olaydı milletimizin sənin adın gələndə necə sevindiyini, necə dircəldiyini, necə gücləndiyini öz gözünlə görəydi!..

C. Mircavadov haqda olan məqalə belə adlanırdı: "Keçmişdən gələn adam".

İ.Şıxlı haqda düşünəndə də onun da keçmişdən, çox-çox uzaqlardan gələn bir adam olduğu zənnindəyəm.

Dünən yanımızdaydı.

Bu gün də yanımızdadı.

Gələcəkdə durub yolumuzu gözləyir.

\* \* \*

Söz bu gün hələ də öz qüdrətini saxlayırsa, böyük sənətkarlara borcludur.

Çoxlarının üzü onların sözündən qızarmışdı. Amma Sözün üzü onlara görə bircə dəfə də qızarmamışdı. Onlar sözleriyle çox “mənəm-mənəm deyənləri” diz çökməyə məcbur etmişdilər. Amma sözü diz çökməyə qoymamışdılardı! (Elə özlərini də!)

İ.Şıxlı gözünün işığını itirdi ki, Sözün gözü işığını itirməsin. Əlinə çəlik götürdü ki, söz əline çəlik götürməsin!

...Onlar bir Sözü də ayağa düşməyə qoymurdular. Nadanların və cahillərin ucbatından yixılmış sözləri də ayağa qaldırırdılar.

Sözün əbədilik ayaq üstədə olmasını istəyirdilər!

“Hər bir mərhələdə xalqımız mədəni səviyyəsini inkişaf etdirmək üçün, milli ruha daha artıq qovuşmaq üçün, həmişə görkəmli ziyalılarımızın yaradıcılığına, fəaliyyətinə, əsərlərinə möhtac olub, onlardan bəhrələnib və bu ağır yolu müvəffəqiyyətlə keçib.

Bu çətin yolun keçilməsində Azərbaycanın görkəmli ziyalılarının, alımlarının, yazıçılarının, mədəniyyət xadimlərinin, siyasetçilərinin böyük xidmətləri olmuşdur.

Onların içərisində İsmayıllı Şıxlı görkəmli yer tutur.

Onun ömrü, yaradıcılığı, insani keyfiyyətləri hər Azərbaycan vətəndaşı üçün örnek ola bilər.”(Heydər Əliyev)

\* \* \*

Mən onu heç vaxt ölüm yatağında təsəvvürümə gətirə bilməmişəm.

Ölüm gelib, İsmayıllı Şıxlı ayaq üstədə onun üzünə öz qapısını açıb və deyib:

-Xoş gəlmisin!

-Gedəkmi?

-Gedək!

-Kişi kimi deyirsən?

-Kişi kimi!

Və beləcə o ölməz insan, böyük yazıçı heç kimə hara getdiyini demədən onunla çıxıb gedib.

Mən onun gözünü yumub heç vaxt yatdıqına da inamaq istəməmişəm. Durnalar uça-uça yatdıqları kimi!

...Mən adı bir bəndəyəm.

Kiməm ki?!

Istəyəndə otururam, istəyəndə yatıram.

Ancaq nə eybi!

Ürəyim ayaq üstədədi!

İsmayıllı Şıxlı kimi sənətkarın qarşısında!

Amalın, Kamalın, böyük Sözün qarşısında!

**Barat VÜSAL**

**Qazax**



# BÜTÖVLÜK

## *və ya mənim tanıdığım İsmayıł Şıxlı*

Bir müddət əvvəl, lap dəqiq desəm, 13 iyul 2014-cü il tarixdə kinomuzun “Cahandar ağa”sı, xalq artisti Ələddin Abbasov vəfat etdi. Ədəbiyyatımızda Cahandar ağa obrazını yaranan böyük sənətkarın - İsmayıł Şıxlının ölümündənsə artıq illər keçir.

Mən bu tarixi paralelləri nə üçün xatırlamalı və xatırlatmalı oldum?

Məsələ burasındadır ki, bəzən Ələddin bəyi, bəzənsə “Dəli Kür” romanının müəllifi İsmayıł müəllimi öz qəhrəmanı ilə müqayisə edirlər - Cahandar ağa ilə. Doğrudur, İsmayıł Şıxlı cəsur, mərd, məgrur, ədalətli, bütöv bir şəxsiyyət idi, amma qətiyyən “Cahandar ağa” deyildi və bir çoxlarının düşündüyünün əksinə olaraq, o, özü bu obrazı “ideal qəhrəman” hesab etmirdi. Ən azı ona görə ki, “Dəli Kür”ün qəhrəmanı əsasən feodal düşüncəli, patriarxal əxlaqlı bir insan idi.

Və beləliklə, bir neçə il önce, İsmayıł Şıxlının vəfatından az sonra qələmə alдığım, sonrakı dövrdə təkmilləşdiriyim qeydləri oxuculara təqdim edirəm.

Sənətkar və şəxsiyyət problemi tədqiqatçıları zaman-zaman düşün-dürmüştür. Mən bu ziddiyyətli və mürəkkəb problemin ayrı-ayrı nüansları üzərində gəzişmələr aparmadan təkcə bir nəsnəni qeyd etmək istəyirəm: şəxsi yaradıcılığı ilə fərdi xarakteri arasında bərabərlik işarəsi qoyulan sənətkarlar çox azdır - həm də təkcə bizdə yox, bütün dünya ədəbiyyatında. Bu cür yaradıcı şəxsiyyətlərdən biri İsmayıł Şıxlıdır.

Şıxlı şəxsiyyəti özündə bir sıra keyfiyyətləri ehtiva edir: yazıçı, tədqiqatçı-alim, müəllim, ictimai-siyasi xadim, nəhayət, bütöv xarakter. Əlbəttə, bu saydıgımız və saymadığımız digər cəhətlərin hər biri özlüyündə tədqiqat mövzusudur. Lakin indiki halda mənim məqsədim İsmayıł müəllimlə bağlı bəzi təəssüratları oxularla bölüşməkdir.

Mən İsmayıł Şıxlini ilk dəfə 1971-ci ilin sentyabrında görmüşəm. “Görmüşəm” deyəndə ki, mən o zaman indiki Pedaqoji Universitetin birinci kursunda oxuyurdum, xarici ölkələr ədəbiyyatı (antik dövr) ixtisasından mühazirələri bize İsmayıł müəllim deyirdi. Mən həmin vaxtacan yazıcının bir sıra əsərlərini oxumuşdum, onun yaradıcılığına az-çox bələd idim.

O, ilk dəfə özünəməxsus ağır, ləngərli, şax addımlarla auditoriyaya daxil olanda, biz hamımız nizami əsgər alayı kimi ayağa durub müəllimimizi salamladıq. Yəqin ki, yüz nəfərə yaxın tələbəni özündə birləşdirən potokda (birləşmədə) onun əsərlərindən heç olmazsa birini oxumayan adama təsadüf etmək mümkün deyildi. Müəllim qar kimi dümağ dəsmalla gözlüyünün şüşəsini sılıb azacıq gərləşmiş səslə söhbətə başladı; özünütəqdimata ehtiyac yox idi - onsuz da hamımız onu kitablarından yaxşı tanıyırdıq. Qısa təbrik sözündən sonra (axı, tələbə adı qazanmışdıq) biz yeni bir aləmə - Homer, Esxil, Aristotel, Sofokl, Evripid... dünyasına daxil olduq.

...O, olduqca təmkinli adam idi. Amma bəzən ağırlı mövzulara toxunanda emosionallığı üzə çıxır, səsində titrəyiş hiss olunurdu.

Yaradıcılığından sitat gətirməyi o qədər də xoşlamazdı. Yazı-pozuya maraq göstərən tələbələrə qayğı ilə yanaşar, özünü gözə soxmaq istəyən “ictimaiyyətçilərə” bir qədər soyuq münasibet göstərərdi.

...Onu, təhlil etdiyi əsərdəki qəhrəmanların daha çox xarakterləri cəlb edərdi. Yığcam və obrazlı danişığa üstünlük verər, tarixi hadisələri çağdaş zamanın olayları fonunda təhlil edərdi. Söz üzərində yarpaq kimi əsərdi - həm şifahi, həm də yazılı söz üzərində. Xatırımdadır, hətta, bir dəfə dərs zamanı dedi ki, mənə yaziçı dostlardan biri öz tanışının əsərini vermişdi; oxuyub əsəri qaytardım - dili çox bərbad idi; yaziçı dostum dedi ki, dili zəif olsa da əsərin ideyası, mövzusu aktualdır; mən cavab verdim ki, əsərin canı - dildir, sözdür.

...O, Avropa ədəbiyyatının şah əsərlərini təhlil edərkən məşhur obrazların xarakterlərindən bizim günlərə körpü atardı: “Əslində Servantesin Don Kixotu namuslu, vicdanlı adamdır; ətrafsa onu dəli kimi qəbul edir; çünki ətraf nadanlardan ibarətdir”.

...“Yaziçı öz sözünü birbaşa deyə bilməyəndə Ezop dilinə keçir, eyhamlarla danişır”.

...“Hətta, geyimin də insan xarakterinə təsiri var; uzun, tünd rəngli, ciddi geyim adama zabitəli görkəm verir”.

...“Gənc şairimiz Xəlil Rza demişkən, çinar - bizim milli ağacımızdır”.

...“Qələm adımı öz oxucusuna ən yaxşı nümunə olmalıdır”.

...“Yaziçı təkcə yazmalı deyil, həm də çox oxumalıdır, çox mütaliə etməlidir”.


Bunlar müəllimimin yadında qalan ifadələridir (o, arabir haşiyə çıxmağı xoşlardı).

Onun cəmiyyət və insan haqqında orijinal düşüncələri vardı: Bu yer üzündə hər kəs özünü sevir. Bu, təbii haldır. İnsanın özünüsevgisi ilə iş bitmir; hər bir normal adam öz valideynlərini sevir. Sonra insan öz qohum-qardaşı ilə qaynayıb-qarışır, onları sevir. Sonra doğulduğu kəndi, rayonu, şəhəri, mənsub olduğu xalqı, vətəni sevir. Bildiyiniz kimi, dünyada iki sistem mövcuddur: sosializm və kapitalizm. Biz Sovet adamları kapitalizmi sevmirik. Məsələn, Amerika böyük kapitalist dövlətidir. Amma Yer planetindən kənara çıxanda, deyək ki, kosmosda - kimin hansı sistemə mənsub olduğu yaddan çıxır, Sovet və Amerika vətəndaşları öz böyük vətənlərini, yəni Yeri eyni məhəbbətlə sevirlər. Deməli, belə çıxır ki, insanları irq, dil, din, region... ayıra bilməz; insanların çoxunu bir çox hallarda birləşdirən cəhətlər onları ayıran cəhətlərdən çıxdur.

Mənim İsmayııl müəllimlə “dostluğum” imtahanda yarandı. Məsələ belə olmuşdu: bizdən əvvəlki qrupun uşaqları “stajlılardan” ibarət idi. Oğlanlar əsgəri xidmətdən, qızlarsa istehsalatdan gələnlər idi. O vaxtlar staja çox üstünlük verilirdi, elə birinci qrup da məhz həmin “qocalardan” təşkil edilmişdi. İkinci qrupdan etibarən tələbələr qəbul zamanı topladıqları bal sistemi üzrə siyahıya alınmışdilar və o siyahıda birinci mənim adım gəldi... Yəni belə çıxırdı ki, həmin il fakültəmizə qəbul olunan tələbələr arasında ən yüksək bal toplayan mən olmuşam... Bəlkə də universitet həyatında görünməmiş hadisə baş vermişdi. Adətən tələbələrə güzəştli qiymət yazan, heç kəsə “qeyri-kafi” verməyən İsmayııl müəllim birdən-birə bizdən əvvəlki “stajlı” qrupun bütün tələbələrini “kəsmiş”, əsəbiləşib imtahandan yarımcıq çıxmışdı. Onun nüfuzu və mövqeyi ilə qeyd-şərtsiz razılaşmalı olan dekanlıq və rektorluq çıxılmaz vəziyyətə düşmüdü. Artıq, bayaq dediyim kimi, “stajlılardan” sonra yüksək “bal” alanlar gəlirdi ki, orada da tərs kimi mənim adım, artıq dediyim kimi, 1-ci yerdə idi.

Açığı, çəkinirdim imtahana girməyə, ilk bilet çəkməyə çox da cürət etmirdim. Yoldaşlarım mənə ürək-dirək versələr də, hansısa bir bəhanə ilə aradan çıxməq istəyirdim... Amma başqa çıxış yolu yox idi: özümü ələ alıb ürəyim əsə-əsə, hürkə-hürkə imtahan götürülən otağa daxil olaraq sakitcə bilet çəkdir.

Mən indi o biletdeki sualları xatırlamırıam. Təkcə onu xatırlayıram ki, suallara alababat cavab verməyə hazır idim. Yeri gəlmışkən, etiraf edim ki, mən tələbəlik illərində gündəlik keçilən dərslərə, verilən tapşırıqlara o qədər cidd-cəhdə hazırlaşmirdim. Çünkü ali məktəbdə tədris olunan əsərlərin çoxunu mən orta məktəbdə ikən oxumuşdum. Evimizdə atamın, vaxtilə, müharibədən əvvəl pedaqoji texnikumu, sonralarsa rus dili institutunu və BDU-nun filologiya fakültəsini bitirmiş, mənim özümün rus



dili və Azərbaycan dili müəllimim olmuş Qədimalı Mustafayevin, kifayət qədər zəngin kitabxanası vardı. Mən o kitabların çoxunu 7-8-ci siniflərdeykən oxumuşdum. Və indi, yəni o vaxt, antik ədəbiyyatdan imtahan verərkən elə bir çətinliyim olmamalı idi; Əli Sultanının redaktəsi ilə 50-ci illərin sonunda çap olunmuş dərsliyi (müntəxabatı) orta məktəbdə bir neçə dəfə oxumuşdum...

...O, deyəsən, cavabından razı qalmışdı. Biğaltı gülümşəyib əlini şəvə saçlarına çəkdi. Üzündə qəribə bir nur, işıq vardi. Mən ürəklənib dedim ki, əlavə sual da verə bilərsiniz. O, yənə gülümsədi. "Yaxşı, eləsə de görüm, son vaxtlar klassik və müasir Avropa ədəbiyyatından kimləri oxumusan?" Mən Kafkanın "Azərbaycan" jurnalından oxuduğum "Çevrilmə" povedini, yeni tərcümə edilmiş pyesini, Kamyunun hekayələrini, Taqorun romanlarını, təbii ki, o zaman dəbdə olan Drayzer, Cek London, Heminquey, Zegers kimi yazıçıların əsərlərinin adını sadaladım. "İngiliscə bilirsənmi?" Mən dedim ki, yox, biz alman dili keçmişik. O, yənə gülümsədi: "Elə mən də bir azca alman dilini bilirəm... Amma yəqin ki, bizim ümumi bir tələbimizdən xəbərdarsan: Hamletin monoloqunu ingiliscə bilməyənin bir bali endirilir". Mən monoloqu əzbərləməsdim və

onu, əvvəlcə bir kəlməsini belə anlamadığım ingilis dilində, sonra da həvəslənib birnəfəsə Azərbaycan dilində söyləməyə başladım...

Nə isə... “Əla”mı alıb çıxdım. Uşaqlar məni təbrik etdilər. Deyəsən, buz sınmışdı. Qrupun yaridan çoxu “əla” aldı.

Ondan sonra tez-tez dəhlizdə, küçədə rastlaşanda o, ehtiramla görüşüb hal-əhval tuturdu.

Bir dəfə biz 2 və ya 3-cü kursda oxuyanda İsmayıllı müəllim orta məktəbdə təhsil alan oğlunu da özü ilə gətirmişdi auditoriyaya. Dedi ki, İsmi-xan müəllim məşgül olur, ingilis dilinə həvəs göstərir. Arğaz, ucaboy, utancaq oğlan keçib yanımızda əyləşdi; o, atasının mühazirəsində sakitcə əyləşib deyilənlərə diqqətlə qulaq asırdı. O oğlan sonralar, çox-çox illər keçəndən sonra mətbuatda tərcümələri və orijinal yazıları ilə çıxış edən, bu gün imzası ilə tanınan istedadlı publisist, cəsarətli redaktor Elçin Şıxlıdır.

...Ara-sıra mətbuatda çıxan yazılarım onun gözündən yayınımırdı. 1975-ci ildə Şoloxovun 70 illiyi münasibəti ilə “Azərbaycan gəncləri” qəzetində çap olunan məqaləmi tərifləmişdi və onun təklifi ilə o yazı böyük yazıçının, yəni Şoloxovun ünvanına göndərilmişdi. Amma o, mənim bədii yaradıcılıqla məşgül olduğumu bilmirdi...

1979-cu ildə Pedaqoji Universitetin böyük zalında onun 60 illik yubileyi təntənə ilə qeyd oludu və mən mərasimdən sonra müəllimimi təbrik etdim.

...1982 və ya 83-cü ildə “Leçkomissiyada” müalicə olunurdu. Jurnalist dostum Şəmistan Nəzirli ilə vədələşib ona baş çəkməyə getdik. “Nə işlə məşğulsan?” - deyə, üzünü mənə sarı tutub soruşdu. Aspiranturada oxuduğumu dedim. Biləndə ki, ədəbiyyata aid yox, fəlsəfəyə dair mövzu üzərində işləyirəm, gülümsəyib zarafatla dedi: eybi yoxdur, elə filosofiya da filologiyanın qardaşıdır.

Həmin gün xəstəxananın geniş, səliqəli həyatində bir xeyli söhbət etdik. İsmayıllı müəllim Hüseyn Arifdən və Qabildən xeyli məzəli əhvalatlar danişib özü də güldü, bizi də güldürdü.

...1985-ci ildə “Gənclik” nəşriyyatında “Göyəm kolları” adlı ilk hekayələr kitabım çap olunmuşdu. Təsadüfən rastlaşdıq. Gülümsər çohrəsində işıqlar oynasıdı: “Arabir səni televiziyyada veriliş aparan görürəm, yoxsa oraya işə keçmişən?” Dədim ki, yox, orada sadəcə, verilişlər aparıram, hazırda Elmlər Akademiyasında - Fəlsəfə institutundayam, artıq müdafiə etmişəm. Və onu da əlavə etdim ki, yeni kitabım çapdan çıxbı. Çantamdan çıxartdığım kitabın üstüne 1-2 cümləlik ürək sözü yazıb İsmayıllı müəllimə uzatdım. O, bir az təəccübə: “Düzü, sənin yazılılığından xəbərim yox idi. Bəs niyə Yazıçılar İttifaqında görünmürsən? Niyə bizim təşkilata üzv olmursan?” Mən ciyimi çəkdim. İsmayıllı müəllim “Azərbaycan” jurnalına və Yazıçılar Birliyinə rəhbərlik etdiyi müddət ərzində mən nədənsə heç vaxt onu narahat etmək istəmirdim və elə bu səbəbdən də uzun müddət o tərəflərə yolum düşmədi. Əslində, mənim həmin təşkilata getməyimə “mane olan” səbəb nəhəng “yazıçı” sözünün əzəməti idi.

...Ən çox dəniz sahilində rast gələrdi. Adətən gəzintiyə deputat həmkarı Tofiq Bağırovla çıxar, asta, ləngərli addımlarla yeriyər, yanından gəlib-keçən tanıslara gülümsəyərək salam verərdi.

Rastlaşanda işıqlı bir təbəssümlə əl verər, mehriban səslə: “Nə var - nə yox?” - deyə soruştardı...

Əlbəttə, mən mövqe və yaşla bağlı olaraq İsmayıllı Şıxlının yaxın əhatəsində olan adamlardan deyildim. Lakin aramızda xoş bir tələbə-müəllim ünsiyyəti vardı.

*...Mən onu - şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan (hətta, adekvat şəkildə üst-üstə duşən) müəllimimi bir sıra çətin situasiyalarda, xalqın taleyüklü məsələlərinin həlli anlarında müşahidə edib riqqətə gəlmışəm; yəqin ki, onu taniyanların əksəriyyəti etiraf edər ki, 20 yanvar hadisələrinə görə Qorbaçovu ittihad edən, ordu generalı Yazovun bu qırğını törətdiyinə görə tezliklə "marşal" rütbəsinə yüksələcəyini söyləyən, indi məsələ çevrilən bir ifadə ilə "sapı özümüzdən olan baltaları" hiddətlə damğalayan, xalqa dönük çıxan milli satqınları ifşa edən İsmayıł Şıxlı bir epoxadır.*

O, şöhrətpərestlikdən və populyarlıq arzusundan uzaq olan bir adam idi. Öz sözünün, öz fikrinin ağası idi. Ona görə də, Şıxlı sözü həmişə öz sanbalı, öz çekisi, öz siqləti ilə seçiliirdi.

*...Ölüm xəbərini eşidib Şəhriyar adına mədəniyyət sarayına üz tuturam. İyulun bürkülü havasında nəfəs təngiyir. Amma böyük yazıçı ilə vidalaşmağa gələnlərin - insan axınının ardı-arası kəsilmir.*

Zal dolu idi.

Dəfnə gələnlərin hamısının gözləri yaşarmışdı. Yox, bu elə-belə, el hüzürü, "dekorativ kədərlə" simalar deyildi. Xalq öz əziz oğlunu, böyük sənətkarını son mənzilə yola salmağa gəlmışdı. Mən çox sarsılmışdım. Yox, təkcə bu böyük itkiyə, müəllimimin ölümünə görə deyildi bu kədər. Biz xalqımızın nadir kişilərindən, nəhəng simalarından birini itirmişdik. Bunlar öz yerində. Ən böyük faciə həm də bunda idi ki, onun öz canından çox sevdiyi Azərbaycan məmləkəti və xalqı özünün faciələrlə, qırğınlara dolu ömrünü yaşamaqda idi. Yəqin ki, o, son dəqiqələrində belə təkcə öz doğma övladlarının yox, bütün xalqın, milletin gələcəyi ilə bağlı saysız-hesabsız sualların məngənəsində çırpına-sırپına qalmışdı: Bizi nə gözləyir? Dərin uçurumların üstündən ötüb keçə biləcəyikmi?

Azərbaycan ədəbiyyatı özünün əvəzsiz bir nəhəngini itirmişdi. Azərbaycan xalqı öz ürək sözünü bütün rəsmi tribuna və məclislərdən birbaşa, çəkinmədən, qorxmadan dəyən məqrur, namuslu, təkrarsız bir övladını itirmişdi.

"Kerç sularında", "Ayrılan yollar", "Dəli Kür", "Cəbhə yolları", "Ölən dünyam", "Odlu çarparalar" kimi ölməz əsərlərin müəllifi öz gözlərini əbədi olaraq yummuşdu.

Bütün xalq matəm içində idi.

Vaxtilə keçmiş SSRİ məkanında da onun əsərləri geniş yayılmış, rezonans doğurmuşdu. "Dəli Kür" romanı rus şairi (və yazılışı) Vladimir Solouxinin tərcüməsində Moskvada dəfələrlə çap edilmişdi. Mən "Literaturnaya qazeta"nın daimi oxucusu kimi həmin qəzeti İ.Şıxlının ölümündən az sonra bir daha diqqətlə izlədim. O qəzetdə nə nekroloq verildi, nə bir kəlmə başsağlığı, nə də vida sözü... Başqa məmləkətlərdən olan minlərlə oxucu öz sənətkarının ölümündən xəbər tuta bilmədi...

Azərbaycan xalqı yas içində idi. Müəllim, sənətkar, vətəndaş İsmayıł Şıxlı öz haqq dünyasına - ədəbiyyətə qovuşurdu.



Firuz MUSTAFA



## ◆ Poezia

# SİZİFLƏRİN QİYAMI... VƏ QƏLƏBƏSİ

*Yusif Həsənbəyin «Siziflərin qiyamı» poeması həmin mövzuya həsr olunmuş çoxsaylı əsərlərdən, ilk növbədə, ona görə fərqlənir ki, şair-mütəfəkkir, erməni faşizminin törətdiyi faciələrə ümumən insanlığın taleyi kontekstində baxmağın ideya-estetik təcrübəsini verməklə bu faciələrin sıravi qurbanlarının heç bir «diplomatik» rəngə-çalara boyanmamış hiss-həyəcanlarını qələmə alır... Erməni təcavüzkarı bəşəriyyətin on min illər bundan əvvəl unutmağa başladığı bir vərdişlə qonşusunun çəpərinə əvvəl daş atır, sonra ən müasir silahlarla onun kəndlərini, şəhərlərini xarabazara çevirir. Və ən müasir silahlarla «daş dövrü» vərdişlərinin bu qeyri-adi «harmoniya»sının təcavüzünə məruz qalan qonşu Ali kişi əvvəl-əvvəl nə baş verdiyini anlaya bilmir. Elə ki kürəyinə qaynar samovar bağlanır, onun hissələri coşur, daxilindəki ən qədim qatlardan kükrəyen «Sizif qiyamı» bütün varlığına hakim kəsilir.*

Poema müəllifi namərd təcavüzünə məruz qalmış Ali kişini nə ətalətdə, nə dünya işlərindən baş çıxarmamaqda qınayır; çünkü onun qəhrəmanı bəşəriyyətin normal təkamül tarixinin məhsuludur... Şair qınaq obyekti insan qanına susamış təcavüzkar, onun zaman-zaman dəyişməmiş xisləti, konkret olaraq «erməni xəstəliyinin» simasında bir daha təcəssüm eləmiş vəhşilikdir. O vəhşilik ki, dünyanın gözləri qarşısında Xocalı faciəsini törətməkdən çəkinmədi, utanmadı...

*Yusif Həsənbəy nə qədər gerçək hadisələrdən bəhs etsə də, onun təhkiyəsinin poetik məntiqi, mahiyyətcə, mifolojidir. Daha doğrusu, erməni vəhşiliyinin «fəlsəfə»sini real (normal) düşüncə ilə dərk etmək mümkün olmadığına görə o da məcburdur ki, hadisələri mifoloji təfəkkür kontekstində nəzərdən keçirsin... Bu elə bir kontekstdir ki, miflə «mif»i qarşılaşdırır. Və «Siziflərin qiyamı»nı törədən mifin məntiqi səviyyəsində erməni qəddarlığını körükleyən «mif», əlbəttə, çox eybəcər, anti-insani, anti-əxlaqi görünür.*

Təhkiyə boyu əsərə elə bir bədbin ruh hakimdir ki, hətta poema nikbin sonluqla bitsə də, ümumi təəssüratın ağırlığını heç də tamamilə aradan qaldırmır. Fikrimizcə, bunu qüsür yox, əksinə, bədii məziyyət saymaq lazımdır. Yalnız ona görə yox ki, poemanın ideya-estetik məzmun-mündərəcəsi (və şairin merami) məhz bu manera ilə daha qabarlıq nəzərə çatdırılır, həm də (və daha çox!) ona görə ki, ətrafımızda cərəyan edən hadisələr, nəinki erməni təcavüzünün, eləcə də bu tipli çoxsaylı vəhşiliklərin ya birbaşa, ya da dolayısı ilə dəstəklənməsi sözün əsil mənasında nikbin olmağa, demək olar ki, əsas vermir.

Müəllif tez-tez Tanrıya müraciət edib haqq-ədalətin bərpasını dileyir... Əlbəttə, burada hansıa mistikaya qapılmaqdan, yaxud nə qədər ağır, dözülməz olsa da, reallığın gözüne dik baxmaqdan çəkinib fövqəladə qüvvələrə ümid bəsləməkdən söhbət gedə bilməz. Bu, hər şeydən əvvəl, qiyam etmiş Sizif ruhunun nidası, üsyana, haqq-ədalətin bərpasına çağırışın ilahi miqyasıdır.

**Nizami CƏFƏROV**

***Yusif HƏSƏNBƏY*****SİZİFLƏRİN QİYAMI*****Poema***

Qarabağın Xan kəndində  
"Daşnak"ın bir daşçısı  
Alının çəpərinə bir daş atdı!  
Çiyninə səpələnmiş saçları  
Xarlanmış kümüş,  
Üz-gözü armud qaxı kimi bürüşmüs  
Ali kişi dinmədi, -  
Cin atına minmədi!  
Düşündü, -  
Yəqin bir dələyə,  
Ya bir dovşana atıblar daşı!  
Axı, mən bir zina,-  
Bir fəna iş tutmamışam  
Qonşuma qarşılı  
Bir gün də  
Kəndi gülleyə basdı bir neçə avtomatlı!  
Ali kişi əllərini yanlara ata-ata,  
Qan tərə bata-bata  
Bağırdı:-  
Yox! Biz qan-qada istəmirik!  
Qonşuluqda kimsə kiməsə  
Bir gülə ata,  
Yol vermərik!  
Axı, bizlər Lenin təriyəsi görmüş humanistlərik!  
Ev-ev gəzib, quş tüsənglərini,  
Uşaqların əyləncəsi "Benqal" şimşəklərini,  
"Novruz" gecələrini nurlandıran bayram fişənglərini,  
Uzaqdan tapançaya oxşadılan paslı çıraqları,  
Mıxçalardan asılan dəryazları,

Oraqları da yiğib, Sovetliyin həyətində  
 Bir tonqal çatdilar.  
 Amma daş atanlar bu dəfə,  
 Lülələrin, güllələrin ucunda  
 Daş atmadilar, yox!  
 Kopa-kopa, bomba-bomba  
 Atəş atıb, Şuşanın divarlarını partladıb,  
 Anamızı ağlatdilar!  
 Nə zamandı Qarabağın Qıratları çidarlı,  
 "Cıdır düzü" cıdırsızdı.  
 Buludlarını gülələrin atəsi yandırıb,-  
 Yağışları kükürdlü, bağçaları barsızdı.  
 "Qırxbulağ"ın hər gözü bir krater,-  
 Kükrəyən suları - lavadı!  
 O bulağın böyründəki Kərəmi yaylağı  
 Ceyranı-cüyüri qovuran tavadı!  
 Qartalqonmaz qayalara bayraq idi,  
 İndi isə dustaqdı o "Qırqxız" dağım!  
 Bayraqsızam!  
 Bəlkə bu gün,  
 Bəlkə sabah torpağında şəhid olsam,  
 Nəşimə məzar olacaq -  
 Torpaqsızam!  
 Xəncəli gümüş naxışlı,  
 Ağ çuxalı, patrondaşlı,  
 Sür papaqlı,  
 Yaraşıqlı bir kişiym,-  
 Ancaq başı papaqsızam!  
 Azğın, quzğun vazgenlərin topları  
 Xocalının yeddi haça dağını,  
 Dağım-dağım elədi!  
 "Şixlar" körpüsünün tağlarını toz,  
 Aeroportun betonlarını qum elədi.  
 Bir raket açıldı üfüqdə,  
 Laxlandı,  
 Çalxandı şəfəq dirəklərə dayaqlanan  
 Hamar-hamar yağlanan  
 Günəşin tacı!  
 Şəlpə-şəlpə tökülən alovları uddu,  
 Qurutdu çayları,  
 Əritdi, suya döndərdi dağı-daşı.  
 Başını tutub ora-bura qaçan insanları  
 Ot kimi biçdi  
 Pulemyot atəşləri.  
 Şəhidlərin qanıyla  
 Çiçək açdı güldənların daşları!  
 Zağ-zağ əmdi köklü binalar.  
 Divarlarda saat kəfkiri kimi yırgalandı  
 Beton kösövlər.  
 Bomba çalalarında boğuldu

Qıy-qışqırıqlı uşaq baxçaları,  
Atılmış qocaların sığındığı qərib evlər.  
Partlayan hər qumbara,  
Bir dərya oyuq!  
Hər oyuq cəsədlərlə dolu  
Bir daş məzar, - bir daş - qayıq!  
Güllələrin sırası qırmızı helogen çubuqlarıydı sanki,  
Ayaqlarını yerdən üzdü əcəldən qaçanların,  
Kalaşnikovun təzə icadı,  
Bu "hava tankı!"  
O allahsız dığaların topu da  
Bəlkə atom nüvəli topdu?!  
Bircə mərmisiylə  
Raykomun binası kökündən qopdu.  
Şaqqaşla çaxnaşan buludların arasından  
Bir qırıcı,  
Şığıyıcı  
Parıltısı zəqqətun kimi acı.  
Təyyarə çıxdı,  
Pilot baxmadı aşağıda çığırışanlar  
Böyükdü, yoxsa uşaqdı.  
Bir bomba viyıldadı,  
Məktəb səmasında şimşəklər çaxdı.  
Az sonra çərçivələri yanmış pəncərələr  
Gözlərinə qara eynəklər taxdı.  
Neçə-neçə "Fuqas" düşdü,-  
Dalğası dağidıcı rəqqas düşdü,-  
Məscidə, - Allah evinə!  
Sonra da yarınəfəs, yarısəs insanları,  
Yaridiri, yarıölü müqəddəs insanları,-  
Xərəklərlə daşıyb təpdilər bir çökəyə,  
Benzinini bol-bol çiləyib,  
Yandırıldılar hələ də can verən məzarı.  
Tüstüləri təzəcə sönmüşdü,  
Nağıllara dönmüştü,  
Amma alovlanıb bayraqlandı Xocalıda,  
"Daşnakçı" faşizmin  
Yeni, daha müdhiş  
Bir "Babiy yarı!"  
Bununla da soyumadı yağı, diğa!  
Raketlər şəhərin baş meydanında  
Dərinləşdirdi yarganı.  
Yaralı insanlar sürüsdülər oyuqlara,  
Yarganüstü torpaqlar  
Oldu onların cəhənnəm yorğanı!  
Sanmayın ki, mən də o gördüyüünüz  
Sözü şirin, səsi şirin,  
Nəgməkar şair Yusifəm!  
Əsla! Xeyr! Və lakin,-  
Allahımın

Pənahımın üzünə ağ olmadan,-  
 Qaynar qəzəblərin içində,-  
 Ayaqlarım qandalda, əllərim zəncirdə,  
 Bu dağdan - o dağa,  
 Bu dərədən - o təpəyə,  
 O düzdən - bu səhraya,  
 Bu səhradan - o dəryaya  
 Özü də mənasız,  
 Boş-boşuna  
 Nəhəng daşlar daşıyan,  
 O daşların altında da  
 Daş ömrü yaşayan,  
 Əsatirlər cəfakesi Sizifəm!  
 Heç bir günahım yoxdur  
 Bəndələr qarşısında,  
 Allah yanında.  
 Ancaq cəza çəkir, üyündülürəm,  
 Daşnakların  
 Fitnə-fəsad dəyirmanında.  
 Daşlar əllərimi kəsir, sümüklərimi doğrayır,  
 Ağrı tükümü sancır,  
 Ürəyimi dağlayır,  
 Üzülürəm, - Ancaq qırılmıram.  
 Səbirli ümidim var  
 Daşlardan qırıla biləcəyimə!  
 Ürəyimdə qol-budaq atır,-  
 Minbir qıça, minbir haça  
 Qoca palid döyümlü bir inam!  
 Yar ol mənə, ey Yaradan!  
 Axı, sənsən küləyə qanad,  
 Qupquru toxuma həyat verən,  
 Heç kəsin görmədiyini görən Allah!  
 Səma viranələrində də  
 Ulduzlardan kəşanələr quran Allah!  
 Dünyamızda qan-qan deyən başlar var!  
 O başlarda qana susayan atəşlər var!  
 Demirəm o başları əz, toz elə, qum elə!  
 Yox! Yox! Ancaq sən  
 O quzğun vazgenlərə,  
 Ağlısız yazıqlara da yar ol!  
 Onları İsgəndər, Çingiz xan  
 Nəfslərindən məhrum elə!  
 Xirosima, Naqasaki faciəsini  
 Yaşamasın bir də Yer kürəsi.  
 Hippokratın dərmanlarıyla məhv olmur.  
 "Ağ qan" mərəzinin  
 Nüvələnmiş, civələnmiş mayası, kürüsü!  
 Var ol, mənə, ey Yaradan!  
 Demirəm yar ol, var-dövlət,  
 Şan-şöhrət sarıdan.

Demirəm pay ver mənə də  
Bəzi nazirlərin  
Haram qazanclarından.  
Demirəm Antalyada bir villam,  
Londonda gəlir gətirən bir bankım olsun!  
Demirəm ağ mərmər hovuzlu,  
İçi yaşılbaşlı, tovuzlu bir bağım olsun!  
Deyirəm, doğma torpaqlarına qayıtsın qaçqınlarımız!  
Başımıza papaq qoyaq, qılıncınsın qınlarımız!  
Yar ol mənə, ey Yaradan!  
Nə olsun ki, gücdən, qüdrətdən kəsifəm!  
Arxasız, köməksiz Sizifəm!  
Nə olsun ki, qulam,  
Qalam!  
Batmış diləm, lalam!  
Öləm!  
Boynubükük vergüləm!  
Ancaq dolan bulud boşalacaq -  
O buludun çarpazları, çisəkləri,  
Qamçı, sancı küləkləri,  
Qayçı şimşəkləri,  
O başsız "Daşnakçı"ların  
Başında qılınc olacaq!  
Məni əzən o daşları əlimin içinde əzib-əzib  
Döndərəcəm bir çımdık toza!  
Verəcəyəm vazgenlərin cavabını.  
Götürüləcək üstümdən  
Məni Sizifə döndərən cəza!  
Ancaq mən  
Haqqı, tələbi eşitməyən qulaqlarda  
Vulkandan qopan nida olacam!  
Düzü görməyən gözlərin içinde,  
Mizraq - cida olacam!  
Siziflərin qələbə xəbərini dünyaya yayan  
Gur səs, səda olacam!  
Yar ol mənə, ey Yaradan!  
Marsın, Yupiterin cazibəsindən  
Daha güclüdür ətalətin, itaətin  
Ayaqdan çəkən cazibəsi.  
Yar ol mənə!  
Çıxım o cazibələrdən,-  
Doğulsun dünyamızın səkkizinci möcüzəsi!  
Zevsin dərgahından od oğurlayan  
Prometey şücaəti ver mənə!  
Qardaşlarımıdı,  
Sirdaşlarımıdı,  
Ölülərim,  
Qullarım,  
Lallarım,  
Vergüllərim!

Sən onları ətalətin cəhəngindən qoparmağa  
 Spartak cəsarəti ver mənə!  
 Qıratın yüyəninə,  
 Babəkin qılıncına çatsın əlim!  
 Azğın vazgenləri,  
 Quzğun vazgenləri  
 Məhv etsəm, səhv edərəm!  
 Bəlkə o azğınların  
 Quzğun qanadlarından  
 Bir-iki lələk yolum!  
 Dərc edim mağarasına  
 O daş dövrünün daşnaklarını.  
 Qovuşsun doğma torpaqlarına  
 Qaçqın yurdum, köçkün elim!  
 Yar ol mənə, ey Yaradan! Yar ol!  
 Siziflərin əllərində yaraq yoxdu,-  
 Amma silaha da, yarağa da "yox"deyən Sən varsan!  
 İndi də  
 Xilaskar ol!  
 Çiynimdə yüküm, -  
 Pamir, Tyanşan dağlarından ağır!  
 Elə ağır ki,  
 Üstümdən basıldıqca,  
 Torpağa qazıldıqca mən, -  
 Ayaqlarım Yer şarının  
 O biri üzündən çıxır.  
 Apardı çaylar məni,  
 Həftələr, aylar məni.  
 Yüküm qurğuşun yükü olsa nə vardı-  
 O yük'lər ürəyimin atəsi, oduyla  
 Yanıb-yanıb kül olardı!  
 Yüküm, - şax, şümal qamətimi  
 İkiqat eləyən,  
 Şair qələmimi, - Kalaşnikov avtomat,  
 İncə, kövrək könlümü, daş ürəkli soldat.  
 Oynaq, şüx nəğmələrimi  
 Hüzünlü muğamat eləyən,  
 Xan qızı Natəvanın  
 Düşmən tapdağına çevrilmiş mülküdü.  
 Dəliqanlı,  
 Xuliqanlı  
 "Sputnik"lərin dəcəlliyi üzündən,  
 Ulduzları qarışan kəhkəşanın,  
 Qaçqın-köçkün dolu gəmiləri  
 Diblərinə çökən ümmanın,  
 Korrupsiya burulğanında  
 Ölkləri baş-başa gələn  
 Cahanın yükü,-  
 Yükümün yanında bir Qu tüketdi!  
 Yük ağrı verir, bağırıram.

Fəryadım göylərin ən dərin qatlarına,-  
Amerika Birləşmiş Ştatlarına,  
Öz həddində,  
Sərhədində dinməz-ağız oturan  
Qoca şirin, -  
Ulu Çinin -  
Siyasi bürosuna,  
Cəmi Avropa Şurasına,  
İngilislərin Lordlar palatasına da  
Dünya xaçpərəstlərinin  
Vatikandakı papasına da çatır.  
Amma xeyri nədi?  
Snayperlər daha dəqiq vurur.  
Bombalar düşən yerdə "Vezuvilər" kükrəyir,  
Güllər altında Pompeylər batır.  
Amma nə yaxşıdı ki,  
Bu da insanlığın bir naxşıdı ki,  
Bir toxum, bir zərrə  
Məhv olmur bilmərrə!  
Dünya - boşaldıqca dolan dünyadı,-  
Ancaq bu dolmaq da  
Özbaşına olmur,-  
Düşərli bir naxışla olmur.  
Əllərini yanlara ata-ata,  
Qan tərə bata-bata  
O quzğun vazgenləri,  
Qandan-qadadan qaçırmıq istəyən,  
Cəhənnəmə vasil,  
Qatıl daşnakların üzünə  
Cənnətin qapılarını açmaq istəyən,  
O, alicənab alıların  
Dirçəliş, intibah!  
İnqilab alıların hünəriylə  
Daim baqi olan dünyadı.  
Bir körpənin dəfn olunduğu anda  
Tirtrəyir torpaq,  
Daşların arasından  
Sıçrayır bir zanbaq.  
Ah! Nə əcəb, nə gözəldi, İlahi!  
Dəfn olunan o körpə indən belə  
Zanbaq ömrü yaşayacaq!  
Kəpənəklər yuyunacaq şəhlərində  
Arılar ləçəklərindən  
Bal şəhdi daşıyacaq!  
Yumurta üstə oturan göyərçini  
Vurdu əcəlin qəfil şimşəyi!  
O andaca bir yarpağın altında  
Peyda oldu qara xallı tanrı böcəyi!  
Dünya sabahdı!  
Dünya Allahdı!

Dünyasını dəyişənlər  
 Yenidən qayıdır həyata.  
 Biri bir şəfəq kimi əridir zülmətləri,  
 Biri bir damcı su artırır buluda.  
 Ancaq necə cücərsin alov daşlar arasında,  
 Necə boy atsın zanbaq?  
 Bir-birinə calanan gülələrin qırmızı şışları,  
 Havadakı quşlara,  
 Yerdəki cürcətilərə, daşlara da çəkir dağ!  
 Yarpaq altda bir böcək peyda olan kimi  
 Külə döndərir bombaların alov nəsimi.  
 Beləcə o daşnakların mənfur nəfəsiylə  
 Quruyur həyat ağacı!  
 Bu gülə rüzgarının qarşısı alınmasa,  
 Bu başsız şimşəklərin qolları qırılmasa,  
 Əzazil, qatil daşnaklar  
 Artımdan, inkişafdan  
 Məhrum edəcəklər külli-bəşəri!  
 Canlı bir cəhənnəmdi Oktembryandakı  
 Asım! Kəsim! Ölüm! Zülüm düşərgəsi.  
 Baraklarda koramallar mələmir,  
 Gürzələr quyruq üstə gəzir!  
 Əsirlərin ciyindəki nəzarətçi şallağı,  
 Sulu oddu, qan dondurən atəşdi!  
 Oktembryanı asmaqda, kəsməkdə  
 Daxaydan, Buhervalddan min dəfə başdı!  
 Düşərgə bombalarla qazılmış qəbir - quyudur.  
 İçinin çalxalanan, laxtalanan qanları  
 Ürək yanğısıyla ölümünü gözləyənlərin suyudur.  
 Düşərgənin hasarı, -  
 Səmasına diklənən top lülələri,-  
 Kalaşnikovun uc-ucə calanan qırmızı gülələridir.  
 Bu quyuda ora-bura çırpınan dalğalar, sellər deyil, -  
 Əsirlərin bədənidən ayrılan ayaqları, qolları, əlləridir.  
 Yanmış bədənlərin üstünü tutan ölü kül yox,  
 Hələ canlı, qan tozudu!  
 Dar ağacları altında cəsədləri dağdan canavarlar deyil,  
 Azğın, Vazgen xislətli,-  
 Quzğunların ordusudu!  
 Çəpərinə daş atılonda dinməyən,  
 Cin atına minməyən,  
 Ali kişinin kürəyinə  
 Paqqapaqla qaynayan samovar bağladılar.  
 Kürəyindən yançağına.  
 Qurşağına su odu axdı.  
 Alının gözündən od qopdu.  
 Başından tüstü çıxdı.  
 Baldırlarını daladı  
 Qaynar, gicitkan dişli su.  
 Gözlərini, dodaqlarını yaladı buخار, -  
 Qaynar suyun tozu!

İçinin alovları gücləndikcə,  
Samovar daha şiddetlə qaynadı.  
Ali kişi qollarıyla dizlərini qucaqlayıb,  
Ağlaya-ağlaya oynadı.  
Əllərini bir-birinə çırpıb  
Şaqqanaq çəkdi erməni zabiti:  
-Ha, ha. Ha, ha!  
"Smotrite, en türk hinc lyah xaqara, Qaytağa"  
Göydə uçan bir qaranquş daş kimi düşdü yerə,  
Quşun nəfəsini kəsmişdi  
Qocanın nəşindən qalxan  
Qaynar qanlı buxar!  
Dolan bulud boşalacaq,-  
O buludun hər cisəyi odlu qurğuşun olacaq!  
Hər qurğuşunun siqləti bir neçə min ton olacaq!  
Ey yağılar!  
Ey dığalar!  
Ətəyinizdən tökün o mərmi daşları.  
Neronlar, Sezarlar bata bilməyib Sizif nullara.  
Öllərə, vergüllərə!  
Sizifləri bir az da dirçəldər  
Güllə yağışları.  
Düşmənlərinin köksünə çökər,  
Ancaq basılmaz, ölməz  
Daş yurdunun vətəndaşları.  
Cansız, sümük biləkli,  
Əyri, donqar kürəkli,  
Əsəbləri diş-diş mişar Siziflər.  
Tikanlı məftillərə sarıldilar.  
Çəkdilər!  
Qopardılar beton dirəkləri özülündən.  
Sizif Spartaklar,  
Uçuldu hasar!  
Cumdular gözətçi postlarına  
Sinələri süngülərə taxıldı.  
Bir bomba partladı ayaqları altında.  
Dağ bədənlər  
Baş bir yana, leş bir yana dağıldı.  
Lakin sıxlışdılar get-gedə, -  
İntiqam odu azalmadı bir tikə də.  
Ürək-ürəyə,  
Kürək-kürəyə söykənib  
Dağ oldular.  
Ali kişini gülüncə qoyan  
O qansız zabitin  
Ayaqlarından yanlara çəkib,  
Böldülər ikiyə!  
Düşərgə bürcündə titrəyən bayraqı da  
Döndərdilər ayaqaltı silgiyə!




# ◆ N e s r

Məmməd ORUC

## MALAKAN KƏNDİNİN PAYIZI

*Abbasəli müəllimi həsr olunur*

◆ Povest



...Hələ yeddi yaşım tamam olmamış, mənim hansı dildə oxuyacağım barədə ailəmizdə çözələnən söz-söhbətə, oturduğu yerdəcə yuxulayan, uzun qara qəlyanını bir an da olsun sönməyə qoymayan babam bir kəlmə ilə son qoydu:

-Əgər əsrin əvvəllərində bizim rusca, ingiliscə, fransızca oxuyanlarımız olmasaydı, indi biz erməninin əlinə baxırdıq.

Babam Müsavat hökumətinin ordusunda bir il onbaşı olmuşdu və səksən illik ömrünün yalnız o bir ili ilə öyünür, qürrələnirdi... Və harada olur-olsun, o bir ilin xatirələrini danışırırdı.

Atam tarix müəllimi idi və deyəsən, ona elə gəlirdi ki, universitetin tarix fakültəsini rusca bitirsəydi, indi bizim bu "qluxoy" kənddə sıravi müəllim yox, Mərkəzi Komitədə şöbə müdürü idi.

Atamın bu sayaq qənaətini mən son günlər onun öz dilindən eşitmışdım və hiss eləmişdim ki, atamın bu və buna bənzər mülahizələrlə əsas niyyəti, mənim evdən aralı düşməyimlə əsla barışmaq istəməyən anamı yumşaltmaq üçündü.

Mənim harada, hansı məktəbdə oxuyacağımla bağlı söhbət elə birinci gün anamı hövsələdən çıxartmışdı:

- Mən gözümün ağı-qarası bir balamı gözümdden aralı qoya bilmərəm.

Qonşularımızdakı ər-arvadlarla müqayisədə, atam anama qarşı qəddar deyildi. Hetta hərdən ona xoş sözlər də deyirdi və təbii ki, bu məni sevindirirdi. Amma son günlər onların ünsiyyəti anamın ağlaması ilə sonuclarındı və mən hiss eləyirdim ki, anamın göz yaşlarından başqa heç nəyə gücü çatmır.

Anamı anlamaq çətin deyildi; bilirdim ki, rus məktəbində oxumağım üçün gərək atam məni aparıb qonşu Slavyanka kəndində bir malakan ailəsinə verə və mən məktəb yaşınan o ailənin himayəsində qalıb rusca öyrənəm, o kənddə rus məktəbinə gedəm və o məktəbi bitirənəcən malakan ailəsində yaşayam.

Anam biləndə ki, mənim o malakan ailəsində yaşamağım üçün atam ayda nə qədər pul verəcək, yenə hövsələdən çıxdı:

-Əppək tapmırıq yeməyə, turp axtarırıq geyirməyə.

Atam isə yumruğunu zərbələ masaya çırpanдан sonra səsini də qaldırdı:

-Qudurma ha!

Anama yazığım gəlirdi, çünki o bizim elata başqa bir eldən gəldiyinə görə kənddə özünü kimsəsiz, qərib sayırdı; hətta ona atamlı bağlı xoş xəber vərəndə belə, doluxsunurdu, eyhamla “olsun, bala, olsun” deyirdi, “anan qəribdi...”

Mənə qalsa, atamın niyyəti ürəyimdəndi; bilirdim ki, ən azı, quzu otarmaqdan, meşədən çır-çırkı toplayıb daşimaqdan canım qurtaracaq. Haçansa bizim kənddə də iki rus ailəsi məskunlaşmışdı və mən görürdüm ki, o ailələrdəki yaşıdlarımı quzu güdməyə, meşədən çır-çırkı toplamağa yollamırlar. Onlar ya top-top oynayırlar, ya da balalayka çalırlar.

...Ağacların budaqlarında sarı yarpaqların çoxalmağa başladığı günlərin birində atam məni atın tərkində, qarşı dağı aşandan sonra malakan kəndinə gətirəndə və hələ kəndə girməmiş, xeyli aralıda evləri göbələk boyda görünən kəndi nişan verib, ora bizim kəndimizdi, söyləyəndə, sanki bilirmiş ki, mən haçansa bu at yolu ilə kəndimizə qayıtməq niyyətinə düşəcəm və mənə yolu tanıdırmış...

Bizim evimizlə müqayisədə xeyli balaca, amma son dərəcə səliqə-sahmanlı, həyat-bacası güllü-çiçəkli evin sahibəsinin çilli sıfətinə qonan işiqdan bildim ki, bizi gözləyirmiş və gəlişimizdən məmnundu.

Atam bu orta yaşılı, yaşıl donlu qadını, o, əlini ehmalca başıma çekəndən sonra tanıdı:

-Bu gündən sənin anan da, atan da, müəllimin də İrina Vasilievnadı. Sən onu həmişə belə çağırmalısan: “İrina Vasilievna!”

Atamlı ev sahibəsi, əsasən, Azərbaycan, hərdən də rus dilində danışırdılar və mənə elə gəlirdi ki, buna səbəb mənim bəzi şeyləri anlamamamağım üçündür.

Bu ailədə İrina Vasilievnadan başqa, təxminən, mənim yaşıdım olan bir qız uşağı da vardı və o da arabir təbəssümü ilə sanki anladırdı ki, mənim bu ailəyə gelişimdən məmnundu. Ola bilsin ki, bu evdə tək idi, darıxırdı, ona görə...

Atam gedəndən sonra İrina Vasilievna məni çımdirmək üçün evin alt qatındaki hamama salanda və mən alt tumanımı soyunmaqdan boyun qaçırandan bircə kəlmə anladığım dildə söz dedi:

-Mən həm də sənin ananam. Axi, deyəsən bunu sənə atan da anlatdı...

Hamamdan çıxandan sonra onun mənə sarı uzatdığı qətifə ilə qurulanıb, maykamı geyinmək istəyəndə, əlimdən alıb hamama tulladı və mənə təzə olmasa da, ütülü bir mayka verdi və:

-Al bunu geyin, - dedi, - səninkini uyarıq.

Bir qədər sonra mən öz maykamı eynək taxmış ev sahibəsinin əlində görəndə, maykanın qat kəsən yerlərində nə axtardığını bildim və onu da bildim ki, heç nə tapmayacaq. Çünki anam bizim evdə bitin kökünü çoxdan kəsmişdi. Axi, o, təmizkar olmaqla yanaşı, həm də tibb işçisi idi. Bir gözünü məndən çəkməyən qızın əynimdeki maykaya baxıb gülümseməsindən, təxmini də olsa, kəsdirdim ki, mayka onundur və elə bu arada da ev sahibəsi qızı nişan verib anladığım dildə bir daha bir kəlmə işlətdi:

-Bu da sənin bacındı bu gündən, adı Svetlanadı, sən Sveta da çağırı bilərsən.

Svetlana ilə tez dostlaşdıq, amma İrina Vasilievna birdən-birə ona nə deyib nə anlatdısa, qız bütün sorğularına rusca cavab verməyə başladı, hətta mənim heç nə anlamadığımı hiss eləyəndə də...

Amma, bir isti payız gündündə qarşı dağın yamaclarında ciyələk tapmaq ümidiş evdən xeyli aralananda və bir sildirimdə ilk ciyələkləri tapanda, o,

məni anladığım dildə dindirməyə başladı və etiraf elədi ki, nənəsindən qorxmasa, mənimlə həmişə Azərbaycan dilində danışar...

\* \* \*

...Sabiq səfir qırıq yaşından sonra bir sıra məşhur yazıçıların, siyasətçilərin gündəliklərini oxuyub özü də gündəlik yazmağa həvəslənəndə, uşaqlığının tarixçəsini zamanında yazıya almamasına təəssüfləndi; amma bununla belə qət elədi ki, yenə də gec deyil, yaddaşında qalan məqamları varaqlara köçürsün.

\* \* \*

...Svetlana İrina Vasilyevnanın qız nəvəsi - qızının qızı idi. Əlbəttə, bu mənə sonralar bəlli oldu və hətta onu da bildim ki, Svetanın anası Qərbi Ukraynanın hansı şəhərində yaşayır və bu evə ayda bir dəfə gələn məktublar, məktublardan çıxan şəkillər kimdəndi.

Mən tamam geyinəndən sonra İrina Vasilyevna dırnaqlarımı da tutdu və nə fikirləşdişə, elə həmin qayçıyla da arabir gözümün üstünə düşən tellərimi qayçılamağa başladı və elə qayçılıdı ki, son zamanlar cibimdə gəzdirdiyim daraq parçasını elə oradaca tulladım və hiss elədim ki, bu, ev sahibəsinin xoşuna gəlmədi.

İrina Vasilyevnanın saçımı qayçılaması və sonra da yenidən yüngülce yuması nə qədər çəkdi, deyə bilmərəm, amma bu müddətdə Sveta bir an da olsun gözlərini bizdən ayırmadı. Sanki bizə yox, güzgüyə baxırdı və mənə yox, güzgüyə düşən şəklində baxıb gülümsəyirdi.

Bu malakan ailəsindəki ilk günün daha bir mənzərəsi yaddaşından silinməyib. İrina Vasilyevna əlimə qələm verdi, qarşımı kağız qoydu və əvvəl rusca, sonra da azərbaycanca anlatdı ki, nə istəyirəm yazım, nə istəyirəm çəkim...

Mən yazmaq bilmirdim, "o" hərfindən başqa əlifbanın heç bir işarəsini tanımirdim. Ona görə də qarşımızdan çəkilməyən Svetlananın şəklini çəkdim. Əlbəttə, buna şəkil demək olmazdı, amma İrina Vasilyevna bir qədər sonra gəlib mənim cizmaqarama nəzər yetirəndə gülümsədi və mənə elə gəldi ki, o, mənim nə çəkmək istədiyimi bilib...

Nə bilim, deyəsən, Sveta da cizmaqaranı ona oxşatlığım üçün xəfifcə qızardı və gülümsədi...

Həyatımda birinci dəfə idi ki, öz evimizdə yox, başqa bir yerdə gecələyirdim. Yuxum gəlmirdi və elə bilirdim ki, yuxumu qaçıran heyrətli səsi gah yaxınlaşan, gah da uzaqlaşan anadıl quşudu. Daha doğrusu, bu quşun qeyri-adi, heyrət dolu zil səsidi...

Bu səsin sehrinə mən çoxdan düşmüştüm. Hətta anam söyləyirdi ki, hələ bələkdə ikən hər gecə bu səsi izləyirmişəm və bu səs uzaqlarda başladığı kimi, uzaqlarda da bitəndən sonra yuxuya gedirmişəm...

Anadılın səsini bir daha yaxından eşidəndə, nədənsə, mənə elə gəldi ki, bu elə həmin quşdu. Gecələr kəndimizdə səsini gözlədiyim, izlədiyim quş, buralara da mənə görə uçub gəlib və səs hardasa uzaqlarda qeyb olandan sonra məni yuxu aparacaq...

Hələ hava işıqlanmamış İrina Vasilyevna yüngül bir temasla məni yuxudan oyadanda, yorğanı başıma çəkib üzümü yana çevirdim və harda olduğumu da elə o anda kəsdirib yataqdan dikəldim.

"İrina Vasilyevna sənə nə desə, əlini qoy sağ gözünün üstünüə."

Bu, atamın mənə son tapşırığı idi...

Bu kənddəki malakan ailələrinin bəzi qayda-qanunları ilə məni bibim oğlu Bilal məlumatlandırmışdı. Ona görə də İrina Vasilyevna nə etməli olduğumu əvvəl sözlə, sonra da əl-qol hərəkətləri ilə anladanda təəccübəlmədim. Yataqdan qalxıb onun arxasında bayır çıxdım və ilk səhər idmanını açıq havada başladığ. Bu arada yuxudan oyanmış Svetlana da mənim böyrümde durmuşdu və nənəsinin əl, qol, ayaq hərəkətlərini o da eynilə mənim kimi təkrarlayırdı.

Yeri gəlmışkən, bir-iki kəlmə də bibim oğlu Bilal haqqında: onu da üç il qabaq bu kənddə bir malakan ailəsinə vermişdilər ki, rus məktəbinə gedib, gələcəkdə böyük adam olsun. Amma o, bu kənddəki rus məktəbinə üç il gedib-gəlsə də, rusca azdan-çoxdan öyrənsə də, atam demişkən, atasının etimadını doğrultmamışdı.

Düzü, bu barədə məlumatlı olmağım ürəyimə nigarançılıq toxumu da səpmişdi: "Bəs, görəsən, mən necə, etimadı doğrulda biləcəyəmmi?"

Bibim oğlunun yalnız öz ailələrində yox, cəmi kənddə necə gözdən düşdüyüünü hiss etməmək mümkün deyildi. Məni ən çox ürəkləndirən isə atamın bir kəlmə sözü idi: "Abbas zehinni baladı. Beyni də suçkən kimidi, nə söyləsən, hopdurur canına".

Hətta yüngülce tərləməyimlə nəticələnən səhər idmanından sonra krantdan şarhaşar gələn sopsoyuq su ilə yuyunmağımı da İrina Vasilyevna axıracan izlədi və rus dilində nə isə söylədi. Mən o sözün mənasını başa düşməsəm də, təxminən anladım ki, necə yuyunmağımdan razıdır.

Rusca öyrənməklə bağlı nahara qədər çəkən məşğələdən sonra hiss elədim ki, müəllimim məndən narazı qalmayıb. Çünkü onun dilindən çıxan dörd misralıq şeiri, mənasını anlamamasam da, təxminən eyni ahənglə təkrarlayanda iki dəfə sağ əlini başıma çekdi və bu zaman Svetanın altdan-altdan qımışdığını gördüm...

Amma bu minvalla başlanan yeni həyatım məni tez usandırdı: burnuma anamın qoxusu gəlirdi və Slavyankada heç bir ağac, heç bir gül-çiçək o qoxunun yerini vermedi.

Bir dəfə, belə nisgilli anların birində evdən aralanıb iki həftə qabaq atamın məni getirdiyi at yoluna doğru üz tutsam da, bir də gördüm ki, Svetlana arxamda dayanıb. Elə bil İrina Vasilyevna mənə nəzarət etməyi ona tapşırılmışdı. Hər halda, onu arxamda görəndə məyus olmadım, əksinə, sevindim. Çünkü bura evdən xeyli aralı yerdə və deməli, biz burda mənim anladığım lisanda danışacaqdıq... Əlbəttə, qızın tərsliyi tutmasa... Çünkü hərdən yalvarıb-yaxarsam da, o, mənə rus dilində dediyi sözün mənasını anlatmırırdı.

İrina Vasilyevna Slavyankadakı azərbaycanlı uşaqlarla oynaması mənə qadağan etmişdi ki, mən yalnız rus dilində danışım və dərs ili başlanana qədər rusca anlayışım olsun.

Avgustun 25-də artıq qayda-qanunlarına alışdığını malakan ailəsində şənlik oldu: Svetlananın ad günü idi. Mən hiss elədim ki, bu şənlikdə Svetanı sevindirən anasından gələn məktubdu. Qızçıqaz məktubu mənə oxuyandan sonra bəzi cümlələrin mənasını, xəlvətcə, hər şeyi başa düşdüğüm dildə anlatdı. Və mənə məlum oldu ki, qızın atası anası ilə barışib və onlar bir aydır ki, bir yerdədirler və Draqobiç deyilən qəsəbədə ev tikmək istəyirlər...

O ad gündündə mənə əyan oldu ki, oxumağı da, hüsnxətlə yazmayı da bacaran Svetlana məndən bir qarış hündür olsa da, iki yaşı balacdı...

O şənliyə, təxminən İrina Vasilyevnanın yaşıdı olan malakan qadınları gəlmişdilər və bu təntənənin sonunda onların səs-səsə verib oxuduğu mahnilər qədər o akşam heç nədən təsirlənməmişdim. Əlbəttə, o mahnilarda nə barədə səhbət getdiyini, nədən danışıldığını qətiyyən anlamırdım, amma

nədənsə mənə elə gəlirdi ki, bir-birinə bənzəyən bu mahniların hamısı ayrılıq haqqındadır...

Slavyanka kənd orta məktəbinde dərslərin başlanmasına iki gün qalmış anamla bağlı nisgilimə atam gözlənilmədən son qoydu. O, mənə baş çəkməyə tək gəlməmişdi, anamı da atının tərkine almışdı. Mən ürəyimdən keçən sözlərin heç birini anama deyə bilmədim: anama söyləyə bilmədim ki, burdakı heç bir gül, heç bir çiçək onun kimi ətirli deyil. Anamın da sanki nitqi qurumuşdu. Mənə söyləmək istədiklərini göz yaşlarıyla anladırdı. Amma ayrılanıda:

-Ümidvaram ki, başımızı ucaldacaqsan, - dedi, - inanıram ki, ümidi lərimizi göyərdəcəksən!...

...O gün məni heyrətə gətirən şeylərdən biri də anamın İrina Vasilievna ilə rus dilində mükaliməsi oldu. Ağlıma da gəlməzdə ki, ucqar bir dağ kəndində yeddinci sinfi, sonra da Gəncədə tibb texnikumunu bitirən anam rusca danışa bilər.

Anam məni dönə-dönə öpüb duz kimi yalayandan sonra ayağını üzengiyə basıb atın tərkine qalxdı və o arada harasa getmiş Svetlana da gəlib çıxdı və anam ona biganə qalmadı.

-Bu qız kimdi?

Mən dərhal cavab verdim:

-İrina Vasilievnanın nəvəsidir. - Və heç bilmirəm, necə oldusa Svetanın haqqında xoş sözler də söylədim, - hələ beş yaşına təzə keşib, amma oxuya da bilir, yaza da..

Anam yaş dolu gözlərində ani parıltı gördüm və o:

-Olsun, bala, olsun, - dedi, - anan qəribdi...

Bu, anamın tez-tez işlətdiyi kəlamdı, amma indi nə üçün dilinə gətirməsi müəmmalı qaldı.

Anam Svetanı nişan verib bir də dilləndi:

-Mehriban olun... - Və yenə də müəmmalı bir kəlam işlətdi, - bu dünyanın işini bilmək olmaz...

Bizim mehribanlığımız isə elə həmin günün axşamı, mən deyərdim ki, gözə gəldi...

Svetanın gözlənilmədən həkişka daşını başına çırpması, alnından şorhaşor qan axması bir anda oldu.

Başımın qanı üz-gözümə yayılısa da, hətta köynəyimi, finkamı islahatdan çıxartsa da, qan axan yer ağrımırdı və mən qızın üzünə gülümsəyirdim ki, rəngi üstünə gəlsin. Hiss eləyirdim ki, başımdan şoralanan qan onu qorxudub. Amma istəyirdim ki, qız toxtasın və həmişə olduğu kimi gülümsəsin...

Hadisədən hali olan İrina Vasilievna başımı krantın altında soyuq su ilə yuyandan sonra yara yerini yodladı və ən axırdı da günahkarı cəzalandırdı. Bu evdə biz uşaqlara qarşı cəza üsulu sadə idi: ən azı yarım saat üzü divara dayanmalı olurdun. Hələ ki, mən yalnız bir dəfə cəzalandırılmışdım. İcazəsiz həyətdən çıxb azərbaycanlı uşaqlarla çiling-agac oynadığımı görə...

Nəhayət ki, həsrətlə, həyəcanla gözlədiyim gün - sentyabrın biri gəlib çatdı. İlk dərs günüm hər şeydən əvvəl Svetanın göz yaşlarına görə yadımdan çıxmır yəqin ki... Svetanın göz yaşları o günün mənzərəsini heç vaxt dəyişməyə qoymaz. Məktəbə çatana qədər o da əli çantalı, mənimlə yanaşı, dabənbəsdi yerisə də, onu sinfə buraxmadılar. Qiraətinə, əzbərdən söylədiyi mənzum parçalara maraqla qulaq assalar da, sinfin qapısı ağızında dayanmış ariq, incə sinif müəllimimiz Frida Fetkulovna son anda onun qarşısından çəkiləndi. Və o, sinfə, sinifdəki uşaqlara baxa-baxa, əvvəl xisinxisin, sonra da hönkürtü ilə ağlamağa başladı. İrina Vasilievna sinif

müəlliminin qulağına nə dedi, nə piçildadısa, heç nə soruşmadan məni içeri buraxdılar və birinci partada oturtdular. Bir qədər sonra Svetanın kiridiyini də hiss elədim və məktəbdən qayıdanda gördüm ki, həkişka oynayır, amma məni gözü alan kimi həkişka meydançasından aralandı.

Onun sualları mənim ilk dərsimlə bağlı idi və mən o sorğulara rus dilində cavab verməli idim, çünki hiss eləyirdim ki, İrina Vasilyevnanın əlləri alma dərsə də, qulağı bizzədir.

Şam yeməyindən sonra İrina Vasilyevna məktəbdə yazdığını yazırlara, çəkdiyim şəkillərə baxdı və əvvəl rusca, sonra da azərbaycanca soruşdu: "Bu gün nə öyrənmisən?" Mən nə üçünsə, bir qədər fikirləşəndən sonra cavab verdim:

-Heç nə...

-Niyə?

-Mən heç nə başa düşmürdüm.

...Amma, mən bu minvalla, heç nə başa düşməyə-düşməyə dərsə başlasam da, dərs ilinin son günlərində - Slavyanka kəndi qızılıgülə, qızılıgül ətriñə bürünəndə - məlum oldu ki, sinfin iki əlaçısından biri mənəm.

...Daha yerimiz xəlvət olanda da, Sveta ilə Azərbaycan dilində danışmağa cəhd etmirdim. Çünki nəyi isə anlatmaq üçün bir az fikirləşməli olsam da, rusca söz tapırdım. Bu məni yalnız evdə yox, məktəbdə də ürəkləndirirdi.

Dərs ili sona çatanacan bir neçə bayram yola salmışdım: Yeni il, 23 Fevral, 8 Mart, 1 May və bir də Pasxa. Ən çox xoşuma gələn Pasxa bayramı olmuşdu. Amma günlərlə süfrəmizdən tükənməyən nemətlərə görə yox, malakan qadınlarının səs-səsə verib oxuduğu nəğmələrə görə; Svetlana o mahnilardan birini zülməmə eləyəndə sözləri də başa düşmüştüm və anlamışdım ki, bu sözləri anlamayanda da yanılmamışam. Bu mahni, həqiqətən də ayrılıq haqqında imiş...

O pasxa şənliklərinin bir gündündə, təzəcə yarpaqlamış palid, ağcaqayın ağacları və alçaq sinə daşları ilə yadimdə qalan qəbiristanlıqına getdik. Biz də bir neçə qəbrin daşında şam yandırdıq. Svetlana da eynilə nənəsi kimi dua eləyəndən sonra bir neçə şam yandırdı və arada mənə elə gəldi ki, o şamları qəfil başlayan yaz küləyi yox, aram-aram qəbiristanlıq yaxınlaşan mahnilar söndürdü...

...Dərs ilinin bitməsinə ən çox ona görə sevinirdim ki, anamla bağlı nisgilim bitəcəkdi və mən üç ay yayı onun qoxusunu, ətrini alacaqdım. Amma atla məni aparmağa gələn atama İrina Vasilyevna nə dedi, nə anlatdısa, atam tək qayıdası oldu və mənim yalnız əla qiymətlər bəzəyən illik qiymət cədvəlimi də özüyle götürdü ki, öz sözü, anama göstərib onu sevindirsən..

Mən atama, İrina Vasilyevnaya və sonra da Svetaya baxıb birdən-birə do-luxsunanda isə üz çevirib atının belinə qalxdı və hələ də qulağımda cingildə-yən bir kəlmə işlətdi:

-Kişi olan kəs ağlamaz!

SÖZÜN BU YERİNDƏ SABIQ SƏFİR QƏLƏMİ YERƏ QOYDU;  
BİRDƏN-BİRƏ ONA ELƏ GƏLDİ Kİ, BU MİNVALLA DAVAM ETSƏ, BU  
YAZINI TAMAMLAMAQ ÜÇÜN ONA HƏFTƏLƏR, AYLAR YOX, İLLƏR  
LAZIMDI. AMMA ÖMRÜN SƏKKİZİNCİ ONİLLİYİNDƏ İLLƏRƏ BEL  
BAĞLAMAĞA DƏYƏRMİ?

NƏ İSƏ... ELƏMƏDİ TƏNBƏLLİK, YAZDIQLARINI BAŞDAN-AYAĞA  
OXUDU VƏ YAZDIQLARI YAŞANTILARI İLƏ MÜQAYİSƏDƏ ONA  
SOYUQ GÖRÜNDÜ; DEMƏK, ÖZÜNÜ İFADƏ EDƏ BİLMƏYİB, HƏTTƏ  
BƏZİ ÜMUMİLƏŞDİRƏMƏYƏ GÖRƏ ONU TƏR BASDI, UTANDI... AMMA

SONDA BU QƏNAƏTƏ GÖLDİ Kİ, BU ƏLYAZMASINI YARIMÇIQ SAXLAYA BİLMƏZ, YA CIRIB TULLAMALIDI, YA DA TAMAM-LAMALIDI...

...Üçüncü sinifə bağlı xatiratlarım haqqında həm də ona görə bəhs etməliyəm ki, artıq Svetlana da məktəb yaşına çatmışdı və biz dərsə qoşa gedib, qoşa da qayıdirdiq. Çox da uzun olmayan yol boyu nələr danışdığımız, əlbəttə, yadımda deyil, amma Svetlana, ümumiyyətlə, çox danışırı və onun dil böğzə qoymadan danışdıqlarından hələ də yadımdan çıxmayan bir kəlam da var. Təəssüflə dilinə gətirdiyi bir kəlam: "Bütün yollar bitir, bu yol da bitəcək..."

O anlarda, hətta mənə elə gəldi ki, bu qızın öz sözü deyil, ya hardasa eşidib, ya hardasa oxuyub, sən demə, o yol, həqiqətən də bitəcəkmiş, çox-çox sonralar bitəcəkmiş...

Sıra ilə əkilmiş alma, armud, ərik, gavalı ağacları, qızılıgül, yasəmən kolları öz yerində, məncə, İrina Vasilyevnanın həyət-bacاسını yaraşığa gətirən sıra ilə düzülmüş arı pətəkləri idi. O, demək olar ki, hər gün olmasa da, günaşırı qiyafəsini dəyişib, qara tor niqabını, qara şlyapasinın altından başına keçirəndən sonra bir-bir pətəklərin balıqbeli qapaqlarını qaldırır, arıların necə şirə qoymasına tamaşa eləyir, ölmüş arıları ətrafında dolaşan, donunun ətəyinə dimdik çalan toyuqlara verirdi.

Arıların, pətəklərin ağızında firlana-firlana çıxartdığı səslər hərdən məni zinhara gətirsə də, bu uğultudan qaçsam da, onları bir qədər yaxından izləyəndən sonra, bu canlılar mənə o dərəcədə doğmalaşdı ki, başladım ev sahibi ilə birlikdə arılara qulluq etməyə. Belə anların birində də arı məni qasımin altından necə sancısa, beş-on dəqiqə keçməmiş sir-sifətim şışdi və bir gözüm tamam yumuldu. İrina Vasilyevna neşər yerinə qatıq sürtəndən sonra dedi ki, yaranın şisməsi sağlamlıq əlamətidir.

Sveta isə sanki gülməyə bəhanə tapmışdı. Mənə gah yaxından, gah da uzaqdan baxıb uğunurdu. O anlarda mənə atlığı atmaların da biri yadımda qalıb:

-A teper tı oçen fotoqeniçen...

Yalnız bu atmacadan sonra ev sahibəsi nəvəsinə açıldı və arılardan aralanıb quyunun qırağındakı skamyada oturandan sonra nəvəsinə yox, mənə buyurdu ki, gedib üst mərtəbədən onun yumağını, millərini gətirim.

Hələ o zaman bu qənaətə gəlmışdım ki, İrina Vasilyevna hər şeydən çox arılarına bənzeyir. Hələ mən onun bekər dayandığını görməmişdim.

Hətta hərdən qonşuya - televiziya verilişinə baxmağa gedəndə də yumağını, millərini özüylə aparırı. Onda hələ hər yerdə olduğu kimi yalnız varlıkların evində televizor vardı və məlum məsələdir ki, yalnız arılarının və meyvə ağaclarının barına göz dikən İrina Vasilyevna o zümrədən olan bir insan deyildi. Ev sahibəsi, məncə, mənim könlümü almaq üçün soruşdu:

-Sənin əlcəyin var?

-Olmalıdı...

O:

-Olsun, - dedi, - birini də mən toxuyaram, qabaqdan qış gəlir...

Üçüncü sinif uşaqlıq həyatımda daha bir hadisə ilə əlamətdardır; məni pioner sıralarına qəbul etdilər, məndən balaca məktəb uşaqlarının qarşısında and içib söz verdim ki, Vətənə layiqli övlad olacağam. Kim bilir, bəlkə o təntənəli vəd də, boynuma qırmızı qalstuk bağlanması ilə nəticələnən o mərasim də xatirimdə qalmazdı; Sveta eve gələndən sonra mənim necə and içməyimi yamsılamağa başlamasayıdı... Sveta məni yamsılamağa son aylar başlamışdı.

Svetlananın məni yamsılamasını, el arasında deyildiyi kimi, ağızımı əyməsini təbəssümlə qarşılıyırdım, çünki belə hallarda, məncə, bir qədər yeknəsəq həyatımız təzələnirdi.

Svetlananın məni yamsılaması, hər deyəndə dodağı qaçmayan zabiteli ev sahibəsini də güldürürdü. Onun gülüşü isə mənim aləmimdə bu evin çırığı idi..

Beşinci sinfə getməyə başlayanda gündəlik həyatımda bəzi şeylər dəyişdi. Müəllimlərim də həmçinin. Mən daha yalnız Frida Fetkulovnadan yox, daha üç müəllimdən dərs almağa başladım. Və yadımdan çıxmayan bir məqam; botanika müəllimimiz Natalya Pankovna gündəliyimə adət etdiyim kimi "5" yox, "4" yazanda məni ağlamaq tutdu. Natalya Pankovna məni kiritmək üçün bilmirdi daha nə dillər töksün. Sinif yoldaşlarının arasında isə məni başa düşənlər də vardi, anlamayanlar da... Hər halda onlar bu sayaq ərköyünlüyüümü bir neçə dəfə görmüşdülər.

O günün daha bir örnək məqamı: qapıdan içəri girən kimi İrina Vasilyevna təşvişlə soruşdu:

-Şto s toboy sluçilos?

Məktəbdə baş vermiş hadisəni gizlətmək qərarına gəldim:

-Niçəvo..

Amma o günün axşamı hiss elədim ki, İrina Vasilyevna məktəbə gedib və baş vermiş hadisəni təfsilatı ilə öyrənib...

...O günlərin daha bir yaddaqalan olayı: ev sahibəsi məni hər həftə hamama salib çımdırındə və görəndə ki, trusikimi soyunmaq istəmirəm, dərinə getmədi və mən o gündən sonra duşun altına özüm girdim, özüm sabunlandım və anladım ki, bu yalnız mənə yox, İrina Vasilyevnaya da xoşdu.

...Beşinci sinfi də əlaçı kimi bitirib üç aylıq yay tətilinə buraxılınca atam mənə baş çəkməyə gəldi. Mən atın tərkində anamı görməyəndə məyus oldum, çünki axırıncı görüşümüzdə söz vermişdi ki, gələn dəfə anamı da gəti-rəcək.

Atamın mənim qiymət cədvəlimə gülümsəyə-gülümsəyə göz gəzdirəndən sonra ev sahibəsini bir kənara çəkib nə dediyini eşitmədim.

Mənə verdiyi tapşırıq isə gözlənilməz oldu:

-Pal-paltarını yiğisdir, gedirik.

Dərhal soruşdum:

-Hara?

-Kəndimizə.

...Sweta arxamca su atmasa da, növbəti atmacasını atdı:

-Ne zabivay napisat pismo do vostrebovaniem...

Atamın məni nə üçün kəndimizə aparması hələ aydın olmasa da, sevinirdim; demək, üç ay yayı anamın ocağının başında keçirəcəkdirim.

Təndir yandırmaq üçün çır-çırrıq yiğacaqdım, xəmir yoğurmaqdandan ötrü bulaqdan su gətirəcəkdirim və beləcə, bu dönyanın ən ətirli çıçəyinin qoxusunu alacaqdım. Amma ertəsi gün məlum oldu ki, rus dilini bir qədər də dərindən mənimseyim deyə, atam mənə putyovka alıb və tezliklə Şuşaya - bütün kütləvi tədbirlərin rus dilində keçirildiyi "Oblastnoy" (vilayət) pioner düşərgəsinə aparacaq ki, mən orda həm kökəlim, həm də rusca söz ehtiyatımı artırırm.

Həyətindəki azman armud ağacları ilə yadımda qalan bu düşərgədə erməni uşaqları çoxluq təşkil etsələr də, onlar rusdilli ermənilərdi, Stepanakert deyilən şəhərdən gəlmişdilər və erməni dilində hərdənbir danışıldılardır və o zaman mən təxmin eləyirdim ki, qeybət qırırlar; təbii ki, ermənicə bilməyən pionerlərin qeybətini.

"Hayes, türkes?" Düşərgədə ilk günlər, hələ tanış olmadığım uşaqların mənə ən çox verdiyi sual bu idi. Türk olduğumu, mənə azərbaycanca da danişa bilən bir erməni qızı anlatdı. Özü də ona görə anlatdı ki, bu sualı cavabsız qoymayım.

Şahmat oynamağı da mənə o qız öyrətdi və aramızdakı üçüncü oyundan sonra mən onu dalbadal udmağa başlayanda, heyrətini qəzəblə bürüze verdi:

-Tİ ne turok, a yevrey!

Dünyada adına "yevrey" deyilən zəkalı bir millət olduğunu da o gün mənə o erməni qızı anlatdı.

Bütün günü çal-çağırı kəsilməyən düşərgədə hər şeydən çox xoşuma gələn isə, nəyə qadir olduğunu göstərmək üçün biz uşaqlara verilən meydandı: axşamlar kimi oynamaqla, kimi oxumaqla, kimi də deklomasiya ilə öz bacarığını ortaya qoyurdu.

Belə yay axşamlarının birində "Yevgeni Onegin" poemasından böyük bir parçanı birləşfəsə söyləməyim məni bütün düşərgədə tanıdı, hətta düşərgənin ən gözəl qızları da o gecə qarşımıda oynayıb məni rəqsə dəvət etdilər. Və mən babamın bir kəlamını xatırladım: "İnsanın yuvası dilinin altındadır". Bu sözün hikmətini də, deyəsən, onda anladım.

Düşərgədən eyni gündə üç məktub yola saldım: biri anama, biri İrina Vasiliyevnaya, biri də Svetlanaya. Və çox keçmədən anamdan və sonra da İrina Vasiliyevnadan cavab məktubları alsam da, Svetlanadan xəber çıxmırı və mən başlayırdım onun haqqında uzun-uzadı düşünməyə, xəyallar qurmağa...

Hər gün yeni gəlmış məktubların sıra ilə düzüldüyü masaya yaxınlaşirdım və gözlərimə inanmirdim; gözlədiyim məktub yenə yoxdu.

Fəal pionerlər mükafatlandırılınca, aramla oxunan siyahıda mənim də adım çekildi və təbii ki, sevindim. Amma onda ağlıma da gəlmədi ki, atam buna məndən on qat artıq sevinəcək. Yuxarısına qızılı hərflərlə "Qramota" yazılmış bu möhürlü, imzalı sənəddə haqqımda nə deyilməsi, əlbəttə, yadımda deyil, amma xatirimdədir ki, atam evimizə gəlib-gedənlərin hamısına o sənədi göstərirdi. Hələ bu harasıdır, bir gün də gördüm ki, o sənədi üzü şübhəli çərçivəyə saldırıb və davadan qayıtmayan əmimin sinəsi ordenli, medallı şəklinin yanından asıb.

(Mən biləni, "Qramota" indi də ordan asılıdır.)

Dərslərin başlanmasına iki həftə qalmış atam məni atının tərkində Slavyankaya gətirəndə səbəbini də anlatdı: "Kömək eləyərsən, biçin vaxtı..." Amma atam gedəndən sonra İrina Vasiliyevna məni heç bağçada biçilmiş otu qotmanlamağa da qoymadı. Taxçadakı kitabları nişan verdi - darıxsan, birini götürüb oxuyarsan, - dedi.

Svetlana isə üç ayın ayrılığından sonra görüşəndə, heç mənə əl də vermedi. Sualımı isə məsxərə ilə qarşılıdı: "Rano perepisivatsya tebe s devçonkam".

Anamın qız uşaqlarının tez böyüməsi, erkən ağıllanması barədə söylədikləri, sanki bir anda yerini tutdu: Sveta özünü ələ aparırdı ki, ələ bil o məndən yox, mən ondan iki yaş balaca idim...

...Evin qapısı hərdənbir döyüldənə Sveta məni də, nənəsini də qabaqlayıb qapını açmağa qaçırdı. Çünkü bu qapını poçtalyon Yelena xaladan başqa kimsə döymürdü. Amma o bazar günü Svetlana qapını açanda içəri girən əli zənbilli, ayağı qaloşlu, başı çalmalı arvadı tanımadım. Qadın bir-iki addım atandan sonra soruşdu:

-Irəna öydədimi, dərdiş?

Dərhal başa düşdüm ki, bu kənddə İrina Vasiliyevnaya "Irəna" deyənlər də var.

Heç bilmirəm bu yad qadının gəlişinə niyə sevinirdim?.. Onun sualını da həvəslə cavablandırdım:

-Evdədir, - dedim, - xoş gəlmisiz...

Qadın altdan yuxarı məni maraqla süzəndən sonra təəccübələ soruşdu:

-Sən buralarda nə gəzirsən, aye?

Səsə çıxan ev sahibi bu sualın cavabını məndən qabaq verdi:

-Rus məktəbində oxuyur, - dedi, - bizdə qalır.

Onların mükaliməsindən bildim ki, bu arvad bal alverçisidi, ev sahibinin məhsulunu aparıb satır. Sonra da pulunu getirir.

Ona görə onlardan aralanmirdim ki, o arvad eynilə mənim ana nənəm kimi danışırı: üzümü yana çevirəndə, elə bilirdim Ballı nənəmə qulaq asıram.

Arvad ev sahibinin qara, tor niqabını başına keçirəndən sonra bəzi təknələrin qapağını qaldırıb baxdı və:

-İrəna, bu payız balı süzməzsən, - dedi, - camaat harınnayıb, hamı şan bal isteyir...

Qadın getmək üçün ayağa qalxanda ev sahibəsi neçə aylardan bəri toxuduğu corabları, uşaq papaqlarını, papişləri da saya-saya onun zənbilinə qoydu və mən bildim ki, İrina Vasilyevna yalnız arıların məhsuluna göz dikməyib...

Ən maraqlısı isə bu qəfil qonaq gedəndən sonra Svetanın onu yamsılaması oldu. Bu əsil tamaşa idi. Hətta İrina Vasilyevna nəvəsini öydü:

-Nastayaşşaya aktrisa!

Altıncı sinifdə dəqiq elmlərə yox, ədəbiyyata, tarixə maraq göstərməyim İrina Vasilyevnanın xoşuna gəlməsə də, məni bu yoldan döndərmək üçün də bir addım atmadı. Əksinə, oxuduğum ədəbi əsərləri mənimlə müzakirə etməyə başladı və mən bəzən saatlarla sürən bu müzakirələrdən sonra kəsinliklə bu qənaətə gəldim ki, İrina Vasilyevna ali təhsil almasa da, Bakıda universitet bitirmiş dil-ədəbiyyat müəllimimiz Tamara İdrisovnadan çox bılır....

Puşkinin "Ərzuruma səyahət" əsərini yenidən oxumağa başlamağım İrina Vasilyevnanı nə üçünsə təəccübələndirdi və mən bir xeyli fikirləşdim ki, səbəbini açıqlayım, ya yox? Susmağı qərara aldım və sonralar anladım ki, düz etmişəm.

Altıncı sinifdə sinfimizdə oxuyan qızların mənə ayrıca maraq göstərmələrinin səbəbini duyurdum. Anlayırdım ki, bu, mənim məktəbdəki nüfuzumla bağlıdır və düşünürdüm ki, ağılı başında olan qızlar gələcəyini taleyin ixtiyarına buraxmir və bu səbəbdən məndən ən azı diqqət uman bu qızların hamısına hörmətlə yanaşırdım.

Slavyankanın yasəmən qoxulu, slavyan nəğmələri ilə köklənmiş gecələrində birində Svetlana gözlənilmədən cibimə bir kağız dürtdü. Dərhal soruşdum ki, bu nədi?

-Nə olacaq, - dedi, - məktubdu...

Bu dəfə təəccübələ soruşdum:

-Özün yazmışan?

Ucadan güldü və rusca dedi ki, onun hələ südəmər uşaqlarla məktublaşmaq fikri yoxdur.

-Lyuba göndərib.

Bu artıq o vaxt idi ki, sinfimizdə kiminləsə adı hallanmayan qız qalmamışdı. Bu artıq o zaman idi ki, mən Svetlana haqqında daha çox düşünürdüm.

Sveta ərkələ qolumdan tutub dedi:

-A nu ka napişi otvet, ona na ultse jdyot...

Mən Lyubanın məktubuna cavab yazmadım və qərara aldım ki, ertəsi gün üzbəsürət sözümü deyərəm. Amma Lyuba buna imkan vermədi. Harda olur - olsun, məni görən kimi yolunu dəyişirdi...

(Yeri gəlmışkən, sonalar Lyuba mənim ən yaxın dostlarımdan birini xoşbəxt elədi. Sözün həqiqi mənasında xoşbəxt. Üç oğul, iki qız gətirdi dünyaya. Kimsə yerində deyib: "İnsan çox vaxt səadətin açıq qapısından keçmir. Felakətin bağlı qapısını açmaq istəyir").

Altıncı sinfi də əla qiymətlərlə bitirəndən bir gün sonra, atam yenə atla məni aparmağa gələndə dedi ki, məni yenə də Şuşaya, həmin düşərgəyə göndərəcək. Bu xəbəri razılıqla qarşılıyan İrina Vasilyevna isə, anlamı dərhal yaddaşımı hopan bir kəlmə işlətdi: "Uşaq özünü uşaq içində tanıyor".

Vidalaşanda slavyan ləhcəsində, amma təmiz Azərbaycan dilində:

- Şuşadan mənə hər həftə iki məktub yazarsan, - dedi, - birini azərbaycanca, birini də rusca. - Və dərhal da fikrini açıqladı. - Sən rus deyilsən, ana dilini yaxşı bilməsən, rus dili səni istədiyin mənzilə apara bilməz.

Düzü, o anda mən bu sözün alt qatını kəsdirə bilmədim. Və sanki ev sahibəsi də bunu sezdiyi üçün əlini başıma çəkdi:

-Sənin müşahidə, yazmaq bacarığın var, - dedi, - bu məni sevindirir.

Vidalaşanda isə üzümü Svetlanaya tutdum:

-Sənə də məktub göndərəcəyəm, cavab yazacaqsan?

Elə zənn eləyirdim ki, Sveta bu sualdan sonra qızaracaq, utanacaq, amma əksinə, ucadan güldü və aşkarca sezilən kinayə ilə:

- Əlbəttə, yazacam, - dedi, - necə ola bilər ki, şahzadənin məktubunu cavabsız qoyasan?

Yəqin ki, İrina Vasilyevnanı sinə dolusu gülməyə vadər eləyən nəvəsinin hazırlıcağılığı oldu və biz beləcə ayrıldıq.

Şuşadan İrina Vasilyevnaya hər həftə olmasa da, həftəasırı məktub yazırdım, amma yalnız rusca, hiss eləyirdim ki, ana dilində yazmaq çətindi. Fikirləşirdim ki, bu müşkülün də yeganə yolu yazmaqdı...

İrina Vasilyevna mənim məktublarımı nəinki cavablandırırdı, hətta bəzi üslub, orfoqrafiya xətalarını qeyd eləyərək, məktubu özümə qaytarırdı ki, nəticə çıxardı. Şuşada sərin, yağmurlu keçən yay günlərinin birində, nəhayət ki, Svetlanadan cavab məktubu aldım. Əslində, buna cavab məktubu demek olmazdı. Zərfin içindən çıxan rəsmə xeyli baxdım. Məni Şərq şahzadəsi qiyafəsində, tacıma da quş lələyi qoymaqla çəkmişdi və altından da yazmışdı: "Prints Iqəndarnoqo Vostoka".

Svetanın bu ərkəsöyünlüyü məni bir qədər hövsələdən çıxartsa da, bir qədər düşünüb-dachsenandan sonra eynim açıldı. Hər halda, bu, yalnız ərkəsöyünlüyü, dəcəlliyyin yox, həm də fantaziyanın nəticəsi idi. Bəlkə, o, həqiqətən də məni şahzadə görmək istəyirdi?.. Və birdən-birə mənə elə gəldi ki, bu, Svetanın uydurması deyil, hansısa bir filmin qəhrəmanının əməlini yamsılayır.

Bizim kəndimizdən fərqli olaraq, Slavyankada hər axşam klubun işıqları yanındı, hər axşam yeni bir film göstərildilər və gecə yarısına kimi klubun işıqları, klubdan gələn səslər sanki Slavyankanın soyuq gecələrini isidirdi.

İrina Vasilyevna bizi yalnız bazar günləri klubə aparırdı və bəzi kinolardan da yarımcıq çıxarırdı. Mən bunun səbəbini başa düşürdüm, amma bilmirdim ki, Sveta da bunu anlayır, ya yox. Hərdən kinodan yarımcıq çıxmamızı etirazla qarşılıyanda, nənəsinin əlindən yapışb ayaqlarını yerə çırpanda fikirləşirdim ki, ya qanmir, ya da nənəsinin yanında uzun-uzadı öpüşənlərə baxmaqdan usanmır...

On-on iki gün çəkən qış, yaz tətli günlərdə isə ev sahibəsi bizi hər axşam kinoya aparırdı və mən bilirdim ki, bu klubun, bu klubda göstərilən filmlərin daimi tamaşaçıları kimlərdi.

O tətil günlərində hər axşam klubda gördüğüm insanlardan biri Filip dayı idi, Filip Qriqoryeviç. Bimirəm, Filip dayı olmasayı, o filmlərin bir çoxunun mənasını, məzmununu başa düşə bilərdim, ya yox? Filip dayı ekranda "konetc filma" yazılına qədər baş verən hadisələri şərh eləyirdi. Hətta hərdən hadisələrin necə qurtaracağını da dilinə gətirir və hamını heyrətləndirirdi. Zalda azərbaycanlılarının da olduğunu görəndə isə, Filip dayı başlayırdı ekranda səslənən bəzi dialoqları tərcümə etməyə.

Mən hərdən fikirləşirdim ki, görəsən, Filip Qriqoryeviçi il on iki ayı, hər axşam klubda çəkən nədi? Kinoya sonsuz maraq, yoxsa insanlara təmənnəsiz yaxşılıq? Hər halda, bu, onun həyat tərzi idi. Gündüzlər də bu kənddə ən çox eşidilən onun zindanının, çəkicinin səsi idi. Filip dayı dəmirçi idi.

Hər axşam işıqları yanın, içərisində oxunan yeni mahnilər reproduktorla bütün Slavyankaya havalandan klubdan başqa Svetlana ilə bir də kitabxanaya gedirdik.

Yalnız məktəb uşaqları yox, yaşlılar, hətta qocalar da hər ay yeni kitablarla zənginləşdirilən bu mədəniyyət ocağına yazılırlar və bizim kimi oxuduqlarını qaytarandan sonra yeni kitablar aparırıdlar.

Sveta daha çox heyvanat aləmindən, dünyanın flora və faunasından bəhs ədən kitablara, mən tarixi romanlara maraq göstərirdim. Monqol-tatarların Şimal-Qərbə yürüşlərindən bəhs eləyən romanları su kimi içirdim və o romanlarda qələmə alınmış tarixi hadisələri Svetlanaya danışanda hiss eləyirdim ki, üzümə baxsa da, xəyalı ayrı yerdədir. Bir dəfə necə oldusa, kitabxanaçı Qalina Qavrillovnadan soruşdum:

- Sizdə malakanların tarixindən, həyatından bəhs edən roman varmı?

Qalina Qavrillovna bir qədər fikirləşəndən sonra sualımı sualla qarşılıdı:

-Səni nə maraqlandırır?

Əslində, məni maraqlandıran Svetlananın xəlvətcə mənə piçildadığı bir kəlmə idi: demişdi ki, yüz əlli il qabaq onun ulu babalarını, ulu nənələrini Rusiyadan bu yerlərə sürgün ediblər. Səbəbini də söyləmişdi: həftənin hər günü süd içdiklərinə görə... Buna əsla inanmasam da, bu söhbət məni hələ də düşündürdü...

Qalina Qavrillovna mənim duruxduğumu görəndə sözünün mabədini gətirdi:

-Rusyanın tarixi, həm də malakanların tarixidi.

Mən daha uşaq deyildim. Dərhal başa düşdüm ki, oxumaq istədiyim roman ya bu kitabxanada yoxdur, ya da sadəcə olaraq Qalina Qavrillovna o romanı mənə vermək istəmir.

Vilayət pioner düşərgəsinin kitabxanasında da mən malakanların tarixi, həyatı haqqında roman oxumaq istədiyimi bildirdim, amma kitabxanaçı mənə Maksim Qorkinin "Ana"sını məsləhət gördü.

Vilayət pioner düşərgəsində hərdən bir bizi Şuşanın tarixi əhəmiyyət daşıyan görməli yerlərinə ekskursiyaya aparırıdlar. Gördükərimi, eşitdikərimi yazıya alıb məktubla İrina Vasilyevnaya göndərirdim və xahiş eləyirdim ki, məktubu Svetaya da oxusun.

Bu minvalla bizi Şuşanın ən tamaşlı yerlərindən olan Cıdır düzünə də aparmışdır və biz buradakı qədim qəbiristanlıqda Molla Pənah Vaqifin, Xurşud Banu Natəvanın, Qasım bəy Zakirin məzarlarını ziyarət eləmişdik, Vaqifin arvadı Xuramanın yadelli əlinə keçməsin deyə özünü atlığı yerə - çıxıntılı qara-boz qayaya, dibi görünməyən, qasında bir əlcim duman sürünen dərəyə baxmışdıq.

Uşaqların bir çoxunu ağlaşan bu ekskursiyadan qayıdanda bizi bir qara qaya daşının yanında əyləmişdilər və demişdilər ki, İran şahı Ağa

Məhəmməd şah Qacar Vaqifin və onun oğlu Əli bəyin başını bu daşın üstündə kəsib. Belə ekskursiyalarda daimi bələdçimiz Roza Qəhrəmanovna isə bu qara daşın üzərində güclə sezilən qırmızımtıl zolağı nişan verib söyləmişdi: "Şairlə oğlunun qanıdı, daşa hopub..."

Yadımdadır, bu yerde mən də aqlamışdım və bu daşın üzərindəki ölüsgəmiş çicəkləri götürüb, yerinə Cıdır düzündən topladığım, hələ şəhi çəkilməmiş çicək dəstini qoymuşdum.

Mən bu hadisəni də məktubla İrina Vasilyevnaya çatdırmışdım və o da mənə yazmışdı ki, bu hadisəni atan bilər, axı o, tarixçidi.

Növbəti ekskursiyalardan birində isə bizi düşərgənin arxasındaki xarabaliğa apardılar. Burada haçansa yandırılmış, qapısı, pəncərəsi sökülbən dağılmış, ötən illərin yağışında, yağmurunda, çovğununda, tufanında bozarıb qaralmış, bir, iki qatlı evlərdən və bu evlərin uçqunları arasından boy vermiş şalğam, gicitkən kollarından başqa heç nə gözə dəymirdi. Burada əlinin işaretisi ilə bizi əyləyən pioner baş dəstə rəhbərimiz Roza Qəhrəmanovna ayaq saxlayanda elə bildim ki, bu, nəfəsimizi dərmək üçündü, axı üzüyuxarı xeyli yol gəlmışdik. Amma Roza Qəhrəmanovna iri bir daşın üstünə qalxıb əsrin əvvəllərində milli zəmində baş vermiş hadisələrdən danışanda, məsələnin nə yerde olduğunu anladım. Sən demə, ekskursiya məkanı elə bu xarabaliq imiş... Roza Qəhrəmanovna (yeri gəlmişkən, o həm də düşərgəmizin baş şeypurçalanı idi) qəhərli səslə söylədi ki, 1918-ci ildə istilaçılıq məqsədilə Qafqaza soxulan türk ordusunun barbar əsgərləri bu gördüyüünüz evlərin dinc əhalisini qırandan sonra da, evləri beləcə yandırıblar və indi bura canlı muzeydir, türklərin vəhşiliyini sübut eləyən muzey.

Təqdimatın bu yerində dəstəmizdəki erməni uşaqlarının qəzəblə mənə və mənim kimi erməni olmayanlara baxdıqlarını sərsəm də fərqinə varmadım, amma anladım ki, bu ekskursiya dəstəmizdəki ülfəti, ünsiyyəti poza bilər.

Bu pioner düşərgəsində həqiqətən mehribançılıqdır. Erməni qızları daha çox Azərbaycanın müxtəlif rayonlarından gəlmış oğlanlarla dostluq edir, indidən ünvan verib, ünvan alırdılar. Sevgi məktubları isə Şuşaya hər gün yağan şidirgə yağışalar kimi yağmağa başlamışdı. Nə gizlədim, hətta mənə də maraq göstərən bir erməni qızı vardi. Mən o qızın haqqında artıq yazmışsam. Qədər-qismətdən o da mənim kimi bu düşərgəyə yenə gəlmişdi. İlk dəfə məni bu düşərgədə "Hayes, türkəs?" suali ilə dindirən qızdan danışıram. Bu xarabaliğa heyrətlə tamaşa eləyərkən, mən həmin qızın da iri, ala gözlərində yaş gördüm və sezdim ki, o, göz yaşlarını məndən gizlətmək istəyir...

Roza Qəhrəmanovna, bəlkə də mövcud Şuşa şəhərindən heç də balaca olmayan bu xarabaliğı küçəbəkçə, dalanbadalan, evbəev bizə göstərəcəkdi və kim bilir, türk əsgərləri haqqında daha nələr danışacaqdı?

Amma qəfildən və çox güman ki, səs-küydən ortalığa çıxan, beli o xarabaliq kimi boz, qarnının altı işim-işim işildayan ilan və elə o anda da şığıyb o ilanı qamarlayan və caynaqlarında göy üzünə qaldıran quzğun, demək olar ki, bu ekskursiyaya son qoydu. Çünkü uşaqlar qorxub qışqıra-qışqıra qaçdırılar. Hətta Roza Qəhrəmanovnanın da rəngi avazıdır. Və sanki o anda anladı ki, burada hər şeyə o cavabdehdi. Birdən-birə, öz-özünə danışmış kimi, Roza Qəhrəmanovnanın dilinə gələn kəlmə də yadımdadır:

-A qovaryat çto v Şuse zmeya ne bivaet...

O zaman İrina Vasilyevnaya yazdığını məktubların birində bu hadisədən də ətraflı söhbət açdım və xahiş elədim ki, heç olmasa, məktubun bu yerini Svetaya oxusun. Çünkü Svetlana insanlardan çox, heyvanların həyatı ilə maraqlanırdı; quşların, sürünenlərin həyatı haqqında kitablar oxuyurdu. Əsla bəyənmədiyi isə sevgi romanları idi.

Hətta "Anna Karenina"ni da beş-on səhifə oxuyandan sonra kənara tullamışdı.

Düşərgə bayrağının təntənəli şəkildə endirilməsinə bir həftə qalmış atamdan aldığım məktub belə bir sualla bitirdi: "Pul göndərsəm, evimizə özün tək gələ bilərsən?" Dərhal telegram vurdum: "Əlbəttə, gelərəm!"

...İlk dəfə, əlimdə çamadan yola çıxmışım, Şuşa avtovağzalında Gəncə avtobusuna bilet almağım və avtobusda yerimi tutandan sonra da tək olduğumu biruzə vermək, bəyan etmək istəyim mənə xoş anlar yaşadırdı...

Bunun adını sonralar qoymudum; məşhur fimdə olduğu kimi: uşaqlığın son günü...

Doqqazdan həyətimizə girən kimi məni halva iyi vurdı.

İnanmiram ki, dünyanın harasındasə anam kimi halva bişirən olsun.

İrina Vasil'yevna da hərdən anamın mənə gəndərdiyi qazan xörəkləri arasında ən çox halvanı bəyənirdi.

Halva qoxusu məni şübhələndirdi. Qarşıma çıxan anamdan dərhal babamı soruşdum və onun şəhadət barmağıyla nişan verdiyi səmtə boylanıb astadan:

-Yeri behişt olsun... - Dedim. Və hiss elədim ki, anam sevindi, dilimdən çıxan bu sözdən sevindi; sanki məndə təzə bir şey kəşf etdiyinə görə sevindi...

...İlk dərs günü məlum oldu ki, bizim yeddinci sinif problem qarşısındadır və belə davam eləssə, Slavyankada orta məktəb bağlanacaq. Elə həmin gün sezdim ki, bu xəbər mənim qədər İrina Vasil'yevnəni da, Svetani da üzür. Amma üç gün sonra İrina Vasil'yevna məni ürəkləndirdi; dedi ki, raykoma gedib və haçansa bizim məktəbi bitirən katib deyib ki, nə qədər ki, o, bu rayondadır, belə şeyə yol vermez.

Beşinci sinifdə oxuyan Svetaya yenə də misal-məsələ həllində kömək etməyim, nəyisə ona başa salmağım məni sevindirirdi; bu, mənə xoş anlar yaşadırdı. Belə anların birində ev sahibəsi soruşdu ki, böyüyəndə hansı sənətin arxasında gedəcəyəm?

Sual qəfil olsa da, dərhal cavab verdim; həkim olmaq istədiyimi bildirdim. O, bir xeyli fikirləşəndən sonra "udaça tebe..." - dedi.

Svetlana isə bu ciddi sorğu-sualı məsxərəyə qoyub söyləyəndə ki, şahzadə doktor işləyə bilmez, ev sahibəsi nəvəsinə acıqlandı. Ümumiyyətlə, o, nəvəsini lap uşaq yaşlarında olduğu kimi "uqol" a qoysa da, acılamırdı...

Maraqlıdır ki, o payız günlərindən birində anamın bişirdiyi qazan xörəkləri ilə mənə baş çəkməyə gələn atam da söhbət əsnasında sözünü belə bir məcraya salıb geləcək seçimimlə maraqlandı və axırda da dedi ki, məni diplomat görmək istəyir.

Yeddinci sinifdə bizə tədris edilən fənlər sırasında ən çox kimyaya vaxt sərf etməyim onunla nəticələndi ki, şıltاقlığı, mənə qarşı atmacaları günbəgün əndazədən çıxan Sveta məni yeni ayama ilə səsləməyə başladı:

"Alximik!"

Fevral ayının iyirmi üçündə qızlar saqqızını oğurlamaq istədikləri oğanları çeşidli hədiyyələrlə, əsasən, üstündə sovet əsgərinin şəkli olan açıqcalarla təbrik edəndə, mən Svetlananın da hədiyyəsini qəbul etdim. Bu bir daşdı. Üstündə qan ləkəsi olan bir daş... Həkişqa daş. Yeddi il qabaq başımda iz qoymuş daş. Daş mənə sarı qıçayıb gülümsündü və elə gülümsündü ki... mənə elə gəldi ki, neçə illər ərzində mənə söyləmək istədiklərinin hamisini bu təbəssümələ dedi. O zaman sinfimizin qızları da mənə hədiyyələr bağışlamışdır, amma hamısı itib-batdı... O daşdan başqa...

Payız ötdü, qış keçdi, yaz gəldi, yasəmənlər çiçəklədi və yenə də Pasxa şənlikləri başlayanda, Filip dayının arvadı Marusya xala dünyasını dəyişdi. Ev sahibəsi "pominka" mərasiminə gedəndə evdə ikimiz qaldıq.

Belə hallar dəfələrlə olmuşdu, amma bu dəfə sezdim ki, qız məndən aralanmaq istəmir; nə özü dərsini oxuyur, nə də məni yazmağa qoyur. O, qəfil təklifi ilə məni diksindirdi: dedi ki, gəl karandaş-karandaş oynayaq. Könlünü qırmaq istəmədim. Şəhadət barmağı ilə çəçələ barmağının arası nə qədər balaca olsa da, sərrast atırdı və mənim nəinki karandaşlarımın, qələmlərimin də hamisini uddu. Mənim daha uduzmağa bir şeyim qalmayanda, əllərimin ikisini də qaldırdım yuxarı. Elə güman eləyirdim ki, bundan xoşallanıb uduzduqlarımı qaytarar. Amma qəfildən karandaşları, qələmləri ovuclayıb açıq ayanadan bayıra - yağışdan sonra hələ qurumamış palçığın ortasına tulladı. Və mən ilk dəfə ona qışqırdım:

-Tİ çöknutaya, şto li?

Elə bildim ki, qəzəblənər, amma gülümsədi... Elə gülümsədi ki, sıfətindəki cillər də o təbəssümə qarışdı elə bil. Dilindən qopan kəlmə isə məni yerimdəcə dondurdu:

- Sən heç məni bir dəfə də olsa, öpmək istəmirsən?

Ayaqlarım elə titrəyirdi ki, bir addım da ata bilmədim. Ona nə demək istədiyim yadımda deyil, amma o anda hiss elədim ki, dilim də söz tutmur. Gúcum başımı aşağı salmağa, gözümü yerə dikməyə çatdı...

O, bir anda çevrilib bağın six yerinə, yasəmən kollarının qolboyun olduğu dərəyə sarı qaçanda, mən də evdən çıxdım ki həyətin palçığına qarışmış karandaşlarımı, qələmlərimi toplayım ki, ev sahibəsi gələndə bu mənzərəni görüb nədənsə şübhələnməsin. Karandaşları, qələmləri palçığa bata-bata toplayanda bir gözüm yasəmən ağaclarının altında idi. Coxdan bilirdim ki, o məkan Svetlananın ağlamaq yeridi. Anasının ayda bir dəfə yazdığını məktubları oxuyandan sonra orda gözdən itirdi.

İrina Vasilyevna həssas qadındı. Eve girən kimi baş vermiş hadisəni sanki otağın divarlarından oxudu.

-Şto zdes proixodit? Kto kovo obidel?

Yəqin ki, hər ikimizin eyni anda gülməyimiz bu sorğu-sualı dərinləşməyə qoymadı. Amma o hadisədən sonra ev sahibəsinin bizi ikilikdə qoyub, harasa, uzun müddətə getməsi yadıma gəlmir. Ya Svetanı özüylə aparırdı, ya məni.

Məktəbimizin dram dərnəyinin rəhbəri, həm də mənim ədəbiyyat müəllimim Zoya Zaxarovnanın rəhbərliyi ilə Çexovun "Albalı bağlı"nı tamaşaşa hazırlayanda, məni də sınaqdan keçirdilər, Svetlananı da. Heç birimiz etimadı doğrudə bilmədik. Münsiflər həyətini mənim fiziki komponentlərim qane etmədi. Svetlanaya da dedilər ki, ağlaya bilmirsən.

Əslində, mən də heç zaman Svetanın gözündə yaş görməmişdim. O, bağın ayağına, yasəmən ağaclarının six yerinə sarı qaçanda və orda gözdən itəndə bilirdim ki, yenə anasından məktub alıb. Amma baş aça bilmirdim ki, anasının məktubları onu niyə ağladı? Və o, ağlamaq üçün niyə xəlvətə qaçır?

Yeddinci sinfin ikinci yarısını da əla qiymətlərlə tamamlayanda və atam hansı yollasa bundan xəbər tutub valideyn iclasına gəlmək istəyəndə, İrina Vasilyevna nə üçünsə razı olmadı, yenə valideyn kimi özü getdi. O, iclasdan qayıdanda isə ilk dəfə üzümə xoş söz dedi:

-Ya s toböy qorjus!..

Yay tətili başlasa da, hiss eləyirdim ki, atam məni Şuşadakı vilayət pioner düşərgəsinə göndərmək fikrində deyil. Yekə kişisən deyirdi, mal-heyvanımız artıb, mən də görürsən ki, təkəm. Amma İrina Vasilyevna nə dedi, nə anlatdısa, atam yenə də məni Şuşadakı vilayət pioner düşərgəsinə göndərdi.

...O yay da, daha hər qarışı mənə tanış olan düşərgənin bayrağı havada “yellənməyə” başlayandan sonra bizi vaxtaşırı ekskursiyaya aparırdılar. Gah çal-çağırlı İsa bulağına, gah züzmüməsi təbiətin bütün səslerini batıran Daşaltı çayının ətrafında salınmış Daşaltı kəndinə, gah da həmişə olduğu kimi Cıdır düzünə. Amma daha bu ekskursiyalarda bələdçimiz Roza Qəhrəmanovna yox, Hovasap Manukyandı.

Cıdır düzünə gedən yoluñ qıraqındakı - artıq mənə öten illərdən tanış olan, göy, amma ortasından qırmızı zolaq keçən iri daşın yanında o, şair Vaqifin və oğlunun türk Ağa Məhəmməd şah Qacar tərəfindən necə qətlə yetirilməsi, ata ile balanın qanının necə bu daşa hopması haqqında danışandan sonra da ağladı və elə ağladı ki, uşaqların çoxusunu da ağlada bildi.

Düşərgədən qayıdanan sonra mən bu barədə tarixçi atamın rəyini öyrənmək istədim, amma atam çox müəmmalı cavab verdi::

-Qacar səltənət sahibi idi, səltənət sahibini hər şeydən əvvəl, öz səltənəti düşündürür. Məncə, Qacar dəli də deyildi...

Mən artıq Səməd Vurğunun “Vaqif” pyesini oxumuşdum və ona görə də soruşdum:

-Bəs şair yananlar düzdü?

Tarixçi atam yenə də müəmmalı cavab verdi:

-Şair partiyanın əsgəridi... - Və sonra da ömür boyu məni düşündürən bir kəlmə işlətdi. - Düz düzdə qalib həmişə.

Həmin yay düşərgədən qayıdanan sonra səkkizinci sinfə getmək üçün Slavyankaya gələndə və Svetlananı görmək istədiyimi bildirəndə, aldiğim xəbərdən sarsıldım; bu, mənim həyatda aldığım ilk zərbə idi. Anası gəlib Svetanı aparmışdı Truskavetsə, təzə əri ilə məskunlaşduğu Draqobiç şəhərinə.

Bu dəfə Şuşadan Svetaya sovqat da gətirmişdim. Öz əlimlə tutub qurutduğum rəngbərəng kəpənəklərdi. O, ümumiyyətlə kəpənək aşiqi idi. Hetta hərdən deyərdi ki, kəpənək olmaq istəyir.

“Kəpənəklər bu dünyada cəmi üç gün yaşaya bilir...”

Bu da haçansa Svetanın dilindən eşitdiyim sözdü...

Məni dəftər-kitabdan da ayıran ayrılığın ilk həftələrində mənə elə gəlirdi ki, Sveta Slavyankadakı bəzi rəfiqələrinə yazdığı kimi mənə də məktub göndərəcək, amma bu, elə istək olaraq da qaldı, yalnız bir dəfə Yeni il ərəfəsində nənəsinə yazdığını məktubda, yaxın qonşuların sırasında mənə də salam göndərmişdi...

...Beləcə aylar keçirdi. Amma mən hələ də İrina Vasilievnanın qızıl payızı qucaq açmış bağçasında hara baxırdımsa, onu gördüm. Belə çıxırdı ki, mənim özümdən xəbərim olmayıb...

Səsim-ünüm kimsəyə çatmayanda, xəlvətcə daşla danışmağa başladım; Svetadan mənə qalan həkişka daşıyla... Bu daşın başımdakı izi əlim toxunanda bilinirdi.

O günlərin birində dərsdən qayıdana İrina Vasilievna həmişə olduğu kimi salamımı aldı və məni diqqətlə süzəndən sonra soruşdu:

-Sənə nə olub?

Çiynimi çəkib özümü gülümsəməyə məcbur elədim.

-Bəlkə, dalaşmışan kiminləsə?

-Yox..

-Bəlkə, hansı müəllimsə xətrinə dəyib?

-Yox... yox...

-Bəlkə, sənə yenə kimsə “dörd” yazıb?

“Demək, İrina Vasilievna da bilir ki, haçansa “dörd” aldığıma görə ağlamışam..”

Bu suala da başımı bulamaqla münasibətimi bildirəndən sonra üç dəfə “yox” dedim.

İrina Vasilyevnanın üzünə, göy gözlerinə təbəssüm qondu.

-Onda, vurulmusan?

İzi azdırmaq üçün başımı bulayandan sonra da güldüm. Güldüm ki, bu sorğu-suala son qoysun. Amma, o, məni bu mükələmədən yayınmağa qoymadı; bəlkə də düz elədi, nə bilim... Hər halda, bu, bizim münasibətimizdə yeni mərhələ idi. Kim bilir, bəlkə də, hər şeyi açıq danışmağın zamanı imiş...

-Burda qəribə nə var ki? - Dedi, - sənin vurulan vaxtındı. Sevmək xoşbəxtlikdi. Yaradan bu duyunu hər bəndəsinə vermir...

Onsuz da mən çoxdan bu nəticəyə gəlmışdım ki, İrina Vasilyevnadan heç nə gizlədə bilmərəm, ürəyimdə nə varsa, hamisini gözlərimdən oxuyur.

İrina Vasilyevna bu dəfə sualını ucadan güləndən sonra verdi:

-Bəlkə qız sənə naz eləyir?

Mən ona görə başımı aşağı saldım ki, gözlərimdən heç nə oxuya bilməsin.

-Minnəti olsun! - O dedi, - sənin kimisini heç dünyanın o başında da tapa bilməz...

O günlərin birində mən təsadüfən güzgüyə baxanda anladım ki, ev sahibəsinin nigarانlığı əsassız deyil; gözlərimin altına çökən kölgələr öz yerində, gözlərimin odu sönmüşdü...

Dərs oxuduğum yerdə fikrimin tez-tez yayınması məni qorxutdu və dərk elədim ki, günlər bu minvalla davam etsə, hər şeyi itirə bilərəm... Həm də dərk elədim ki, bizim bu balaca ailəmizin dadi-duzu Svetlana imiş...

Ümid, təsəlli yerim hansı romandasa oxuduğum bir kəlmə idi: “Zaman bütün acıları unutdurur...”

Səkkizinci sinfi də uğurla bitirib yay tətilinə çıxandan sonra öz kəndimizdə bir neçə gün qaldım. Biçmiş zəmilərdən at arabasıyla saman daşdım. Ot biçib qururdum, taya vurdum. Çal-çəpərimizə əl gəzdirdim, amma birdən-birə bu qənaətə gəldim ki, İrina Vasilyevnanı tək qoymaq olmaz. Atam da mənim bu niyyətimi biləndə əsla fikirləşmədi:

-Haçan istəyirsən, - get, - dedi, - o cür insanı tək qoymaq olmaz...

Düzdür, Slavyankada övladları “quş olub şəhərlərə uçandan sonra” tənha qalan, yalqız yaşayan qadınlar, kişilər çoxdu və mən İrina Vasilyevnanı o qadınların, kişilərin arasında görmək istəmirdim. Çünkü onlar, yalnız Slavyankanın küçələrində ayrılıq, ölüm-itim, etibarsız dünya haqqında mahnilər oxumurdular, çox vaxt o ki var içib başlayırdılar ağlamağa.

Yadımdadır, Slavyankanın belə məhzun günlərində birində ev sahibəsi mənə öz həyat tarixçəsinin bəzi məqamları haqqında da danişdi və əyan oldu ki, almanlarla davanın qurtarmasına sanlı aylar qalanda nişanlısı əsgər yaşına catib və onu orduya çağırıblar. Boylu olduğunu Saşa mühərabəyə gedəndən sonra bilib və intizarla cəbhədən məktub gözləyib ki, bu xəbəri ona bildirsin. Amma, o məktubu elə gözləyə-gözləyə qalıb... Və yeganə övladını Svetanın anasını mühərabə qurtaran gün dünyaya gətirib...

Bu nisgilli söhbətin məcrasını dəyişmək məqsədilə çoxdan məni düşündürən sualı da ev sahibəsinə həmin axşam verdim:

-Sizə niyə malakan deyərlər? Siz ki, xalis russunuz...

Mənim, ümumiyyətlə, hər şeylə maraqlanmağım İrina Vasilyevnanın xoşuna gəlirdi. Bəlkə də elə bu səbəbdən mənim bu sorğuma bir xeyli fikirləşəndən sonra bir kəlmə ilə cavab verdi:

-Əlbəttə, rusuq!

Və mənim bu cavabla qane olmadığımı görəndə sözünə çox uzaqdan başladı:

-Yəqin ki, xəbərin var, oxumusan, on doqquzuncu yüzilliyin əvvəllərində artıq Rus imperiyası öz sərhədlərini Osmanlı, İran sınırlarına qədər genişləndirmişdi. Bu bölgələrdə at çapan kazaklardı, amma bununla belə, bu coğrafiyada rus yoxdu. Qalırkı nə?

Mən, təbii ki, sonsuz maraqla soruşdum:

-Nə?

-Rusları bu yerlərə toxum kimi səpmək!

Mənə elə gəldi ki, başımdakı tükləri də onun cavabı dikəltdi. Dinmədim və o, fikrini əsaslandırmışa başladı:

-Kim öz yurdunu-yuvasını qoyub işgal olunmuş ərazilərdə yaşamaq istəyərdi? Əlbəttə, heç kim. Kilsə çarın köməyinə gəldi. Daha doğrusu, car kilsə ilə anlaşa bildi.

Yəqin ki, ev sahibəsi mənim bu tarixə sonsuz marağımı sezdiyi üçün tez-tez sözünə ara verirdi.

-Kilsə qərar çıxartdı ki, ənənəyə görə əsl pravoslav həftənin yalnız iki günü süd içə bilər!

Əlbəttə, bu, mənə bəlli deyildi, ona görə də ucadan güldüm.

-Gülmə! - İrina Vasilyevna dedi, - nə qədər gülməli olsa da, müti təbəqə mütilər bununla razılışdır. Əhalinin ayıq, nisbətən mübariz təbəqəsi isə, bu qərarı qəbul etmədi və həftənin hər günü süd içməyə davam etdirilər. Təqiblər, təzyiqlər başlayanda isə, hər gün moloko içənlər - yəni molokanlar "malakanı" deyə bağıra-bağıra küçələrə çıxdılar. Öndə malakanızm həyat tərzinin carçıları "kahinlər" gedirdi. Bəs kim idi bu kahinlər?

Mən yenə də maraqla soruşdum:

-Kim?

Ev sahibəsi az qala piçiltiyə cavab verdi:

-Kim olacaq? Kilsənin casusları...

-Bu lap kinoya oxşayır, - mən dedim.

Ev sahibəsi təəssüflə:

-Amma həqiqətdi! - Söylədi və bir qədər fikrə gedəndən sonra sözünün ardını gətirdi, - Çar artıq öz məqsədinə çatmışdı... Qalırkı nə?

Kilsəyə - yəni ibadətgaha qarşı çıxanları imperiyanın ucqarlarına, həmçinin bu yerlərə göndərmək... İrina Vasilyevna bu tarixi söhbətini aşkarca sezikən kinayə ilə tamamladı. - Yola salanda Müqəddəs Ata onlara dua vermiş; deyirmiş ki, hə indi gedin o yerlərdə həftənin hər günü süd için...

Mən sonralar da malakanlar, malakanızm həyat tərzi, yaşam fəlsəfəsi haqqında onlarca yazı varaqlasam da, yaddaşma hopan İrina Vasilyevnanın bu söhbətidir.

Bu hekayətin sonunda xeyli mütəəssir görünən ev sahibəsinin eynini açmaq üçün soruşdum:

-Deyirlər, kartofu da bu yerlərə sizinkilər getirib?

Nədənsə, bu sualın tamamında ev sahibəsinin gözləri doldu.

-Bəlkə də... - Cavab verdi, - amma nənəm bu barədə mənə heç nə söyləməyiib.

Mən, nisgilli olsa da, rahatlıq gətirən bu axşamda ona daha bir sual verdim:

-Nənəniz Rusiyada doğulmuşdu?

-Yox. Burda doğulmuşdu. - O, cavab verdi. - Bizimkilər bu kəndi 1828-ci ildə salıblar.

Slavyanka kilsəsinin yeganə yazılı daşında da bu tarix həkk olunmuşdu.

SÖZÜN BU YERİNDƏ SABİQ SƏFİR QƏLƏMİ KƏNARA QOYDU,  
GÜNDƏLİYİN BU MƏCRADA DAVAM ETMƏSİ ONU DARIXDIRDI: "AXI,

## BU NAĞILLAR KİMƏ LAZIMDI?" SUALIN CAVABI İSƏ SANKİ QEYBDƏN GƏLDİ: "SÖZ SƏNƏTİ NAĞILLA BAŞLAMAYIBMI?"

Doqquzuncu, onuncu siniflərdə keçən günlərinin xatirəsi haqqında nə isə ya-za bilərdi, amma hadisələri saf-cürük eləyəndən sonra bu fikrindən də vaz keçdi.

O müddət ərzində, Svetlananın nənəsinə göndərdiyi məktublardan artıq ona bəlli ünvana, özünü toparlayıb bir məktub da yazmışdı, amma cavab almamışdı. Sveta nənəsinə göndərdiyi bəzi məktublarda qonşuların, yaxın dostların sırasında onun da adını çəkirdi, yazırkı ki, ona da qızılıgül ətirli salamları təbiidi.

...Və nəhayət ki, onbirinci sinfi qurtaranda və öz evlərinə getmək üçün qış paltarlarını da yiğişdiranda, İrina Vasilyevna ona alt qatı içindən ox kimi keçən bir sual verdi:

-Biryolluq gedirsən?

Axi, özü də bilirdi ki, bu evdən biryolluq getmir. Vaxtaşırı, imkan olduqca bu ocağa baş çəkəcək. Hətta bu fikirdə idi ki, ali məktəbə qəbul oluna bilməsə, gəlib onun yanında qalacaq, növbəti il imtahanı vermek üçün onun yanında hazırlanacaq.

Hələ kamal attestatı almamış, ADU-nun şərqşünaslıq fakültəsinə girmək qərarına atasının məsləhətli gəlməşdi. Amma Bakıda atasının böyük vəzifə sahibi olan əmisi oğlu anlatdı ki, lap bütün imtahanlardan "əla" qiymətlər alsa da, müsabiqədən keçməyə də bilər və buna normal baxmaq lazımdı.

Bu məcrada atasına son sözü İrina Vasilyevna dedi:

-Göndərək gedib Moskvada imtahan versin.

Atası bir xeyli fikirləşəndən sonra dilləndi:

-Mən müəllim adamam, Moskva kimi şəhərdə tələbə oxutmağa gücüm çatmaz, axı...

Və yenə gözlənilməz təklif İrina Vasilyevnadan gəldi:

-Mən də kömək eləyərəm.

O anlarda ona elə gəldi ki, atası bu təklifdən ürəkləndi və:

-Allah özü bir qapı açsın, - dedi və İrina Vasilyevnanın ona sarı uzanmış əlini sıxdı.

...Sonrakı hadisələr o qədər sürətlə cərəyan elədi ki, bir də öz adını, soyadını MDU-nun şərqşünaslıq fakültəsinə daxil olanların siyahısında görəndə rahat nəfəs aldı və sevincini hamidan qabaq İrina Vasilyevna ilə bölüşmək qərarına gəldi. Moskvadan Azərbaycana ilk teleqramını vurandan sonra da İrina Vasilyevnanın bu teleqramı Slavyankada qarşısına çıxan bütün insanlara oxutduğunu xəyalında canlandırdı.

Qəbul kağızı, tələbə biletli ilə yanaşı, yataqxanada yer alandan sonra müəllim atasını xərcə salmamaq üçün Azərbaycana uçmaq fikrində deyildi. Amma İrina Vasilyevnadan teleqram alanda fikrini dəyişdi. O, yazırkı ki, bir-iki günlüyü olsa da, gəl ki, sənin qələbəni Slavyankada qeyd eləyək.

Amma cibində pulu olsa da, yaxın günlər üçün Bakıya bilet tapa bilmədi.

Moskvadan üçüncü teləqramı Ukraynaya, Draqobiç şəhərinə vurdu.

"Məni təbrik edə bilərsən, Sveta, MDU-nun tələbəsiyəm".

O anda elə güman elədi ki, bu teleqram nəyi isə dəyişəcək...

Teleqrama yataqxanadaki ünvanını da yazmışdı. Çünkü bilirdi ki, bu yer tələbəlik illərində ünvanı olacaq. Qayğılı, şirinli-acılı tələbəlik illəri bir-bir arxada qalanda ana yurda hər ay iki məktub yazırkı: birini anasına, birini də İrina Vasilyevnaya.

İrina Vasilyevnadan aldığı cavab məktublarını indi də arxivində saxlayır və o məktubların birində altından qırmızı xətt çəkilmiş cümlələr var; "...cavanlıq yaz mövsümü kimidi, bilmirsən haçan gəldi, haçan getdi; ona görə də

ürəyinə yatanlarla, gözünü oxşayanlarla gəz, dolan, amma ayrı millətdən olan qızla, ləp mələk də olsa, evlənmə.”

Şərqsünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirəndə Universitet tarixində fövqəladə hadisə qeydə alındı; ilk dəfə məzunun təyinatını SSRİ Xarici İşlər Nazirliyinə verdilər və bu məzun Abbasov Abbas Abbasəli oğlu idi.

Bəyəm hələ neçə illər qabaq müəllim atasının ən böyük arzusu bu deyildimi?

Onu nazirlikdə çox saxlamadılar, gənc mütəxəssis kimi qaynar nöqtələrə göndərdilər: əvvəl Əfqanistana, sonra İrana, daha sonra da Tacikstana.

Əfqanistanda, Sovet səfirliyində sanballı vəzifə sahibi olandan sonra İrina Vasilyevnaya yazdığı məktubların geri qayıtmasını məktubla atasına bildirəndən bir ay sonra aldığı cavab onu bir qədər toxtdadı. Atası müfəssəl məktubla yazırkı ki, malakanlar evlərini dəyər-dəyməzinə satıb getdilər. Slavyankada qalan yalnız əlsiz-ayaqsızlardı. İrina Vasilyevnanın mülküni Bakıda yaşayan bir ayırmalıb, indi orda villa tikdirir.

...Bu hekayətin məbədini yazıma ehtiyac yoxdur. Sabiq səfirin yazdığını gündəliklərdə bütün sualların cavabını tapmaq mümkündür..

\* \* \*

Bu gün mənə qibtə edənlər çoxdu: həm ad-sanıma, həm də güzəranıma görə. Amma heç kim bilmir ki, bir-birinə yaxın olduğu qədər də yad olan üç məməkətdə otuz il səfirlilik elədiyim illerdə nələr çəkmişəm. Hansı mərtəbədə oturursan - otur, qurbət qurbətdi. Nə atamın tabutuna ciyin verə bildim, nə anamın, nə də anamdan artıq əziyyətimi çəkmiş İrina Vasilyevnanın.

\* \* \*

-Siz kimi axtarırsınız?

Fikirləşdim ki, təklikdən, tənhalıqdan bezib danışmağa adam axtarır.

Çevrilib açıq pəncərədən mənə baxa-baxa gülümşəyən ahıl kişiyyə ciynimi çəkməklə, əlimi yelləməklə kim bilir nə anlatdım?..

...Hə, bu da həmin məhlə, bu da həmin o xudmani evin yerində ucaldılmış villa. Diqqətimi bu iri tikilidən daha çox çəkən qoşataylı, dəmir darvazaya yapışdırılmış elan oldu: "Satıllar".

"Nə tez satılışı oldu bi imarət?"

Qapını nə qədər döydümsə, açan olmadı və həmin elanın altına öz sözümüz yazdım. Özü də həmin ləhcədə: "Aleram". Təbii ki, mobil telefonumu da qeyd elədim.

Hər qarşı nəyi isə yadına salan kəndi dörd dolansam da, tanıdığım malakanlardan yalnız Filip Qriqoryeviçlə qarşılaşdım. Əlində əsa, gözündə eynək darvazanın önündə oturmuşdu. Məni əslə tanımadı, danışdırısam da hiss elədim ki, heç nə eşitmir. Nə yaziq ki, onun nə dediyini də anlamaq mümkün deyildi; elə bil dili ağızına siğmirdi...

Bakı-Lvov təyyarə reysinə bilet aldığımı, Truskavetsə gedəcəyimi, İrina Vasilyevnanı axtaracağımı həyat yoldaşımı anlatsam da, inanmadı, elə güman elədi ki, zarafat eləyirəm. Bileti göstərəndə isə tutuldu.

Mən həyat yoldaşımı zaman-zaman bütün keçmişimi danışmışsam; demək olar ki, gizli heç nə qalmayıb. O özü hər deyəndə zarafat götürməsə də, atmaca atmaqdan vaz keşməz.

-İrina Vasilyevna indiyə qalmaz, amma Svetlananı tapa bilərsən...

Əslində, mənə də elə gəldi ki, orda Sveta ilə qarşılaşa bilərəm. Və... nə üçünse bu görüşü arzulayırdım...

Həyat yoldaşım maraqla soruşdu:

-Qayıdanbaşa da bilet almışanmı?

-Yox.

-Bəs nəyə? Axı, deyirlər ki, hər iki başa bilet alanda xeyli ucuz başa gəlir...

Əlbəttə, bunu bilirdim, amma haçan qayidacağım bəlli deyildi, axı...

...Axı, mən İrina Vasilievna ilə görüşməyə yox, onu nabələd bir diyarda axtarmağa gedirdim...

Həyat yoldaşım bir də dilləndi:

-Sən mənim sözümü qəribçiliyə salma, İrina Vasilievna indiyə qalmaz, amma Svetanı, yəqin ki, tapacaqsan.

-Nə bilirsən?

Həyat yoldaşım sanki bu sualı gözləyirmiş ki, yenə iynəsini batırsın.

-Sən ovdan əliboş qayıdan bala döyülsən, ...

Lvovda təyyarədən düşəndən sonra ona görə dəmir yolu vağzalına gəldim ki, Truskovetsə elektrik qatarı ilə gedim, yerli camaatın arasında olum, bəlkə adamların arasında 2002-ci ildə Azərbaycandan buralara köçən malakanları tanıyan oldu? Axı, mən hansı ünvana gedəcəyimi də dəqiq bilmirdim: yaddaşimdakı ünvana da bel bağlamaq olmazdı. Bəyəm hər gələn təzə quruluşun fəaliyyəti ad dəyişdirməklə başlamır?

Elektrik qatarında mülki insanlardan daha çox əsgərlər, zabitlər gözə dəyirdi və hiss olunurdu ki, bu zabitlər, bu əsgərləri harasa aparırlar. Elə bil öz aralarında hər şeyi danışib qurtarmışdır. Vaqonun aynasından payızın mənzərələrinə baxan da yoxdu. Hiss olunurdu ki, hamısı mürgüləmək, gözünün acısını almaq istəyir.

Əlbəttə, buralarda müharibə getdiyini bilsən, amma inana bilmirdim ki, böyrümdəki skamyada qəzetdən süfrə salıb nə isə içənlərin və şirin-şirin səhbət eləyənlerin biri rusdu, biri ukraynalı. Sanki yaşılı ukraynalı mənim nə üçün təəccübəndiyimi sezdi və astadan:

-Bu müharibəni böyük dövlətlər aparır, - dedi, - bizim vəzifəmiz bu müharibədə ölməkdir.

Mülki insanların arasında Truskovetsdən, Draqobiçdən olduğunu etiraf edənlərin - kişili, arvadlı - hamisini dindirsem də, qane eləyən bir cavab almadım. Məsləhət gördülər ki, Şəhər sovetinə müraciət etsəm, nəsə bir ip ucu tapa bilərem.

Elektrik qatarı Truskovetsə çatanda hava qaralsa da, dağ yamaclarına səpələnmiş şəhər işıq selində üzən bir gəmini xatırladırdı.

Elə bilirdim ki, bütün postsovət şəhərlərdə olduğu kimi, burada da otel problemi ilə üzləşəcəm, amma qapısını açdığını ilk oteldə üç çeşiddə, üç qıymətdə otaq təklif etdirilər. Restorandakı ucuzluq da xoşuma gəldi və öz-özümə dedim ki, nə yaxşı ki, qayıdanbaşa bilet almamışam; İrina Vasilievnanı tapmayıncı, qayıtdı yoxdu.

**25 sentyabr, 2015-ci il**

Səhər yuxudan oyanıb pəncərədən boylananda gözlərimə inanmadım; ona görə inanmadım ki, dünya atlasından yetərinçə məlumatım var və bilirəm ki, Karpat ətrafi dənizlərdən çox uzaqdı; bu coğrafiyada böyük göl də xatırlamadım və mənə heyranlıq gətirən mənzərəyə baxa-baxa qaldım. Amma bir qədər sonra anladım və inandım ki, səhralar kimi meşələr də insanı ilgimlə aldada bilermiş...

Duman yavaş-yavaş çəkiləndən sonra isə Truskovetsin göydələnləri göbələyi, çıyaləyi dərilməmiş dağ yamacını xatırlatdı.

Şəhər sovetinə getməmişdən önce bütün gün üçün kirayələdiyim taksini, bir zamanlar Svetanın və eləcə də anası Mariyanın İrina Vasilievnaya

göndərdikləri məktublardan, açıqcalardan yadımda qalmış ünvana sürdürdüm: Suxovolya, 102. Amma məlum oldu ki, bu ünvandakı tikiilər çoxdan sökülüb. Və o anda mənə elə gəldi ki, bu ünvana bəslədiyim ümidlər əriyib qurtaran şam kimi söndü.

Şəhər sovetində yaşılı, amma son dərəcə sığallı-tumarlı dəftərxana müdürü məni soyuq qarşılısa da, Truskovetsə nə üçün gəldiyimi, kimi axtardığımı bildirəndən sonra üzünə anidən təbəssüm qondu.

-Sizə kömək etmək mənim vəzifəm olmasa da, yardımçı olmaq insani borcumdu... Amma mən inanmiram ki, sizin dayəniz olmuş bir qadın indiyə qədər yaşasın... Neçə yaşıınız var?

-Yetmiş.

Qadın bir qədər fikrə gedəndən sonra təəssüflə başını buladı.

-Əgər yaşayırsa, indi onun ən azi, doxsan yaşı olmalıdır...

Mən başımı yüngülçə tərpətməklə dəftərxana müdürü ilə həmrəy olduğumu bildirəndə, o, sanki öz savadını göstərmək qərarına gəldi.

-Mən bilən, malakanları ondoqquzuncu əsrin əvvəllərində Qafqaza Saratovdan, Tambovdan sürgün eləyiblər. Bəs o qadın niyə Truskovetsə qayıtmalı idi? Bəlkə gedib onu Saratovda, Tambovda axtarasınız?

Mən özümü nişan verəndən sonra dəftərxana müdürüne hər şeyi yerli-yataqlı danışmışdım. Onun qızının və qız nəvəsinin də bu şəhərdə, hansı ünvanda yaşadığını və indi o ünvanın, ümumiyyətlə, mövcud olmadığını vurğulamışdım və indi belə görünürdü ki, bu qadın mənə qulaq asmırıbmış. Ona görə də niyyətimi daha yerli-yataqlı biçimdə yenidən anlatmaq qərarına gəldim.

Bu dəfə dəftərxana müdürü heç bir sual vermədi. Amma işçilərindən birini mənə caladı və mən o sabah Truskovetsə niyə gəldiyimi, kimi axtardığımı üçüncü dəfə danışmalı oldum və birdən-birə məlum olanda ki, məni dinləyən bu dəftərxana işçisi, karguzar azərbaycanlıdı, ürəkləndim...

-İndiki zamanda sizi hər adam başa düşməz, - dedi, - amma var gücümüzə çalışacağam ki, sizə kömək eləyim... - Və dərhal da sözünün ardını gətirdi. - Bir həmyerli kimi yox ha, sadəcə, bir insan kimi.

Dünyaya eynək arxasından baxan, son dərəcə müləyim təbiətli bu insan məni o qədər ürəkləndirdi ki... məni elə gəldi ki... bu gün olmasa da, sabah o məni İrina Vasilyevna ilə görüşdürürcək. Amma mənə bu sıcaq münasibətdən sonra bu diyarda kimi axtarmağım barədə rəsmi ərizə yazdıranda və bu sənədin surətini çıxardıb bir neçə ünvana yollayanda anladım ki, yox, bu xəmir çox su aparacaq. Hələlik vidalaşmaq məqamı yetişəndə isə onu restorana dəvət elədim. Gülmüşədi.

-Mən ümumiyyətlə restorana getməyi səvmirəm, - dedi, - amma İrina Vasilyevnanı tapandan sonra hardasa üçlükdə oturarıq...

Və son olaraq məsləhət gördü ki, rəsmi yazışmaların cavabları gələnə qədər bekar dolanmayıbm, Draqobiçdə, yaşılı insanların arasında, ibadət yerlerində İrina Vasilyevnanın qızı Marqaritanı, nəvəsi Svetlananı soraqlaşım...

Ayrılanda mənə mobil nömrəsi ilə yanaşı, el də verdi, ismini söylədi:

-Adil... - Və sonra da:

-Buralarda darıxsan, mənə zəng elə, - dedi.

**26 Sentyabr 2015-ci il**

Draqobiçə ona görə avtobusla gedirdim ki, bəlkə bir tanış üzə rast geldim. Axı, hələ Tacikistanda olanda da atam mənə yazmışdı ki, malakanların arasında Draqobicə də köçənlər var... Və birdən-birə ağlıma gəldi ki, bəlkə elə Saratovda, Tambovda da adına Draqobiç deyilən yerlər var? Güman da bələdçidi, amma bu yerdə məni qane etmədi.

Avtobusda həqiqətən də tanış sifətlər çoxdu və onların Azərbaycan dilində danişdılalarını eşidəndə, elə-belə, ünsiyət qurmaq xatirinə soruşdum:

-Draqobiçə neçə dəyqəyə çatarıq?

Soydaşlarımızdan ikisi bir ağızdan:

-Uzağı bir saata, - dedilər və dərhal da onlardan biri - nisbətən yaşılı soruşdu:

-Deyəsən, bu yerlərə nabələdsən, hə?

Mən bu yerlərdə birinci dəfə olduğunu dilimə gətirməklə kirisəm də, dilavər müsahibim ünsiyət üçün körpü ata bildi və məlum oldu ki, bu tərəflərdə ən ucuz həftəbazarı - yəni "tolkuçka" Draqobiçdə olur; hətta macarlar da, cexlər də, polyaklar da mal gətirirlər və ona görə də oraya gedir ki, bəlkə sərfəli bir alış-veriş qura.

Hər halda, bu məlumat mənə xeyli maraqlı göründü, çünkü nədənsə fikirləşirdim ki, Slavyankadan xatirimdə qalan bir tanış sifətə insanların gur olduğu bir yerdə rast gələcəyəm və güman eləyirdim ki, bir beləsinə ürcəh olsam, ipucu tapılacaq.

Bütün həftə bazarlarında olduğu kimi, burda da satan alandan çoxdu, hətta nə isə satan qaraçılardır da vardi. Məni də o qızlardan biri əylədi və əlimi ovcuna alıb dedi:

-Vİ işite koqo-to, a ya moqy vam pomaqat...

Təklif məni bir anlığa qıcıqlandırsa da, qaraçı qızdan aralandım, amma dərhal da özümü qınadım.

"Yox, gərək onu dindirəydim..."

Və yadına hardasa oxuduğum bir kəlam düşdü: axı, bu dünyada açarı yalan olan həqiqətlər də var...

Bekarçılıqdı, satılan, alınan mallara da fikir verir və hiss eləyirdim ki, iyirmi-iyirmi beş kilometrlikdəki Truskovetslə müşqayısdə burda xeyli ucuzluqdu və inanırdım ki, insanları bu həftəbazarına gətirən də budur.

Siyasətçilər deyirlər ki, ucuzluğun açarı bolluqdu, amma mən bu fikirdəyəm ki, yox, ucuzluğun açarı yoxsulluqdu. Mən bu bazarda da yoxsullarla ünsiyət qurmaq istəyirdim. Bilirdim ki, nabələd adama axıracan qulaq asan onlardı.

Irina Vasilyevna, Marqarita, Svetlana ilə bağlı sorğularımı məsxərəyə qoyanlar da oldu, axıracan qulaq asıb kövrlənlər də.

Yadımdadır, əksər Sovet şəhərlərində mövcud olan həftəbazarları - tolkuçkalar hava işıqlanmamış başlanır, gün çıxanda da dağılırdı. Amma Draqobiçin həftə bazarı günortadan sonra da xeyli davam elədi və bu arada mənim dindirib-danişdirdiğim qoca, qari qalmadı. Amma mənim fikrimcə, nəticə olmalı idi; axı, haçansa Irina Vasilyevna özü də mənə söyləmişdi ki, onu ana vətəni Tambovla yanaşı Truskovetsə bağlayan tellər də var. Bəlkə qızı Marqaritanı, sonra da nəvəsi Svetlananı bu yerə o tellər gətirmişdi...

Yaxınlıqda atışma səsləri eşidilsə də, bu həftə bazarındaki qələbəliyi pozmadı və hiss etdim ki, burda atışma səsləri də yoxsulluq kimi adiləşib.

Həftə bazarı tamam seyrələndən sonra daha çox köhnə tikililəri ilə diqqət çəkən bu şəhərin görməli yerlərini gəzməyə başlayanda bir yaşıl xiyabandakı Şərəf lövhəsinin önündə ayaq saxladım. Burda Rusiya-Ukrayna qarşısından həlak olan draqobiçlilərin şəkilləri asılmışdı. Lövhənin aşağısında bir neçə şam yanındı. Ötüb-keçənlər bir anlığa da olsa, ayaq saxlayır, papaqlarını, şlyapalarını başlarından götürüb dua eləyirdilər. Şərəf lövhəsi ilə üzbeüz kafenin qarşısında birdən-birə əlli-altmış yaşlarında biri qara eynəkli, digəri çəp iki nəfər qarşıma keçdi. Və məlum oldu ki, "sobrazim" eləyib araq içmək istəyirlər və mənim onlara qoşulmaq üçün pulum və vaxtim varmı? Əlbəttə, içmək niyyətim olmasa da, vaxtim vardi. Həm də fikirləşdim ki,

onlara qoşulmaqla bu qərib şəhərdə daha iki tanış qazana bilərəm və bəlkə mənim axtarışına onlar da qoşular? Məlum oldu ki, qara eynəkli ukraynalıdı, çəş rusdu. Onlara vermək istədiyim sualı sanki gözlərimdən oxudular və qara eynəkli:

-Mühəribəni böyük dövlətlər aparır, bizim vəzifəmiz ölməkdir, - dedi və qarşısındaki Şərəf lövhəsini nişan verdi.

Üç gün qabaq elektrik qatarında qarşılaşdığını insanlardan da eynilə buna bənzər bir kəlmə eşitmışdım.

Hələ 250 qramlıq araq şüşəsi yarı olmamış mən mətləb üstə gəldim, özümü nişan verib bu diyara gəlməkdə məqsədimi bildirdim.

Çaş anasının ruhuna and icib dedi ki, bu gün gecdi, amma günü sabah Draqobiçi evbəev dolanacaq...Sevindim. İnanmaq mənim uşaqlıq xəstəliyimdi...

**27 Sentyabr 2015**

Bu sabah "Riksona" otelinin qarşısında Svetlana zənn eləyib, biləyindən tutub saxladığım qadın, görünür, səmimiyyətimə əsla şübhə etmədi və ona görə də nəzakətle üzümə gülümsəyəndən sonra astadan dedi:

-İdite, işsité vaşu Svetku, qde vi yevo poteryali...

Draqobiçdə tanış olduğum içki düşkünleri ilə günortadan sonra vədələşdiyimiz yerde - həmin Şərəf lövhəsinin qarşısında görüşdük və məlum oldu ki, çəş rus sözünə emel eləyib, şəhərin köhnə məhlələrində evbəev soraqlaşıb, amma oralarda İrina Vasiliyevna Oleynik adında, soyadında qadını tanıyan olmayıb.

Necə oldusa, Şərəf lövhəsinə bir də göz gəzdirdim və dənizçi köynəyindəki şəhid diqqətimi çəkdi; o da Oleynik idi. Oleynik Stepan Boqdanoviç. Və şəhidin şəklinə bir qədər də yaxından baxanda nədənse qət elədim ki, hara getsə, bu şəhid İrina Vasiliyevnanın nəslindəndi. Şəhidin sıfetində donub qalmış təbəssüm elə bil İrina Vasiliyevnanın gülüşü idi. Şəkli nişan verib qara eynəkli ukraynalıdan soruştum:

- A vi znali etoqo Oleynika?

Bir ağızdan cavab verdilər ki, tanımlırlar, amma soraqlaşıb evlərini tapa bilərlər.

Yadına dəryada batanın saman çöpünə el atması düşdü.

Bir qədər sonra bizə verilən təxmini ünvana taksi ilə getməli olduq və o yolda da məsələdən halı olan taksi sürücüsü axtardığımız adamın yaşıni soruştu. Mən cavab verəndən sonra ucadan güldü.

- Nada yevo iskat v kladbişax...

Taksi sürücüsünün bu sözü hansı məqsədlə söylədiyini dərhal anlamağım öz yerində, kinayə ilə verilmiş bu təklif ürəyimcə oldu və qərara aldım ki, Truskovetsin, Draqobiçin, Borislavın qəbiristanlıqlarına gedim...

Şəhidin haçansa yaşadığı ünvani tapdıq. Birmərtəbəli taxta tikilinin divarına vurulmuş xatirə lövhəsinə də gördüm, amma məlum oldu ki, ailənin yeganə övladı olan Styopa həlak olandan bir ay sonra anası da dünyasını dəyişib, atası da. Belə hasil oldu ki, Oleynik soyadıyla iz bulmaq mənasızdı.

Oteldən çıxan kimi özümə şəmsiyə aldım. Ona görə ki, yağırkı və gecə hava proqnozundan bilmışdım ki, bütün günü yağacaq və günün ikinci yarısında yağmur güclənəcək. Ruscanı mükəmməl bilən üçün Ukrayna dilini anlamaq o qədər də çətin deyil.

...Yenə də Truskovetsdən Draqobiçə avtobusla getdim ki, sadə insanlarla ünsiyyətdə olum, bu yerə nə üçün gəldiyimi bildirim, bəlkə bu yolla bir ipucu tapdım. Amma hiss etdim ki, bu avtobusda dindirdiyim üç insandan ikisinin malakanlar haqqında heç bir anlayışı yoxdur.

Draqobiçdə avtobusdan düşəndən sonra öyrəndim ki, qəbiristanlığın yaxınlığından marşrut keçmir, oraya ya taksi ilə gedə bilərəm, ya da piyada...

Yəqin ki, yola nabələd olmasaydım, qəbiristanlığa piyada gedərdim. Amma taksi əylədim, ona görə ki, çox vaxt itirməyim.

Burda bütün insanlar kimi qəbiristanlıqların da çətiri var; bu, meşədi, meşənin baş-başa vermiş şam, ağcaqayın, küknar ağaclarıdı.

Qəbiristanlığın meşədə salınması şübhəsiz ki, zərurətdən doğub. Axı bu alanda açıq yer də yoxdu, hara baxırsan irili, xirdalı ağaclardı. Ağacların kölgəsi də, maşallah, dizəcən ot. Qəbiristanlığa yaxınlaşanda qarşıma çıxan beş-altı inəkdən biri mənə sarı çönüb böyürdü. Ot-alafın bolluğu düşmüş bu ala inəyin daha nə istədiyini kəsdirə bilmədim və bu qənaətə gəldim ki, bu yerin inəkləri insanları ilə müqayisədə çox xoşbəxtidilər...

Hə, bu da qəbiristanlıq, insanların əbədi mənzili. Başdaşlarının demək olar ki, hamısı bir boyda, bir biçimdə. Fərqlənən yalnız sinədaşlarına yazılmış, məzmunu tanış yazılar, daşlara həkk olunmuş şəkillərdi.

Mənə elə gəldi ki, Draqobiçin qəbiristanlığı şəhərin özündə böyükdü. Ona görə də qəbirlərin qarşısında dayanmadan, ən kövrək yazıları belə axıracan oxumadan keçməyi qərara aldım ki, günbatanacan bu axtarışma son qoyum.

Üstü çoxdan götürülmüş qəbirlərdən fərqli olaraq, yeni məzarların önündə hökmən ayaq saxlayırdım. Çoxu başdaşısız olsa da, üstündəki ağaç nişana, bu ağaca çəpinə vurulmuş taxta parçası mərhum, ya mərhumə haqqında lazımlı olan məlumatı verirdi.

Başdaşına, daha doğrusu, baş ağacına sadəcə, "Neizvestnaya" yazılmış qəbir isə məni düşünməyə vadər elədi, amma sonda bu qənaətə gəldim ki, hər zaman qayda-qanun, ölçü-biçi, mizan-tərəzi gözləyən bir insanın həyatı belə sonuclana bilməz... Qəbrin taxta etiketində dəfn tarixi ilə yanaşı, nömrə də qoyulmuşdu və mən kəsdirə bilmədim ki, bu nə üçündü.

Yamacda salınmış bu qəbiristanlığın aşağısında sıxlıqdı. Ölüləri bir-birinə çox yaxın basdırılmışdır. Görünür, ölüyü yuxarı qaldırmaq hər adama xoş deyil. Axı, bunun qalxıb-enməyi də var. Necə ola bilər ki, bayramlarda gəlib əzizinlə görüşməyəsən? Bu sırr deyil ki, Slavyanlar da ölülrəni dirilərindən əziz tutur. Xüsusən də təzə ölülrəni...

Daha bir təzə məzarın önündə ayaq saxladım. "Neizvestnıy". Bu bir kəlmə isə, mərhum haqqında demək olar ki, heç nə anlatmırı.. O anda içimdə başqa bir sual doğdu: "Bəs bu naməlum ölüleri kim basdırır, görəsən?"

Bu suali məndən bir qədər sonra, əlində bir cüt aq qərenfil qəbiristanlığa gələn və hələ götürülməmiş bir qəbrin yanında dizlərini yerə qoyub dua eləyən qadına verdim. O isə duasına ani ara verəndən sonra şəhadət barmağını qəbiristanlıqdan azacıq aralıdakı təpədə tikilmiş qübbəsi qızılı məbədgahı nişan verdi. Amma mən o ibadət evinə getməyi sabaha saxladım. Çünkü axşam düşürdü. Axşam isə harda olur-olsun, insana qəribçilik gətirir. Nə yaxşı ki, elə o arada Adildən zəng gəldi. Şəhər sovetində tanış olduğum məmur Adildən.

Mərkəzi büvetin (gəlmələrin mədən suları içməyə gəldiyi pavilyonun) yanında görüşəndə elə bilirdim ki, İrina Vasil'yevna ilə bağlı nəsə bir izə düşüb. Amma məlum oldu ki, göndərdiyi sorğuların yalnız birinə cavab alıb və yazıblar ki, nə 2002-ci ildə, nə də ondan sonrakı illərdə Truskovetsdə Oleynik soyadında insan qeydiyyata düşməyib. Mən də öz axtarışlarımdan danışdım.

-Darixmayın... - dedi və soruşdu, - Siz əlamətlərə inanırsınız? - Və mən ciyimi çekəndə o, sözünün ardını getirdi, - Ürəyimə damıb ki, biz o qadını tapmasaq da, qızını, ya nəvəsini hökmən tapacağıq...

Məni evinə dəvət etsə də, getmədim. Xudmani bir qəhvəxanada türk qəhvəsi içdik. Xeyli söhbətləşdik. Məlum oldu ki, pioner yaşında bu şəhərdən olan bir qızla məktublaşış. Və bu minvalla düz on iki il məktublaşışlar və axırda da bu məktublar onu gətirib bu şəhərə çıxardıb.

İndi bir qızı, iki nəvəsi var.

-Siz çox qəribə insansınız, - o dedi, - sizi hər adam anlamaz...

-Amma siz başa düşürsüz...

Və o, ərkələ sözümə düzəliş verdi:

-Başa düşməyə çalışıram...

Sağollaşanda bir daha məsləhət gördü ki, qəbiristanlıqlarda axtarışına davam eləyim.

-Qəbiristanlıqda, o cümlədən cəmi ibadət yerlərində insanlar mehriban olurlar, - o dedi, - və soruşdu, - bilirsiz nəyə görə? - bu sualın cavabını da özü dilinə gətirdi, - ona göə ki, qəbiristanlıqda dünyanın axırı, insanın aqibəti daha aydın görünür...

**29 Sentyabr 2015**

Draqobiç qəbiristanlığında üstündəki baş ağacına "Neizvestnaya" yazılmış daha bir məzara yaxınlaşanda üstündə çiçək də gördüm. Amma məlum oldu ki, bu çiçəyi heç kim gətirməyib, özü bitib burda.

Günortadan sonra məni məbədgahda ədəb-ərkanla qəbul eləyən Otets Kiril (Kiril Ata) sözümüzə axıracan dinləyəndən sonra, masasının siyirməsini çəkib ordan beş-altı ölü fotosu çıxartdı və o bozumtul şəkillərin arasında tanış simanı dərhal tanıdım.

Sevinirdim: ona görə ki, axtarışlarım bəhrə vermişdi. Kədərlənirdim: ona görə ki, İrina Vasilyevna belə bir aqibət yaşayırı...

Şəkli əlimə alıb diqqətlə baxanda Otets Kiril soruşdu:

-Ona?

Dərhal cavab verdim:

-Da...

-Pozdravlyayu vas! - Otets Kiril dedi və mənə əl verdi.

Fotonun arxasında karandaşa qeyd olunmuş nömrəyə baxdım: "7". Yeddi nömrəli naməlum məzarı xatırladım: qəbiristanlığın lap aşağısında, iki cüt bir tek ördəyin dümələndiyi gölməçəyə yaxın yerdə, demək olar ki, yol kənarında...

**30 Sentyabr 2015**

Bu gün səhər bəyaz qərənfillərlə, bir qutu şamlı həmin 7 nömrəli qəbrin ziyarətinə gələndə, artıq başağacının taxta etiketində İrina Vasilyevnanın adı, atasının adı, soyadı, həmçinin doğulduğu və dünyadan köcdüyü tarix yazılmışdı. Qərənfilləri qəbrin üstünə düzəndən sonra dua elədim. Mənim dualarım, coxlarının anlamadığı tərkiblərdən uzaqdı və sadədi: "Allah günləriindən keçsin, yeri behişt olsun, tanrımlı umidlərini göyərtsin..." və s.

...O duaların işığında ağılıma gələnlər və verdiyim qərar məni yenə məbədgaha - Otets Kirilin yanına gətirdi. Və söhbətimizin tamamında o:

-Udaça tebe, cigit! - dedi, - Vsemoquşiy vseqda spasyot tebe...

Qəbrin üstünü götürmək üçün yaxşı ustaların mobil telefonlarını da mənə Otets Kiril verdi.

**01 Oktyabr 2015**

Bu gün, nəhayət ki, mərmər sinədaşı, mərmər başdaşı ilə digər qəbirlərdən əsla seçilməyən abidə hazır olanda erməni usta soruşdu :

-Nə yazaq, ara, yazaq ki, kimdən yadigardı?

Mən bir qədər fikirləşməli oldum.

-Yaz ki, oğlu Abbasdan yadigar...

Usta elektrik "karandaşını" şəbəkəyə qoşmaqla bir daha qəbristanlığın sükutunu pozdu.

Başdaşına vurdurduğum şəkli mən Bakıdan özümlə gətirəndə ağılıma da gəlməzdi ki, belə tezliklə o şəkil mənə başdaşından boylanacaq.

Ustaları yola salandan sonra sinə daşında bir neçə şam yandırdım və hələ şamlar əriyib sönməmiş bu fikrə gəldim ki, daha burda dayanmağa dəyməz. Sısqı yağış da kəsənə oxşamırdı...

Qəbiristanlıqdan təzəcə çıxmışdım ki, Adildən zəng gəldi.

-Abbas müəllim, hər şeydən xəbərim var, Otets Kiril mənə hər şeyi danışıb, yerli qəzet sizin haqqınızda məqalə yazacaq, Lvov teləkanalına da xəbər veriblər bu barədə, qoy yazsınlar, qoy çəksinlər, qoy bizim haqqımızda bədgüman danışanlar gözlərinə su versinlər, qoy görsünlər ki...

Mən onu sözünü bitirməyə qoymadım.

-Heç nəyə ehtiyac yoxdur, - dedim, - mən bilet almağa gedirəm, salamat qalın...

...Qəbiristanlıqdan uzaqlaşa-uzlaqlaşa fikrləşirdim ki, ola bilsin, Svetlana da haçansa bu yerlərdə nənəsinin qəbrini axtaracaq, amma yəqin ki, çox asanlıqla tapacaq və məni xatırlayacaq...

Truskovetsin travellərindən birində bilet növbəsinə dayananda həyat yoldaşımıdan zəng gəldi.

-İrina Vasilievnanı tapdın?

-Tapdım.

-Bəs Svetlananı?

Zarafat etmək qərarına gəldim.

-Onu hələ axtarıram.

Və həyat yoldaşım söhbəti dəyişdi.

-Elə-belə zəng vurdum, burda salamatlılıqdı, amma neçə gündür yağır.

- Elə burda da yağır...

Otelə qayıdan sonra yenə Adildən zəng gəldi:

-Xəbərim var, artıq Bakıya bilet almışınız, bəs indi biz müxbirlərə nə cavab verəcəyik?

-Onlar mənsiz də yazmağa söz tapacaqlar, - dedim, - narahat olmayıñ.

-Demişəm, yenə də deyirəm, siz çox qəribə insansınız...

Və mənə elə gəldi ki, o bu sözü mənə bir daha söyləmək üçün telefon açıb.

Ona cavab verməyə söz tapmadım, amma hardansa yadına Mövlananın bir kəlami düşdü: qəribə insanlardan qaçmaq yox, onlara doğru getmək lazımdır... Həyatı zinətləndirən onlardır...

Hardansa uzaqlardan qayıtmaq ərefəsində həmişə rahatlığımı itirmişəm. Yenə də həmin duygunu yaşayanda cavan yaşlarımdan məni ovudan bir mahnı yadına düşdü: "Günəşin üzü soldu, Quşlar yuvaya doldu, Dərdin bana, arkadaş, Bu gün də akşam oldu"... Amma o axşam bu yerdə qarğadan başqa quş gözə dəymirdi. Hara baxırdın, qarğalardı. Yadımdadır, son dəfə Slavyankadan çıxanda da axşamdı və göy üzündə yalnız qarğalar uçuşurdu...

**03 Oktyabr 2015. Truskovets**



## ◆ P o e z i y a



*Sövkət Zərin HOROVLU*

### TORPAQ ÖMRÜMÜZ

Bu dərd baş daşına dönüb  
Boy verir boyuna yurdun.  
Gözümüzdən bulud-bulud  
Tökülür qoynuna yurdun.

Boyat yaddaşlardan gəlib  
Dərd bizə baş qoyub yatıb,  
Qırıq ömürlerin üstdə  
Özü çiçək-ciçək artıb.

Hoy deyib hoylanır elə  
Zil üstə avazı gəlir.  
Kirpiyimdən yaşı cilənir,  
Elə bilir yazı gəlir.

Sükut içində xışlanıb  
Bu ağac, yarpaq ömrümüz.  
Daş qıflı qapılardan  
Boylanır torpaq ömrümüz.

Dolanıbdır boynumuza  
Ömür- ömür çəkir dara.  
Biz gedirik sonsuzluğa,  
Bu dərd bizlə gedir hara?

## DANIŞAQ

Getdiyin yerdən mənə  
 Bir ismariş göndər,  
 Bir məktub yaz,  
 Sən aramızı kəsən  
 divarın o üzündən,  
 mən bu üzündən,  
 Sən soyuq dünyadan,  
 Mən Günəşdən, Aydan,  
 Sən ayrılıqdan, mən vüsaldan  
 o ki var danışaq,  
 Üzür məni susmaq.  
 öz dünyanda necədi  
 mənsiz yaşamaq,  
 daşların sükut dilində danışmaq?  
 Ağ dumanın arasından  
 Hər gecə yuxuma mələklər enir,  
 Yuxumun səbri tükənir.  
 Uzaqdan, lap uzaqdan  
 ümidsiz bir vüsal mənə əl eləyir,  
 həsrətim kövrəlir.  
 Qayıt, pəncərəmdə gileylənən  
 Küləklərin,  
 Ağ libaslı mələklərin  
 dilində danışaq,  
 üzür məni susmaq.

## QISMƏTİMDİ

Bağımızdakı gullər  
 Bu il də açdı, sənsiz,  
 Bəyaz gecələrimin  
 Yuxusu qaçıdı, sənsiz.

Gülüm, qınama məni  
 Təkklik yaman çətindi,  
 Qayıt, ömrümə qayıt,  
 Dünya ölüm-itimdi.

Sən də vüsal adında  
 Qəlbində bir niyyət tut,  
 Gözlərim göy üzüdü,  
 Əl uzat, nəmin qurut.

Dalınca sərgərdanam,  
 Yoxdur özgə dileyim,  
 Sən gəl sinəmdə dincəl,  
 Mən çöldə gecələyim.

Ağlamıram, yağış da yox,  
Kirpiyim nədən nəmdi?  
Bəxtə ası deyiləm,  
Tənhalıq qismətimdi.

## GEDİM

### *Cəbrayılın işğalindan 25 il keçdi*

Siz mənə bir çiçək göndərin, dağlar,  
Telini bir kərə qoxlayım, gedim.  
Məni nəğmə-nəğmə çalın, küləklər,  
Nəğməni yadımda saxlayım, gedim.

O yerlərdən doğma bir səs gətirin,  
Qürbət sıxır məni, nəfəs gətirin.  
Döşlərdən bir dəstə bənövşə dərin,  
Sinəmin üstünə bağlayım, gedim.

Ömrün payızı da, yazı da olur,  
Dərdin rəngi çoxdu, azı da olur.  
Bəzən də yazıya pozu da olur,  
Payıma düşəni haxlayım, gedim.

Bu dünya gələni yaman çasdırır,  
Yalan şan-şöhrəti göz qamaşdırır.  
Gəlimi-gedimi başabaş durur,  
Əhdin-etibarın yoxlayım, gedim.

Bu ürgə at ömrə, axı, nə deyim.  
Əylənmək olurmu, çəkim yedəyin?  
Bir məzar önündə başımı əyim,  
Cocuqtək doyunca ağlayım, gedim.

## HAQQINI HALAL ET

### *Hər il el-obaların anım günündə biz də ölüruk.*

İçimə tökülüb sözlərim bu gun,  
Sanki şeirimin də xəzan çağdı.  
Gözümə sıçışib bu boyda vətən,  
Hələ də gözümə o, göz dağdı.

Tanım, bu dəndlərin sonu bilinmir,  
Arxada qoyduğum göz yaşım dinir.  
Yorğun ayaqlarım yollara çökən  
Gecələrin dumanaşındə çımir.

Dünyamız bir belə nədən dəyişib,  
Mən də seyirçitək baxıb gedirəm?

Söz də meydanında kəsərdən düşüb,  
Kağız-qələmimi yiğib gedirəm.

Ömrün də deyəsən yuxusu gəlir,  
Qoy gedim bir hovur yatım, dincəlim.  
Burnuma torpağın qoxusu gəlir,  
Torpaq həsrətimə çatım, dincəlim.


Rəsmini, ey vətən, gözümə şəkdin.  
Bağışla, bu qədər cürət edirəm.  
Yanında olsaydım, nə edəcəkdir?!  
Haqqını halal et, çıxıb gedirəm.

### SƏNDƏ ÖLMƏK DƏ GÖZƏLDİ

Senanın üzü Xəzərim kimi  
Parıldayırlar,  
Göy qurşağı duyğularım min rəngə çalır.  
İçimdən bir gözəllik boyanır.  
Ağ qağayı xəyalın uçub  
Çiynimə qonur  
Bakım, küləkli şəhərim,  
Dəli "Xəzri" saçlarını  
Dağıdırıb ciynninə tökən,  
"Gilavar" üzünə astaca  
Sığal çəkən  
Dünya gözəlinə bənzərim.  
Yəqin sahilində kövrəlib  
Gənclik illərim,  
Payıztək saralıb  
Əllərimi sevgi-sevgi  
Oxşayan Güllərim,  
Uzaqdan - uzağa  
Gözlərimlə qucaqlayıram səni  
Qara qızıl gövhərim.  
Əlləri uzaq əsrlərə  
Uzalı "Qız qala"nı,  
Daş döşəməli, dar küçəli  
"İçəri şəhər"ini,  
Üstündə dalgalanan,  
Azadlıq himni çalan  
Üçrəngli yelkənim.  
Yuxumda da sənə gəlirəm,  
Sənə ümidgahım bilirəm.  
Varlığın mənə ilkinlikdi,  
əzəldi,  
Səndə yaşamaq,  
Səndə sevmək,  
Səndə ölmək də, gözəldi.

*Paris, 2017*

## ◆ X a t i r ə l ə r , d u y ğ u l a r ◆



**Məmməd İSMAYIL**

# ÖMRÜN UŞAQLIĞI VƏTƏNDİ BƏLKƏ, SONRA ƏLDƏN ÇIXIB İTƏN VƏTƏNDİ...

***NAKAM ARZULARIN ZOĞALI RƏNGİ***

(Dava-şavanın, təkliyin, kimsəsizliyin, varlı və yoxsul qarşıdurmalarının nə olduğunu anlamayan yaramaz uşaqlığım, yerinə yetirilməsi heç də mümkün olmayan arzularıyla o talesiz qadının başına elə olmazın oyunlar açacaqdı ki?! İndi yaşın yetmiş səkkizində o uzaq illərin anama dərd gətirən keçib getmiş, enerjisi boyatılmış, hardasa gec də olsa gözü doymuş arzuları andıqca və anamın soyuqdan, saxta və qabardan çat-çat olmuş və qarşılığında oğlu tərəfindən heç nə almamış əllərini xatırladıqca göyür-göyür göynəyir, hönkür-höñkür ağlayıram. Amma bu ağlamağın kimə nə faydası?)

İlboyu velosiped almaq arzusu, qarşısızlaşınmaz, yerinə yetirilməsi imkansız istəkləri ilə o qədər bezdirmişdi ki, anası - qağayıñ canı üçün, qoy payız gəlsin, meyvələr yetişsin, satıb sənə velosiped alacam, ümidli sözlərini ažı yüz dəfə təkrarlamışdı. Payız yetişib və onlar ana-bala zoğallı meşədədirler. Çəpəki Günəş işıqları saralmağa başlayan yarpaqlara yansıyıb qan qırmızı zoğalları alov rənginə boyayır, hələ tam yetişib lalıxlamamış meyvələr uzaqdan gəl-gəl deyir. Az aşağıda daşları payız nəmindən mamır bağlamış Söyüdlü bulaq kölgəlikdənmi, yoxsa kökləri suda olduğundanmı hələ yaşıllığını itirməmiş qoxusu dərəni başına götürən yarpızların arasında gümüldüyü-gümüldüyü axıb getməyindədir. Başqa zamanlar olsa, bu qəmlı gümültülərə dalar, xəyalı onu ağılinın kəsib, gözünün görmədiyi yerlərə aparardı, indi isə canını dışinə tutub, zoğal yarpaqları üz-gözünü dalayıb ülgüt kimi kəssə də, budaqdan aslığı qarğı səbətə minbir həvəslə zoğal yiğmağındadır. Aradabir qonşu ağaclarla səbətini doldurmağa çalışan anasının səsi gəlir, yenə oğlunu

həvəsləndirməyindədir: - Hə gözümün işığı, dər görək, hansımız çox dərəcəyik?

...Şənbə gecəsinin səhəri bazara açılıcaqdı. Obaşdanın tülküdurmazından yoldaydilar.

Kənddən rayon mərkəzinə azı on yeddi kilometr yol var. Hava hələ yenice ağıarcıqlaşır. Anası zoğal dolu səbəti belinə şələləyib, ləp əhliləşdirilməyə çalışılan vəhşi ürgə kimidir, vücudu heç zaman alışmadığı yüksək dilsiz müqavimət göstərir. Kəndir ciyinlərini kəssə də, hörmə səbət belini əzsə də, ciyəri od tutub yansa da, anasına bir söz demir... Özgə vaxt olsayıdı, belini əzik-əzik edən səbəti çoxdan atardı... Amma bu dəfə dözüb durur.

Anası yenə dilinin şirin yerinə salıb: - Anan sənə qurban, a kişi qırığı, yaman günün ömrü azdı, ha bir az döz, bir azdanazardayıq. Zoğalımız babat pula getsə, sənə üçtəkərli velsəvet (anası velosipedi belə adlandırdı) alacam. Bax, görərsən.

Ananın "bir azdani", "budu burası" uzandıqca uzanır...

Neçə illərdi velosiped həsrətindədi. Atasız, köməksiz böyük vərliğinin atasının üzünü heç olmasa bir dəfə görməkdən başqa bəlkəsiz ən böyük arzusu velosipedinin olmasıdır. Elə bilir, əger anası ona velosiped ala bilsə, dünya onun olacaq. Arzuların uzaqlığı, əl çatmazlığı idi bu. Hər dəfə payız gələndə, mer-məyvə yetişəndə ümidi artardı. Amma andıra qalmış o illərin məyvəsinin pulu pul deyildi ki?...

Ağlı azacıq kəsməyə başlayandan ilk dəfə idi ki, rayon mərkəzinə gedəcək, şəhər görəcəkdi... Doğrudur, bir-iki dəfə anası ələcsiz qalıb onu yanına salıb özüylə bazara, rayon mərkəzinə aparmışdı, amma buna getmək demək olmazdı, ağlının kəsməyən çağlarıydı onda, yaddaşına ilişib qalan elə də çox şey yoxdu. Amma bu dəfə, amma bu dəfə səsini uzaqdan eşitdiyi paravozları ləp yaxından seyr edəcəkdi... Qatar keçib getdikdən sonra relslərdən birinin üzütünə çıxıb, gözüyumu xeyli yol gedəcəkdi... (Özü özünü qıñayacaqdı: bəs belini əyib çomaq qarmağına döndərən zoğal dolu səbəti nə edəcəksən?)

Bu qəfil gələn fikri tez də başından qovmağa çalışacaqdı...) Fikrində niyyət tutub yüzəcən sayacaqdı, işdi, yixilmasa, deməli, anası yiğdiqları zoğalı satıb mütləq ona velosiped alacaqdı...

Hələ ona qədər bazar yolunda qarşısına çıxan uşaqlardan biri mütləq velosipedli olacaqdı. Onu uzaqdan görünçə təhər-töhürümü, nəyisə xoşuna gələcək, şəhərli oğlan bu kənd oğlunun qəlbindən kəçənləri biləcək, düşüb velosipedini ona verəcəkdi. O da bir göz qırıpmında velosipedi asfalt küçə boyu sürəcəkdi... Anası ona baxıb məəttəl qalacaqdı: - Ay başına dönüm, bu uşaq bu velsəved sūrməyi harda öyrəndi? Ana hardan bileydi ki, oğlu hər gecə şirin yuxularında velosiped sūrməyi necə öyrənib?!... Yuxularda oğul hətta kəndlərinə dəmir yolu da çəkirdi... Qəribəsi də o idi ki, relsli-şpallı yollar sanki qatarın təkərlərinə dolanmışdı, paravoz irəlilədikcə bu yol zolağı açılır, arxada hazır dəmir yolu qalırıdı...

Şəlləyin kəndiri ciyinlərini kəssə də, velosipedin xatırınə səsini çıxarmır. (Meşədən min zülüm-zillətlə döşürdükləri zoğalı satacaq və ona velosiped alacaqdılar, ananın verdiyi vəd beləydi. Beləcə, bu vədin arxasında dişini dişinə sıxıb bazara - ümidi doğru addımlarını saya-saya irəliləyirdi.) İmkani daxilində oğlunu əziz xələfi kimi yalnızbaşına böyüdən öz yükü özünə bəs edən ana, oğlunun düşdüyü veziyyəti yaxşı görə də, sanki özünü görməməzliyə vurur... Yol acı bağırsaq kimi uzanır. Tovuz haraburaydı...

Səhərin acı yeli arandan dağlara doğru əsməyində, qoynuna, qoltuğuna dolub yaxası açıq köynəyini bayram şarı kimi şışirtməyindədir. Canına üzütmə dolur. Bu üzütmə təkcə payız obaşdanının ayazından deyil, həm də içində

hələ bazara - rayon mərkəzinə qədər neçə qəbiristanın yanından keçmək qorxusu da var. Gündüz olsayı nə vardi, obaşdanın alatoranında keç görüm bu qəbiristanlıqların yanından necə keçirsən?! İçindəki qorxunun əsas günahkarı anasından başqası deyil. Neçə dəfə ona - özünü quddan, quşdan qoru, atan bize dost yerinə düşmən qoyub gedib, a dərdin ürəyimə, sözləri içinin içinde özünə elə yer eləmişdi ki...

Hələ qəbiristan goreşənləri ilə bağlı kənddə dolaşan söz-söhbətlər... Ağzı yanmış qonşu arvadları elə bil bir-birinə him-cim eləmişdilər, birinin yerinə besini danişirdilər... Doğrudur, indi tək deyil, anası yanındadı, amma atasının düşmənlərinə, ya da elə məzar goreşənlərinə anası nə edə bilərdi ki?! Belindəki yükün ağırlığı bir tərəfdən, o biri tərəfdən də içini dolduran qarabasmalar yolboyu davam edəcəkdi. Bir də gözlərini açacaqdılar ki, Uzun yola çatıblar. Rayon mərkəzinə 10-12 kilometr qalmış dağ ətəyindən dəmiryoluna qədər aran zəmilərini kitab səhifələri kimi ikiyə ayırib ortasından keçən dümdüz bir yoldu bu, getdikcə qurtarmaq bilmir, keçib qurtarana qədər də yüksüz adamınkı adama dəyir, o ki qalmış yüklü olasan...

Hava ağarcılaşmağa başlayır, bunu Uzun yol boyu sıralanan elektrik, telefon direklerinin görünməsindən də bilmək olur. Əvvəllər saymışdı, Uzun yolun başından dəmir yoluna azı iyirmi dirəyin yanından keçməliyidilər. Bu mazut qoxulu direklerin qara görkəmi rüzgarlı havada səs-səsə verən dəmir məftilliyile uzaq-uzaq şəhərlərdən gələn yeniliklərin xəbərcisi kimi səbəbi bilinmeyən bir duyğu ilə xəyalını qanadlandırıb yerindən oynadır, onu görmədiyi diyarlara, bəlkə arzusunda olduğu velosipedin buraxıldığı yerlərə səsləyir. Kürəyini zoğal səbəti əysə də, ciyinlərini səbət bağlanan kəndir yağır etsə də, bu mazut direklerini saya-saya yanlarından keçdikcə dözbür durur, bilir ki, bu direkler onu qatar ayağına, bazar yerinə, alacaqları velisoped dükənina az da olsa yaxınlaşdırır. Yenə direklerarası çəkilmiş məftilləri Kürden əsən yellər dil-dil ötdürür və o dil-dil ötən məftillərə pozulmaz bir nizamlı düzülən siğircinlərin səhər nəğməsi başlayıb, hardasa Kürün o biri sahilində Ceyrançöl tərəflərdə Böyük Qafqaz dağ sisiləsinin ardından çıxmaga çalışan günəşin ilk şəfəqləri quşların qanadlarında bərq vurur. Ona elə gəlir ki, siğircinlər səhər-səhər günü qarşılımağa, yolcuları uğurlamağa çıxıblar. Siğircinlərin məftil üzərindəki bu pozulmaz cərgəsi günəşin ilk şəfəqləri altında şişə çəkilmiş köz üstündəki kabab tikələrinə bənzəyir. Bu bənzətmələr içindən keçdikcə öz-özünü qınamağı da unutmur: indi sənin bunları düşünən vaxtındı?

Bazara səhər alatoranında hamidan qabaq çatıblar. Yavaş-yavaş hava aydınlaşır, alatoranda güclə seçilən qaraltılar yavaş-yavaş qaraltıdan adama çevrilir, ətrafi qonşu kəndlərdən gələn satıcılar bürüyür. Adına bazar deyirsən, görünür, bazar belə də olmalıdır. Nə qədər adam var burda?! Adam sıxlığından başı hərlənir. Tərs kimi də hamının gətirdiyi zoğaldı, elə bil bütün dünyadan zoğalını dərib bazara töküblər. Onların zoğalına gözünün ucuyla da baxan yoxdu... Satıcı bolluğu, alici qıtlığı azmış kimi, velosiped satılan dükən da ikiaddımlıqdan gəl-gəl deyir. Elə bil zavoddan təzə çıxıblar. İkitəkərli, üçtəkərli bu velosipedlərin təzə rənginin bayırə çıxan qoxusunu bazarın kəsafət iyi də batırı bilmir.

Satılmayan zoğal səbətləri ilə dükən pəncərələrindən aydınca görünən qətəzə velosipedlərin arasında qalıb, neçə dəfə qəsdlənir ki, gedib onlara ləp yaxından baxsın, anası imkan vermir: - Görmürsənmi adam əlindən tərpənmək olmur, bura sən gördüğün kənd yeri döy ey, istədiyin yerdən vurub çıxasan, bazardı, itazarının nə qədər oğrusu, cibgiri, dələduzu desən burdadi, otur oturduğun yerdə, qoy zoğalımızı satax, sonra onsuz da o vəlsəvedlərdən birini sənə alacam.

İçində anasının ümidli sözlərinə elə inanmaq istəyir ki?! Amma zoğallarına gözünün ucuyla da baxan yoxdursa, onda necə?! İçində yüz dəfə üzünü göylərə tutub: - Ya Allah baba, elə elə ki, zoğalımız satılsın, məni naümid qoyma, - deyib yalvarsı da payız gününün altında qaldığından içindəki meyvələri bir az da qızarib lalıxlamış səbətlərə yaxın düşən yoxdu. Zoğallı meşədə ağacların başında yanın yanaqları gəl-gəl deyən zoğallar bazar xəfəsində pula getmədiklərindən elə bil xəcalet çəkir, pörtüb-qızarırlar... Onsuz da yol yorğunu olan ana-bala qəm içindədir.

Gün günortadan əyilir, bir az əvvəl bazarı cil-çırqban eləyən qüruba doğru əyilməkdə olan günəşin sozalmaqdə olan şəfəqləri onun velosiped arzuları kimi öleziməyindədir. Axşamacan, çox olsa, beş-on kilo zoğal satıblar. O isə anasını məcbur edir ki, gedib velosiped satandan xahiş etsin ki, - nə olar, bu günə pulumuz bu qədərdir, qalanını da gələn bazar günü verərik, oğlumun arzusunu gözündə qoyma, əmisi, onsuz da dükan ağızına qədər velosipedlə doludur, alanı da, yoxdur. Anası: - Nisyəyə kimdi bize velsəved verən, a dərdin ürəyimə, eybi yox, bu həftə olmasın, gələn həftə olsun, gələn həftə gələndə meyvəylə bahəm toyux-cúcə də gətirər, satif istədiyin velsəvedi alarıx, - desə də, oğul ayaqlarını yerə vurub ikidəbir anasını dümsükləyib məcbur edir ki, gedib dükan satıcılarından xahiş etsin.

Ana, oğlunun dediklərini bir müddət qulaqardına vurur, amma sonra bu təkidlər işini görür, nə ağıl eləyirsə, köpü hələ senməmiş ağızılarım səbətləri qonşu qadına tapşırıb ciyərparasının əlindən tutub velosiped satılan dükana doğru aparrı. Ürəyi sinəsinə sığmir, gup-gup gupbuldayır, bəs necə, anası satıcı oğlanı qılıqlayıb yola getirəcək, velosipedlərdən ən gözəlini seçib alacaq, o da xəyallarının gerçəkləşdiyini görüb sevincdən ayaqları dolaşa-dolaşa dükan qapısından çölə çıxan kimi illər uzunu həsrətini çekdiyi velosipedin belinə atlanacaq, axşamüstülərin əl-ayaq yiğisindən adamları seyrəlməkdə olan bazar boyu süzdürəcək və adamlar baxıb heyrətlənəcək, hamidan da çox anası: - Ay başına dönüm, bu uşaq, bu velsəved sürməyi harda öyrəndi?

(Harda öyrənəcəkdi? Elə gecə olubmu ki, yuxularında velosiped sürməmiş olsun?!)

Ana ağızına qədər velosipedlə dolu olan dükana girdikdən sonra tərəddüd içindəydi, piştaxtalara, təzə əşyalarla dolu rəflərə göz gəzdirib nəyisə götür-qoy edir, elə bil tərəddüdünү yenmək üçün vaxt qazanır, oğlu böyrünü kəsdirib durmasayıdı, tumanının ətəyini dərtlişdirməsaydı, dilindən qifil açılmazdı. Bəlkə də oğlunun təkidinə uyub dükana girdiyinə görə min peşmandı, amma geri qayıtmağa da yeri qalmayıb. Köynəyinin yaxasından tüklü sinəsi görünən satıcı oğlan başqa alıcılarla alış-verişarası hərdən onlar tərəfə də göz atır, zəhimli baxışlarından: Nədi, nəyə gəlifsiz, nə istəyirsiz - sualları yağan gözləriylə ananın da, oğulun da nimdaş əyin-başını narazı-narazı süzür. Və artıq bu gözlərin sahibindən fayda gəlməyəcəyini bili-bilə oğul anasının tumanının ətəyini bir də ümidsizcə dərtlişdirir: niyə dillənmirsən, nəyə gəldiyimizi niyə demirsən?

Ana günəşi batmaqdə olan payız qürubu kimi qapqara qaralıb, içində burulğanlar tügyan edir. Oğul isə fikirləşir ki, bəxtəvər bu satıcı oğlanın başına, gör nə qədər velosipedi var, qalıb paslanır, birini elə pulsuz-parasız ona bağışlasa dünya dağılmaz ki?!

Saticının ötkəm baxışlarından ağılı bir şey kəsməyən ana oğlunun əlindən tutub bayira çıxməq istəyir. Oğul ümidiñin üzüldüyünü görüb fəryad edir: - Getmirəm, get-mir-əm. Əvvəlcə al, sonra gedək. Get-mirəm, get-mi-rəm. Ana da dilə gəlir, səsinin qısıq yerinə salıb: - Ay yaradanın yanılsın, bura dövlətin dükanıdır, kimdi bize nisyə velsəvet verən? Gələn həftə alarıq, gələn həftə.

-Yox, mən elə indi istəyirəm, indi.

-İndi pulumuz yoxdu, söz verirəm gələn həftə mütləq alacam.

Ümidi hər yerdən üzülən oğul israr edir:

-Yox inanmeram, inanmeram, sən satıcı əmiyə de, bəlkə verəcək, sən de...

Ele bil ana oğlunun bu gözlənilməz direşməyindən, ətəkçəkişdirməyimdən özünə gəlib ümidsiz əllərin girdi-çixdısından kənarları didilmiş yan cibindən satılan beş-on kilo zoğaldan yiğilan on-onbeş manatı daxılın üstünə qoyub üzünə üz bağlayıb handan-hana cavan satıcıya fikrini kəkələyə-kəkələyə çatdırır (əslində dediyi sözler ananın yox, oğlun ona dediyi sözlərdi, sözü sözünə əzbərləmiş kimidi): - Bu günə pulumuz bu qədərdir, qalanını da gələn bazar zoğal, toyuq-cüce satıb verərik, oğlumun arzusunu gözündə qoyma, əmisi, onsuz da dükan ağızına qədər velsəvetlə doludur, alanı da ki, yox, olardan birini mənim oğluma ver, no..?!

Cavan satıcı anama sözünün ardını gətirməyə macal vermir: - Ay arvad, heç nə danışdığını bilersən, bura səhinçün bazar deyil ey, devlət dükənidə, bizdə nisye mal verilmir, başımı boşuna ağırtmayın, - deyib bağırır, - tez olun, tez olun, sürüşün burdan, tez olun, haydi, haydi.

Oğul vəziyyətin ümidsiz olduğunu görür. Dünya gözlərində qaralır, illər uzunu uzaqdan-uzağşa həsrətiylə yaşıdığı velosipedlə dolu bir dükan ola və onlardan birini də sənə qıymayalar. Gullə kimi bayıra - qonşu qadının yanında qoysuqları zoğal dolu səbətlərin yanına qaçırlar. Qaçmağı ilə də min bir əziyyətlə, bəlkə min ağacdən bircə-bircə dərib ağızınاقan doldurduğu qarğı səbətin içində çarıqlı-corablı girib xincim-xincim etməsi bir olur. Anası əl-ayağına dolaşmaq istəyir, amma sonra nə fikirləşirse, kənara çəkilib hönkür-hönkür ağlamağa başlayır, satıcıları, aliciları seyrəlməyə başlamış bazarda hamı heyrət içinde bu tükürpərdici mənzərəyə baxır. Camış gönündən kalmanı çarığı, anasının hördüyü dizinəcən çıxan aq corabları zoğalın qırmızısından qan rənginə boyanır. Anasının hərdən oğlunu kişi qırığı sayıb sümük saplı bıçağı əlinə verib beçə kəsdirəndə, beçənin kəsik başından fişqiran qanının aq yun corablarını qanqırmızı etməyi vardi. Bəlkə insan arzuları da canlıdır, onun da başı kəsiləndə tökülen qanı qanqırmızı olur, kim bilsə?

Nədənsə onun uşaq ağılına elə gəlir ki, tapdalanan, qanına qəltən olan, xincimlənan min bir əziyyətlə dərdiyi zoğal deyil, elə onun başa varmayan yetim, başı kəsilən arzularıdır ki, hələ ömür yollarında dəfələrlə beləcə üzü qızarıb, boynu buruq qalacaq...

\* \* \*

Ana-bala ağlaya-ağlaya kəndlərinə qayıdırdılar. Gündüzün qayğısına yorulmuş yollar da zülmət içində idi...

***QAĞA DA BİR QAĞAYDI,  
VAXTNAN ƏLBƏYAXAYDI...***

- I -

**A**ğstafada rayonlararası “Qabiliyyət bayrağı” qəzeti redaksiyasında işləyirdim, necə deyərlər, əlim təzəcə çörəyə çatmağa başlamışdım. Doğrudur, hər gün Əsrikdən Ağstafaya qırıx kilometr yolu gah piyada, gah da yük maşın və qatarlarıyla gedib-gəlməli olurdum, amma bu çətinlik gözümə görünmürdü. Zarafat deyildi, təzəcə arzuma, özü də lap uşaqlıq arzuma çatmışdım, işimin adı adı korrektorluq olsa da, redaksiyada hamidan az maaş

alsam da, qəzətdə işləyirdim. Nə çox, nə az, universitetdə kitabxanaçılıq şöbəsində qiyabi oxuduğum altı ildə jurnalistika bölümündə oxuyan özündən razı tələbələrin tənəli baxışları altında bu günləri az arzulamamışdım. İndi burda qəzətdə lap ən kiçik vəzifə olsa da, iş tapıb işləmək rayonda yaşayan, məqalə və şeir yazan, arzulasa da, jurnalistika fakültəsinə daxil ola bilməyən bir gənc üçün göydəndüşmə bir xoşbəxtlikdi.

Məqsədim tərcümeyi-hal yazmaq olmadığından, bu sətirləri oxuyacağınız yazıya məcburi giriş də saya bilərsiniz.

Günlərin birində redaksiyaya Bakıdan iki şair gəlmişdi. Hələlik adları məndə gizli qalsın. Qələmimi sınamaq istəyirəm, bu şairləri həssas oxuculara tanıda bilsəm, deməli, çəkdiyim zəhmət və vaxt boşuna getməyib...

Deyəsən, mətləbi uzatdım axı. Hə, şairlər gəlmişdi ki, yerlərdə görüşlər keçirib, hal-əhval tutsunlar, həm özlərinin, həm də oxucu salonlarının havasını dəyişsinlər. Rayonlardakı görüşləri zamanı - şəhərdən gələn məşhur şairlər yerlərdəki istedadları da unutmurlar, onların inkişafı qayğısına da qalırlar, düşüncəsiylə yerli gənc şairlərdən birini də özləri ilə götürmək istəmişdilər. "Şahlıq quşu" uşub mənim başıma qonmuşdu.

Silsilə görüşlərin ilki Gədəbəydə olmalı idi. Dekabrin sərt ayazı aranda qılınc kimi kəsirdi, onda görün dağlıq Gədəbəydə necə olardı?! Mənim də ki, əynimdə nazik nimdaş bir plaş. (Yetimliyin üzü qara olsun, uşaqlıqdan o günə kimi əynim palto görmüşdüm ki, paltonun nə olduğunu da biləydi?!) Gədəbəyin qış soyuğunun qarşısına bu nimdaş plaşla çıxməq selin qabağını qumla kəsmək kimi bir şey olardı. Dişim bağırsağımı kəsirdi, ayda, ildə bir namaz, onu da şeytan qoymaz. Günlərin gen zamanında tapmadığım paltonu bu dar macalda aramaq, olsa-olsa, dəryada balıq sevdası olardı. Əlac kimdənsə palto almağa qalırdı. Amma kimdən? Çox baş sindırmağa gərək qalmadı. Redaktor müavinimiz Ələddin İncəli tərəddüd etmədən təzəcə aldığı paltonu asılıqdan götürüb mənə uzatdı: - Bura arandı, mən 2-3 günlüğünə paltosuz da keçinərəm, sən dağa gedəcəksən, al, geyin, - dedi.

Paltonu sevinə-sevinə alıb əynime geçirəndə içimdən bir ilan qırımı fikir şütyüb keçdi: mən olsam, bunu etməzdəm. Çünkü, Ələddin İncəli də şair idi, həm də yaxşı şair idi və yəqin ki, ürəyindən Bakıdan gələn şairlərə qoşulub görüşlərə getmək də keçirdi. Buna baxmayaraq, qibtə hissini boğub, paltosunu, özü də hələ heç əcərisi çıxmamış paltosunu mənə verirdi.

Nə isə palto görməyən bədən ola, bir də təzə palto, geyəsən, güzgü qabağında tamaşasına dayanasan. Tərslikdənmi, yoxsa xoşbəxtlikdənmi bilinməz, redaksiyanın dəhlizində təzəcə quraşdırılan bədənnüma güzgü də nəyi varsa üzünə vurmağa adam axtarırdı.

Əlimə düşən fürsəti anındaca dəyərləndirirəm. Əynimdə təzə palto, güzgülə üz-üzə durmuşam. Ömründə palto görməyən bədənimin çiçəyi çırtlayıb işim-işim işıldayıb. Başım, öz şuxluğuma, əlbəttə, paltonun verdiyi şuxluğa elə qarışıb ki... Bir də gözümüz açanda arxamdan güzgündən yosma boylu, ovçu paltarında bir adamın mənə boylandığını görürəm, oğurluq üstündə tutulmuş usaq kimi azacıq utansam da, özümü o yerə qoymuram. Arxamda dayanan Bakıdan gələn şairlərin yaşılı tayıdır. Amma aramızdakı bu yaş və nüfuz fərqi də az qala paltonun şux duruşu öündə təsirini itirir. Elə bil yaşılı şair də bunu hiss edir, boy-buxunumuz, zahiri görkəmimiz arasındaki keskin fərqdən, ya nədənsə ötkəməcə dillənir:

-Ayə, ay mübarək insan, ayə bu kimin paltosudur keçirifsən əyninə? Başın haqqı, heç sənə yaraşmir, rədd elə çıxsın getsin, çıxar əynindən.

Bu, qabaq dişləri çoxdan haqqın rəhmətinə getdiyindən sözləri çeynəyib tökən yaşılı şairin səsidi.

Cavabımı gözləməmiş, sözünə davam edir:

-Ayə, soyun ver iyəsinə, ayə bə bilmərsənmi özgə danası bağlayanın çatısı əlində qalar, çıxar getsin. Palto sənin nəyinə lazımdır, Gədəbəy olanda nə olar, maşında gedib, maşında qayıdaqsan.

Sonra da sağına, soluna boylanıb bir az daha yavaş səslə: - Rədd elə, canın haqqı saa yaraşmer, indi bizi görüb özünü səxavətli göstərdiyinə nə baxersan, savax, biriyüň əlli dəfə başına qaxejaq, çıxar ver iyəsinə, çıxar...

İndi kimə inanaydım, gözüməmi, özüməmi, yoxsa qağayamı?! (Yaşlı şairin ayaması “Qağa” idi. Tay-tuşları onu çox zaman eləcə “Qaşa” deyə çağırırlılar. Deyəsən, bu qoyulan ad onun canına sarı yağı kimi yayılırdı.) Özgə vaxt olsa idi Qağanın hər əmrinə can-başla boyun əyərdim. Axı sözə-baxmanın, xidmətgöstərmənin arxasında sabahın, bir az ümidli, bir az gümanlı gəl-geli vardi, Qaşa insafa gəlib hardasa dil tərpədə, yazılarını çap elətdirə bilərdi, yaxud elə Bakıda hansısa redaksiyada işə düzəlməyimə kömək eləyərdi, canım Tovuzla Ağstafa arasında hər günlük var-gəldən, palçıq ayaqlamaqdan qurtardı.

Hələ dile getirməsəm də, ürəyimdə bu istəklər vardi ve indi olmasa da ələ düşən ilk fürsətdəcə balabanda qandıracaqdım. Hələlik isə təzə paltonun təsiri yaşlı şairə yaranmaqda olan ehtiramdan daha üstündü...

Səhəri məxsusi bizimcün ayrılmış taksi “Volqa” Ağstafadan Gədəbəyə üz tutmuşdu. Yollar buz bağlamışdı, hara baxırdın aq kəfənə bürünmiş kimi görünürdü. Mənzil başına hələ çox vardi və biz nə olur-olsun, axşam saat dördə Gədəbəyə, başlayacaq görüşə çətmalıydıq.

Gədəbəy haqqında təsəvvürüm aşıqlarından, bir də kartofundan başqa yox dərəcəsində idi. Onda televiziya da yoxdu ki, heç olmasa, azdan-çoxdan bir təsəvvürüm olaydı. Bu elə yaşlı şairin də Gədəbəyə ilk gedisi idi. O ki qaldı onun yol yoldaşına, əslən Gədəbəydəndi və Gədəbəydəki görüş də elə onun təşəbbüsü ilə baş tutacaqdı.

Söhbət yola körpü salmışdı, haçan Tovuzu keçib, Şəmkirə üz tutmağımızdan xəbərim olmamışdı. Əslində, söhbət iki adamın - Bakıdan gələn şairlərin arasında gedirdi, mənə isə dilucu “ha”, “yox” cavabı qalırdı. Ovçu paltarında olan yaşlı şairin dərdi açılmışdı, dağı arana, aranı dağa qatırdı. Və dilə gətirdiyi fikirlərini əvvəlcə Bakıdan bir yerdə gəldiyi yol yoldaşına (daha çox da ona!), hərdən də mənə “düzdümü” deyib təsdiq etdirmək istəyirdi. Çibinlənən at kimi başımız enib-qalxmaqdan zoqquldamağa başlamışdı.

-İlyuşa, sən başın, o “Dərələr” mahnisini heç dinləmişənmi: müşil-müşil dərələr, yaşıl-yaşıl dərələr... Adama deyərlər, əyə, ay öyun yixılıf, tufanan dağılsın, ay asfaltda doğulub, küçədə böyükən, ayə bilmərsən, bir biləndən öyrən dana, aya dərə də müşil-müşil yatarmı, ayə bə dərədən axan su onu yatmağa qoyarmı, hay? Düzdümü?

“Düzdü” demə, gör gününü!

Yaşlı şair əsib-ccosur, ağızından köpük daşlanır. Gədəbəyli şair isə su içən toyuq misalı deyilənləri təsdiq edirmiş kimi, uzun boğazlı yumru başını qaldırıb-endirir, udqunduqca gözə girən hulqumu enib-qalxır, “bortovoy” maşın motorunun porşinləri kimi aşağı-yuxarı var-gəl edir...

Onun bu davranışları, həvəssiz “hə”, “hi”ları yaşlı şairi haldan çıxarır. Elə bil həzzinin acgöz ehtiyacını söndürmək üçün daha tutarlı dəlil və tərif mariğina yatıb.

-Hələ sən o Şəki lotusunu demərsən, başın haqqı, ondan şair çıxmaz, boş şeydi, bir quraşdırığı qafiyələrə bax “dəmbadəm”, “bir-bir”, “min-min”, yox bir, cin-cin. Bu necə şeir yazmaqdı, ə, dili bilmir ey, dili bilmir, zor döyül kü?!

Qaşa gah Bakıdakı şairləri yuyub-sərir, gah aşıqların söz-söhbətinə ağız büzür. İndi də ovçuluq söhbətlərinə keçib (Əyninə ovçu gödəkçəsini boşuna keçirməyib ki?!):

-Canının, yoxdu da bu ölkənin iyiyəsi, ayə gör iş nə yerə çatıf ki, allahın gürcüləri Qarayazıdan keçib, Qazaxdan addiyif düz Yevlağacan Kürün balığının, Ceyrançölün qur-quşunun axırına çıxılar, bir deyən yoxdur ki, ayə, ay allahın gürcüsü, oy yaxşı şeydi, get, öz dədənin dağılmışında eylə dana. Ayə deyən kimdi? Ayə hamı cibini güdör ey, başın haqqı, daşa-torpağa sahib olub baxan kimdi, hay?! O günüsü Tifilisə getmişdim, bilersən Qağan orda nə qiymət qopardı!?

Su içən toyuq misalı deyilənləri təsdiq edirmiş kimi, uzun boğazlı yumru başını qaldırıb-endirən, udqunduqca gözə girən hulqumu atılıb-düşən gədəbəyli şair fürsəti fövtə vermir, Qağanın məşhur misralarını arada ağna-gaz eləyir:

***Sevirəm Tiflisi, sevirəm, ancaq,  
Öləndə Qazaxdan götürün məni.***

Tanış misraları yerində səslənib canına sarı yağ kimi yayılsa da, Qağa özünü o yerə qoymayıb söhbətinə davam edir:

-Maa nə desələr yaxşıdı, ayə adamın deməyə dili də gəlmer, "dağılmışınıza iyə durun, açıq qaba it də girər, biznən dava eləməkdənsə, torpağınızın dişədəyən nəyi var keçi qiymətinə satan öz qoruqçularınıza qulaqburması verin." İnsaf da yaxşı şeydi, bir baxıma köpək oğlunun gürcüsü doğru deyir dana. Amma başın haqqı, o köpək oğlanlarının hansı biri burda əlimə keçsə, çəkib bağanağını ayıram, mən vuran bir də qalxıb ayağa durmur, düzdümü, ilyuşa?!

Artıq Qağanın aradabir gədəbəyli şairimizi beləcə öz ayamasıyla çağırmağına da alışmışdım...

Bu ara elə bil Qağanın söhbətlərinin içindən çıxdı, ya nəsə, uzaqda şosse yoldan dağlara uzanan qarlı çöllükdən aşa-aşa üzü bize tərəf gələn ciyni qoşalüləli, beli patrondaşlı, yan-yörəsindən dovşan və qırqovul sallanan ovçu göründü. Bunu görən qağanı sanki ilan vurdu:

-Ayə, əylə maşını, tez ol, tez ol, əylə, köpək oğlu gürcüdü, - dedi, - əylə, dərisini boğazından çıxarajam it oğlunun. Sürücü əmrə müntəzir, tələsik əyləci basdı. Əyləc basılmağıyla şairin yerə atılmağı bir oldu, sanki bir az öncəki hap-gopunun həqiqət olduğunu sübuta yetirmək isteyirdi. Hamımız maşından düşüb hadisənin nə ilə qurtaracağını gözləyirdik. Qağa əynindəki ovçu gödəkçəsinə sığmir, atılıb-düşür, söyür-söyür söylənirdi. Gah gürcüce qırıldadır, gah azərbaycanca, gah da rus dilinə keçirdi. Söhbətin əvvəlindən xəbərsiz olan ovçu gürcü çəş-baş qalmışdı, əvvəlcə bir şey kəsdirə bilmirdi. Handan-hana özünə gəldi, ya içindəki gürcü hikkəsi baş qaldırdı, ya nədənsə, hücuma keçdi:

-Kto ti takoy, qatso otstan, radi boqa. Yesli ni otstaniş...

Qağa elə bil bu qəfil cavabı gözləmirdi, təzədən gül ağzını yumub-açıdı:

-Svolıç ti, mne ne uznayeş, aqa ne uznayeş? İndi mən saa göstərəjəm kim olduğumu, - deyib yan-yörəsinə boylandı, daş axtardığı hər halından bəlli idi, amma ətraf qar örtüyünə büründüyündən, daş tapmaqda çətinlik çəkdi.

Qağanın qılımından daş axtardığını görən gürcü nə ağıl elədisə, öz dilində söyə-söyə qoşalüləni üzünə götürməyi ilə Qağaya tərəf tuşlamağı bir oldu.

Sizcə Qağamız neylədi? Gözümüz açmağa macal tapmamış, Qağanın qasıb arxamda gizləndiyini gördüm:

-Ayə, köpək oğlunun gürcüsü dəlidid, ayə, vursa da, qoy səni vursun, məni vursa, millet şairsiz qalar...

Bayaqdan qəzəblənən gürcü gördüyü mənzərədən məmnun-məmnun qoşalüləsini təzədən ciyninə asaraq, əlini yelləyə-yelləyə yolun alt tərəfinə keçib yavaş-yavaş qarlı ağacların arxasında görünməz oldu.

Araya düzü-dünyanı bürüyen qar rəngində dərin bir sükut çökmüşdü. Qaşa da, elə biz də çıxılmaz vəziyyətdə qalmışdıq. Yaxşı ki, keçilməz dağ yollarının çətinliyi ilə üzləşməyin şeriksiz sahibi sürücü özünə gəldi, təzəcə işə düşən mühərrikin səsi "yolcu yolda gərək" deyirdi.

Gədəbəyə çatanda gün axşam olmuşdu, görüşə nə az, nə azacıq iki saat gecikmişdi, amma allahdan, bəndədən uzaq bu dağ rayonunda belə görüşlərin nadir hadisə olduğunu nəzərə alsaq, dünəndən görüş olacağını bilən oxucuların soyuğa, şaxtaya aldırmadan rayon klubunda canlarını dişlərinə tutub bizi gözləməklərinə təəccübənmək o qədər də düz olmazdı. (Şeirin belə sevilən zamanları da vardı!) Bəs necə, onların görüşünə kim, kim, şeirləri, nəgmələri dillər ezbəri olan Qağanın özü gəldi.

Gecikməyimizin səbəbini təkcə gürcü ovçusunda axtarmaq insafsızlıq olardı. Buraya Gədəbəyin çətin yollarını, bir də heç şübhəsiz, Qağanın duzlu-məzəli qeybətlərini də əlavə etmək lazım gəlir. Necə ki, sürücü də adamdır, onun da bizim kimi iki qulağı var və o qulaqların eşitmə qabiliyyəti bəlkə də ayaqlarının əyləmə qabiliyyətindən elə də az deyildi.

Qışda dağ yerinin axşamı tez düşür, biz rayon partiya komitəsinin binasının qabağına çatanda toran əlləşirdi. Və bir andaca "gəldilər" sevinci ikimərtəbəli binanın bütün otaqlarına yayıldı, adamlar həyətə axışmağa başladılar. Əsil məsələ də elə bu qarşılanma mərasimdə baş verdi.

Hər yerdə gözə girən boy-buxunum burda da məni pis vəziyyətdə qoyacaqdı. Gələn-gələn, əlbəttə, ovçu paltarı geymiş, yosma boylu Qağaya yox, boyumabuxunuma, əynimdəki təzə paltoya baxıb ilk əvvəl mənə yaxınlaşacaqdı. (Burda bir xüsusu da vurğulamaqda yarar var ki, Gədəbəydə hələ televiziya kanallarının yayınıları olmadığından adamlar Qağanın özünü yox, sözünü tanıydırlar):

-Ay Qaşa, belə xoş gəlib, səfa gətirmisiz.

Mən isə utana-utana əsil Qağanı göstərirdim. Hər yeni gələn əvvəlkinin səhvini tekrar edir, bu təkraredişi ilə də Qağanı haldan çıxarırdı.

Olub-bitənləri öfkə ilə seyr edən Qağanın dişİ bağırsağı kəsdiyi hər halından bəlli idi...

Zal ağızına qədər dolu idi. Gözləməkdən gözlərinin kökü saralmış adamlar yer-yerdən, - "gəldilər", "gəldilər", - deyirdilər. Kim isə: - Ayə, Qaşa bunların hansıdır, deyə astadan soruşurdu.

- Ə, o boyda kişini tanımadın? O drap paltolu, uca boylu Qağadı də, - deyirdi. Qaşa başqa cür ola bilməz ki?

O biri səs:

- Şöhrətin bu boyda respublikanı götürə, özün də belə cafcavan olasan.

Salon soyuq olduğundan, rayon partiya komitəsinin katibi özü də paltosunu soyunmamış, bizi də soyunmağa qoymamışdı. Qağanın nimdaş ovçu gödəkçəsinə gözəcə baxıb: Qağamızı xəstələndirsek, Bakıdakılar bizi daş-qalaq edərlər, - deməyi də unutmamışdı...

Bizim rəyasət heyətində görünməyimizlə səs-küyun kəsilməyi bir oldu. Gecənin aparıcısı, əynəkli kişi aram-aram danışdıqca elə bil ağaçdələn qurumuş taxtada dən gəzirdi, taqqiltisi zali başına götürmüştü: tak-tak. Sözünün əvvəli də Qaşa idi, sonu da. Elə gecəni aparmaq üçün sözü Qağaya verəndə də taqqiltisi kəsməmişdi.

Qaşa burnunun altında nəsə üyüdüb tökürdü:

- Ay mübarək, ay turşməzə insanlar, sizi xoş gördük. Allah dağ adamlarına versin, nə var, dağ adamlarında var, mərifət də, kişilik də, qonaqpərvərlik də, düzdümü?

Qaşa hər kəlməbaşı dodağını yalayır, mırıq dişlərinin arasından fısıldayıb çıxan cümlənin sonunda isə fikirlərini təsdiq üçün "düzdümü" kəlməsini ard-arda calayırdı:

- Bağışlayın ki, birinci dəfədir sizin bu gözəl diyara görüşə gəlirik. Bu da sizin həmyerliniz, gözəl şairimizin... (Qağa biz nöqtələrlə verdiyimiz adı gur səslə çəkirdi) işidir. Sağ olsun ki, bizi sizinlə görüşdürdü, düzdüm? Yer-yerdən təsdiqnidaları ucalırdı: Düzdür. - Gəlin indi də sözü sizin əziz həmyerliniz, bizim gözəl şairimizə ... verək, canınız üçün zalim oğlu elə bil Səmədi itələyib, yerində durub. (Yəqin Səməd deyəndə kimin nəzərdə tutulduğunu bildiniz. Əslində, bu sözlərin onun haqqında deyilməsini Qağa hər kəsdən daha çox istəyirdi: Zalim oğlu elə bil Səməd Vurğunu itələyib yerində durub.)

Qağanın sadiq silahdaşı öz həmyerlilərinin qabağında Qağanın tərifli sözlərini doğrultmaq üçün dəridən-qabiqdan çıxır, Qağanın şəninə tost deyir, hərdənbir bu təriflərdən mənə də ucundan-qulağından pay düşürdü. Bunu görən Qaşa arada üzünü mənə çevirdi: - İndi saa söz verəjəm, duruf maa yazdırığın şeiri oxuyarsan, yaxşımı? - dedi.

Düzü çəşib-qalmışdım, nə edəydim, necə edəydim?! Deyimmi mənim sizə yazılmış şeirim yoxdu, yaxşı düşərdimi, deməyim, necə deməyim, axı mənim belə bir şeirim yoxdur, yaxşısı budur, düzünü deyim. - Qaşa, mənim sizə yazılın şeirim yoxdur, axı, - deyə dilimin ucunda mızıldandım.

Qağanı od götürdü:

- Ayə, bə sən nejə şairsən, sənin yaşında mən ağızımla quş tutordum, belə, yazmamışan, yazarsan. Bəs sən necə şairsən, bədahətən şeir deyə də bilmərsən, hay?

Nə cavab verəydim, nə deyəydim? Desəm də bir xeyri vardımı? Yaxşısı budur, susub işin sonunu gözləyəydim. Mən belə fikirləşirdim, görünür, Qaşa isə susmağımı razılıq işaretisi bilmişdi. İndi də sözü mənə verirdi:

- Qədimdən qədim Azərbaycan poeziyasına yeni-yeni ədəbi qüvvələr gəler, onnardan biri də bu gün sizin qarşınızda çıxış edəjək filankəsdir, deyərək (Adımı, soyadımı uzada-uzada deyirdi, bilmək olmurdu, danışıği belədir, yoxsa məni lağa qoyur) məni göstərdi. Şəxsən mən, onun ilk uğurlarına böyük ümid bəsliyərəm, özü də bəzi gənclərimiz kimi yerindən-yurdundan perikib Bakıya-filana qaşmıyıf, elə öz torpağında bulaq kimi qayneyir. Elə buna görə də mən yüz yerli şairin içindən seçib onu sizin görüşünüzə getirmişəm.

Zalda piçilti başlamışdı, məni Qağaya oxşadanlar sirrimin açıldığından, ya nədənsə, səs-küy salmışdılar. Görünür, Qaşa da bunu hiss eləyib məndən heyif alırdı:

- Birbaşa şeirini oxu, söz-möz, çıxış-mixş lazım döy.

Əlbəttə, ürəyimdən bir-iki xanə söz, cavab nitqi demək keçməmiş deyildi, əl əli yayar, əl də dönüb üzü demirlərmi? Amma yaxşı düşməzdi, zala toplaşanlar mənim tərifli sözlərimi necə başa düşərdilər axı?! Onlar yaşıldırlar, təcrübəlidirlər, məni tərif edirlər, bəs mən hansı haqla onlara tost deməliydim. Elə ona görə də Qağanın sözünə şəksiz əməl elədim, başladım yadımda qalan bir-iki yazılımı əzbərdən söyləməyə, insafən, pis də qarşılamaçılar, bəlkə zaldakıların bir çoxu məsələdən xəbər tutmayıb, məni əvvəlki kimi Qaşa hesab edirdilər, ona görə belə həvəslə əl calırdılar, kim bilir?

Qağanın onsuz da sallaq olan dodağı yer süpürürdü.

Görüşdən sonra qonaqlıq veriləcək, Qaşa da durmadan içəcək və danışacaqdı. Mehmanxanaya gəldiyimizdə gecə gecədən keçmişdi. Təklikdə qaldığımızda Qaşa aranı xəlvət eləyib ayaqdan-başa məni süzəcək və acıqlı-acıqlı fisildayaçaqdı:

- Ayə, bə vaxtında saa demədimmi bu palto zəhirmar saa yaraşmir, geymə onu. Di ha geydin, yaxşımı oldu, hay?

İndi-indi anlamağa başlayırdım ki, mən redaksiyada güzgülənəndə Qaşa niyə elə cidd-cəhdə bu təzə paltonu geyməyimə imkan vermək istəmirmiş...

Ye donum, ye, misalını gözü gözlər, üzü üzlər görmüş Qağa da bilməyib, kim biləcəkdi?

Sonra Şəmkirdə, Tovuzda, Ağstafada görüşlərimiz olacaqdı, hər dəfəsində də Qağa məndən ona yazdığını (əslində yazmadığım) şeiri oxumağımı tələb edəcəkdi. Mən də ki...

Növbəti görüşümüz Qazaxda olmalıydı. Redaksiyada oturub bu görüşə cidd-cəhdə hazırlaşır və görüşün vaxtını xəbər verəcək zəngi gözləyirdim. Dəstəkdən Qağamızın şair dostunun bir az xırıltılı, bir az da əsəbi səsi eşidiləcəkdi. Amma mən onun sözünü yarıda kəsəcək: - Görüşümüz nə vaxt olacaq? - deyə soruşaqaqdım.

-Bugünkü görüşdə sənin iştirakın məsləhət görülmədi.

Niyəsini hardasa bili-bile:

-Niyə? - deyəcəkdim.

-Qağa belə məsləhət gördü.

Yenə inad edəcəkdim:

-Axi niyə, səbəb nədir?

Xəttin o başında azacıq pauzadan sonra:

-Belə, Qağa deyir ki, onu (yeni məni) neçə görüşdə sınadım, zənnimə lənət, məni yanıldıb, onun nəyi, harası şairdir, səfəh, ağlına fikir vermək əvəzinə, bigina fikir verir, şairin də o boyda lopa bigi olarmı, ə? Bir də Nuh Nəbidən Toyuzdan şair çıxmışdır, duruf indimi çıxajaq, çıxsa-çixsa, Toyuzdan aşiq çıxar, "ölörəm, a Xeyransa, çıraqdı-çıraqdı". Qoy rədd olsun cəhənnəmə, ödəkdi, adamı tərifləməyi də bajarmer.

Bu sözlərdən sonra nə deyəydim?

Doğrudan da elə o zamandan fikirləşdim ki, Qağa doğru deyir, mənə həyatda yer olmayacaq, çünki adam tərifləməyi də bacarmıram.


## *QAĞA: - ONNAN YERLİ-DİBLİ ŞAIR OLMAZ*

- II -

**G**ünlərin birində Abbas Abdulla, Sabir Rüstəmxanlı Qağa ilə birlikdə Tovuza gedirlər...Tovuz ola, şairlər ola, şeir ola... Söz dönüb-dolanıb məndən düşür.

Abbas Abdulla soruşur:

-Qaşa, bu Məmməd İsmayıldan ağıln nə kəsir?



-Soğan döy, sarımsaq döy, nə kəsejək?

Sabir Rüstəmxanlı sözə qarışır:

-Şairliyini soruşuruq, Qağa.

(Bu o zamanlar idi ki, mən Moskvaya İkillik Ali ədəbiyyat kurslarında oxumağa getmişdim.)

Qağa hər zamanki kimi, bu qəfil sual qarşısında dodaqlarını yalamağa başlıyır:

- Ay qırışmallar, bir dəfə dediyimi maa yüz dəfə söylətməyin. Hazır bir dəfə dedimse, Toyuzdan şair çıxmışa jaq, deməli, çıxmışa jaq, çıxsa da aşiq çıxar, ölörem a Xeyransa, çıñqıdı-çıñqıdı.. O ki qaldı Məmməd diyirsiz, Əhməd deyirsiniz, nə deyirsiniz, bilmərəm, ona, ondan yerli-dibli şair olmaz. Bilmərsinizmi niyə? Ayə, evi yixilmişin oğlu Əsrikdə gözünü açmamış, bir də gördük Toyuzdadır. Toyuzda yumurtası ilinməmiş, bir də gördük poyuzun gulfundan yapışf Bakiya gəlif... İndi də Bakıya üzü-gözü öyrəşməmiş, "yeslə" "neti" qammamış, bir də eşitdik ki, Moskovadadı... savax eşitsəniz ordan da kosmosa üz tutuf, çəşif-eləmiyin, ayə, bə adama deməzdərmi ay Allah öyüni yıxsın, di bir yerə kül tök, görək sonun nə olur dana. Başın haqqı, ayağı yerə dəyməyən, qılçası altına sığmayan beləsindən şair çıxmaz, dedim axı Toyuzludan çıxsa-çixsa aşiq çıxar, "ölörüm a Xeyransa, çıñqıdı-çıñqıdı..."

### - III -

Bir dəfə Yaziçilər İttifaqının binası önünde bir dəstə cavan şair görüb ayaq saxladım. Söz hardansa dönüb dolanıb yenə gəlib Qağadan düdü. Yəqin bu cavanlar Qağayla mənim aramda keçən hadisələri ucundan-qulağından eşitmisdilər...

-Məmməd əmi, o palto məsələsi necə olmuşdu? - Yer-yerdən dilləndilər.

Palto məsələsini dəfələrlə danışdığimdən, bir də təkrarlamağa həvəsim qalmadığından, elə oradaca eləmədim tənbəllik, ilk aqlıma gələn fikirlərdən Qağayla bağlı yeni bir anekdot quraşdırıldım...

Deyirlər, - dedim, Qağa o dünyadan xəber göndərib.

Qağanın adını eşidən cavanların bir andaca dodaqları qaçmağa başladı. (Öz adımdan danışsam, heç belə reaksiya verməzdilər.)

Hamısı bu xəbərə inanmış kimi, yer-yerdən:

-Nə xəbər göndərib ki!?

(O zaman hələ N.Xəzri və B.Vahabzadə dünyalarını dəyişməmişdilər.)

Xəbər göndərib ki, O Baxtiyarla Nəbiyə deyin ki, xalq şairi adı, sonra Dövlət mükafatı alanda mənim döşümdən itəliyib özərini qabağa verdilər, ölüm gələndə qaçıb gizləndilər, ölümün cənginə mən keçəsi oldum... İndi onlara deyin, bu qaranlıq dünyada yollarını gözləməkdən gözümüzün kökü saralıf, bə nə vax gəlejəklər?

Bunu eşidən cavanlar hardasa könülsüz-könülsüz gülümsədilər...

Amma aradan cəmi iki gün keçəcək və mən yenidən Yaziçilər İttifaqına gedəcəkdirim. Elə pilləkənləri yenicə qalxmağa başlayacaqdım ki, yenə 2-3 gənc şairlə qarşılaşacaqdım. (Yox, onlar 2 gün əvvəl görüşdürüüm gənclər deyildilər.)

Məni görəndə elə bil bu fürsəti çoxdan gözləyirmişlər kimi, yer-yerdən su quşları kimi ötüşəcəkdilər:

-Məmməd müəllim, xəbəriniz var Hüseyin Qağa o dünyadan xəbər göndərib, - deyə, mənim iki gün öncə quraşdırduğum anekdotu elə həvəslə özümə qaytaracaqlardı ki, mənə onlara qoşulub şaqqanaq çekib gülmək qalacaqdı.

Deməklə deyil ki, gerçəkdən də "Qaşa" adında bir şəhər və sərr vərmış...

## BƏ BİZƏ NİYƏ DEMERSƏN?

– IV –

**K**ənddə yaşadığım zamanlardı. Qiyabi oxuyurdum. Qana dönsün belə oxumağı, ildə iki dəfə yüz yerdə işləməyə çalışıb, ölüm-zülüm, sadəcə, yolpulu tapmaq, sonra da ağını əjdaha ağızı kimi açıb yolunu gözləyən tanrıtanımaz şəhərə gəlib 15-20 gün ac-yalavac oxu görüm, necə oxuyursan?!

Məqsədim xatirə yazmaq olmasa da, deyim ki, bu 15-20 gündə dərk edəcəkdir ki, divar lövhələrindən, reklamlarından, afişalarından, küçə danışqlarından tutmuş daşına, divarına qədər hər şeyi ögey və yad olan bu şəhərin "Bir dən bizim Bakıya bax" misraları ilə aşağıdan-yuxarıdan heç bir əlaqəsi yoxdu. Çünkü hər yönü ilə baxdığım Bakı bizim Bakı deyildi. Acıdan başım hərlənə-hərlənə birtəhər dərslərdə candərdi oturub, sonra da dabanıma tüpürüb bir-bir bazarları gəzməkvardı bu şəhərdə. Yamaqlı asfalt yolları ayağına yatmayan, hündür-hündür binaları gözlerinə yad olan bu şəhərin küçələrində qarışqa kimi hardansa gəlib qəm yumağına dönen bu kimsəsiz oğlanın çəkil-məz dərdi vecinə də deyildi, vecinə olsayıdı, ona belə yad-yad, köntöy-köntöy baxmazdı.

Yenə bu şəhərin küçə və yollarına baxanda, bazarları pulun olmasa da, danışıği anlaya biləcəyin dillə mənə daha yaxındı, bazarın dili hardasa kəndlərin, mənim tanıldığım camaatın dili idi. Desəm ki, sadəcə, 15-20 günlük uzaq qaldığım dil deyildi, olsa-olsa, ac-yalavac vücudumu biz tərəflərdən tanış bir adam görüb 2-3 manat borc almaq istəyi idi, hər gün məni bazzalara çekib aparan... Amma demək olar ki, bütün cəhdlərim elə bu bazarların al-ver ortamında yox olub gedirdi... Keçdiyim yollara baxmaqdan gözlərim ağrımağa başlamışdı: Bəlkə, Allah eləmiş, yollardan təsadüfən pul tapa bildim. Amma mənim Allahım olduğu kimi, pul itirənin də Allahı var. Və mənə sevinc gətirəcək tapdığım pul kiminsə faciəsi olacaq. Bunları da düşünürdüm və düşündük-cə də qılınca gələn ac qarnıma baxmayaraq, pul tapmamağıma sevinirdim də.

Üç gün idi ki, ac idim. Qaldığım yataqxanada büzüşüb ya bir qurtarıçı təsadüfi və bəlkə də ən doğrusu, ölümümü gözləyirdim. Birdən səhərdən bəri açılmayan qapım açılacaq, Tovuzdan şeirin dostlaşdırıldığı bir tanışımın içəri girdiyini görəcəkdir. (Hardasa hər fərdin bir xəyalı qurtarıçı ağ oğlunu var, mənim ağ atlı oğlanım onda da, elə indi də şeirdir!) Bəlkə bu təsadüfi gəliş olmasayıdı, kimsə xəbər tutmadan elə aclıqdanca ölüb gedəcəkdir.

Şeir dostu vəziyyətimi görüb:

-Məndə də cəmi bir abbası var, sən gözlə, mən indi gəlirəm, - deyib özünü tələsik bayra atacaqdı. Az keçməmiş, əlinde bir "buxanka" çörəklə bir limonad şüşəsi geri döñəcəkdir. Və biz o çörəyi də, o şüşənin içindəki limonadı da qardaş malı kimi ikiyə böləcəkdir. Bəlkə də dünyanın ən dadlı yeməyi olacaqdı yediyimiz.

Bütün bunları niyə yazıram? Və bu yazdıqlarımın adıbəlli Qağayla nə ilgisi var? Yazıram ki, o zamanlar şeir ve şeire sevgi olmasayıd, yeqinsiz mən, o həyat burulğanlarında yox olub gedərdim. Şeir yazırdım və bu şeirlər mənim həyat tutalcağımdı, sevincim, ümidi yerim bircə ovardı və mən qohum-qardaş, arxa-kömək yerinə ona inanmış, ona sığınmışdım. (Həyatımın sonrakı mərhələlləri də bu inamında, sığınmağında heç də yanlış olmadığımı dəfələrlə sübut edəcəkdir...) Hətta qiyabi oxuduğum və institutlara rüşvətin girdiyi o illərdə şeir yazmağım olmasayıd, yeqin ki mən ali məktəbi də bitirə bilməyəcəkdir. Sevmədiyin bir fakültədə (kitabxanaçılıq!), həm də qiyabi

oxuyasan, oxu, görüm necə oxuyur, dələduz müəllimlərdən qiymət al görüm, necə alırsan? Sinifkomumuz (ona kefkomumuz da deyə bilərsiniz!) hər imtahanda mənim şeirlərim çap olunmuş hansıa köhnə tarixli qəzeti müəllimin masasının üstünə sərir, mənim cavabvermə zamanım gələndə - Müəllim, bu, şairdir, baxın dünənki qəzətdə də şeirləri çıxıb - deyər və mənə tramvay altında qalan 3-dən, 4-dən yazardırardı...

Deməyim odur ki, yaxşı ki canımda qara sevda kimi qarşısızlaşınmaz bir şairlik sevdası vardı. Və bu sevda bütün uğursuzluqlarımızda yardımına qoşar, qolumdan tutardı...

Sonradan mənə rəqib olacaq yaşıdlarımın əksəriyyəti ya ali məktəbi çıxdan bitirmişdi, ya da əyani oxuyurdular. Bu da onlara mərkəzdə və redaksiyalara yaxın olmağa kömək edirdi... Mənə isə bileti cibində yanmış sərnişin kimi yaşıdlarımı sabahın mübhəm bəxtiyarıqlarına aparan zaman qatarının arxasında pay-piyada arzu, təəssüf, həsədqarlıq bir həvəs və hikkə ilə o qatarın dalınca bəlkə çataram, düşüncəsi ilə qoşmaq qalırdı...

Dediym kimi, artıq ilk şeirlərim uzun mücadilələrdən sonra Bakıda mərkəzi mətbuatda çap olunmağa və adımı duyurmağa başlamışdı. (Bu barədə "Payız" sənədli hekayəmdə geniş bəhs olunduğundan, burada təkrara ehtiyac görmürəm!)

Hətta şeirlərimi nəşriyyatlarda hazırlanan müxtəlif mövzulu almanaxlara da məndən xəbərsiz salmağa başlamışlardı. Bunlara örnək olaraq İ.Tapdığın, gərək ki, "Azərnəşr"də nəşrə hazırladığı təbiətə həsr olunmuş şeirlərdən ibarət "Salam günəş" almanaxında "Payız" və "Qış" şeirlərimin çap olunacağı eşidəndə necə sevindiyimi sözlə ifadə etməkdə indi də çətinlik çəkirəm. Səbəbi təkcə şeirlərimin məndən xəbərsiz almanaxa salınması deyildi. (Təbii ki, sevinc həyəcanlarının içinde bunlar da vardı!) Əsas səbəb bu almanaxda klassik şairlərin təbiət şeirlərinin yanında mənim də yazılarımin yer alması, təsdiqin təsdiqi idi...)

İ.Tapdığ bu yaxşılığında qalmayacaq, mənim ilk şeirlər kitabımı da hazırlamağa başlayacaqdı. Kitab nəşriyyatın 1965-ci il hazırlıq planına salınmışdı... və mənim də bircə uçmağa qanadım çatışmındı... İ.Tapdığ hətta kitabın üz qabığını da sıfariş vermişdi. "Qönçələr açılanda" adlanacaq və yaşıdlarımın paxillili, şikayətləri sayesində heç vaxt da çıxmayaçaq bu kitaba rəssam mənim istəyimlə çox anlamlı bir tərtibat hazırlanmışdı: Qönçə kimi açılan əl və əlin içində çıxan gül... (Mən o "oblojkanı" - üz qabığını acı bir xatirə kimi hələ də arxivimdə saxlamaqdayam.)

Dediym kimi, şeirlər kitabımın çıxacağını eşidən yaşıdlarım (eşidən deyəndə ki, bu "eşidilməyin" əlbəttə əsas səbəbkər mən özümdüm, gənc, təcrübəsiz, sevincə ac kəndli balası nə edərdisə, onu etmişdim, qarşıma çıxanın kim olduğunu düşünmədən kitabımın çıxacağını söyləmişdim. Artıq üzü üzərlər, gözü gözlər görmüş və kənd sadəlövhələyünü şəhər hıyəsine calaq etmiş istedad əvəzinə dil və qeybətləri gəlişən və nəşriyyatların və redaksiyaların dövrəsində şirəyə yiğilan milçək kimi dolaşan bu gənclər sırrımı öz ağızından alıb qapalı qapılar arxasında şikayətə başlayacaq və istədiklərinə də nail olacaqları. Mənim "qönçələrim" açmamış, soldurulacaq və mənim bir kitabımın yerinə on altı gəncin "kəpənək qanadı" kitapçıqları çap ediləcəkdi. Və beləcə mən sırrın açıldıqca heydən düşdüyüñü gec də olsa anlayacaqdım. (Anlayacaqdımmı?! Həyatimdə sırrımı aça-aça neçə dəfə pis vəziyyətdə qaldığımı yazmaqla bitmez!!!)

O gənclərdən sonunda sadəcə, 2-3-ü şair ola biləcəkdi. Adlarını çəkmək istəmədiyim və indi dünyasını dəyişən o adamlar yollar boyu mənə qarşı qısqanlıqları davam etdirənlər də, onlar deyən yox, tale deyən olacaqdı. (Burada əsla sevinmədən bir şeyi deyim ki, yollar boyu pisliyimi istəyən kimlər

vardısa, tale deyilənin tərs şapalağı onları həyat səhnəsindən silib atacaqdı. Bu tale sırrından xəbəri olmayan bəzi adamların hərdən indi də mənə pislik etdiklərini görəndə onlara acığım tutmaq əvəzinə yazığım gelir, çünki başlarına gələcəklərdən əvvəlcədən xəbərdaram...)

On altı gənc "şairin" "kəpənək qanadı"na bənzər kitabları çap olunmağına olunmuşdu, amma yeni kitablarının plana düşmək məsələsi müşkül işə dönmüşdü. İlyas Tapdıq mənə deyəcəkdi ki, nəşriyyatda behanə birdi: o onaltılardan hər hansı birini çap etsək, yerdə qalanlar da üstümüzə hücum çəkəcəklər: niyə onu çap edirsiz, bizi yox?!

"Gənclik" nəşriyyatının direktoru Əzizə Əhmədovanın yanına gedəcəkdir. O da eyni cavabı verəcəkdi: Bizlik bir şey yoxdur, bu, Dövlətnəşrkomun qərarıdır, onlara müraciət edin. Mən də məcbur qalıb o zaman Dövlət Nəşriyyat və Poliqrafiya Komitəsi sədrinin müavini işləyən rəhmətlik Bayram Bayramovun yanına gedəcəkdir. Bayram müəllim mənə eyni şeyi söyləyəndə, mən də cavabında: - Bayram müəllim, biz bəyəm sürüyük ki, hamımıza eyni şey uyğulanır? Özünüz də yaxşı bilirsınız ki, 16 nəfərin hamısı eyni istedadda deyil, mən demirəm ki, mütləq mənim kitabımı çap edin, nəşriyyat əlyazmamı alıb rəyə versin, əgər yaxşı rəy verilsə, çap edilsin, olmasa, onsuz da çap edilməyəcək, deyəcəkdir.

Sözlərim Bayram müəllimin aqlına batacaq, telefonu götürüb elə yanimdaca Əzizə Əhmədovaya telefon açacaq və mənim fikirlərimi ona təkrarlayacaqdı. Beləcə, əlyazmamı qəbul edəcəklərdi.

H.Hüseynzadənin iç üzü bundan sonra açılacaqdı. (H.Hüseynzadə, yəni Hüseyn Arif ilə bağlı görüşlərimi başqa yazınlarda bildirdiyimdən və bildirəcəyimdən burada fikrimi qısa kəsirəm.)

Aradan bir neçə gün keçmişdi ki, rəhmətlik Tofiq Bayram mənə zəng etdi: -Ə, - dedi - axşam bize gələrsən, səninlə işim var. - Tofiq Bayram həqiqətən də xeyirxah adamdı.

Tofiq Bayramın evində olmamışdım, heç onunla butulka aşinalığım da yoxdu. Amma imkanı çatdıraqca istedadı olanları müdafiə etdiyindən xəbərim vardi.

İçən olduğunu bildiyimdən, axşam bir şüsha araq alıb Montindəki evinin yolunu tutdum. Həyat yoldası məni çox mehriban qarşılıdı. İçəri keçdiyimdə əlim-dəki araq şüshəsini görən T.Bayram: - Ə, bu nədir, gətirmisən? - deməyi də unutmayacaqdı. Kiçik yazı masasının çevrəsindəki stillara oturduq. Sonra yazı masasının üstündəki qovluğu mənə göstərib: - Hüseyn qaşa məni çağırıb sənin papkanı verib: - Bunda Sumqayıt, Daşkəsən, Neft daşları, komsomol mövzuları yoxdur, mənfi rəy yaz gətir, papkasını qoltuğuna verək, sənin mənfi rəy yazdığını hardan biləcək, onsuz da biz rəyçinin kimliyini heç kəsə bildirmirik, - dedi. Mən də nə "hə" dedim, nə "yox", - baxaram, - deyib papkanı evə gətirdim. Diqqətlə oxudum, düzünü deyim əlyazmanın içindəki beş-altı əla şeir olmasayı, mənfi rəy yazacaqdım. Amma o beş-altı şeir əlimi-qolumu bağladı. Bilərsən də, heç yerde işləmirəm, balalarımı rəy pulu ilə dolandırıram. Amma nə olacaq olsun, mən beş quruşa görə öz iradəmin ziddinə gedə bilmərəm. Al papkanı, mənimlə görüşdüyüni də kimsəyə söyləmə, əlyazmaya yeni şeirlərini əlavə et gətir, müsbət rəy yazacam, sonrası nə olup olacaq, - dedi.

...Əlyazmamı hazırlayıb T.Bayrama verəcəkdir, o da müsbət rəylə yenidən "Gənclik" nəşriyyatına təqdim edəcəkdi. Beləcə, zorluqla da olsa çapyarım həcmində kitabım 1968-ci ilin planına düşəcəkdi. Amma aradan çox keçməmiş, İlyas Tapdıq kitabımın plandan çıxarıldığını, həm də onu "Qağamızın" çıxardığını söyləyəcəkdi:

-Müzakirə zamanı Əzizə xanım (Əzizə Əhmədovanın nəzərdə tutulduğunu bildiniz!) Qağamıza planın həcmi böykdür, azaltmaq lazımdır, - deyəndə Qağamız:

-Azaltmaq deyirsiz, azaldarıq. Elə birinci öz yerlimizdən başlayıram, budu ha, - deyib planda birinci sənin adının üstündən xətt çekdi, sonra da başqa bir-iki adamın.

Kitabımın H.Hüseynzadə tərəfindən plandan çıxarıldığını görən İlyas Tapdıq: - Əzizə xanım, - Məmməd davakarın bividir, sonra elə biləcək ki, onu plandan biz çıxarmışq, qoy kim çıxarıbsa, qarşısına imzani da o atsin, - deyibmiş. Və beləcə, köşəyə sıxışdırılan H.Hüseynzadə imza atmaq zorunda qalıbmış.

Ümidsizlik də bir ümidi... .

H.Hüseynzadənin bu davranışını onu bir şəxsiyyət yox, həm də bir şair kimi də gözümdən salacaqdı.

Rəhmətlik əmimoğlu vardi, polisdə işləyen, Qoca adında! Qağa ilə möhkəm dostdular. Dostdular deyəndə ki, Qaşa başına da beş on ac-yalavac gənc şairləri toplayıb ikidə-bir Qocanı xərcə salardı. O aralar, yəni kitabımı plandan çıxardıqdan sonra sözümüz Qoca ilə çəp gələcəkdi:

-Bu mənim sənin kitabı plana saldırmaq üçün Hüseyin qağaya gündə qonaqlıq verməyim, bu da sənin qədirbilməzliyin!

Qocanın bu sözləri cızdağımı çıxaracaqdi. Həm kitabı plandan çıxarıla, həm də boynuna bu boyda haqsız minnət qoyula.

Əsəbimdən nə deyəcəyimi bilməyib: - Səndən pis adam yoxdur bundan sonra mənə görə H.Hüseynzadəyə bir quruş da xərcləsən. O "Qaşa" dediyin kitabı plana salmaq yerinə öz əlləriylə plandan çıxarıb, sən də boynuma yox yerdən minnət qoyursan, deyəcəkdir.

Bu sözüm rəhmətliyə təsir etmiş olmalı ki, bundan sonra H.Hüseynzadəni yaxına buraxmayacaqdı. Bunu görən H.Hüseynzadə İ.Tapdıq: - Allah evini yıxsın mərdümazarın (yəni mənim! - M.İ.), əlimə yaxşı qaz keçmişdi, yolurdum, hürküdüb aradan çıxardı. (H.Hüseynzadəni, T.Bayramı xatırlamışkən burada bir anıma da deyinmək istəyirəm. Zuğulbada Gənc yazarların növbəti respublika müşavirəsi keçirilirdi. Yenə vəznlər qovgası gündəmdəydi. Amma bu dəfə hecəci yaşılı şairlər də müşavirəyə qatılmışdır. Xüsusiilə H.Hüseynzadə ilə T.Bayram partlamağa hazır barıtlar. Müşavirə başlamış, rəqiblər yerlərini almışdır. Mübahisənin qızığın çağında Tofiq Bayram söz alıb sərbəstçilərə hücumu keçmişdi. Sərbəstçilər yer-yerdən hay-küy salıb ona mane olmağa çalışırdılar. Aranın qızışlığını görən H.Hüseynzadə tələsik sıvişib qapıdan bayır çıxməq istədi. Bunu tribunadan görən Tofiq: - Ə, Qaşa, bəs deyirdin sən başla, mən də arxanca gəlirəm, məni qızışdırıb haraya gedirsən sorusu salonda gülüsməyə səbəb olsa da Qaşa zarafatından da qalmadı: - Ağlın olaydı, qabağa düşməyəydi, - deyib qapının arxasında görünməz oldu...)

Sonra Əzizə Əhmədovanın yanına gedib haqqımı tələb edəcəkdir, insafən o xanım da, - söz vermirəm, amma son anda baxım görüm bir şey edə bilərəmmi, ümidi cavabı ilə məni yola calacaqdı.

Aradan bir xeyli keçdikdən sonra nəşriyyatdan qulağıma şad xəbər çatacaqdı. Plana Mərkəzi Komitədə baxılınca İ.İsmayıllızadə və Ə.Salahzadənin planda çapyarım olan kitablarını iki çapyarım edəcəkmişlər. (Bunları sonralar eşidəcəkdir!) Bəlkə də artıq söz-söhbət, sərbəst-heca təəssübkeşliyi məsələsi çıxmasın deye planda qırmızı qələmle mənim də (sən demə Əzizə Əhmədova sözünün üstündə durub məni nəşriyyatın 1969-cu il hazırlıq planına salıbmış) adımın önündə bir çapyarım yerinə ikiçäpyarım yazmışdır. Kim yazmışdı, yazan kimdi, yazdırın kimdi, mənimcün sərr olaraq qalacaqdı. Hər halda, burada Teymur Elçinlə R.Rzadan, ikisindən birinin əlinin olması şəksizdir.

İlyas Tapdıq planın Mərkəzi komitədən gələn son variantında qırmızı qələm-lə edilmiş bu düzelişi mənə göstərmışdı. Məqsədimizi H.Hüseynzadənin özünü huşsuz, laubəli göstərmeyinin arxasında hansı nələrin gizlənmiş olduğunu bir-bir yazmaq olmadığından, fikrimi qısa kəsirəm. Əlbəttə, bu yazının yazılmasının amacı nə T.Elçin və R.Rzanın xeyrxahlığı, nə də H.Hüseynzadənin yamanlığıdır. Ona qalsa, mən gərək burada N.Xəzrinin, C.Əlibəyovun, N.Abdullayevin, A.Hüseynzadənin, İ.Qasımovun xeyirxahlığından ağız dolusu yazam. Amma burada məqsədim bir başqadır. Yəni yaşlı nəsillərin bizlərə münasibəti ilə yaşıdlarımızın arasındaki münasibətin fərqliliyi...

Bu xəbərdən az sonra iş yerimə (onda mən AzTV-də işləyirdim!) zəng ediləcəkdi. Bu, Qağadan başqası deyildi:

-Ayə, ay mübarək insan, sənin ki, Mərkəsi Komitədə adamın var, bə bizə niyə demersən?

Bu sualın qarşısında Qağaya nə deyilməli idi, mənim yerimə varın da cavabı siz söyləyin.

## *NƏ BİLMƏK OLAR, BƏLKƏ HEÇ ONDAN ŞAIR ÇIXMAYACAQ*

### **YAZILMIŞ VƏ HEÇ YANDA ÇAP OLUNMAMIS VƏ OLMAYACAQ ÖN SÖZ**

“Payız” adlı sənədli hekayəmdə Qağa ilə tanışlığımızın tarixini yazmışdım, təkrara ehtiyac olmasa da deyim ki, Qaşa ilə təsadüf nəticəsində o zamanın yelligidən “Kommunist” qəzeti redaksiyasında tanış olmuşdum, o da məni “Payız” şerimi çap elətdirmək üçün “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib işləyən Əlfə Qasımovla tanış edəcəyini vəd edib bir gün sonra saat 10-da Yaziçılar Birliyinin qabağında onu gözləməyimi söyləmiş və səhərisi gün dediyi vaxt bir tərəfə qalsın, sonra da gəlib çıxmamışdı... (Amma “Payız” şeiri Qağanın dəstəyi olmadan “Ədəbiyyat və incəsənət” qəzetində çap olunacaq və xeyli də diqqət çəkəcəkdi...)

O hadisədən sonra təsadüfən Qaşa ilə Yaziçılar İttifaqında təkrar qarşılaşacaqdıq. Məni görəndə heç nə olmamış kimi:

-Nejəsən, ay turşməzə insan, yenə buralara nə qazan qaynatmağa gəlmisən? - deyə mırıq dişlərinin arasından hüdülüyüb tökcəcəkdi.

Nə cavab verəydim məni Yaziçılar İttifaqının qabağında beş saat boş- boşuna gözlədən adama! Könülsüz-könülsüz cavab verdim:

-Şeir getirmişdim.

Sanki bu cavabımı gözləyirmiş, qolumdan tutub məni kabinetlərin hansınasa doğru çəkəcəkdi. Bəlkə də keçmiş (keçməmiş!) günahını yumaq istəyirdi, kim bilir:

-Bəri gəl görüm, Nəbiyə deyəjəm, səni Yaziçılar İttifaqına keçirsin.

Və biz artıq Nəbi Xəzrinin otağındayıq. (O zamanlar rəhmətlik Nəbi Xəzri İttifaqın şeir üzrə katibi idi!) Və... Nəbi müəllim bu qəfil gəlişə bir anlam vermiyərcəsinə matdəm-matdəm bizi baxcaqdı. Bunu görən Qaşa tərəddüd etmədən:

-Nəbi, tanıyersənmi bu cavan oğlanı, başın haqqı çox istedadlı şairdi, deyerəm elə indi onu Yaziçılar İttifaqına üzv qəbul edək, nə fikirleşersən?

Nəbi Xəzri yəqin ki, Qağanı ovcunun içi kimi tanıdığından:

-Ay Hüseyin, ittifaqa qəbulun şərtlərini bilmirsənmi, gərək ittifaqa qəbul edilməsi üçün adamın əvvəlcə kitabı çap olunsun, sonra ittifaq məsələsinə baxılsın, - dedi və üzünü mənə tutub:

-Yanında şeirlərin varmı?

-Var,- cavabımı aldıqdan sonra telefonu götürüb harayasa zəng etdi. (Sonralar biləcəkdir ki, zəng etdiyi adam o zamanlar "Azərbaycan" jurnalının baş redaktoru olan yazıçı Əbülhəsən Ələkbərzadəmiş.)

Çox keçmədən, N.Xəzrinin otağına orta yaşı bir adam gələcəkdi. Nəbi Xəzri məni göstərib:

-Əbülhəsən müəllimə dediyim gənc şair budur, rayondan gəlib elə indi yiğilib şeirlərini oxuyub müzakirə edin və bəyəndiyiniz şeirləri də gecikdirmədən çap edin, - deyəcəkdi.

Əbülhəsən müəllimlə darisqal baş redaktor otağında görüşəcəkdir. Rəhmətliyi ilk dəfə idi ki, görürdüm. Yanağının allığı bələnin başını aşan yaşıyla uyuşmurdu. Hər insanda adına uyğun mütləq nəsə bir şeylər olur. Və bu "nəsə" yazda yarpaqları yamyaşıl olan hər ağac payızda - qocalanda özünə uyğun rəng aldığı kimi, insan yaşa dolduqca özünə dönür, adına uyğunlaşır. Əbülhəsən müəllimin yaşına uyğun gəlməyən allığını qoruyan yanaqları yağlı bir böyük "Ə" hərfini andırırdı.

Həmi yerini aldıqdan sonra üzünü mənə tutub:

-Əzizim, əzizim, hə oxu görək nə gətirmisən? - deyəcəkdi. (Mənə canıyanlıqla yaxınlaşdırıcı hər hərəkətindən bəlli idi. Sonradan öyrənəcəkdir ki, həyat yoldaşı bizim tərefdən, Tovuzdanmış.)

Baş redaktorun bu canıyananlığından ürekənib şeir dəftərimin vərəqlərini bir-bir çevirməyə başlayacaqdım. Axırda 6-7 şeirimi çap üçün bəyəncəklərdi. "Azərbaycan" jurnalında 1-2 dəfə çap olunmuşdum, amma çap olunmaq üçün bir doyumlulq şeirim ilk dəfə idi ki, bəyənilirdi, bu da mənə hələ nisye olsa da, sonsuz sevinclər gətirirdi.

Əbülhəsən müəllim yaxşılıq silsiləsini davam etdirmək fikrində idi:

-Əzizim, əzizim, maşallah bir otaq dolu şairsiniz, yaxşı, bu kişi haqqında təqdimat yazısını kim yazacaq? - deyə otaqdakları bir-bir sınaycı baxışlarla gözdən keçirəcəkdi.

Elə bil Qağa bu təklifə bənd idi:

-Əbülhəsən müəllim, onun eloğlusu mənəm, mən dura-dura kim yazajaq? Narahat olmayun, özüm yazajam. (Bilmək olmurdu Qağa kimə yaranır, baş redaktora, yoxsa bir dəfə aldadıb görüşünə gəlmədiyindən, mənəmi?)

Beləcə, hardasa 6-7 şerimin bəyənilib "Azərbaycan" jurnalının fevral nömrəsində çap olunacağı vədinin qanadlarında o qış havasında Tovuza ümidi dən qanad taxıb uça-uça gedəcəkdir: Fevrala nə qalib ki, papağını hərlədim, bir də gözümüz açıb görəcəyəm ki, fevral budu gəlib.

Həqiqətən də bir də görəcəkdir ki, fevral, özü öz soyuğundan "əllərini" hovxura-hovxura gəlir...

Bunları yazmaqda məqsədimi anlayacaqsınız...

O zamanlar (Yaşlılar xatırlamamış olmaz!) Azərbaycan radiosunda "Ədəbi jurnallarımızın səhifələrində" adlı aylıq veriliş vardi. Bəlkə indi də var, bilmirəm). Bakıda çap olunan jurnallar Tovuza hardasa 15-20 gündən, bəzən isə bir aydan sonra çox gecikmə ilə gəlirdi. Jurnalın gelişini gözləyənə qədər mənimki mənə dəyərdi. Əlac "Ədəbi jurnallarımızın səhifələrində" verilişini dinləməyə qalırdı... Çözüm həftəlik radio programlarını izləməkdə qalmışdı. Nəhayət ki, programda tanış verilişin efirə verilmə tarixini öyrənəcəkdir, sanki dünyani mənə verəcəklərdi... Mütləq o programı dinləməliydim, amma harda? Kəndimizdə vur-tut, cəmi bir evdə radio vardi, batareya ilə işləyən radio. O da bizim evdən çox uzaqda, kəndin ucqarında tanış bir müəllimin evində idi. Program efirə gündüz getsə, dərd yarı idi, gecə gedəcəkdi, tərs kimi həm də gecə gecədən keçəndən sonra - saat 23:30-da. Tərəddüdə yer qalmamışdı, vaxt var ikən, o müəllimlə görüşməli, mətləbimi deməli, "behimi" almaliydim...

Amma o gecənin ülgüt kimi kəsən qarının, ayazının yanında bir də yollarında qarqarasını qırıb baldırqapan köpəkləri də vardı və onları da gözə almaliydim. Başqa çare yoxdu, alacaqdım da...

...Gecə gecədən keçir, ev sahibinin usaqlarının başları mürgü səcdəsinə əyilir, bir-bir yatmağa çəkilirdilər. Ev sahibini də sabah erkənin dərs saatı gözləyir, amma içində dilxor olsa da, üzə vurmur. Evin xanımı tüstüsü göz yandıran höyük odunun tıs-pısıyla qaynatdığı çayı da içib qurtarmışıq. Adam nə qədər çay içər? Buna paltar yuduq desək, daha doğru olardı. Piltəsi yanıb-yanıb içində düşməyə hazırlaşan onluq neft lampasının azalıb sozalan işığında otağın alatoranında canım sixilsa da səbrimi basıram... Və nəhayət, mürgülü diktör programın başladığını elan edir, sevinirəm, fikrimcə elanı eşidən ev sahibi üzə vurmasa da, məndən daha çox sevinir: başladisa, qurtaracaq da... Bütün varlığımı radio cihazından gələn xırıltılı səsə qulaq kəsilmişəm. Radio cihazı otağın küncündə məndən xeyli uzaqdakı köhnə masanın üstündədir, utanmasam, gedib özümü radio cihazının yanına salar, qulağımı səs gələn yerə sixaram. Sixaram ki, eşidəcəyim adım qulağımdan canıma sarı yağ kimi yayılsın və heç nə qulağımdan yan keçməsin! (Yepyeke bir qulağa dönmüşəm desəm, daha doğru olar.) Öz-özümə fikirləşirəm ki, gərək Tovuz - rayon mərkəzinə gedib bu verilişi əməmqızığının evlərinin yanındakı mazutlu dirəyin başındaki səsi xırıltı ilə çıxan paslı radiodan dinləyəydim. Sonra da fikirləşir ki, qışın oğlan çağında, gecənin on ikisində mazutlu dirəyin başındaki radionu necə dinləyə bilərdi ki?

Mazutlu elektrik dirəyinin tən ortasından yerli adamların nəyinə görəsə “təvərə” adlandırdıqları bir dəyirmi radio asılmışdı. Əl çatıb “qulağını” burmaq mümkün olmadıqından, ağac başında leylik yuvasını andıran o radio səhərin gözü açılandan gecə yarısına qədər qulaq asılıb asılmadıqından asılı olmayaraq öz-özünü oxuyur, söyür-söyür söylənirdi. Yazları əmisi qızı axşamlar onun yerini bayırda üstü tənək yarpaqları ile örtülü üzüm çardağının altında salırdı. O yayın aylı gecələrində dərdindən dəli-divanə olduğu qonşu qızı düşünürdü, düşünürdü ki, bir dəfə, tək birçə dəfə paslı radiodan onun adı çəkilsəydi və adının çəkildiyini qonşu qızı öz qulaqlarıyla eşitsəydi, yəqin dilinin kilidi açılar, bəyənmədiyi bu kəndli ogluna “hə” cavabı verərdi. Amma bu arzusu arzu olaraq qalırdı, bütün gecəni yatmaq fikrində olmazdı, kaş heç radio da yatmayıyadı ona səhərə qədər qulaq həyanı olaydı. Amma radiolar da insanlar kimi yatrı, vaxtı çatanda onların da “yuxusu “gəlir...

İndi bayırda küləkdən tüstüsü geri təpən sobanın kənarında tüstü gözünü çıxara-çixara bunları fikirləşir, fikirləşir ki, gərək radioda şeirinin (ya da şeirlərinin oxunacağı) vaxtında o qızı çatdırıydı, çatdırısaydı, çatdırı bilsəydi, bəlkə də o qız evdəkilərdən xəlvəti o verilişə qulaq asa bilərdi. Asardımı? Asa bilərdimi?

Aparıcı yaxşı ki, verilişi “Azərbaycan” jurnalını vərəqləməklə başlayır, əvvəlcə jurnalda gedən nəşr əsərlərdən söz açır, sonra növbə şeirə çatır. Qulaqlarına inanmiram. Diktör jurnalda çap olunan şairlərin adını çəkəndə yerimdə donub qalıram. İlk çəkilən onun adıdır - Qağanın. Əvvəlcə şeirlərinin adı çəkilir, sonra da bir şeiri bütöv oxunur. Bu necə ola bilər axı? Bəlkə heç şeirlərim jurnalın bu nömrəsində çap olunmayıb. Əgər belədirse, gecənin bir aləmində yuxusuz qoyduğum bu ailə üzvlərinin üzünə necə baxacağam. Amma, görünür, Allahım varmış, nəhayət ki, növbə “Ədəbi gənclik” bölümünə çatır və bu bölümə çəkilən adlardan ilki mənimdir, özümə gelirəm, amma Qağanın mənim haqqımda yazacağı ön sözdən heç nə deyilmir. Yaxşı ki sonda, örnek kimi bir şeirimi də səsləndiririrlər...

Ən azından, adımın ölkə radiosunda çəkilməsinin qürüruyla ev sahibinə təşəkkür edirəm... və özümü tipi boranın, burulğanın içində atır, evimizə doğru

yol alıram, amma nə gecənin tipi-boranı, nə də qılınc kimi ayazı mənim eyni yuxa vücudumun vecinə deyil, nə də olsa, adım radioda çəkilib, şerim musiqi sədaları altında efirə verilib...

(Bu tale deyilən zalım balasına nə deyəsən ax? Aradan 25-30 il keçəcək, mən bir zamanlar adımın çəkilməsini bütün vücudumla arzuladığım əməmqızığının həyətinə toya gələcəm, o paslı mazutlu direk də, o dirəyin başındaki radio da yerindədir və xırıltılı səsi yenə də ətrafa yayılmağındadır. Bir zamanlar adımın çəkilməyini min könüldən arzuladığım o Radio Verilişləri Komitəsinin başındaki adam da bir başqası yox, mənəm. Bu təzad içimdə atlı burulğanlar yaradır, yaşsa xəlvətə salıb gözlərimdən daşlanması istəyir, ay səni gidi dünya:

*Gördüyü yuxular çin olsa nolar,  
Yəqin ki dünyyanın gəlməzdi sonu;  
Dirəkdən asılan paslı radyolar  
Bir dəfə adını çəksəydi onun.*

*Nələr çağlayardı can həvəsində,  
Ona da çatsayıdı bəxtin sırası.  
Ya da qəzetlərin bir köşəsində  
Gözə görünsəydi üç-beş misrası.*

*Sözləri düşsəydi dilə-ağıza,  
Qonum-qonşulardan duyan olsayıdı.  
Yetim çağlarını sevməyən qız  
Gedib bu xəbəri deyən olsayıd...*

*Ürəyə damması vardi sonunda  
Bilirdi qarşıdan gələn çağları;  
Bir vaxt o qəzətin, o radyonun da  
Şeirinin sehrinə dalacaqları.*

*Yetimlik dərdiydi hələ ki dərdi  
(Düşdüyü Məcnunun düşdüyü yolmuş...)  
Vaxtında gəlsəydi, daşmı düşərdi  
Sonradan gələcək şöhrət kor olmuş.*

*...Yeni öyrəşirdi hələ yad yola,  
Belə başlamışdı əvvəli sonun;  
Dirəkdən asılan paslı radyolar  
Hələ ki adını çəkmirdi onun...*

Aradan xeyli keçdikdən sonra martin sonlarına doğru nəhayət ki, "Azərbaycan" jurnalının şeirlərim çıxan fevral nömrəsi öz "ayağıyla" kəndimizə də gələcəkdi. Jurnalı sevincək alıb vərəqləyəcək, adımı axtaracaqdım. Şeirlərimin yer aldığı səhifəni açanda gözlərimə inanmayacaqdım; mənim xəyalını qurdugum səhifələrin yerini, cəmi bir səhifəyə sıxışdırılmış şeirlər almışdı. Nə Qağanın ön sözü vardi, nə də bəyənilmiş 6-7 şeirim. Sadəcə, bir səhifəyə sıxışdırılmış özümə bənzəyən üç şeirim gözümün önündə yetim-yetim boynunu bükməyində idi...

Çox sonralar Bakıya gedəndə təsadüfən jurnalın o zamankı məsul katibi Əliağa Kürçaylı ilə qarşılaşacaq və şeirlərimin başına getirilənlərin səbəbini soruşacaqdım. Ə.Kürçaylının cavabı qısa olacaqdı:

-Boynu batmasın Hüseynin, fevral nömrəsində həm sənin haqqında yazdı-  
ğı ön sözü vardi, həm də öz şeirləri, bir nömrədə iki imzası olmasın deyə, de-  
dik ki, ya ön sözün getsin, ya da şeirlərin. O da utanmadan:

-Hələ bilmək olmaz ondan (yəni məndən - M.I.) şair olacaq, ya yox, öz şeirlərimi verin. Biz də elə etmək məcburiyyətində qaldıq. Qaldı şeirlərin azlığına, o da Hüseynin "xidmətidir". Ön söz yazmaq üçün sənin şeirlərini evinə aparmışdı, ön sözlə birlikdə qaytaranda əlində olan şeirlər çap etdiklərimizdi. Biz də məcbur olub Hüseynin bize gətirdiyi o üç şeiri çap etdik.

Aradan çox şeyləri dəyişmək gücünə sahib zaman keçəcək, keçməsiylə də qalmayıb çox şeyləri yerbəyer edəcəkdi...

Artıq Bakıdaydım və Azərbaycan televiziyasında öncə də vurğuladığım kimi, "Odlar diyarı" adlı ayda bir dəfə efirə gedən elmi-kütləvi televiziya programını hazırlayırdım. Az zaman içərisində tamaşaçılar tərəfindən ən çox izlənilən bir veriliş olmuşdu. Bu o zaman idi ki, Abbas Abdulla dostum "Ulduz" jurnalında işləyirdi. Hardan ağlına gəlmışdisə, Hüseyn qağa haqqında məqalə çap etmək istəyirdi. Və nədənsə (Bəlkə də bu, Hüseyn qağanın öz təşəbbüsü olmuşdu, bilmirəm) Qaşa ilə aramızın sərin olduğunu bilə-bilə o yazını mənim hazırlamağımı istəmişdi.

Əvvəlcə bu işə qol qoymaq istəməyəcəkdir, amma Qağanın başına gətirdiyi oyunları xatırlayıb - fürsət öz ayağıyla qapına gəlmiş, "əvəz" almağın bundan da münasib zamanı olmayacaq, fürsət bu fürsətdir, deyib razılaşacaq və Qağayla vədələşib günlərin birində o zamankı Basın küçəsində yerləşən ev qapısının zəngini çalacaqdım. Qaşa özü məni qarşılıyacaqdı. Mən Qağanın iş otağında görüşəcəyimizi zənn etmişdim, amma belə olmayıacaqdı. Qaşa, görünür, məni yaradıcılıq ortamına hazırlamaq üçün əvvəlcədən dəhlizdə "təşkil olunmuş" yazı masasının ətrafindəki stullardan birinə oturmağa dəvət edəcəkdi. Özü isə masanın arxasındaki stulda əyləşəcəkdi. Masanın üstü səliqəsizdi, amma hər iki küncündə bir yiğin kağız qalaqlanmışdı. (Görünür, mənzil darlığı çəkən əksər Azərbaycan şair və yazılıcısının başına gələn bir əziyyətdir bu. Otaqların azlığı Azərbaycan yazılıcısını hardasa "dizüstü ədəbiyyat" yaratmağa məcbur edir. Hüseyn qaşa da bu vəziyyətdən xali deyildi.) Məqsədim bunları uzun-uzadı yazüb oxuları yormaq olmadığından, birbaşa mətləbə keçəsem, yerində olmazmı?!

İlk dəfə idi ki, qaşa haqqında yayılan laubəlilik, unutqanlıq rəvayətlərinin kökündə yanlış olduğunu görecəkdir. Demek olar ki, Qaşa mənim əvəzimə sualları da özü qoyur, cavabları da özü verirdi, mənə qalan qələmin qarasıyla kağızın ağını qaraltmaqdı. Həqiqətən də qarşısında gördüyüüm, əvvəllər tanıldığım adama oxşamırdı. Hərdən Qaşa sualların cavabına ara verəndə yazı masasının iki küncünə qalaqlanmış kağızlara göz gəzdirmək keçirdi ürəyimdən. Hər hərəkətimi qaz oyanıqlığı ilə izlədiyindən, anındaca dillənəcəkdir:

-Başın haqqı, birində "Zal qızı" dramımdı, o birində "Dilqəm" dastanı, bundan yorulanda onun üzərində işləyirəm, ondan yorulanda bunun.

Kağızlara toxunmaq istəyəndə əlimin üstündən vurub:

-Dəymə, dəymə, düzənini pozub, aranı qarışdırma, - deyəcəkdir.

O günkü görüşümüzdən yaxşı bir ədəbi portret alına bilərdi...

Etdiyim qeydlərin qaralaması arxivimdə hələ də qalır. Amma kecikmiş əvəz-əvəzmi, yoxsa mənim gənclik tənbəlliymmi, o yazının ağlamasının olmasına imkan verməyəcəkdir...

## ***ALMA (Hekayə)***

"Gözüm baxa-baxa sevdiyim qızı, burda əllərimdən alıblar mənim" deyirdi haçansa yazdığı şeirin acı misraları. Deyirdi deməyinə, amma gözü uzaq gələcəyi dumanlı da olsa görür, qulağı uzaq gələcəkdəki peşmanlığın acı fəryadını aydınca eşidirdi. Amma ondakı haliyla xəyalindəki uzaq gələcək ara-

sında o qədər uzaq bir məsaflə vardı ki?! Və bəlkə buna görə də dərd içində qırılısa da bir təselli də tapırdı. Olsun, deyirdi, bir gün bizim də gələcəyimiz gələr. Onun görüb təselli tapacağı gələcəyi kimse görmürdü, görə bilməzdi də. Amma o, gördüklerini başqalarının da görməsini istəyirdi. İstəyirdi ki, insanlar bunu görüb içlərinə bir şey qoysunlar. Onu yaxıb-yandıran sevdiyi qızı qovuşa bilməməyindən daha çox, xəyalı gələcəkdə gördüklerini kimsənin görə bilməməsi idi. Bəlkə o qız, ya da onun simsarları onun gördüyü gələcəyi görsəydilər, görə bilsəydilər, qızlarının toyuna yox, vayına yiğışardılar... Ona yox, başqasına çalınan toy səsindən nələr çəkməmişdi, Allah heç kimə bu boyda dərd göstərməsin... Bu elə dərd idi ki, təsviri kağıza, qələmə sızmaz...

\* \* \*

İndi o, xəyalındakı gələcəyin bugünləşən gerçəkliyi içində idi... İş onda deyildi ki, həyətin səliqəsi-sahmanı, düzəni pozulmuşdu, bir az aralıda dikdirdə qaralan ocaq yerlərinin yanında xeyrat qazanları cərgələnmişdi... Bir az bəridə zirzəmi qapısının kəndarında isə köhnə bir masa üstə his basmış qulplu samovar ölçün-ölgün tüstülənirdi, yas çadırı sökülsə də, stol və stulları ilə mağarın hələ sökülməmiş direkləri sıralanmışdı... Görünür, hələ rəhmətliyin qırxınacan bu düzən pozulmayacaqdı... Amma gözəgörünən hər şeydə bir ölü sükutu, yas haləsi vardı və hər şey sanki dilsiz görkəmi ilə burdan bir ölü keçdi deyirdi... Bir az aralıda başına yaylıq, belinə şal bağlamış bir qadın kiçik samovarda çay qaynadırdı. Samovarın hələ alışmayan tis-pisindən boğuq tüstü qalxırdı, qadın aradabir əyilib samovarın dəmkeşindən üfürür, sənməkdə olan közü közərtməyə çalışır, amma dəmkeşdən qalxan isti, hisli buخار üzünü-gözünü qarslığından, tez də başını qaldırıb üzünü küsmüş adam kimi yana çevirirdi... Başı samovara elə qarışmışdı ki, həyətə gələnləri ya görmür, ya da onlara əhəmiyyət vermirdi. Ölünün yeddisi çıxsa da, görünür, qırxınacan hələ bu qapını vaxtsız-vədəsiz döyənlər olacaqdı. Bu qaynadılan samovar da hər ehtimala qarşı piqqıldayacaqdı: bəlkə xəbersiz-ətersiz gələn oldu...

Darvazaya çatar-çatmaz, bu həyətə gəldiyinə peşman olmuşdu. İllər boyu xəyal etdiyi, gözündə yüz dəfə canlandırmaq istədiyi bu həyətə nə olur-olsun, heç indi də gəlməməli idi, onun sevgi sehrini pozmamalı idi, pozmağa haqqı da yoxdu. Bu həyətdə onun gözünün ilk ovu, eşqiylə yanıb tutuşduğu ilk sevgisinin sahibi yaşayırıdı... Evlər də canlı varlıqlar kimidir, onların da özlərinə məxsus sirri-sehri, dərdi-səri var, dillərini bilib danışdırı olsa, kim bilir, bəlkə də his çəkmiş, qarsımış daş-divarı ilə içini çəkə-çəkə hönkürərdi...

O qız ona yox, bir başqasına, bu həyətin oğluna qismət olmuşdu. İndi qismət olduğu o bir başqası dünyasını dəyişmişdi... İşin ən qəribə yanı o idi ki, o bir başqası ilə düşmən olmamışdır... Bəlkə heç o bir başqası evləndiyi qızı onun sevdiyini bilmirdi. Bir də lap biləydi, aldığına aldıqdan sonra daha yenən yeniləndən niyə düşmən olmalı idi ki? Heç o da qabağa düşüb sevdiyi qızı aldığına, ala bildiyinə görə o bir başqası ilə düşman olmaq istəməmişdi... O, yetimin biri idi, bir anası, bir özü, bir də yetim taleyi, başqa kimi vardı ki? Var olan qohumundan biri də anasının təkidi ilə elçi kimi qızın atasının ağızını aramağa getmişdi. Söhbəti saldıqdan sonra öz doğmaca qardaşı oğlunu nəzərdə tutub “onu da görürsən, bizi də” deyib qızın atasına eyham vurmağı da unutmamışdı. Qızın atası da eyhamı anında göydə alsa da, “mənim yetimə verəcək qızım yoxdur, bir də hələ mənim qızımın nə yaşıdır ki, ərə də verəm, mən qızımı oxudacam, - cavabı ilə elçinin ürəyinə su səpmişdi. (Əslində, elçi də elə bu cavabı almaq üçün “onu da görürsən, bizi də”

deməmişdimi?! Qaldı qohumunun bu elçiliyə razı olmasına, üz üzdən utanır, razı olmayıb nə edəsi idi ki, onu elçiliyə göndərən anaya getmirəmmi, sənin oğlunun evlənən vaxtidırı, ləp elə deyək gedib üzə saldım, sözümdən çıxmayıb qızı oğluna verdilər, onu hansı evinizə, hansı güzəranınıza gətirirsınız? Qohumları bunları ürəyindən keçirse də, ananın üzünə deməmişdi, deyə bilməmişdi. Getmişdi, amma yaxşı qızdı, özü də varlı-hallı bir kişinin qızı, daha belə bir qız yetim-yesire niyə qismət olsun. Hazırca getmişkən öz qardaşım oğlunu da balabanda qandıraram qızın atasına, ağızını arıyaram, fikirləri də içindən keçməmiş deyildi.

Axırda qızı varlı-hallı bir başqasına, yəni indi yaşına gəldiyi adama verəcəklər. Sonralar anasının gileyinə qızın atası hər şeyi yerli-yataqlı anlatmaqdən da çəkinməyəcəkdi: - Göndərdiyin ağız aramağa gələn adamınız, "onu da görürsən, bizi də" deyəndən sonra mən nə etməli idim ki, bir də ay qız, incimə, hələ oğlun özünə yeməyə əppək tapmir, alıb mənim qızımı nəynən dolandıracaqdı...

Yox, o, aradan otuz ildən çox vaxt keçdikdən sonra da, nə olur-olsun, bu həyətə gəlməməli, çoxdan unudulmuş yaraların qaysağını qopartmamalı idi. Qəsdənmi, ya sevdiyi qızı onun əlindən ala bildiyindən duyduğu peşimanlığa görəmi, ya nəyə görəsə, bu evin sahibi harda görsə, ona bir dost kimi yaxınlaşar, hal-əhval tutar, təkidlə evinə dəvət edərdi... Amma bu təklifi o, bir dəfə də qəbul etməmişdi, edə bilməmişdi, etməzdi də... Çoxdan Bakıda yaşayırıdı. Tanınmış jurnalıstdı, aradabır şeir də yazırıdı... Televiziyyada veriliş aparmağı, tez-tez müxtəlif proqramlarda çıxış etməyi də vardı. Var sahibi ola bilməsə də, ad sahibi olmuşdu, demirlərmi adını çıxart, dəyirmando dur... Həm də dağ kəndindən çıxıb az-çox bir bu qədər ad çıxaran ikinci birisi də yoxdu. Bunlara görəmi, ya da nə həvəsdənsə, bu ev sahibinin də şeir yazmağa başladığını arada kəndə gələrkən rayon qəzeti redaksiyasına uğradığı zamanlarda öyrənmişdi. Onu görən kimi qəzətin redaktoru redaksiyaya göndərilən şeirləri qarşısına tökər, onları dəyərləndirməsini xahiş edərdi, qalaq-qalaq şeirlər içərisində ilk dəfə bu evin sahibinin də şeirini görəndə çəşib qalmışdı: bu nə zamandan şeir yanan oldu!?

Rəqibinin yazılarını diqqətlə oxumuşdu, amma bu yazıların bəyəniləcək bir yanı yoxdu. Redaksiyaya gələn şeirlər haqqında redaktorun xahişi ilə tənqid məqəle yazanda əlinə fürsət düşüb deyə rəqibini tənqid etməmişdi, eləcə, redaksiyaya şeir göndərənlər siyahısında onun da adını yazmışdı. İldə-ayda bir üz-üzə gələndə nə o rəhmətlik şeiri haqqında bir şey soruşmuşdu, nə o özü bir şey söyləmişdi. Amma öz içində rəqibinin şeir yazmasının səbəbini xanımın təkidində axtarmışdı. Niyə ki, deməyin, çünkü hələ orta məktəbin son sinfində oxuyarkən, onlardan iki sınıf aşağıda oxuyan o qızı görüb bir könüldən min könülə vurulanda, bəlkə də ilk yadda qalacaq misralarını mizildamışdı:

***Baharda gəlmisən bahar yurduna  
Özün də baharsan, bələ deyirlər.  
Bəs niyə bu adı veriblər sənə,  
Xəzan yaraşarmı gülə deyirlər...***

Öz yanından qoşduğu bu bənddə sevdiyi qızın adını gizləmişdi. Bəlkə özü deməsəydi, şerindəki qıflıbəndin nə olduğunu kimsə bilməyəcəkdi. Amma o, bu sırrı saxlaya bilərdimi? Təkcə bir dost sırrı olsa idi, etibardan düşməsin deyə, bəlkə canını dışınə tutub saxlaya bilərdi, amma bu onun öz sırrı idi, həm də sevgi sırrı... Sevgi də ki, qönçə kimi bir şeydi, gül ona görə qönçə olur ki,

günüñ birində açılsın, gül olmayan qönçə kimə lazımdır? Sevgi sırını uşaqlıq dostu Oğuza açacaqdı. Oğuzun ağızı da ki şadara-şavaşdı, durub Novruza deyəcəkdi, Novruz Qocaya, Qoca da ki, külli-aləmə yayacaqdı...

O zaman üreyindən keçmişdi ki, Qoca da çıxartmayıb kim çıxardası idı, onun da o qızda gözü olmasayıdı, əmisi gedib qızın atasına, onu da görürsən bizi də, deməzdi ki?

Bütün bunları düşünə-düşünə indi bu həyətə gəlməsinin peşmanlığını çekirdi. Amma gəlməyə də bilməzdi, çünki üzə düşmüdü... Ölən rəhmətliyin mamaşı oğlu ilə çox yaxın dostdular. Əslində, bu dostluğun da öz səbəbləri vardı. Yaşları arasında xeyli fərq olsa da, nəydi onları bir-birinə yaxın edən? Adlarının eyni olmasımı? Yox, yəqin ki, bu deyildi. Eləyse bəs nə? Yəqin ki, bu dostluğun əsas səbəbi bu kənddən çıxanlar arasında yalnız ikisinin bu balaca dağ kəndinin başını uca edə bilmələri idi.

Bu dəfə kəndə təsadüfən gəlmişdi, bu evin sahibinin qəfil ölümünü də kənddə eşitmışdı. Gəldiyini kənddə çoxları bilirdi. Başqa zaman olsaydı, bəlkə də o yas yerinə getmək istəməzdi. Amma indi qəfil basdırın dolu kimi qarşısına çıxan bu hadisədən yan keçə bilməzdi, çünki yan keçmək bəhanəsi qalmamışdı. Bir də rəhmətliyin uşaqlarının anasıyla aralarında otuz-otuz beş il bundan əvvəl keçən hadisə çoxdan unudulub getmişdi. Ölənlər ölmüş, qalanların dərdi-azarımı qurtarmışdı çoxdan külü də torpağa dönən o ocağı təzədən üfürüb közərtsin. Əyər bu yas yerində iştirak edib baş sağlığı verməsə, kənd adamları, yas yeri bir yana qalsın, adaşının yanında gözükölgəli qalardı. Həm də kəndin ağızını tutsan, qulağı danışardı, - bəs deməzsənmi dostunun dayısı oğlu ölüb, bu da kənddə ola-ola onun yasına getməyib...

Adaşı həyətin ortasından başını qaldırıb aynabəndə tərəf səsləndi:

-Ay uşaq, döşəkçədən-zaddan bir şey gətirin, oturmağa...

Aynabəndin gün işığındanmı, odun sobası tüstüsündənmi saralmış pərdəsi azacıq aralandı. Yox, o başını qaldırmadı, istəsə də qaldıra bilməzdi, elə bil başının üstündə var olan həya pərdəsi ona bu imkanı vermirdi. Yuxarıdan gələn səsdən fəhmlə bunun belə olduğunu hiss etdi:

-Niyə orda durmusunuz, çıxın yuxarı dağılmışa, onsuz da dağılmışdı, indi daha da viran oldu...

Bu, onun - bir zamanlar dərdindən dəli-divanə olduğu qızın kallaşmış, kişi-leşmiş səsi idi. Əslində, o, bu səsi çox olsa bir-iki dəfə, o da təsadüfən eşitmışdı. Elə isə bu səsin onun səsi olduğunu hardan hiss elədi axı? Özü verdiyi suala özü də diksində: Bəs sən görmürsənmi bu, kinin, qəzəbin, dağılmışlığın arxasında bir damın altında yaşınan və xoş da yaşılmayan bir ömrün sonunda fürsət tapan könlünün hayqırışlarıdı... Başqa kim bu səsi çıxara bilər, bu harayı çəkə bilərdi ki? Və ona elə gəldi ki, hayqırən heç o otuz beş, qırx il əvvəl gördüyü incə-mincə, nərmə-nəzik, qarabuğdayı qız deyildi, kolxozi anbarına yaxın olduğundan, köhnə, çürüməkdə olan çatışında hər zaman yuva quran və sevişən vaxtlarında qurultuları aləmi başına götürən göyərçinləri ilə ikimərtəbəli köhnə daş evin özü idi, otuz-qırx ildən bəri susmaqdan bağlı çatlayan daşıyla, divarıyla dile gəlib hayqırırdı: "Niyə orda durmusunuz, çıxın yuxarı dağılmışa, onsuz da dağılmışdı, indi daha da viran oldu".

Ömründə ilk dəfə idi ki, bu mənzilə ayaq basacaqdı, amma bu səsdən sonra ona nədənsə elə gəldi ki, elə bu otuz-qırx ildə o da gözə görünməz bir şəkil-də bu evdə yaşayıb, en azından, ruhu, sözü-söhbeti ilə bu evdə olub... Bəlkə bu fikirlərin ağılına gəlməsinə səbəb olan rəhmətliyin abrina siğınıb ömründə ilk dəfə yaxın qohumlarından biri ilə ona göndərdiyi ismarişin yadına düşməyi idi: - Əəə, ona deyin, ikidə-bir televizora çıxıb mənim evimə dava salmasın...

Bu ismarişti aldıqdan sonra olmayan papağını qabağına qoyub fikirləşmək istəmişdi ki, ay dili-qafıl, axı, mənim televizora çıxmağımın bu adama nə istisi-

soyuğu var. Mən ki, ömrümdə bir dəfə də olsun nə onun, nə də onun xanımının adını dilimə gətirməmişəm. Bir də nə haqla gətirəsiydim ki?! Heç bir dəfə də olsun bu evin xanımı ilə üz-üzə gəlməmişdi, cəsaret edib ona qəlbini açmamışdı da, bircə o alma məsələsindən deməsindən başqa... O, bu evin xanımını elecə uzaqdan-uzağğa görüb bəyənmişdi. Bəlkə bunlar heç də az məsələlər deyilmiş... Kiçik bir meyvə toxumundan qollu-budaqlı bir ağac yaranlığı kimi, o söz-söhbətlər də böyüüb-böyüüb bu mərtəbəyə ulaşmışdı. Elə o ismarişdən sonra rəqibinin niyə şeir yazdığını və yazımağı bir yana qalsın, hətta onu çap etdirmək üçün redaksiyaya göndərməyinin səbəbini də yavaş-yavaş anlamışdı... Deməli, o evin çatısında göyərçinlər qur-qur quruldamış, damın altında da gurultular varmış. Və bu gurultular da rəqibinin ona ismariş göndərməsinə səbəb olmuşdu... O qurultular və gürültülər bu evin canına elə sinmişdi ki, o gürültülərə səbəb olan adamı, yəni onu görən kimi daş, divar diliyle dərdini, etirazını, kinini kəlimələrə tökmüşdü...

İlk dəfə üz-üzə gələcəkdilər... O özünü buraya gəldiyinə görə lənətləyirdi. Gəlməsəydi, bu evin həndəvərində görünməsəydi, bəlkə otuz beş-qırx ildi içindəki dərdi, iztirabı, əzabı canına sindirən bu evin heç daş dilinə də açar düşməz, danışmadı. İndi daşı-divarı dil açan bu evin onu dil açmağa məcbur edən xanımının dili hay-hayla açıldı. Amma artıq geriyə yol qalmamışdı, yuxarıdan eşidilən zəhimli, acıqlı, öfkeli səsin əmri ilə yuxarı çıxmaga başladılar. Əvvəlcə adaşı, arxasınca da o... İkinci mərtəbəyə qalxan pilləkənin qalixib-enilməktən cilası çoxdan silinib getmiş taxtaları ayaq basdırıqca cir-cir cirildiyir, etiraz edirdi. Pilləkənin başında kəndçi şapkası kimi evdən irəli uzanan çardağın altında evin giriş qapısının önündə elə bil ayaqqabı sərgisi açılmışdı. İrili-xırdalı, çirkli-palçıqlı ayaqqabılar düzənsiz şəkildə evin girəcəyinə səpələnmişdi. Yox, görünür, bunlar qonaqlara aid ayaqqabılar deyildi, elə bu evin altında yaşayanlarındı. Səhih bilməsə də rəhmətliyin ondan çox uşağı olduğunu eșitmişdi. Bəxti üzünə gülməmişdi, bir-birinin ardınca qızlar qapısını döymüşdü. O da inadına oğul doğuzdurana qədər arvadından əl çəkməmişdi: gec də olsa isteyinə çatmış, sonuncu övladı oğlan olmuşdu.

Adaşı pilləkənin başında ayaqqabılarını soyunmamışdan əvvəl geriyə qanrlılıb damağındaki sıqaretini barmaqlarının ucuyla aşağı fırlatdı. Sıqaret kötüyü yana-yana qəmli payız çənində qızılı iz buraxa-buraxa aşağı enməyə başladı. Sıqaret kötüyünün qızılı parıltısını adaşından çox o izlədi. Bəlkə də özündə asılı olmayaraq, qeyri-iradə bunu etmək zorundaydı, elə bil içəri girməyini bir an da olsa gecikdirmək üçün vaxt qazanırdı... O, otuz-qırx ilin əvvəlində qoyub gəldiyi və adının ətrafında sevginin nə olduğunu öyrəndiyi qızı bu qədər amansız ayrıqlardan sonra ilk dəfə görəcəkdi. O qızdan bir nam-nişan qalmışdım? Görəsən, çoxmu dəyişib? Dəyişib də sözdü... Bə bir-birinin yanında cərgələnən ayaqqabılar yerdənmi çıxıb? Yox, gərek bir bəhanə gətirib heç bu evə gəlməyəydi. O da vaxt tapmışdı kəndə gəlməyə, ya on-onbeş gün əvvəl, ya da on beş-iyirmi gün sonra gəlsəydi, heç adaşı ilə qarşılaşmaz, onun xatırınə bu ölü yerinə gəlməyə məcbur olmazdı.

Sıqaret kötüyünün quyuqlu qırımızıtil izi aşağı firlandıqca gözü Əsrik çayının o tayına sataşdı... Meşələrə qızılı payız xəzanı çökmüştü, talalarda ötən yağışdan göy sızqı qalxmışdı, meşənin başının üstündəki Çaxmaq qaya payız sisindən görünməz olmuşdu. Çənli-çisəkli havaya bir matəm qaramatı çökmüştü. Evin lap qənşərində kolxoz anbarının çökəmkədə olan kirəmidləri üstündə qumru və göyərçinlər qurultularıyla bir-biri ilə yarısa girmişdilər... Evin böyük həyətinin aşağı qurtaracağında bağça vardi... Bağça meyvə ağacları ilə dolu idi. Gözü yarpaqları yenicə tökülməyə başlayan alma ağacına sataşanda, az qalsın büdrəyib yixilacaqdı. Özünə güclə toxraqlıq verdi... Bu alma ona

nələri xatırlatmadı? Yanaqları alov-alov yanmış bu alma onun bir zamanlar indi bu evin yaşlı xanımı olan qadına göndərdiyi almaya necə də bənzəyirdi. Bəlkə də heç bənzəyib, eləmirdi də; alma olduğundan onu çıxdan unutduğu xatırələrə qaytarırdı. Bəlkə də, kim bilir, elə doğrudan da bu alma onun göndərdiyi almanın eynisi idi. Allah, Allah bu nə düşüncələrdi belə iki daşın arasında fikrini dolaşdırır. Yadına gələnlər gördüyü almanın özü kimi elə dipdiri, capcanlı idi ki?!... Əmisigilin bağında bir alma ağacı vardı, heç yerdə bənzərinə rast gəlmədiyi bu almanın yetişmiş meyvəsinin çəkisi bir kiloqramdan artıq gəldi. Hardan ağılna gəldisə (Bəlkə də adına uyğun gələn nağılin da təsiriyle!) sevdanın başına qonduğu bir payız gündən əmisigilin alma ağacının başından yanağı allanan almanın birini gözü tutacaqdı. Alma yavaş-yavaş allandıqca onun da içində bir sevgi alovlanacaqdı. Yaşının on səkkizində gözünün tutduğu, yanağı allanmış olan almanı Oğuzla məktəbdə bir yerdə oxuduqları qızə göndərəcəkdi. Oğuz əvvəlcə nəm-nüm edib almani aparmaq istəməyəcəkdi, axırdı dostluqları xatirine inadından vaz keçəcəkdi: "Buna görə məni məktəbdən qovsalar, günahı özündə gör!!!"

Günlər bir-birini qovacaq və beləcə, cavab gözləməkdən qızə göndərdiyi alma kimi gözünün kökü saralacaqdı. Qızdan isə cavab gəlməyəcəkdi. Bir gün Oğuz apardığı almani suyu süzülə-süzülə geri qaytaracaqdı: - Allah işini kəssin, belə qız göndərdiyin almani çantasından çıxarıb müəlliməmizin gözü qabağında az qalsan başına vuracaqdı, müəllimimiz də dişinin dibində çıxanı deyib məni dərsdən qovdu, bunumu istəyirdin, hay?

Alma daha da saralmış və artıq yavaş-yavaş çürüməyə də üz tutmuşdu.

Gözü bağçadakı almaya sataşandan bəri daldığı xeyallardan belə görünürdü ki, o alma ilə bağlı xatırələri əsla solub saralmayıbmış, eləcə, yenidən yada düşməyə fürsət gəzirmiş. Kəndlərində təkcə əmisigilin bağında olan və lap çıxdan da quruyub kökü kəsilən bu alma bu evin bağçasına necə gəlib çıxıb? Özü verdiyi suala içində özü də cavab verirdi: Evləndiyi adama şeir yazdırın qız, bir zamanlar geri qaytarlığı, amma arxasında da gözü qaldığı o yaşıl almadan bir nişanənin həyətlərində olmasına istəməzdəmi?

Rəhmətlik də, görünür, qadının bir sözünü iki eləməmiş, çır almaya calaq vurmaq nə çətin iş imiş ki? Və beləcə bir zaman geri qaytarlığı alma indi onların qapısında bol-bol yetişir və o, geri qaytarılan almani xatırlada-xatırlada qızı uzaq gəncilik çağlarına da qaytarırdı. Əslində, dərd geri qaytarılan almani xatırlamaq deyildi, əsas olan o almani göndərən və bir zamanlar onu dəlidivənəcə sevən oğlunu xatırlamaqdı. Doğrudur, o alması geri qaytarılan zalim oğlu özünü unutdurmağa qoymurdu, həftə səkkiz, mən doqquz televiziyyada, radioda çıxışlar eləyir, qəzetlərdə yazıları çıxırırdı. Düzdür, qəzetləri izləmək imkanı yoxdu o gəlinin, amma aq-qara televizor gözünün önünde, radio qulağının dibində idi. O qız bu çıxışlarda özü ilə bağlı nəsə bir işarə axtarmaq istəsə də, cəhdli boşça çıxardı. Hətta öz-özünə o məni istəyib-eləməyib, istəyib-eləsəydi, adımı çəkməsə də, heç olmasa balabanda bir şey qandırıar, adı bir eyhamsa da vurardı... Amma sevməmişdisə, atamın ağızını aratdırmağı, mənə şeir yazmayı, pay göndərdiyi o bir kiloqramlıq alma nə idi. Nə olsun ki, mən onun almasını saxlayıb-saxlayıb ilənənə yaxın özünə qaytarmışdım. Yox, ay qız, bu özünə qaytarmaq deyildi ha, başına vurmaqdı, sən axmaq da başı boşluğunundan beləcə də etmişdin...

Bu nə düşüncələr idi həm öz yerinə, həm də almasını geri qaytaran qızın yerinə bu dar macalda başından keçirdi belə? Heç yeridir? Yaxşı ki, adaşı qış ayaqqabısının uzun qaytanlarını açmaqla məşğuldu, yoxsa bu düşüncələri onu ələ verərdi. Pillekənlərin başından kədin aran tərəfi də güzgü kimi görünürlər. Sevdiyi qız gör neçə ildi bu küləfirəngidən eyni mənzərəni seyr edir. Doğ-

rudan edirmi görəsən? Əgər onu o qızın yadına salacaq bir şey vardısa, o da başqa bir şey yox, elə bu el yolu olmalı idi. Kənddən çıxıb arana doğru üz tutan Əsrik çayı da, el yolu da üzü suyuyla tale məcrasını davam etdirməkdədirlər... Qız onu da bilməmiş deyildi ki, onu bir zamanlar canı qədər istəyən oğlanı elə ağara-ağara, qırırla-qırırla üzü arana doğru gedən bu kənd yolları alıb aparmışdı. Bəlkə atası "yox" cavabı ilə oğlanın elçisini peşman etməsəydi, ya da elə özü oğlandan gələn almanın geriye qaytarmasaydı, ya da göndərdiyi məktubu dərsdə müəlliməyə verib aləmə faş etməsəydi, ya da oğlanın özü elçi, alma, məktub göndərmək yerinə fürsət təpib onun qabağını kəsib ürəyini açsaydı, aça bilsəydi, heç bu arana uzanan kənd yolları bu oğlanı əvvəlcə kəndin əlindən, sonra da elə onun əlindən alıb apara bilməzdi... Əgər bütün bunları o qız düşünmüştüsə, yəqin çox sonralar, ərə gəldikdən və ər evində ağızı yanıldıdan və onun da adının-sanının yayılmağa başladığı vaxtlardan sonra düşünərdi, yoxsa əvvəl düşünəsəydi, yaşılanan otuz-qırx il tamam başqa məcrada, başqa cür yaşıanardı. Bunları fikirləşməyində idi ki, adaşı dirsəyinə toxundu: - "Nə fikrə dalıfsan, Allah rəhmət eləsin, gedən hamımızdan getdi, yüz fikir bir borcu ödəməz, keç içəri görüm".

Amma bu təkidə baxmayıb içəri birinci girməyəcəkdi, adaşını qabağa verdi.

Qapı ön salona açılırdı. Ortada böyük qaz sobası alov dilləri ilə dəmbildəməyində idi. İçəridə kənd evlərinə məxsus, his-qaz, meyvə qoxusu qarışq bir hava vardi. Bəlkə içəridəkilər buna çoxdan alışmışdır, amma bu qoxudan bayırdan, təmiz havadan gələn adamın burun pərləri çatlayırdı... Qaz sobasının arxa tərəfində divar üzünü vurulan xalçanın üstündə rəhmətliyin şəkli asılmışdı. Çərvənin üstündə qara örtük olsa da, şəklin üzü örtülməmişdi. Çoxdan bəri idi ki, rəhmətliklə qarşılaşmamışdlar. Bəlkə də bu rəhmətliyin on beş-iyrimi ili bundan qabağının şəkliyi, kim bilir. Deyirlər ki, ölen adamın şəkline ölüm hüznü elə öldüyü andan çökməyə başlayır. Fikrindən darmacalda bu hiss də keçdi. Yəqin bu dəfə də belə olmuşdu... Ürəyindən keçdi ki, bəlkə elə bu evin xanımı üzü örtülü olan şəkli onun gəldiyini bildiyinə görə açmışdı. Cünki, çərvənin üstündəki qara örtüyün səliqəsizcə loğalaqlanıb, arxaya qatlanımsı da bundan xəbər verirdi: Bax, ürəyindən axmaq fikir keçib, eləməsin, mən seçimimi lap cavanlığımdan eləmişəm, nə olsun ki, ölüb, onun yeri həm evimin, həm də ürəyimin başında olacaq...

İçinin içindən basdırı bilmədiyi bir səs də yüksəldirdi: - Ay xanım, təki belə olsun, mənim buraya gelişim özümü göstərib keçmiş günləri xatırladıb səndən qisas almaq ha deyil ki, belə düşünürsən; heç adaşım olmasaydı, bəlkə yüz il yüz ilə qala, sizin həyətin kəndarına ayaq basmadım, bassaydım, elə ərinin sapsağlam, gur-gur guruldayan vaxtlarında ayaq basardım, yəqin sən də bilməmiş olmazsan, rəhmətlik ərin təkidə məni evinə dəvət edəndə fürsətdən istifadə edib gələrdim, onda gəlmədimsə... deməli, heç zaman səninlə üz-üzə gəlmək istəməmişdim, indi də adaşımın üzündən keçə bilmədim, yoxsa mənim sənin xarabanda nə işim vardı... Yaxşı ki, içində özünün özünə dediyini özündən başqa eşidən yoxdu.

Adaşı onun susduğundanmı, ya nədənsə, şübhələnmiş kimi, çevrilib üzünə baxdı. Yəni niyə susursan, özgə zamanı dil boğaza qoymursan, indi nə olub sənə, dilinə qifil bağlamışan, keç bir söz de, dil-ağız elə...

Adaşının bu səssiz harayını eşitməmiş deyildi, doğrudan da başqa məclis olsaydı, dil-dil öterdi. Amma indi burada kimə üz tutub danışaydı ki? Rəhmətliyin ata, anası lap çoxdan dünyalarını dəyişmişdi, böyük qardaş, bacıları vardısa da, ayrı yaşayırdılar. Anaları dura-dura oğul-uşağı qabağa dura bilməzdi ki? Ana da bu hay-macalda yəqin necə üzə çıxacağını fikirləşirdi. Bir az əvvəl ikinci mərtəbədən gələn səs də bəlkə heç onun səsi

deyildi, içində yiğdiğinden bağıri çatlayan daşın, divarın səsi idi:

-Niye orda durmusunuz, çıxın yuxarı dağılmışa, onsuz da dağılmışdı, indi daha da viran oldu..

Qaz sobasının baş tərəfində adaşıyla oturmuşdular. Balkondakı ayaqqabılارın sayı ilə evdəki adamların sayı uyuşmurdu... Sanki heç o balkondakı ayaqqabıların sahibləri bu evdə yaşamırdılar, bəlkə də hərəsi bir kuncə sıyrılmış, işləri, gücləri ilə uğraşırdılar. Hərdənbir salona daxil olanlar da kölgə kimi səssiz gəlib, səssiz gedirdilər. Nə qədər təkid etsələr, "lazım deyil" desələr də, süfrəyə mürəbbəli çay gətirilmişdi...

O, bütün bu olub-bitənləri gözünün altıyla izleyirdi. Danışmındılar. Qaradınməz olan adaşı da elə bil ağızına su alıb susmuşdu. Halbuki, heç olmasa ordan-burdan bir şey danişa bilərdi. Qara haşiyəli çərcivədən baxan rəhmətliyin ruhu da sanki onlarla birlikdə idi. Hətta ona elə gəldi ki, şəkildəki adam ona tərs-tərs baxmağa başlamışdı. Sanki qapıdan içəri görəndə ilk dəfə gözünə sataşan da gördüyü şəkillə indi gördüyü şəkil eyni deyildi. Baxışları itiləşmiş, sıfeti xeyli ciddiləşmişdi.

Susub danışmındılar, nə danışası idilər ki? Rəhmətliyin ölüm səbəbini adaşı azından on dəfə təkrarlamışdı: Son bir neçə ayda yemək boğazından keçmirdi. Kəndə gəldiyimi bili bəni də evinə çağırmışdı. Özü öz əliylə bir qara qoç kəsmişdi, amma kəsdiyi qoçun etindən bir tikə də dilinə vurmadi:

-Bu gün mənim son günümdü, sabah yolçuyam, arxmaxca ağlayıb-ələməyin, - dedi.

Həm də bu dediklərini üzülə-üzülə, ağlaya-ağlaya yox, gülə-gülə zarafata salıb dedi.

Biz məclisdəkilər də bunu rəhmətliyin növbəti zarafatı kimi qəbul etdik, hərdən belə zarafat etdiyinə öyrəncəli idik axı. Nə biləydik dedikləri doğru imiş... Gecəni yatıb sabah oyandıqları zaman onu yatağında ölü görüblər.

Adaşım sözünün dalını getirə bilmədi, qəhər boğazında kilidləndi...

Rəhmətliyin ölümünü hiss etməyi kənddə hamını heyretləndirmişdi. Buna görə də bu hadisəni kimə gəldi danışır, bir dəfə yox, beş dəfə təkrarlamaq istəyirdilər..

Adaşı nəhayət ki, bu yas haləsindən evin daş-divarının çatlayacağından qorxub üzünü salonun o biri başının alacaqaranlığına tutub səsləndi:

-Azz, a gəlin, uşaqlara de, yas dəftərini gətirsinlər, özün də bir bəri çıx.

Bayaqdan bu səslənişi gözləsə də, ürəyi qəfəsdəki quş misalı çırpinmağa başladı. Kaş heç adaşı onu çağırmayayıd... İndi onlar necə üz-üzə gələcəkdilər axı? Gələ biləcəkdilərmi? Bəlkə bayaqdan o gəlin deyilənin üzə çıxmamağının əsas səbəbi də elə üzləşmək istəməməsi idi. Adaşı onların içindən keçənlərdən hardan xəbər tutmadığına görə də içində səbəbi ona məlum olmayan bir nigarancılıq vardi.

- Bu gəlin niyə belə qanacaqsızlıq eləyir. Heç əvvəller belə elədiyi - filan yoxdu, indi birdən-birə buna nə oldu belə?

Bu sözləri piçildayan kim idi, adaşımı, yas içində bağıri çatlayan daş-divarmı, yoxsa elə onun öz daxlili səsimi, ayrıd eləyə bilmədi?

## SƏS

### (QÜRBƏTİN YUXULU GECƏLƏRİNDƏN)

**Bu** onun ikinci dəfə gördüyü yuxudur. Rayonların hansındasa (sonradan görəcəyik ki, dağ rayonudur) bayram şənliyi keçiriləcək. Buraya şairlər də dəvət olunub. Onu da bu şənliyə dəvət ediblər. Aşkarda

olduğu kimi, yuxusunda da (gördüyünün yuxu olduğunu bilməsə də) içini alt-üst edən bir şey var; vətəndə olmamağın unudulmuşluq, saya sayılmazlıq havası, ovqatını qeyb etmək kompleksi! Sanki vətəndə olmamağında bir suçu, günahı var. Neçə müddətdi vətəndə deyil və belə tədbirlərə də qatılmır. Bayram şölənləri yenə əvvəlki kimi keçirilir, yoxsa müstəqillikdən sonra yeni bir havamı gəlib, o nə oxuyacaq, yoldaşları nə oxuyacaq, camaat necə qəbul edəcək? Ortada, ortada deyəndə ki, içində bir aləm cavabsız suallar var. Və necə olursa bu suallarla başı qarışır, başı ayaziyanda da şairlər dəstəsindən aralı düşdүyünün fərqinə varır. Nə edəcəyini bilmir. Hardansa bayram yerindən səslər gəlməyə başlayır, qurulmaqdə olan mikrafonların boğuş, xırıltıları, qır-qırıdı bu. Bir azdan şolən başlayacaq, amma o, hələ də hazır deyil. Hazır deyəndə ki, salafan torbadə geyəcəyi pencəyi, oxumaq üçün götürdüyü şeir kitabı, başqa bir necə ayin-oyun... Mehmanxanadəmi, qonaq evindəmi, bu şeylərini haraya qoyacağını da bilmir. Fikri şeirlərin görüşündə və bu görüşdə oxuyacağı şeir və ya şeirlərdədir. Tələsir və tələsdikcə də kələfi dolaşdırır. Amma radiogücləndiricidən gələn səslər görüşün başlandığını xəbər verir. Əvvəlcə yerli müğənni və şairlərin çıxışı verilir, səsləri gəlir. İndi, Allah bilir, hər kəs yerlərini tutub, ona yer qalacaqmı? Yox, necə olsa, yer saxlayarlar. Fikrindən keçirir ki, əvvəller vətəndə - vəzifələrdə işlədiyi vaxtlar olsayıdı, yanından əl çəkədilərmi? İndi necə olmuşdu onu bütünlük unutmuşdular?! Unutmuşdularmı? Bəlkə də özü günahkardır. Ehtiyatlı olmalı, görüləcək işlərin planını öyrənməli idi.

... Əlindəki şeylərlə birlikdə bayra çıxır, səs sanki yaxınlıqdan gəlir, necə olsa gedib yetişəcek, növbəsi çatlığında çıxb şeirlərini oxuyacaq. Amma hansı şeirini? Bilmir ki? Heç olmasa vaxtında bayram keçirilən yerdə olsayıdı, oturacağı yeri bilsəydi... Vəziyyətə baxıb arxayınca oxuyacağı şeiri də və ya şeirləri də müəyyənləşdirərdi. Gələn səsle arasındaki məsafə sanki günah kəndirinə dönüb əl-ayağına dolaşır, əlfini çasdırırdı...

...Bayra çıxmış, əlində də salafan torba. Adamlar arı kimi qaynaşır, bayram yerinə tələsirdi. Ona bir elə də əhəmiyyət verən yoxdu. Amma üst-başından buralar adamına oxşamadığı bəllidi. Üst-başı demişkən, üst-başını harada dəyişəcəkdi, əlindəki salafan torbanı həyecandan qeyri-ixtiyari elə sixib əzisdiymişdi ki, yəqin içindəki pencəyi inek ağızından çıxana dönmüşdü. Adamların getdiyi, səs gələn tərəfə üz tutmuşdu. Hətta adamlardan bir-ikisi ona yardım da etmək istəyirdi. İçindən keçdi ki bunlar bazburudlarından keçmiş rayon partiya komitəsinin işçilərinə bənzəyirlər. İndi haranın işçiləridir, bir Allah bilir. Fikrindən bunlar keçərkən adamlar harayasa yox olurlar. Təkbaşına özü səs gələn yeri tapmaq istəyir, amma səs gələn yer səsin eşidildiyi qədər də yaxın deyilmiş.

Getdikcə gedirdi. Lap Cırdanın nağılındakı kimi idi, bilmirdi it hürənə, ya işiq gələnə getsin. Amma bir qulağu gələn səsdə idi. Müğənni mahnisini bitirib indi də şeir oxumağa başlamışdı:

-Burda böyük şairlerimiz şeir oxuyacaqlar, yaxşısı budur fürsəti fövtə verməyib mən də əvvəlcədən öz şeirimi oxuyum, - deyirdi.

Bu səsləri eşitdikcə onun da fikri qarışındı, hansı şeirini, ya da şeirlərini oxusun. Gözü önüne bir zaman coşdurduğu salonlar gəlirdi. Əvvəl harda, sən harda deyirdi öz-özünə. Bəlkə bayramla bağlı bir şeir oxusun, bayramla bağlı şeiri varmı oxuya da. Toyla bağlı şerini oxusa, yerinə düşərmi? Yəqin ki düşməz... Bu zaman önüne yuxa yayanlar çıxır. Yol kənarında ocaqlarını çatıb yuxalarını yaymaqdadırlar. Bu mənzərədən içi işıqlanır, - tapdım deyir nə oxuyacağımı? Yolda gördüğüm bu səhnəni xatırladır və "Çörək" şeirimi oxuyaram: "Süfrəm kimi açıqdır, alnım da ürəyim də..." İçi işıqlanır, çıkış

açarını bulub. Bu zaman deyəsən yuxa yayanlar da onu tanımışlar. Nəsə aralanda xosunlaşırlar, yəqin deyirlər ki, heyif bizim əlimiz boş deyil, yoxsa gedib əl-əlbət bu şairin şeirini dirlərdik. Bəlkə də heç şəxsən tanımlar, ona belə gəlir. Yəni buralı olmadığı hər halından bəllidi. Amma canında tanındığından doğan bir qürurun vərdişivardı və bu ölen vərdiş yenidən dirilir, ona ləzzət verirdi: Heyif o günlərdən...

Yol acı bağırsaq kimi uzanır. Gözündə böyük bir bayram keçirməyə hazırlaşmış kiçik bir əyalət şəhərinin qarqaşası və mənzərələri canlanır. Və hər mənzərə də onda qəribə duyğular oyandırır. Qulağı səsdə azmi, çoxmu getdiyi bəlli deyil. Birdən yolunu bataqlıq kəsir. İndi bu bataqlığı necə kecəcək. Keçsə, o bulaşiq ayaqqabılara hansı məclisə getmək olar. Bura sadəcə, bataqlıq deyil, eyni zamanda, qarla örtülmüş bir yamacdır. Və yuxarıdan aşağı yalnız Hollivud filmlərində gördüyü ultraçağdaş maşınlar sürüşə-sürüşə enmədədir. Fikirləşir ki, bəlkə bu maşınları onu yoldan alıb bayrama yetirmək üçün yollamışlar. Bunu düşünürdü ki, qara rəngli maşınlardan biri sürüşüb fırlanır və az qala, onu da altına alacaq. Silkinib kənara çıçrayır. Sığramağı ilə də əlindəki torbanın üstünə yixılır. Torba yarıpalçıq, yarıqar içindədir. Torbanı açır, pencəyi əzik-əzik olub. Hələ torbadakı tək kitabı... Kitabın üz qabığı dəmir tənəkə kimi ikiyə qatlanıb. Heyif! Nə qədər düzəltmək istəsə də, alınmır. İçindən qəribə bir fikir keçir, əlac əzbər bildiyim şeirlərdən oxumağa qalır. Bu kitabı necə əlinə alıb adamlar qarşısına çıxa bilərsən? Bu zaman kadr dəyişir, uzaqdan antik amfiteatrları andıran açıq hava teatrının yandan bir qismi görünür. Sevinir, deyəsən, artıq yaxınlaşmışam. Amma səhnə haradadır, şairlər harda oturub, ona yer varmı? Bu suallar içini yeyir. Tələsik özünü hadisə yerinə çatdırmaq istəyir. Sağ tərəfdə tikanlı məftildən çəpərlə bir yer var, oradan keçə bilsə, qısa yolla görüş yerinə çata bilər. Önünü çarpayı dəmirlərinə bərkidilmiş tikanlı çəpər kəsib. Necə olursa-olsun, bu çəpəri aşıl bir an önce yoldaşlarına qoşulmalıdır. Amma tikanlı məftilləri əli ilə əyib qırmaq istəsə də, bir şey alınmır, əlac çəpərin üstündən aşmağa qalır, aşlığında şalvarının arxası tikanlı məftillərə ilisir. Bu zaman qarşısında ona yardım etmek isteyən xarici filimlərin hiyləgər qəhrəmanlarına bənzəyən və buralar adamı olmadığı hər halından bəlli olan şüx geyimli bir adam çıxır. Adamın onu canavar quzunu sehirlədiyi kimi sehirləmək istədiyini vücudu ilə hiss edir. Adam torbanı əlindən alıb içine baxır və torbanın içində önce dediyimiz əşyalarla birlükde bir yastı şüşəli viski də çıxır. Viskini görən adamın gözləri işıqlanır. Və bu zaman qurulu saatın zəngi çalır və yuxusundan oyanır.

## ***QEYB OLAN QIZIL, GERİ QAYIDAN PUL***

**I**nsanın əməli özü öz yolunu işıqlandıran, gecə yol gedən maşına bənzəyir. Maşın öz içindən işıq salıb öz yolunu aydınlatdığı kimi, insanın əməli də onun gələcək yoluna işıq tutur. Yalnız bir fərq var; maşın ötüb keçdikdən sonra yollar yenidən qaranlığa bürünür. İnsanın xeyrixah əməli isə hər zaman aydınlığını qoruyur, insan bu dünyadan köçüb getsə belə...

Bazar gündür. Burda Çanaqqala-Kəpəz arasındaki yeni kiraladığım evdə qoltuq ağacı ilə gəzib-dolaşan, əzab çəkən qızım Sevincə baxa-baxa bu dünyanın gözə görünməz işdəklərinə çəşib qalıram. Və bu çəşqinqılıq da məni bu sətirləri yazmağa məcbur edir. Belə görünür ki, bu dünyadakı gözə görünənlərin gücü görünməyənlərdən çox zəifdir...

Payızdır. Və bu payız bir çox problemləri və xatirələri də bərabərində gətirir. Payız məni şair edən fəsildir. Adından ad alan ilk həqiqi şeirimi də

mənə o yazdırıb. Payızla bağlı düşüncələrimi mən bir çox şeirimdə və sənədlə hikayələrimdə dilə gətirmişəm, amma bu gün belə görürəm onunla ilgili deyiləsi yenə də nəsə qalmış. Əkinçilər yaxşı bilir - payızda kartof çıxarıklärən əger bel naşı bir adamın əlindədirse, məhsulun çox hissəsi yer altında qalacaq. Amma fəhmi əkinçi elə o fəhmiylə də beli naşının əlindən alır və kartof tağlarının yalnızca bir tərəfini deyil, dörd tərəfini də qazır və əvvəl çıxan kartofdan daha iriləri yer altından gün işığına çıxır. (İndi modern ədəbiyyata "kökləndirilən" oxucu bu sətirlərimi oxuyub çiyinlərini çekir: ilin-günün bu vaxtı bu nə kartofdur belə? Bəlkə o, bu gileyində haqlıdır da. Amma! Amması da budur ki, görünür ələ alınan mövzular da belədir. Yazdığını mövzunun sonacan tükəndiyini düşünmək ağılsızlıqdır. Sözü uzatmayım, hələ uşaqlıqdan kəşf etdiyim bir həyat qanunum var, hər beş ildən bir ilhamla bərabər, payız mənə çəkilməsi zor olan müsibətlər də gətirir. Beş il önce bu vədələri mən Bakıda bir xəstəxana küncündə üç dəfə əməliyyat keçirdikdən sonra ölümlə can çəkişirdim. Altmış illik yubileyimi xəstəxana divarları arasında keçirirdim. Sanki bu ağır xəstəlik ondan ötrü gəlmişdi ki, bu yubiley söhbətini mən birdəfəlik qatlayıb bir kənara qoyam. Yəni başım öz dərdimə elə qarışmalı idi ki, bu yubiley məsələsini birdəfəlik unudum. Onsuz da mənə yubiley keçirilməyəcəkdi. Yəqin başım üstündə olsayıdı, nə də olsa, yubileyim keçirilmədiyindən pisikəcəkdir. İndi isə agrıdan nəinki yubileyin keçirilməməyini, hətta adımı da yadımdan çıxarmışdım... Bu ilki payız gələndə isə sağima, soluma baxmağa başlamışdım - bəla hayandan gələcək? Amma mütləq gələcəyini biliydim. Həm də indi də altmış beş illiyim bu payiza düşürdü... Qəribədir, elə bu arada da "Literaturnaya Qazeta"da "Peyğəmbərin kəhanətləri" adlı məqalə oxumuşdum. Və yazını oxuya-oxuya başımın tükü ayağa qalxmışdı. Yazı Lermontovun öncəgörmələri haqqında idi. Şairin bir çox şeirlərini oxuyub paralellər aparmış və mən də öncəgörmənin, üreyədammanın izlərini görmüşdüm. Bu yazıda isə başqa bir kəhanət fikrimi çəkdi..." Bir zamanlar şair Vladislav Xodishevic yazdı ki, kiçik bir peyğəmbərliyi xatırlayıram. İki il önce - yəni 1912-ci ildə Lermontovun şeirlərini sevən bir qadın demişdi: Bax, mənim bu sözlərimi xatırlayarsan, hətta Lermontovun yubileyini belə necə lazımdır keçirməyəcəklər, nəsə mane olacaq. Və doğrudan da elə bir şey baş verəcək ki, Lermontovun yüz illik yubileyi keçirilməyəcəkdi. Şairin 100 illik yubileyi savaşın dəhşətləri ilə eyni vaxta düşmüştü. Bu, birinci dünya müharibəsi idi. İş elə getirəcəkdi ki, şairin bir sonrakı yubileyi də ikinci dünya müharibəsinə düşəcəkdi. Və nə yaziq ki, o qadının bu "kiçik peyğəmbərliyi" özünü doğruldacaqdı.

Bu örnəyi mənimlə Lermontov taleyi arasında bir paralel aparılması üçün söylemədim. Məqsədim bəzi kəhanətlərin həqiqətən də təsadüf olmadığını sübut etmək idi. Hətta son günlər çox pis yuxular da görməyə başlamışdım. Bu yuxuların hamısında mütləq yanında qalan qızım Sevinc də vardı və hər gördüyümdə də başına pis işlər gəlirdi... Yuxu gördüğüm günün səhəri yuxularımın məzmununu danışmasam da, - qızım, - deyirdim, - ehtiyatlı ol, səninlə bağlı pis yuxular görüyəm. Həm də neçə aydır, işsiz-gücsüz dolanırsan, yenicə sənə iş tapmışaq, üç-dörd günə işə başlayacaqsan, elə et ki, bir şey olmasın.

Bu sözləri mən niyə deyirdim və onları mənə söylədən kimdi? Amma, görünür, dedirdən dedirdirdi. Kiri də qaldığım mənzilin uğuru da bizə düşməmişdi. Buraya köçdüyümün üçüncü günü Bakıdan elə pis xəbər gəldi ki, beşillilik payız ugursuzluq zəncirinin ilk həlqəsinin artıq həyatıma daxil olduğunu hiss etdim. Bacım, atadan-anadan tək nişanəm olan bacım dünyasını dəyişmişdi. Yaşayan varsa, ölən də olacaqdır. Söhbət ölümən deyil, əsas olan odur ki,

yeganə qardaşı onun son nəfəsində yanında deyildi. Və ən önəmlisi mən yaxşı bilirdim ki, yer üzərində; bulaq başında, çay suvatında, Ay işığında ayaqlarını suya salıb üzü Allaha mənə Tanrıdan uğur isteyən, yerdən göye dirək olan ikinci bir adam bir daha olmayıcaqdı. Və əger su üstündə, bulaq başında könülüdən, candan dua edən sonuncu adam da dünyasını dəyişdişə, deməli, ölüm növbəsinin ilk adamı bundan sonra mən olacaqdım...

İndi də beşillik payızın uğursuzluq silsiləsinin ilkinci bələsi, qızımın ayağının qırılması baş vermişdi. Sarsılışam. Görən bunun səbəbi yalnız bu evin bize düşmədiyimdir, ya da gerçəkdən ağılıma gələn və gəldiyindən də ağılımdan həyata keçən payız uğursuzluqlarıdırı? Bunun bir səbəbi olmalıdır axı?!

Beş-altı gün önce iş otağında oturduğum yerdə qapımı tanımadığım bir adam açdı. Sanki məni tanıyırmış kimi, salam verdi. Amma salamında bir ürkəklik, inamsızlıq da vardi. Əlindəki qəzeti mən tərəf uzadıb: - Mən Hamdi bəyin (Həmdi bəy bizim kafedranın müəllimidir!) yanından gəlirəm... Bir bu qəzətə baxın (qəzətdə bir qızın şəkli və kiçik bir məqalə vardi). Niyə, nə səbəbə bilmirəm, elə o dəqiqə içimə doldu ki, indicə deyəcək ki, qızım çox xəstədir, onun müalicəsi üçün xeyli pul lazımdır, o da məndə yoxdur, - Həmdi bəyin yanında oldum, o mənə kömək etdi, siz də... Doğrudur, cibimdə pulum azdı, amma o azı da adam kimi çıxarıb adama verə, üzrxahlıqla yola sala bilərdim. Amma mən adamın kobud bir şəkildə ağızından vurdum: - Yanımda pul-filan yoxdu, olsa, verərdim.

Adam kor-peşman, suyu sözülə-süzülə otağımdan çıxdıqdan az sonra elə bil yuxudan ayıldım. Amma duyğular axını bu oyanışı bir az ləngitdi, öz-özümə - "sən nə etdin, nə etdin" - dedim. Yadından çıxıbmı qızın xəstə olarkən İsrailə həkimə aparmağa pul toplamaq üçün qapı-qapı gəzdiyin və varı ola-ola ən yaxşı tanıdığın adamların da sənə "yox" dediyi və bu "yox" kəlmələrini eşitdikcə belinin sindiğini?! Allah qorusun, indi yenidən başına belə bir iş gəlsə, uşaqlardan biri ağır xəstələnsə... (ya elə özün!) pula ehtiyacın olsa... Bunları içimdə götür-qoy edə-edə dəhlizə keçdim, sanki adam bir andaca yağlı əppək olub göye çıxmışdı... Tapa bilsəydim, həqiqətən də cibimdə nə varsa, son qəpiyinə qədər ona verəcəkdir... Amma adam sanki sadəcə məni sınağa çəkmək, sınağa çəkməyi ilə də içimi sindirmaq üçün gəlmişdi və qəfil gəldiyi kimi, qəfil də çıxıb getmişdi. Bəlkə heç uşağı-filan da xəstə deyildi, məni idarə edən güc məni yenidən sınaqdan çıxarmaq üçün onu mənim yanına göndərmişdi? Çünkü mənim gerçəkdən də belə bir sınağa ehtiyacım vardi. İnsan çox qəribə məxluqdur, başına gələnləri zamanla elə unudur ki, sanki heç bir şey olmayıb. Amma buna layiq olmasam da, Allahım öz sərr qapısını bir çox dəfə mənə aralımışdı. Bu lütfü dəyərləndirə bilmışdım? Bütün bunları adam bir anın içində yox olduqdan sonra düşünməyə başlamışam. İçim titim-titim titrəyir: - Mütləq uşaqların başına bir iş gələcək. Bu gələn Tanrı paralel örnəyi, xatırlatması idi. Nə yaziq ki, zamanında Tanrı tezliyində düşünə bilmirik. Sonrakı peşmanlıq fayda verməz misalı da boşuna yaranmamış. Mütləq qızların başına bir iş gələcək, bunu əvvəlcədən biliyəm, amma nə? Yağış yağacağını əvvəldən bilən adam heç olmasa dalda bir yerə çəkilir. Qəmin hardan gələcəyini bilmədikdən sonra onu necə önləyəsən? Qızların başına mütləq bir iş gələcək! Öz içimdən qopan bu hiss eləcə içimdəcə eks-səda verib, yanqılanır...

Bu da səbəbsiz deyil. Doxsanıncı illərin başlarında Türkiyəyə Konyada keçirilən Aşıqlar bayramına gelmişdim. Burada şair kimi çıxışlarım böyük qızıl mükafatla mükafatlandırılmışdım. Konyadan İstanbula gəlib bir az uşaqlar üçün bazarlıq edəcək, sonra Bakıya döñecəkdir. İstanbulun Qapalı çarşısında satıcı və alıcıların "Hacı" deyə müraciət etdikləri səyyar satıcıdan uşaqlar üçün pal-paltar alacaqdım. Bazardan bir xeyli uzaqlaşdıqdan sonra fərq edəcəkdir

ki, beş paltarın yerinə üçünün pulunu ödəmişəm. Ödəmədiyim elə də böyük pul deyildi. Haramın mənə düşmədiyini çox yaşı bildiyimdən, geriyə qayıdır adamın pulunu ödəmək istəyəcəkdir... Amma geri qayitmağa tənbəllik edəcəkdir: - Adamı mən bile-bile aldatmamışdım ki, paltarların qiymətini özü hesablayıb özü almışdı, burada mənim suçum nədir axı, deyə içimdə özümə təsəlli verəcəkdir. Amma bir hiss də içimin içindən üzümə dirəşəcəkdir: - Suçun yoxdur, bəs bu içine daman qorxuqarışq peşmançılgıñ nədir? Çixsa-çixsa, axırına bu hiss çıxacaq.

Bəzən ikinci dərəcəli fikirlər beynimizdə bizdən xəbərsiz birinci plana keçir və birinci planda olanları arxa plana itələyir. Amma arxa planda olanlar da bizdən xəbərsiz elə hey öz əvvəlki yerinə - birinci plana keçmək istəyir, keçir də. Bu arada nələr olur və son haraya gedib çıxır, bax, əsas izlənəsi budur...

Bakıya qayıtdıqdan sonra Tovuzdan Novruz Həsən Bozalqanlı telefon açıb Milli Məclisə seçilmək üçün namizədləyini irəli sürdüyüni söyləyəcək və məni də seçki kampaniyasına kömək etməyə çağıracaqdı. Novruz Türkiyədən uğurla qayıtdığımı, qızıl medal aldığımı biliirdi. - "Bax, gələndə medalı da gətir, qoy sevinən sevinsin, sevinməyən də ... deməyi də unutmayacaqdı".

Sözünü yerə salmayacaqdım. Axşamı Tovuzda Novruzgildə idim. Gedəndə qızıl medalı özümle götürmüştüm. Novruzun namizədlik qərargahı elə öz evində yerləşirdi. Çox olsa, 6-7 adam vardi. Aldığım qızıl medal əldən-ələ gəzməyə başladı.

Arada baş qarışacaq, gözümü açanda artıq medalın yoxa çıxdığını fərq edəcəkdir, gördüm deyən olmayıacaqdı. Bu hadisə Novruza da pis təsir edəcəkdir: Üzülmə deyəcəkdir, - əmi, qızılın yoxa çıxmağı kimsənin yox, öz günahımdır. Qayıdır Qapalı yanında Hacı kişinin qalan 5 quruş pulunu versəydim, bu qızıl da yoxa çıxmazdı. Bu 9-10 adamdan kim götürdü onu, niyə götürdü, hələ də bu sual Novruzu düşündürməkdə və narahat etməkdədir. Amma mən rahatam, bilirəm ki, altın Qapalı yanında parasını yarımcıq ödədiyim "hacı"nın cibindədir. Elə əməlin belə də qarşılığı olacaqdı...

Başında bu işlər gəlmişdi. "Başına gələn başmaqqı olur" misalını da bilirdim. Bilirdim, amma əməl etmirdim. Bu hadisə Allahın mənə verdiyi həyatı dərs idi, həm də neçənci dəfə...

Bu fikirlər axınıni bilgisayarımın beyninə tökürem və yan otaqdan dörd divar arasında qalan, işindən-güçündən olan qızımın qoltuq ağaclarının yerə çırpılan gileyli səsi gəlir. Bu səsdə hər qulağın eşitmədiyi, eşidə bilmədiyi o qədər sırlı şeylər var ki? Qızım çox narhatdır. Amma mən tutduğum əməlim qarşısında xəcalət çəkir və Allaha şükürlər oxuyuram ki, nə yaxşı ucuz qurtardıq. Allah qorusun, daha betəri də ola bilərdi...

O aralar uşaqlıqda gözümüzdə qalan arzumun gözünü qürbətdə doydurub velosiped almışdım. Axşamlar işdən sonra Dardanel boğazının sahili boyu velosiped sürməyim vardi...

Pis yuxular gördüğüm gecələrin bir səhərində Sevinc: - Ata, sən bu yaşda velosiped sürə bilirsən, mənə isə imkan vermirsən, - deyib inad etmişdi.

Uşaqlığında marağı olduğundan, qızlardan sadəcə, Sevincə velosiped almışdım, amma ad onun olmuşdu, velosipedin dadını isə böyük bacıları görmüşdü, yəni Sevinc velosiped sürməyi yaxşı öyrənə bilməmişdi. İndi bir tərəfdən, gördüğüm pis yuxulara, o biri tərəfdən velosiped sürməyi bilmədiyinə görə ona icaze vermək istəmirdim. Amma şənbə günlərinin birində yenə inad edəndə eləcsiz qalıb yaşadığım binanın çevrəsindəki boş yerdə sürməsinə icazə verəcəkdir. Amma qapıdan çıxanda, içimə nəsə dammış kimi: - Güzgүyə bax, üz-gözün geri qayıdanda bu gördüğün kimi olmaya bilir, deyə tənbeh etməyi də unutmayacaqdım. Kaş heç belə tənbeh etməyəydim.

Sevinci çox həvəsində olduğu velosipedə öz əllərimlə mindirəcəkdir, bir süre tuta-tuta yanı ilə yüyürəcəkdir, sonra Sevinc uşaqlıq vərdişinin bərpasından sevincək olacaq, velosipedi daha sürətlə sürüb məndən uzaqlaşacaq və döngəni dönmək istəyərkən də qəfildən yixılacaqdır. Mən yanına çatanda iş işdən keçmişdi, yerindən qalxmaq istəsə də, qalxa bilmirdi, üzünə elə bir peşmançılıq hissi yayılmışdı ki, danlamağa da üzüm gəlməyəcəkdir. Öz ayaqları ilə getdiyi yolu qayida bilmirdi, sağ ayağı sınmışdı.

Qızımın sinan ayağı və qızının müalicəsi üçün yanına gələn və hardasa otağımdan ümidsiz yola saldıığım adam... İçimi parçalayan bu paralellərdi... Ayağı sindigina görə qızımı danlasam da, əsas günahın onda yox, özümdə olduğunu da bilirdim...

\* \* \*

Elep hey içimdən bir hiss keçir ki, bu qutsal Ramazan günlərində kaş iş otağımin qapısını bir başqası yardım üçün döyəydi, ona kömək olaydım, içimdəki bu cavabı məndən olmayan sorulardan qurtula bileydim.

İstər inanın, istər inanmayın, ertəsi gün qapımı əlində qəzet tutmuş bir başqa adam döyəcəkdir. Əlindəki qəzeti mənə uzadıb məqaləni göstərməyə çalışacaqdır. Məqalədə yanına gələn adamın və oğlunun şəkli vardi. Oğlumun ürəyi iki yerdən dəlikdi, - deyəcəkdir. Sözünün arxasını bu dəfə də gətirməyə qoymayacaqdım, pul kisəmi çıxarmağımla içindəki olan-qalan pulu adamın ovuclarına basmağım bir olacaqdır.

Adam da sevinirdi, mən də. O zaman mənə elə gəldi ki, bu adam da elə əvvəl əliboş qaytardığım adamdı, bu dəfə məni peşmanlıqdan qurtarmaq üçün başqa görkəmdə, başqa libasda, başqa bəhanəylə yanına gəlmişdi. Bəlkə gəlməmişdi, göndərilmişdi.. Adam getdikdən sonra qızımın ayağının daha tez sağalacağına içimdə elə böyük inam vardi ki...

\* \* \*

İzmirə qələm dostum Ömürün toyuna getməliydim. O günü hadisələr bu gündü kimi ağlımdadır: Hədiyyə almaq üçün tanış qızıl dükənə girmişəm. Məni həmişəki kimi gülər üzlə qarşılıyıblar. Yarım altın alıb pulunu ödəmişəm. Satıcı qızlar qızılı qutuya qoyub mənə verirlər. Amma qutunun üzərindəki rezinin bağlanması xoşuma gəlmir, düzəltməsini istəyirəm. Bu zaman qutu əlimdən sürüşüb yerə düşür. Yerdə boş qutu və qapağı var. Gözümüzün önündə qızıl yoxa çıxır. Dükən sahibi, satıcı qızlar piştaxtanın yan-yörəsini əlek-vələk edirlər, tapılmır ki, tapılmır. Bir-birimizə təəccübü gözlərlə baxabaxa qalmışlıq. Dükən sahibi çəşqinqılıq içində: - Yeqin piştaxtanın altına düşüb arxayı vaxtda baxar, axtarış taparıq, deyib mənə yeni bir qızıl verirlər. Mən də, heç nə olmamış kimi, işimin-gücmün arxasında gedirəm...

Aradan xeyli vaxt keçib və mən bu dəfə də dükən sahibinin Dövüz bürosuna gedirəm. (Bu büro da qızıl dükənə aiddir). Dövüz bürosundakılar məni alışdığını saygı ilə qarşılımırlar. Bu mənim pisimə gelir. Səbəbini düşünürəm, amma tapa bilmirəm. Evə qayidanda birdən yadına qızıl əhvalatı düşür. Hə, deməli, qızıl dükənidəkilar məsələni Dövüz bürosundakılara da deyiblər. Allahım, deyirəm, - sənə agahdır ki, bu işdə mənim zərrə qədər suçum yoxdur, durduğum yerdə günah sahibi oldum. Qızıl almağa gedərkən ciynimdən aşırıdım və bir gözü də hər zaman bir az aralı olan çantada nəsə axtarmalı oluram və... çantanın bir az aralı olan gözündən dükanda yox olan qızıl çıxır. Yerimdəcə donub qalıram. Bu qızıl

buraya necə düşdü, axı, asğılalmaz bir şeydir. Bu, şeytan əməlidir ki, var. İçimə rahatlıqla birlikdə bir nigaranlıq da çökür, həm də gizləmirəm, bu ara pulumun da qurtaran vaxtlarıdır. Bu qızılın qiyməti isə ən azı 90 lirədir. Həm də onsuz da aradan 2 aya yaxın bir zaman keçir, "verməsəm, nə olacaq ki" şeytani düşüncəsi də dolur içimə. Amma acı təcrübəm var axı. Bir an öncə qızılı sahibinə verib rahatlanmaliyam. Gec olduğunu fərq edib... gərək sabah dükan açılan kimi aparıb verəm, deyirəm. Sehər saat 9, dükandayam. Dükan sahibi və satıcı qızlar yerindədir. Mənim içəri girdiyimi görüb əvvəla, olduğu kimi gülər üzlə qarşılamlılar. Gülərzüzlük bir yana qalsın, hətta şübhəli-şübhəli baxmaqdan da çəkinmirlər: - Bu yenə hardan gəldi, bir xata çıxarmasa yaxşıdır.

İçimdəki arxayınlıqla:

-Nə oldu, - deyirəm, altını tapdınızmı? Yer-yerdən axtarmadığımız yer qalmadı, yox, - cavabı gəlir. Amma mən tapdım, - deyirəm və hadisəni sizə danışdığım kimi danışdıqdan sonra qızılı çıxarıb piştaxtanın üzərinə qoyuram. Dükan sahibi üzünü qızlara tutub gülümsəyir...

Bu sətirləri oxuyub: - Özünü təmizə çıxarmağa çalışır deməyin. Mən də sizin kimi təmizlikdən dəm vuranın çox zaman oğru olduğunu yaxşı bilirəm... Amma bu sətirləri yazmaqda amacım var. Mayın 15-dir... Azərbaycana - mənə dünyalar qədər əziz olan əmoğlum Şəmistanın 40-ında iştirak etməyə getməliyəm. Maaş günüdür. Başqa şəhərdə yaşayan ev sahibimin ev kirəsini poçt ilə göndərməliyəm. Maddi vəziyyətim o qədər də yaxşı deyil, səfər də bir xeyli pul aparacaq... Ev kirəsi 219 lirədir. Pulu poçta verib qəbz alıram. Amma qəbzə baxmaq da yadına düşmür. Bakıya - Tovuza gedib göz yaşları içində geri qaydırıram: Doğma adamların son nəfəsinə, gör necə bədbəxtəm, çata bilmirəm. Bu cümlələri yaza-yaza içimdən bir hiss də ilan kimi qırılıb keçir: Mənim son nəfəsimə necə, çatan olacaqmı?

Mənə ayəndə-sayəndə zəng vuran ev sahibi telefon açır. Məhməd bəy, - deyir, nədən bu ay mənə 119 lirə göndərmisiniz? Arada sizi aradım, bulmadım.

Ona məmləkətimə getdiyimi söyləyirəm və bu ola bilməz, hər ay olduğu kimi bu ay da 219 lirə göndərməsəm, deyirəm. Qəbz durur, - deyir ev sahibi.

- Əlbəttə durur. - Dursun,dursun, - deyir ev sahibi, yəqin bizim yerli poçtla bir problem var.

Ev sahibinin zəngindən sonra kağızları qarışdırıram və... qəbzde 219 yox, 119 yazılıb. Arada 100 lirə yoxdur. Əlbəttə, 100 lirə böyük para deyil və bunu faciəyə döndərməyə də dəyməz. Amma axı mən 219 lirə ödəmişəm, ara yerdə 100 lirə niyə yox olmalıdır. Poçta gedirəm. Vəziyyəti məmurlara danışır və qəbzləri göstərirəm. - Qalsın, - deyirlər, - baxarıq, əger qəbzlərlə yiğilan pul arasında bir fərq varsa, o zaman sənin pulunu geri qaytararıq. Amma gərək sənin arxivdə qalan kağızında 219 lirə yazılmış olsun. 2-3 saatdan sonra yenidən poçta gedirəm və poçtda çalışan qız: - Araşdırıq, bu, sənin bizə doldurub təqdim etdiyin kağız. Burada 119 lirə yazılıb, 219 deyil, amma ümumi hesabda 100 lirə artıq çıxdığına görə, deməli bu, sizin pulunuzdu, alın parınızı, - deyirlər və bu zaman heç özüm də istəmədən içimə bir hiss dolur və o qızıl məsələsi ilə bu hadisə arasında bir əlaqə və paralel olduğunu düşünürəm. Mənim geri qaytardığım qızılın indiki qiyməti də nə az, nə çox, elə 100 lirədir...



# ◆ P o e z i y a



*Könül ARIF*

## YOXLUĞUN ÇƏRÇİVƏSİZ ŞƏKİLLƏRİ

### *1-ci şəkil*

Qəfil atəş kimi  
Onlarla göyərçin qanadları açıldı havaya  
Sübh çağrı!

Oyandım  
Öncə göyərçinlərin  
Güllə kimi başıma sıxlığı  
Sübhün açıldığını anladım

Sonra -  
Yoxluğun düşdü yadıma...

"Durub ölüm" dedim  
Ağlayıb qaldım

### *2-ci şəkil*

Qabları  
Soyuq suyla yuyanda  
Əllərimə köçür yoxluğun

***3-cü şəkil***

Sükut...  
Sükut xofu!!  
SÜKUT XOFU!!!

***4-cü şəkil***

Evdə insan səsləri  
Çöldə insan səsi  
İnsan gülüşü,  
İnsan surətləri!!!


...və heç biri  
İlahi,  
Heç biri  
O deyil...

***5-ci şəkil***

Saçlarımı kəsdirdim  
Telefonu söndürdüm  
Təzə paltar geyindim  
Daha nə qaldı?

Hə,  
İndi  
Ölə bilərəm.





## *Elnur UĞUR*

### **İSTƏK**

İstəmirəm evlər pəncərəsindən yixılsın,  
istəyirəm bütün pəncərələr  
Üzü günəşə açılsın.  
Qapıları pas tutmasın,  
nərdivanlarda tor qurmasın böcəklər.  
Yox, gülsüzlükdən utanmasın dibçəklər.  
Əlsizlikdən büzüşməsin əlcəklər.  
Uşaq geyimi mağazalarında  
geyimlər qışqırmasın vitrinlərdə.  
Geyimlər də,  
deyimlər də,  
fərqli-fərqli biçimlər də  
vaxtında sərf olunsun.  
Dünya gündə neçə dəfə fırlanır firlansın.  
Nə günahsız yerə biri zorlansın,  
nə də hansısa ağ vərəq  
mürəkkəb axıntısından korlansın.  
İstəyirəm pəncərələrindən gülsün evlər,  
qapısında hicran ölsün ayaqların.  
Bəşər hicranı öldürdükcə dirilir.  
Hər gün  
bir qaranlıq otaq pəncərəsi görəndə,  
Mənimçün həyatın  
fatihəsi verilir.  
İstəmirəm dost,  
ya düşmənin təkliyini.  
Ayrılıq elə çəkir ki tənhalığın tətiyini,  
ruhlar kabab olur öz odunda.  
Kaş dünyani sevgi adlı fonda  
çəkəydi rəssamı.

Ömür boyu görəyidik damı  
sevgi damır.

### DÜŞUNCƏ ŞEİRİ

Həyat paradokslarla doludur,  
Qaçığında arxaya qalanlar,  
oturduğu yerdə öndə olanlar az deyil.  
O qədər şahzadə doğulanları  
dilənçi öldürdü ki, həyat.  
Başına ip saldığımız fikirlərin  
köləsinə döndük, deyilmə?  
Hər baxlığına gördüm deyilmir.  
Həyat təzadlar üstündə qurur  
xoşbəxtliyi də, bədbəxtliyi də.  
Azmi xoşbəxtlik yatır  
birinin bədbəxtliyində?  
Axsaq fikirlərin əlindəki çəlik,  
Sinəmin altında gündəlik  
bir qiymət yazır hər dəydiyində.  
O qədər beşim var ki  
Ömür gündəliyimdə,  
biri heçə, heçi köçə,  
daşıya bilməyəcəksə məni məndən.  
Demək, böyüməmişəm.

### GÖZƏL

Bəstəboy şeirlərim,  
Bir az boy atsa, gözəl.  
Könlümə yatsa, gözəl.  
Məni məndən aparan,  
Bu çovğun, bu urağan,  
Eh, mənə çatsa, gözəl!  
Şəhla gözlü sətirlər,  
Sözü qat-qat ətirlər,  
Bu qat o qatsa, gözəl.  
Hər gün əkdiyim fikir  
Yerdən göyə baş çəkir,  
Ömrü uzatsa, gözəl.

### SƏSİNİ BAĞLA YARANA

Səsini bağla başına,  
arzuları ört üstünə,  
uzan ümid adlı çarpayıda.  
Gözlə,  
bəlkə, qayıda  
o dəmlər.  
Himlər,

cimlər,  
kimlər,  
daha kimlər  
qaçırtmasın yuxunu.  
Sən bacardıqca çək yayımı,  
at oxunu,  
Görəcəksən hardansa qan sizir.  
Onda başa salacaqsan qansızı.  
Hər yaradan qan axmir.

### YAŞAYIRSAN

Sallanırsan yerlə göyün arasında,  
bir boşluqdan - havadan.  
intihar etmək istəyirsən sabahkı günə.

Tanrı da göydən günəsi top kimi,  
hər gün cərimə zərbəsi kimi vurur danın qapısına.  
Topun yox, qapının səsinə diksinirsən,  
Bir də görürsən,  
yaşayırmişsan,  
istəsən də,  
istəməsən də.  
Bir də,  
geriyə dönüşü olmayan yolun,  
düşündükcə sonun,  
Zəhərini də şərbət bilib  
çəkirsən başına ömrü.

### DOĞULUŞ

Yenə dolub göyün üzü,  
Ağrı çəkir buludlar da.  
Çığırıtsın duymursanmı?  
Şimşek-şimşek sancılarda.  
Körpə-körpə yağış doğur  
Göy bətnindən yer səthinə.  
Bu ki eşqdır axıb gedir  
Bir batındən bir batınə.  
Göydə doğan sancı gülür  
Yerdə ölen bir damcida.  
Kaş sabaha ümid doğa  
Hər gecəki bir sancıda.

*Neftçala*



## ◆ İmadəddin Nəsimi - 650 ◆

# Azərbaycan klassik poeziyasının və ədəbi dili tarixinin Nəsimi zirvəsi



Azərbaycan dünya ədəbiyyatı xəzinəsinə bir çox görkəmlı şəxsiyyətlər, böyük söz ustaları, nadir döha sahibləri bəxş etmişdir: Əfzələddin Xanani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli... Azərbaycan klassik ədəbiyyatının nəhəng simalarından, böyük şəxsiyyətlərindən olan bu şairlərin hər biri yaratdıqları əsərlərinin, ister yüksək bəşəri dəyərlərinə ve işıqlı fikirlərinə, isterse də bənzərsiz poetik özəlliklərinə görə bütün dövrlərin zamandaşları olan, sağlıqlarında özlərinə heykel ucaldan əbədiyaşar sənətkarlar, dahi söz ustalarıdır. Azərbaycan ədəbiyyatının bu parlaq simaları sırasında Seyid İmadəddin Nəsiminin özəl yeri və məqamı, xüsusi çekisi və sanbalı vardır. Bu, bir danılmaz həqiqətdir ki, Nəsimi dedikdə, ilk növbədə, öz əqidəsi və amalından dönməyən, bu yolda canından belə keçməyə hazır olan əyilməz və yenilməz bir söz ustaşı yada düşür, dar ağacından asıldığda belə, başını dik tutan, məgrurcasına dayanan şəhid şair göz öününe gelir.

Seyid İmadəddin Nəsimi Azərbaycan klassik poeziyasını həm məzmun və ideya, həm də yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. Mütfəkkir şairin ədəbiyyat tariximizə gətirdiyi yeniliklər sırasında birinci olaraq qüdrətli sənətkarnın anadilli poeziyamızda fəlsəfi qəzəlin, xüsusilə də hürufiliyin təbliğinə həsr olunmuş şeirlərin kamil nümunələrinin yaradıcısı olduğunu qeyd etmək lazımdır. Məlum olduğu kimi, Nəsimiyə qədər anadilli ədəbiyyatımızın İzzəddin Həsənoğlu və Qazı Bürhanəddin kimi tanınmış nümayəndələri də fəlsəfi məzmunlu qəzəllər yazmışlar. Lakin bu, danılmaz bir gerçəklilikdir ki, onların şeirləri ister insana böyük dəyər verən yüksək humanist fikirlərinə, ister poetik keyfiyyətlərinə, isterse də dil-üslub xüsusiyyətlərinə görə Nəsiminin fəlsəfi qəzəlləri səviyyəsinə çatacaq dərəcədə deyil.

İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı, bütövlükdə türk dünyası ədəbiyatına gətirdiyi daha bir yeniliyi türk əruzunu formalasdırması, onu daha da təkmilləşdirməsi və yüksək məqama çatdırmasıdır. Qeyd edək ki, Nəsimi yaradıcılığında əsas yer tutan qəzəl janrına dair nümunələr əruz vəzninin çeşidli bəhrlerində (rəməl, həzəc, rəcəz, mizare, xərif, mütəqarib və s.) yazılmışdır. Nəsiminin anadilli şeirləri şəkil və janr baxımından da rəngarəngliyi ilə seçilir ki, bu cəhətdən də böyük şair sələflərindən fərqlənir. Belə ki, mütfəkkir şair anadilli Azərbaycan ədəbiyyatında məsnəvi şəklində, eləcə də mürəbbə, müstəzad və təcribənd janrlarında ilk dəfə qələmini sınavyan qüdrətli söz ustaşıdır. İzzəddin Həsənoğlu və Qazı Bürhanəddin yaradıcılığında sözügedən janrlara

təsadüf edilmir ki, bu cəhət də Nəsimiyə Azərbaycan ədəbiyyatında yenilikçi, novator bir şair statusunu qazandırmış olur. Bundan əlavə, məlum faktlara söykənərək demək olar ki, Nəsimi poetik əsərlərini Azərbaycan türkcəsi ilə yanaşı, fars və əreb dillərində də yazan ilk Azərbaycan şairidir. Türkiyə araşdırıcıları tərəfindən əlyazmaları aşkarlaşırlan, lakin, indiyədək nəşr edilməyən və Nəsimiyə aid edilən “Müqəddimətül-həqayıq” (“Həqiqətlərin başlanğıcı”) adlı nəşr əsərini də nəzərə alsaq, böyük şairimiz eyni zamanda həm nəzmlə, həm də nəsrələ ana dilində əsər yazmış ilk Azərbaycan müəllifi sayıla bilər.

İmadəddin Nəsimi Azərbaycan klassik ədəbiyyatında daha bir “ilk”ə imza atmış şairdir. Belə ki, İmadəddin Nəsimi anadilli lirik şeirləri ilə Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir. Büyük şair zamanın fövqündə dayanan işıqlı fikirlərinə görə şəhidlik zirvəsinə yüksəldikdən az sonra Azərbaycan şairləri ilə yanaşı, indiki Türkiyə, İran, Türkmenistan, Özbəkistan, Krim torpaqlarında yaşayıb-yaratmış bir sıra söz ustaları Nəsimi yaradıcılığının güclü təsiri altında olmuş, onun şeirlərinə nəzirələr və təxmislər yazımışlar. Həmin sənətkarlar sırasında XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən Nemətullah Kişvəri, Həbibi və Füzulinin, eləcə də XV yüzillikdə yaşayıb-yaratmış Osmanlı şairlərindən Əhməd Paşa və Nicatinin, yenə həmin yüzilliyin çağatay söz ustalarından Lütfi, Səkkaki və Əlişir Nəvainin adlarını çəkmək olar. Maraqlıdır ki, Cahanşah Həqiqi (Qaraqoyunlu), Şah İsmayıll Xətai (Səfəvi) və Sultan Süleyman Qanuni (Osmanlı Türkiyəsi) kimi hökmdar, sultan şairlər də əsərlərində Nəsiminin adını ehtiramla yad etmiş və onun qəzəllərinə çoxlu sayda nəzirələr yazımişlar.

İmadəddin Nəsimi ana dilində qələmə aldığı lirik şeirləri ilə ədəbiyyat tariximizə əbədi möhürü vuran, Yaxın və Orta Şərqdə böyük şöhrət qazanan, ədəbi məktəb yaradan mütefəkkir şair olmaqla yanaşı, eyni zamanda, milli varlığımız, mənəvi sərvətimiz - ədəbi dilimizin cilalanması, zənginləşməsi və təkmilləşməsində misilsiz xidmətlər göstərmiş qüdrətli söz ustası kimi tanınır. Nəsiminin yüksək poetik keyfiyyətləri ilə seçilən cilalanmış şeir dili XIV əsr Azərbaycan ədəbi dilinin ən kamil, mükəmməl nümunəsidir. Şairin bənzərsiz şeir dili Azərbaycan ədəbi dilinin lügət tərkibini incə məna çalarları ilə, bir sıra diqqətçəkici yeni söz və ifadələrlə daha da zənginləşdirdi, ədəbi dilimizi öz tarixi inkişafının ən mükəmməl mərhələsinə, zirvə nöqtəsinə qaldırdı. Azərbaycan ədəbi dilinin parlaq təzahürü olan Nəsiminin şeir dili zəngin semantik çalarlı, dərin məna tutumlu, axıcı və ahəngdar, yüksək poetik özəllikləri ilə seçilən bir dildir. Akademik Tofiq Hacıyevin yazdığını kimi, Nəsimi “həm ana dilinin bütün leksik-semantik imkanlarını üzə çıxardı, xalq dilinin idrak potensialını aşkar etdi, həm də ərəb və fars dillərindən zərurət həddində məhz ehtiyacı olan qədər, ifratə varmadan material məniməsi, bununla da Azərbaycan ədəbi dilinin fəlsəfi, elmi ifadəçi səviyyəsini təmin etdi. Nəsimi ədəbi dilin qrammatik quruluşça da müəyyən dərəcə cilalanmasına nail oldu”. Ümumiyyətlə, Azərbaycan ədəbi dili tarixində XIV yüzillik istər rəngarəng dil və üslub xüsusiyyətləri, istərsə də bütövlükde mükəmməlliyi və kamilliyi baxımından xüsusi bir mərhələni təşkil edir və onun ən yüksək zirvəsində, ən uca məqamında Nəsimi dayanır. Cəsarətlə demək olar ki, orta əsrlər Azərbaycan türkçəsinin şirinliyi və məlahətliliyi, oynaqlığı və axıçılığı, əzəməti və coşqunluğu, lirikliyi və poetikliyi ilk dəfə məhz Nəsiminin anadilli şeirlərinin nümunəsində tam dolğunluğu və mükəmməlliyi ilə yazılı ədəbi dil səviyyəsində parlaq şəkildə özünü göstərir.

Nəsiminin anadilli şeirləri, xüsusilə də qəzəlləri ilk növbədə milli mənşəli sözlərin bolluğu, hər bir misra və beytin özünəməxsus oynaqlığı və melodikliyi, ahəngdarlığı və ritmikliyi - bir sözə, musiqililiyi ilə seçilir ki, poeziya üçün önemli olan bütün bu keyfiyyətlər də oxucuya, dinləyiciyə yüksək estetik zövq verir, onun könlünü, ruhunu oxşayır, güclü təsir bağışlayır. Qeyd edək ki, bu

incə məsələ heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Nəsimi hürufilik məzmunu daşıyan qəzəllərinin bir qismini bilavasitə səma məclislərində dərvişlər tərefindən oxunmaq məqsədilə qələmə almışdır. Məhz bu səbəbdən də Üsyankar şairin qəzəlləri müəyyən mənada uca dağlarda, gen düzlərdə yaşayın çılgın dərvişlərə xas olan özəl bir melodiya və oynaq musiqi havaları üzərində köklənmişdir. Bütövlükdə götürdükdə, Nəsiminin qəzəlləri həm dilinin sadəliyi və axiciliyi, həm də saflığı və təmizliyi ilə seçilir ki, bu da şairin xalq ruhuna, canlı ümumxalq danışq dilinə söykənməsi, bu tükənmək bilməyən qaynaqdan böyük uğurla və ustalıqla bəhrələnməsi ilə bağlıdır. Şairin aşağıdakı məşhur misralarında bunu əyani şəkildə görmək olar:

*Düşdü yenə dəli könül gözlərinin xəyalinə,  
Kim nə bilir bu könlümün fikri nədir, xəyalı nə?  
Al ilə ala gözlərin aldadı aldı könlümü,  
Alini gör nə al edər, kimsə irişməz alinə.  
Qiymətini dodağının dəgmə xəsisə sorma kim,  
Mən bilirəm ki, can ilə susamışam zülaline.  
Gözlərinə əsir olan halımı oldur anlayan,  
Kim ki bu halə düşmədi, qoy varə kəndü halinə.*

Şairin bu qəzəlinin ilk dörd misrasında fikir və xəyal sözləri istisna olmaqla, bütün sözlər milli sözlərimizdir, türkmənşəli leksemliyədir. Birinci beytdə böyük şairin qafiyə yerində işlətdiyi xəyalinə və xəyalı nə cinas qafiyələri özəl bir diqqətçəkiciliyi ilə yadda qalır və yüksək emosiya yaradır. İkinci beyt isə, ilk növbədə, səslərin xüsusi bir ahəngi, ritmi və melodiyası: "a" və "ı" səslərinin yaratdığı assonas və alliterasiya ilə diqqəti çəkir və bənzərsiz poetikliyi, qeyri-adi obrazlılığı ilə yadda qalır. Böyük şairin bu beytdə "al" sözünü böyük məharət və yüksək ustalıqla həm "hiylə" (birinci misrada), həm də "qırmızı" (ikinci misrada) mənalarında işlətməsini də ayrıca olaraq qeyd etmək lazımdır. Nümunədə işlənmiş "könlül düşmək", "könlül almaq", "can ilə susamaq", "gözə əsir olmaq", "hala düşmək", "kəndü halına varmaq" kimi deyim və obrazlı ifadələr isə, Nəsiminin canlı xalq danışq dilinə yetərinçə bələdliyindən və ondan böyük məharətlə istifadə etməsindən xəbər verir.

Nəsiminin aşağıdakı misraları da dilinin sadəliyi və saflığı, eləcə də oynaqlığı və ahəngdarlığı ilə diqqəti çəkir:

*Yüzünü məndən nihan etmək dilərsən, etməgil,  
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.*

Bu beyt də axiciliyi, yüksək ritmi və musiqi ahəngdarlığını ilə seçilir. Nəsimi burada "etmək" sözünü həm təsdiqdə, həm də inkarda, özü də əmr şəklində işlətməklə beytdə yüksək ekspressivlik yaradır, oxucuya böyük estetik zövq duyğuları aşılıyor.

Nəsiminin şeir dilinin başlıca qaynağı təbiiliyi və sadəliyi, eyni zamanda yüksək obrazlılığı ilə seçilən ümumxalq danışq dilidir. 600 ildən də çox bir müddət önce yazılan bu şeirlərdə xalq ifadə və sözlərinin işlənməsi bugünkü oxucunu heyran etməyə bilmir. İmadəddin Nəsiminin Azərbaycan bədii-fəlsəfi fikir və ədəbi dil tarixində tutduğu bu cür yüksək məqama görədir ki, böyük şair və mütəfəkkirin ədəbi irsi Azərbaycanda ən çox araşdırılan və nəşr edilən klassik sənətkarlar sırasında ilkin yerlərdən birini tutur.

Böyük şairin əsərləri ölkəmizdə ilk dəfə 1926-ci ildə işıq üzü görmüşdür. Azərbaycan əlyazmalarının toplanması və nəşri sahəsində əsil vətəndaşlıq qeyrəti göstərmiş əlyazmaşunas-mətnşunas alim Salman Mümtaz həmin il "Azərbaycan ədəbiyyatı" başlığı altında buraxılan silsile kitablar seriyasından Seyid İmadəddin Nəsiminin əsərlərini də bir qədim əlyazma əsasında ərəb əlifbası ilə nəşrə hazırlayaraq oxuculara ərmeğan edir. Sonralar - 1962-ci ildə görkəmli ədəbiyyatşunas Mirzağa Quluzadə Nəsiminin "Seçilmiş əsərləri"ni kiril əlifbası ilə nəşr etdirmişdir. Nəsiminin ölkəmizdə keçən əsrə nəşr

olunmuş kitabları sırasında akademik Həmid Araslinın 1973-cü ildə tərtib etdiyi şairin “Seçilmiş əsərləri” sanbalı və mötəbərliyi ilə seçilir.

İmadəddin Nəsimi irsinin tədqiqi və nəşri sahəsində dönüş mərhələsi bilavasitə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ana dili və ədəbiyyatına, mədəniyyət və incəsənətə - bir sözlə, mənəviyyat məsələlərinə yüksək dəyər verən ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyi nüfuzlu beynəlxalq təşkilat olan YUNESKO-nun tədbirlər siyahısına daxil edilmiş və həmin il geniş şəkildə qeyd olunmuşdur. Bu möhtəşəm yubiley tədbirləri çərçivəsində 1973-cü ildə mətnşunas-dilçi alim Cahangir Qəhrəmanov tərəfindən hazırlanmış Nəsiminin anadilli əsərlərinin elmi-tənqid mətni ərob qrafikası ilə nəşr edildi. Azərbaycanda İmadəddin Nəsimi irsinin araşdırılması sahəsində mühüm elmi nailiyyətlərdən sayılan bu dəyərli elmi-tənqid mətnin hazırlanmasında mütəfəkkir şairin anadilli əsərlərinin 5 əlyazmasından və iki əski nəşrindən istifadə olunmuşdur. Qeyd edək ki, Nəsimi əsərlərinin sözügedən elmi-tənqid mətni həm şairin ədəbi irsinin tədqiqi istiqamətində gələcək araşdırımlar üçün geniş yol açdı, başlıca qaynaq rolunu oynadı, həm də əsərlərinin müasir elmi nəşrləri işini asanlaşdırıldı. Çünkü, görkəmli rus şərqşünası Yevgeni Bertelsin qeyd etdiyi kimi, hər hansı bir şairin əsərlərinin elmi-tənqid mətni olmadan onun həyatı və dünyagörüşü, eləcə də yaradıcılığı haqqında dəqiq və düzgün fikir söyləmək çətindir. Onu da əlavə edək ki, professor Cahangir Qəhrəmanov bu sanballı işə girişməzdən önce 1970-ci ildə Nəsiminin dili mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və həmin il “Nəsimi “Divan”ının leksikası” adlı dəyərli kitabını nəşr etdirmişdir. Adı çəkilən sanballı kitab Azərbaycanda Nəsimi irsinin bu istiqamətdə araşdırılması sahəsində ilkin araşdırımalardan biri kimi böyük əhəmiyyət daşıyır. Yeri gəlmışkən onu da əlavə edək ki, C.Qəhrəmanovun bu kitabı bir sıra məşhur türkoloqların (məsələn, Əmir Nəcibin) tədqiqatlarında başlıca qaynaqlardan biri kimi yer alır.

Yuxarıda qeyd olunduğu kimi, İmadəddin Nəsiminin Azərbaycan ədəbi dilinin inkişafında və zənginləşməsində misilsiz xidmətləri olmuşdur. Məhz bu mühüm və əhəmiyyətli amili nəzərə alaraq, 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.

Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasetində də mədəniyyət və ədəbiyyata, eləcə də dövlət atributlarından olan Azərbaycan dilinə böyük diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, ölkə Prezidentinin “Azərbaycan dilində latin qrafikası ilə kütłəvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən Nəsiminin iki cildlik “Seçilmiş əsərləri” kütłəvi tirajla nəşr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600 illiyi qeyd olunmuşdur. 2018-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq “Nəsimi: şeir, incəsənət və mənəviyyat” festivalı keçirilmiş və bu möhtəşəm tədbir çərçivəsində Moskva Beynəlxalq Münasibətlər İnstytutunun binasında mütəfəkkir şairin büstü ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 noyabr 2018-ci ildə “Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Böyük söz ustasına dövlət qayğısının və dərin ehtiramın daha bir bariz nümunəsi olan Sərəncamda deyilir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insanı məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bedii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq əsrlər

Azərbaycan dilinin mənə imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi il" elan edilməsi haqqında" 11 yanvar 2019-cu il tarixli Sərəncamı isə mütəfəkkir şairin Azərbaycanın ədəbi-mədəni fikir tarixində tutduğu yüksək məqama dövlət səviyyəsində böyük dəyər verildiyini bir daha açıq-aşkar şəkildə sübut edir. Bu Sərəncam eyni zamanda böyük söz ustanının bədii təfəkkürünün məhsulu olan bütün əsərlərinin müasir ədəbiyyatşunaslıq və dilçilik, şərqşunaslıq və fəlsəfə elmlərinin nailiyyətləri işığında hərtərəfli və sistemli şəkildə öyrənilməsi, bədii irsinin daha geniş miqyasda təbliği üçün geniş imkanlar açır.

İmadəddin Nəsimi irsine dövlət səviyyəsində göstərilən bu cür yüksək diqqət və qayğı Azərbaycan humanitar elminin nümayəndələri qarşısında böyük şairin həyat və yaradıcılığının tədqiqi istiqamətində bir sıra vacib işlərin həyata keçirilməsini, bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasını təxirəsalınmaz bir vəzifə olaraq qoyur. Nəsimi irsinin tədqiqi və nəşri ilə bağlı görüləsi işlər sırasında, ilk növbədə, böyük şairin anadilli əsərlərinin latin qrafikası ilə yeni elmi-tənqid mətninin və onun əsasında akademik nəşrinin həyata keçirilməsini qeyd etmək lazımdır. Düzdür, yuxarıda da qeyd olunduğu kimi, professor Cahangir Qəhrəmanov bu işi 1973-cü ildə əldə olan əlyazmalar əsasında yüksək səviyyədə həyata keçirmişdir. Lakin öten illər ərzində Nəsimi əsərlərinin dünyyanın müxtəlif ölkə kitabxanalarında saxlanılan yeni və daha mötəbər əlyazma nüsxələri aşkar çıxarılmışdır. Bundan əlavə həmin tənqid mətn 46 il önce ərəb qrafikası ilə hazırlanmışdır. Bütün bunları nəzərə alaraq, düşünürük ki, C.Qəhrəmanovun hazırladığı tənqid mətni də işə cəlb etməklə Nəsimi əsərlərinin yeni elmi-tənqid mətninin latin qrafikası ilə hazırlanması məqsədə uyğun olardı.

Yuxarıda kiçik bilgilərdən də göründüyü kimi, ölkəmizdə İmadəddin Nəsiminin ədəbi irsinin nəşri sahəsində görülən işlər kifayət qədərdir. Bununla belə, şairin əsərlərinin istər əvvəlki illərə aid nəşrlərində, istərsə də son dövrün məhsulu olan çaplarında müəyyən mübahisəli məqamların, kiçik çatışmazlıqların mövcudluğunu da danmaq olmaz. Bu qəbildən olan bəzi incə məqamlara bir mətnşunas-dilçi kimi öz münasibətimizi bildirmək istəyirik. Hər şeydən önce qeyd edək ki, Yaxın Şərqi ədəbiyyatı klassiklərinin divanlarındakı şeirlər ənənəvi olaraq ərəb əlifbasının müvafiq hərfərinə (sözün son hərfinə) uyğun şəkildə hazırlanır və müasir mötəbər, akademik nəşrlərdə də bu tarixi prinsipə əməl edilir. Məsələn, yuxarıda adını çəkdiyimiz Nəsimi divanının C.Qəhrəmanov tərəfindən 3 cilddə tərtib olunmuş elmi-tənqid mətni bu şəkildə hazırlanmışdır. Klassik şairlərin divanlarının Türkiyə nəşrlərində də bu ənənə mütləq şəkildə gözlənilir, yəni şeirlər çap variantlarında məhz ərəb əlifbasının müvafiq hərfərinə uyğun şəkildə yerləşdirilir. Azərbaycanda son dövrlərdə nəşr olunan Nəsimi əsərlərində isə, bu qaydaya əməl edilməmiş və şeirlər kiril əlifbasının hərfərinə uyğun şəkildə yerləşdirilmişdir. Nəsiminin ikicildlik "Seçilmiş əsərləri"nin 2004-cü il nəşri, təbii ki, latin əlifbası ilə işiq üzü görmüşdür. Bununla belə, söyügedən nəşrdə latin əlifbasının deyil, kiril əlifbasının hərfərinin sıralanma qaydası əsas götürülmüşdür ki, fikrimizcə, bu incə məsələyə sırf diqqətsizlik üzündən fikir verilməmişdir. Düşünürük ki, Nəsimi əsərlərinin gələcək nəşrlərində bu məsələnin həlli məqsədə uyğun oları. Onu da qeyd edək ki, professor Qəzənfer Paşayevin nəşrə hazırladığı "Nəsiminin İraq divani"nda qəzəllərin yeri əlyazmada olduğu kimidir, yəni ərəb əlifbasının hərfərinə uyğun şəkildə sıralanmışdır.

Nəsimi əsərlərinin gələcək akademik nəşri üçün əhəmiyyətli olan digər bir incə məqam isə, şairin divanında yer alan qəzəllərin bəhrinin və təfiləsinin göstərilməsi ilə bağlıdır. Qeyd edək ki, Türkiyəli nəsimişunas alım Hüseyin Ayanın tə-

tib etdiyi Nəsiminin türkçə divanının tənqidi mətnində (Ankara, 2014) bu qayda-ya əməl edilərək şeirlərin bəhri də göstərilmişdir. Qəzənfər Paşayevin tərtib etdiyi kitabda da qəzəllərin bəhri səhifənin başlanğıc hissəsində qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan daha vacib və əhəmiyyətli digər bir məsələ isə, böyük şairimizin davamçıları olan eyni təxəllişlü başqa şairlərin qələminin məhsulu olan ayrı-ayrı şeirlərin Nəsiminin türkçə divanına daxil edilməsidir. Mütəxəssislərə məlum olduğu kimi, orta əsr katibləri bir sıra hallarda köçürdükləri mətnə bilərkdən müdaxilələr etmiş, onlar üçün aydın olmayan ayrı-ayrı sözlərin əvəzində, onların öz dövrləri üçün işlek olan və müasirləri tərəfindən anlaşılan qarşılıqlarını işlətmışlər. Bundan əlavə, ən problemlı məsələ orta əsr əlyazmalarında bir müəllifin əsərləri sırasına digər müəlliflərə məxsus şeirlərin daxil edilməsi hallarının olmasına rast gəlməmişdir. Buna nümunə olaraq görkəmli türk şairi Yunus Əmrənin "Söz" rədifli gerayısının uzun zaman Şah İsmayıllı Xətaiyə aid edilməsini, eləcə də böyük özbək söz uстası Əlişir Nəvainin bir rübaisinin Məhəmməd Füzulinin türkçə divanının ayrı-ayrı əlyazmalarında yer almاسını göstərmək olar. Oxşar hala Nəsiminin türkçə divanında daha çox rast gəlmək mümkündür. Bunun başlıca səbəbi isə, əqidəsi yolunda şəhid düşən İmadəddin Nəsimi şəxsiyyətinin və ədəbi irsinin təsiri ilə şairin ölümündən sonra sənətkarın qızığın tərəfdarları və davamçıları olan bir sıra şairlərin Nəsimi təxəllişü ilə şeirlər yazmasıdır ki, onlardan ən məşhuru XVII əsr müəllifi Qul Nəsimidir. Görkəmli NəsimiŞunas C.Qəhrəmanovun yazdığı kimi, İmadəddin Nəsiminin XVII əsrənən sonra köçürülmüş divan nüsxələrində Qul Nəsiminin bir neçə şeiri də yer almışdır. Nəsimi divanına başqa şairlərin şeirlərinin daxil edilməsinə ən yaxşı nümunə mütəfəkkir şairin guya ölüm ayağında yazdığı və bir beytində zahidin ikiüzlülüyü ilə bağlı məlum epizodun yer aldığı "Ağrımaz" şeiri sayıla bilər. Bəlli olduğu kimi, bu şeirin Nəsimiyə aid olmadığı çıxdan sübuta yetirilmişdir. Yeri gəlmışken qeyd edək ki, Nəsiminin həyatı ilə bağlı son dövrə aparılan və tarixi qaynaqlara söykənən ciddi araşdırımlar əqidəsi, amalı yolunda şəhid düşən, əbədiyyətə qovuşan şairimizin dünyasını dəyişməsi məsələsinə tam aydınlıq gətirmişdir. Belə ki, orta əsr qaynaqlarında Nəsiminin faciəli ölümü ilə bağlı verilən bilgilər sübut edir ki, fədakar şair heç də bir vaxtlar qeyd olunduğu kimi, şəriət xadimlərinin fitvası ilə qətlə yetirilməmişdir, əksinə, Misir sultanı Şeyx əl-Müeyyədin buyruğu ilə əvvəl dar ağacından asılmış, sonra isə nəşinin dərisi soyularaq qollarından biri şaire rəqbet bəsləyen qonşu bölgənin yerli hakimlərindən olan Əli bəy Zülqədərə, digeri isə onun qardaşı Nəsrəddinə göndərilmişdir.

İndi isə Nəsiminin "Seçilmiş əsərləri"ndə yer alan, lakin şairimizə aidliyi müəyyən qədər şübhə doğuran aşağıdakı mətləli bir qəzəli diqqətə çatdırırıq:

**Afərin olsun nigarin zülfü ilə qaşinə,  
Gər macal bulsam, həbibin çevriləydim başinə.**

Bu qəzəlin Nəsimi qələminin məhsulu olmasına bir neçə cəhətdən şübhəli sayırıq. Birincisi, yuxarıda ilk beyti verilmiş qəzel Cahangir Qəhrəmanovun tərtib etdiyi Nəsimi divanının elmi-tənqidi mətni üçün əsas götürülmüş beş əlyazma nüsxəsində və əsərin iki əskiнопında yoxdur. Bu qəzelə Hüseyin Ayanın Türkiyədə nəşrə hazırladığı Nəsiminin türkçə divanının sanballı tənqidi mətnində, eləcə də Qəzənfər Paşayevin tərtib etdiyi yuxarıda adı çəkilən kitabda da rast gəlmirik. Qəzel yalnız Cahangir Qəhrəmanovun Nəsimi əsərlərinin elmi-tənqidi mətni tərtibi işini başa çatdırıldıqdan sonra əldə etdiyi İstanbulun Bayəzid kitabxanasına məxsus bir əlyazma nüsxəsində yer almışdır. Qeyd edək ki, Hüseyin Ayan tərtib etdiyi Nəsimi əsərlərinin tənqidi mətnində bu əlyazma haqqında qısa bilgi vermiş, lakin nüsxənin mötəbərlik səviyyəsini nəzərə alaraq ondan bir qaynaq kimi istifadə etməyi lazımlı bilməmişdir. İkincisi isə, qəzəlin rəqibə qarşıış səciyyəli məzmunu bütövlükdə götürürdükdə Nəsiminin lirik şeirlərinin ümumi ruhuna və ideya-məzmun özəlliklərinə müəyyən mənada uyğun gəlmir. Belə ki, qəzəlin sonrakı beytlərində lirik qəhrəman öz rəqibinə açıq-aş-

kar bir şəkildə ağır qarğışlar yağıdır, hətta onun susuz, qidasız bir yerdə ölməsini və leşinin qarğa-quzguna yem olmasını arzulayır:

*Şol rəqibi görə idim çah içində bir kərə,  
Gilliyyədim başınə şol səd həzaran daş yenə.  
Ey rəqib, bir yerdə olgil ki, bulunmaz aşü su,  
Qarğavü quzğun yiğilsin laşınə, hey laşınə.  
Buduna çıxsın ufalar, gözünə həm qarə su,  
Qoy tutulsun dil-qulağı, bir neçə daş dişinə.  
Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,  
Müddəilər qalib oldu, hazır olgil başınə.*

Üçüncüsü, qəzeldə işlənmiş gilləmək, ufalar, başınə çevrilmək və s. kimi ifadələrə Nəsimi dövrüne aid türkçə yazılı abidələrin və poetik nümunələrin dilinə dair məlum qaynaqlarda rast gəlmirik. Qeyd edək ki, bu sözlərdən birincisi - gilləmək mətnin məzmunundan da göründüyü kimi, atmaq, tullamaq anlamındadır və dilimizin bir sıra şivələrində eyni mənada gillətmək şəklində işlenir. Müasir ədəbi dilimizdə isə bu sözün diyrilmək anlamı qeydə alınmışdır. Maraqlıdır ki, çağdaş türk dilində bu sözə, ümumiyyətlə, rast gəlmirik. Fikrimizcə, gilləmək sözü Azərbaycan ədəbi dilinin sonrakı dövrünə aid bir leksik vahiddir. Deməli, qəzəlin dil faktları da onun Nəsimiyə aidliyi məsələsini təsdiq etmir, əksinə, şübhə altına alır. Və nəhayət, dördüncüsü, yuxarıdakı qəzəlin ilk beytində qəfiye yerində işlənmiş başınə sözü sonuncu beytdə də eyni mənada yer alır ki, bu hal da klassik qəzəllər üçün məqbul sayılır. Bütün bu amillərə əsasən düşüncək kənara qəzəl şəhid Nəsimi dühəsinin və bənzərsiz şəxsiyyətinin vurğunu, pərəstişkarı olmuş, buna görə də eyni təxəllüsü seçmiş sonrakı dövrün digər bir Azərbaycan şairinə məxsusdur. Qəzəlin dil xüsusiyyətləri də onun təxminən XVII - XVIII əsrlərin məhsulu olması haqqında mülahizə yürütülməyə əsas verir. Qeyd edək ki, Nəsiminin əsərlərinin mövcud nəşrlərində yer almış daha bir neçə qəzəlin şairimizə aidliyi bizdə şübhə doğurur.

Nəsimi əsərlərinin Bakı nəşrlərində diqqəti çekən və ayrıca araşdırma tələb edən mühüm məsələrdən biri də şairin bir sıra şeirlərinin fərqli variantlarda çap olunmasıdır. Məsələn, şairin "Neylərəm" rədifli məşhur qəzəlinin son beytində diqqət yetirmək kifayətdir. Belə ki, şairin əsərlərinin müxtəlif nəşrlərində sözügedən beytin müxtəlif fərqli variantlarına rast gəlirik. C.Qəhrəmanovun tərtib etdiyi Nəsimi əsərlərinin elmi-tənqidi mətnində həmin beyt bu şəkildədir:

*Dilbər aydır, ey Nəsimi, səbr qıl, etmə fəğan,  
Şimdi əfğan etməsəm, danla fəğanı neylərəm?*

Sözügedən tənqidi mətnində birinci misradaki səbr qıl sözünün Nəsimi divanının bir əlyazmasında sabir ol variantının da olması göstərilməklə yanaşı, digər bir əlyazmada ikinci misranın tamam fərqli biçimdə yer alması da diqqətə çatdırılır:

*Bən bu gün səbr eyləsəm, daxi fəğanı neylərəm?*

Türkiyəli nəsimişunas alim Hüseyin Ayanın tərtib etdiyi Nəsimi əsərlərinin tənqidi mətnində həmin beyt bu şəkildədir:

*Ey Nəsimi neyiçün eylərsən əfğanü fiğan,  
Mən bu gün səbr eyləsəm, tanla fiğanı neylərəm?*

Nəsimi əsərlərinin 2004-cü ildə Bakıda nəşr olunmuş "Seçilmiş əsərləri"ndə isə, yuxarıda verilmiş bu beytin birinci misrasındaki "səbr qıl" sözü "sabir ol" şəklindədir, ikinci misra isə, Hüseyin Ayanın tərtib etdiyi mətnindəki kimidir, sadəcə olaraq, burada tanla (sabah) sözünün danla fonetik variantı işlənmişdir. Yeri gəlmışkən, qeyd edək ki, Nəsiminin bu məşhur qəzəlinin ilk misrasının mötəbər qaynaqlarda aşağıdakı variantına da rast gəlirik:

*Dilberə, mən səndən ayrı təndə canı neylərəm?*

Bununla belə, şairin əsərlərinin 2004-cü il Bakı nəşrində yuxarıdakı misradaki təndə sözü ömrü şəklindədir. Fikrimizcə, misranın yuxarıda təqdim

olunan variantı məntiqi baxımdan daha uğurludur. Qeyd edək ki, bu cür misalların sayını istənilən qədər artırmaq mümkündür. Şairin əsərlərinin yeni elmi-tənqidi mətni isə, fikrimizcə, bu cür çoxvariantlılığa son qoya bilər.

Nəsimi əsərlərinin Bakı nəşrlərində nəzərə çarpan daha bir incə məqam böyük şairin əsərlərində işlənmiş türk mənşəli bir sıra qədim sözlərin açıq-aşkar bir şəkildə müasirləşdirilməsi cəhdidir. Buna nümunə olaraq şairin aşağıdakı məşhur qəzəlini göstərmək olar:

*Səndən iraq, ey sənəm şamü səhər yanaram,  
Vəslini arzularam daxi betər yanaram.*

Beytlə bağlı ilk növbədə onu demək lazımdır ki, qəzəlin əlyazmadakı yazı variantını əsas götürərək birinci misradakı iraq sözünün sonundakı “ğeyn” hərfində əsasən bu leksik vahidi iraq şəklində transkripsiya etmək məqsədə uyğundur. Qeyd edək ki, professor Qəzenfer Paşayev Nəsiminin İraq divanında bu sözü doğru olaraq elə iraq şəklində vermişdir. Nəsimi divanının Bakıda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan qədim əlyazmasında da həmin sözün yazılışı onun məhz iraq şəklində oxunmasını tələb edir. Məraqlıdır ki, akademik Həmid Araslinın tərtib etdiyi Nəsimi divanında həmin qəzəlin üçüncü beytində haqqında danışdığımız söz elə iraq şəklindədir:

*Məndən irağ olduğun bağrımı qan eylədi,  
Oldu gözüməndən rəvan xuni-cigər yanaram.*

Nəsiminin “Seçilmiş əsərləri”nin 1985-ci il və 2005-ci il nəşrlərində isə qəzəlin istər mətlə beytində, istərsə də, üçüncü beytində bu söz iraq şəklindədir.

İndi isə Nəsiminin “Səndən iraq, ey sənəm...” qəzəlinin yuxarıda verdiyimiz mətlə beyti ilə bağlı daha bir mühüm və əhəmiyyətli məqama öz münasibətimizi bildirmək istəyirik. Qeyd edək ki, klassik mətnlərin transkripsiyası, daha doğrusu, transfoneliterasiyası zamanı dil faktları ilə yanaşı, ədəbiyyat məsələlərinə, xüsusiilə də poetika, vəzn və qafiyə ilə bağlı ince məqamlara da - bir sözlə, şeirin bədii imkanları və özəlliklərinə də xüsusi diqqət yetirmək olduqca mühüm və vacib məsələlər sırasındadır. Məsələyə bu mövqedən yanaşdıqda, fikrimizcə, yuxarıda verilən qəzəlin mətlə beytindəki yanaram və arzularam sözlərinin yanərəm və arzulərəm şəklində oxunuşu daha məqsədə uyğundur:

*Səndən iraq, ey sənəm, şamü səhər yanərəm,  
Vəslini arzulərəm, daxi betər yanərəm.*

Fikrimizi əsaslandırmayaq əlavə. Birincisi, beytdə rədif kimi işlənən yanərəm sözünün, eləcə də ikinci misradakı arzulərəm lekseminin orijinalda (əlyazmada) yazılışı onların məhz bu şəkildə oxunuşunu tələb edir. İkincisi isə, bu sözlərin təqdim etdiyimiz variantda oxunuşunu qəzəldə qafiyə yerində işlənən sözlər: səhər, betər (əslində betər olmalıdır: farsmənşəli bədtər (daha pis) sözünün qisaldılmış formasıdır), qəmər, düşər, əger və s. tələb edir. Belə olduqda şeir səs uyarlığı, poetika baxımından daha oynaq, daha ahəngdar səslənir, xüsusi bir ritm yaradır, qulağı oxşayır və şeirin musiqiliyini, axılığını daha da artırmış olur. Aydınlıq üçün onu da qeyd edək ki, beytin ikinci misrasında işlənmiş arzulər(əm) sözü betər kəlməsi ilə daxili qafiyə yaradır. Onu da qeyd edək ki, Nəsimi əsərlərinin kütləvi nəşrləri mütəxəssislər üçün deyil, müasir oxucu üçün nəzərdə tutulmuşdur. Bununla belə, düşünürük ki, tarixi fonetika, tarixi dialektologiya, bütünlükə ədəbi dil tarixi baxımından Nəsiminin əsərlərinin dilinə, imlasına toxunmaq olmaz. Məhz buna görə də şairin əsərlərinin akademik nəşrine böyük ehtiyac duyulur.

Bundan əlavə, vaxtilə yüz, yurək, degil, qarşılıq və s. şəklində olan sözlərin müasirləşdirilərək üz, yurək, deyil, qarşılıq kimi verilməsini də akademik nəşr üçün məqbul saymaq olmaz. Onu da qeyd edək ki, Nəsimi şeirlərinin müasir nəşrlərində bu məsələdə bir pərakəndəlik, açıq-aşkar bir dağınçılıq müşahidə olunur. Nümunə olaraq şairin “Seçilmiş əsərləri”ndəki iki qəzəldən verilmiş aşağıdakı beytlərə nəzər salaq:

*Camalın rövzeyi-rizvan deyilmi?  
Dodağın çeşmeyi-heyvan deyilmi...  
Yarın cəfəsi cümle vəfadır, cəfa degil,  
Yarım cəfa qılur əhli-vəfa degil.*

Göründüyü kimi, birinci beytdə rədif kimi işlənmiş degilmi sözü müasirləşdirilmiş, yəni deyilmi şəklində təqdim edilmiş, ikinci beytdə isə orijinalda olduğu kimi degil variantında verilmişdir. Onu da qeyd edək ki, birinci beytdəki camal sözü sözungədən kitabdakı bəzi şeirlərdə yuxarıda verilən nümunədəki kimidir, digərlərində isə cəmal şəklindədir:

*Surəti-həqdir cəmalın, ey nigar,  
Uş nəbinin sözləri bürhanımız.*

Onu da diqqətə çatdırıq ki, birinci misradakı həq sözü Allah anlamında işləndiyi üçün onun böyük hərfle verilməsi, bununla da semantikasının seçdirilməsi düzgün olardı. Aşağıda bir beytini verdiyimiz “Ey üzü gül, ləbləri mərcanımız” misrası ilə başlayan bu qəzəldə yüz (üz) və qarşılıq (qarşı) sözləri müasir deyimdəki varianti ilə verilmişdir ki, bu məsələyə də Nəsimi əsərlərinin gələcək akademik nəşrlərində diqqət yetirilməlidir:

*Üzüne qarşı súcud eylər mələk,  
Səcdəyə inkar edər şeytanımız.*

Məlum olduğu kimi, klassik ədəbiyyat nümunələrində şəxs və işaret əvəzliklərinin oxşarlıq, bənzərlik məzmunu bildirən - cılayın şəkilçisi ilə (əslində, şəkilçiləşmiş qoşmadır) işlənməsi geniş yayılmışdır. Məsələn, Nəsiminin aşağıdakı beytdə olduğu kimi:

*Ey aşiq, anın zülfünə yapış bu cahanda,  
Bir ancılayın dilbəri-eyyar ələ girməz.*

Bu qəbildən olan sənciləyin (sənin kimi) əvəzliyi isə Nəsiminin İraq divanında, bəlkə də, texniki qüsür üzündən bu şəkildə getmişdir:

*Aləmdə bu gün səncəliyim yar, kimin var?  
Gər var desən, yox deməzəm, var, kimin var...  
Eşqin qəminə eyləmişəm könlümü məskən,  
Göz məncəliyin “məxzəni-əsrar” kimin var?*

Yeri gəlmışkən onu da qeyd edək ki, Nəsiminin aşağıdakı məşhur misraları:

*Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,  
Bu, quş dilidir, bunu Süleyman bilirancaq.*

Şairin İraq divanında bu şəkildədir:

*Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,  
Bu quş dəgildir, bunu Süleyman dəxi bilməz.*

Aydındır ki, məntiqi baxımdan yuxarıdakı beytin birinci variantını düzgün saymaq lazımdır. Nəsimi əsərlərinin əksər əlyazmalarında həmin beyt məhz bu şəkildədir.

Bundan əlavə, Nəsimi şeirlərində işlənmiş bir sıra qədim türk sözlərinin şairin əsərlərinin sonunda verilən lüğətə düşməməsi də təəssüf doğurur. Buna nümunə olaraq qüdrətli sənətkarın aşağıdakı beytini göstərmək olar:

*İkilikdə qalan əzazıl olur,  
Mələksiyət insan ol, anı gidər.*

Beytdə işlənmiş gidərmək sözü qədim türk leksemidir: yox etmək, aradan qaldırmaq deməkdir. Bu söz ana abidəmiz “Kitabi-Dədə Qorqud” eposunda, elecə də XIII-XV əsrlərə aid bir sıra poeziya nümunələrində sıx-sıx işlənmişdir. Onu da qeyd edək ki, beytin ikinci misrasındaki vergül işaretini biz qoymuşuq, misranın çap variantında bu işaret yoxdur. Halbuki, burada vergül işaretinin qoyması beytin məzmununun açılması baxımından vacibdir. Belə ki, şair demək istəyir ki, mələkxasiyyətli insan ol, ikiliyi təbiətindən götür, yox et.

Yeri gəlmışkən qeyd edək ki, dilçi mütəxəssislərə də yaxşı məlum olduğu kimi, durğu işaretlərinin düzgün işlədilməsi mətnin qavranılmasında mühüm rol

oynayır. Fikrimizə nümunə olaraq Nəsiminin "Seçilmiş əsərləri"ndə yer alan aşağıdakı beytə diqqət yetirmək kifayətdir:

*Səndən ayru könlümün yoxdur vəfali yarı dust,  
Ey cəfasız hüsnı-kamil, yarığarım, qandasan?*

Beytin ikinci misrasında işlənmiş yarığarım leksik vahidi söz birləşməsidir və əslində, bu cür yazılımalıdır: yar-i ğar (mağara dostu). Qeyd edək ki, bu birləşmə islam aləmində məşhur olan bir hadisəyə işaret məqsədilə klassik Şərqi ədəbiyyatında çox işlənən bir ifadədir, daha doğrusu, Məhəmməd peyğəmbərin (s.) Məkkədən Mədinəyə gedərkən o həzrətlə birgə mağarada gizlənən birinci xəlifəyə - Əbu Bəkrə verilən ad-ləqəbdər. Onu da diqqətə çatdırıq ki, fars dilinə məxsus bu qəbildən olan izafət birləşmələrinin Azərbaycanda yazılışı bu şəkildə qəbul edilmişdir: yarı-ğar, şəbi-hicran (ayrılıq gecəsi), çeşmisiyah (qara göz) və s. Yuxarıdakı nümunədə isə bu söz birləşməsinin bitişik yazılıması onun mənasının anlaşılması məsələsində müəyyən çətinlik yarada bilər. Təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, yuxarıdakı söz birləşməsi Nəsimi divanının son nəşrlərinin birində yadigar kimi getmişdir.

Nəsimi əsərlərinin son dövr nəşrlərində qabarık şəkildə nəzərə çarpan daha bir incə məsələyə toxunmaq istəyirik. Bu, ilkin qaynaqda - əlyazmada olan bəzi sözlərin müasir nəşrlərdə müəyyən qədər dəyişdirilməsi, daha doğrusu, orijinaldakı variant əvəzində onların fərqli şəkillərinin verilməsi ilə bağlıdır. Şairin aşağıdakı beyti buna nümunə ola bilər:

*Kimin ki yoxdurur gənci-nihani,  
Ya anca mülk ilə mal anda neylər?*

Nəsiminin "Neylər" rədifi qəzəlindən götürülmüş bu beytin ikinci misrası şairin əsərlərinin elmi-tənqid mətnində bu şəkildədir:

*Ya bunca mülklə mal anda neylər?*

Göründüyü kimi, misranın müasir çap variantında bunca sözü ona yaxın mənalı olan qədim türk leksemi anca (o qədər, o cür) ilə əvəzlənməklə yanaşı, mülk sözünə qoşulan hissəcik (bağlayıcı) azacıq fərqli şəkildə verilmişdir ki, bu da, təbii ki, mətnşunaslıqla yolverilməz bir hal sayılır.

Beləliklə, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin türkçə divanının Bakıda işıq üzü görmüş son nəşrləri haqqındaki bu kiçik qeydlərimizin yekunu olaraq belə bir qənaətimizi diqqətə çatdırırıq ki, qüdrətli söz ustasının əsərlərinin müasir əlifba ilə yeni elmi-tənqid mətninin hazırlanması və türkçə divanının mükəmməl akademik nəşri məqsədə uyğundur. Belə bir işin həyata keçirilməsi ölkəmizdə geniş şəkildə qeyd olunan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi illi"nə əsl töhfə olardı. Bundan əlavə, Nəsimi yaradıcılığında qabarık şəkildə özünü göstərən Nizami Gəncəvi və Mövlana Cəlaləddin Rumi təsiri ətraflı şəkildə işıqlandırılmalıdır. Bu müstəvidə həmçinin Cahanşah Həqiqi və Nemətullah Kişvəri, Şah İsmayıllı Xətai və Məhəmməd Füzuli yaradıcılığında Nəsimi təsirinin də geniş aşdırılması qarşıda duran vəzifələr sırasındadır.

İmadəddin Nəsimi əsərlərinin dilçilik istiqamətində aşdırılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunda şairin anadilli əsərlərinin mükəmməl izahlı lüğətinin hazırlanması işinə artıq başlanılmışdır. Yaxın gələcəkdə İmadəddin Nəsiminin anadilli əsərlərinin müasir dilçilik elminin müxtəlif aspektlərindən geniş və hərtərəfli şəkildə aşdırılması da nəzərdə tutulur.

**Möhsün NAĞISOYLU**



# ◆ P o e z i y a



*Rəfiqə ŞƏMS*

## DÜNYANI KORLAMAYIN

Bir az adam olun, zalim adamlar,  
Yoxsa Yer yerindən oynaya bilər.  
Toplara tuşlanıb gələcəyimiz,  
Amandı, nəsillər qınaya bilər.

Bəsdi doladınız barmağınıza,  
Yazılıqdı bu dünya - başı hərlənir.  
Durulub duruya çıxınca bir də,  
Çəkirsiz çirkaba, kırə - kirlənir.

Hələ üstündədi Tanrıının gözü,  
Bircə kəlməsiylə bərqərar olub.  
Necə qarışıbsa, necə çəsibsa,  
Dünya yaşamağa biqərar olub.

Özü öz başına dar gəlir daha,  
Qayaya dirənib hər ayı - günü.  
Onda gözəl idi, onda var idi,  
Taniya bilmirəm indi üzünü.

Sinəmə sığmayış şair ürəyim -  
Dünyanın dərdinin izinə düşüb.  
Yerinə qoymaqçın Ayı, Günəşi,  
Gedim Allahımın dizinə düşüm.

## SƏNSİZ ÖLMƏYƏCƏM Kİ

Bu ahın sinə dağlamaz -  
Gedər daşlara-daşlara.  
Güzərimiz düşməz bir də  
Ötən çağlara, çağlara.

Evin daralıb başına,  
Aramızdan rüzgar əsir,  
Buz baxışın qılınc kimi  
Başımı savaşsız kəsir.

Gəzirsən günahsız kimi -  
Ruhum, canım darmadağın.  
Mənə çox da bel bağlama,  
Çəkəm, çəkdiyin bu dağı.

Fikrin hələ boz-bulaniq,  
Caşib-coşub durularsan.  
Bir mərhəmət diləyilə  
Bir ömürçə qovrularsan.

Dilim daşları əridər -  
Vicdanın dilə gəlməz ki.  
Bir naxələf yordan ötrü  
Ürəyim düşüb ölməz ki...

## ACI SÖZ

Qapım dost qapısı, odam - el evi  
Niyyətin bəd isə, qapımı döymə.  
Bir qarış yol gedir dildən ürəyə,  
Dilinə sahib ol, ürəyə dəymə.

Ömür yollarında darılma, çəşma,  
Bu yolda irəli-geri var, qardaş,  
Demirəm kild vur dilinə - dinmə,  
Sözü də deməyin yeri var, qardaş.

Getməz söz yarası, yüz məlhəm ola,  
Sözünə siğal çək, qanmazı qandır.  
Dünyanın özü də sözdən yaranıb,  
Sözlə hər könüldə bir çıraq yandır.

Nəyimiz qalacaq addan savayı,  
Ağayla nökərin sonu ki, birdi.  
Ürəyim bir haqsız sözdən qırılıb,  
O kəlmə yixilib - öldüyüm yerdi.

## QÜRBƏTƏ GEDƏN SEVGİ

Bir sevda yolundan döndük, - Nə yaxşı  
hələ gediləsi bu yol yarıydi.  
Bu sevda qürbətə gedən sevginin  
Geriyə dönməyən son qatarıydi.

Səni kim əylədi yolayricında,  
Bu yol - Urum yolu, sonu görünməz.  
Ötər mənə olan ehtiyacın da,  
Mənsiz bu dünyanın Günəşi sönməz.

Eşqimiz yozumsuz dəli bir yuxu -  
Dolaşır qürbətin küçələrində.  
Sevgini böldüyün qızlar, gəlinlər  
Asılın narahat gecələrimdən.

Üzümdə illərin acı həsrəti,  
Dözəcəm, qayadı, daşdı bu dözüm.  
Getdiyin yolları yiğdim gözümə,  
Bəlkə bu yollardan yiğila gözüm.

## ŞÜBHƏ

Mən yaman qorxuram özüm-özümdən,  
Ağlıma nə gəlsə - başıma gələr.  
Hələ də naşıyam - duymuram səni  
Çıxacaq axıma axır "bəlkələr".

Elə bir ayağın evindən qaçaq,  
Deyəsən, özündən qaçırsan, - "qoçaq".  
Burdasan, gözündən oxunur ancaq  
Səni yenə çəkir uzaq ölkələr.

Sərmisən yollara duyğularımı,  
Sirrə çevirmisən yuxularımı,  
Doyunca dadmamış könül barımı  
Gör nələr deyirsən, eh, nələr, nələr...

Gözünü yollara dikənlərə bax,  
Uçulmuş saraytək çökənlərə bax,  
Mənim çəkdiyimi çəkənlərə bax,  
Mən çəkdirim, səninlə Allahın bilər.

## GECƏ DÖYÜLƏN QAPILAR

Gecə döyülən qapılar  
Bağımı yarır - olurəm.  
"Xeyirdimi bu vaxt görən?" -  
Yüz yol olüb-dirilirəm.

Gecə döyülen qapının  
Nə qanı var, nə ürəyi.  
Dağlarca təpərin olsa  
Yerə qoyacaq kürəyi.

Gecə döyülen qapılar,  
Ağrıların ən nəhəngi.  
Verdiyi hər müdhiş xəbər,  
Bir doğmanın əcəl zəngi.

Tükədən asılı ürəyim  
Gecəyə keşikçi olur.  
Zəhmi, vəhmi - hər nəyi var  
Qor kimi içimə dolur.

Gecə qapı döyen barmaq  
Sınsın - mətləbə çatmasın.  
Qafilləri bu dünyanın  
Pis üzünə oyatmasın.



## **OXULARIN NƏZƏRİNƏ!**

**2019-cu İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.

**“AZƏRBAYCAN”**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**



## *Səyyarə MƏMMƏDLİ* DƏDƏLƏRİMİZƏ

(*"Özgə atına minən tez düşər", yoxsa...*)

Düşürə bilmədik, Dədə,  
Özgəni öz atımızdan!  
Yüz ilə yaxındı, Dədə,  
Düşmüsük biz atımızdan!

Tutduğunu buraxmayan  
Kor əlində qalmışq biz!  
Haqdan bizim ola-ola,  
Yurd çölündə qalmışq biz!

Bizim ata minən "özgə",  
Çapır yurdumda dördnala!  
Hər çapanda dörd bir yanı  
"Mənim" deyib, ala-ala!

Özgə atına minən heç  
Belə uzaq getməmişdi!  
Haqsızın xeyrinə bir iş  
Belə asan bitməmişdi!

Atın öz yiyesi olub  
Bizim ata minən, Dədə!  
Onsuz da dəyişir bizdə  
Məsəli tərs denən, Dədə!

## KAŞ DÖNÜB QUL OLAYDIM

Kaş dönüb quş olaydım,  
Bezdım adam olmaqdən!

Quş əvəzi qəfəsdə  
"Adam" olub qalmaqdan!

Quş olub səmalarda  
Süzəm belədən-belə!  
Əsir torpaqlarımı  
Gəzəm belədən-belə!

Bataqlığına batsam  
Çör-çöpüylə qorunam!  
Göllərində yuyunub,  
Daşlarında qurunam!

Çatıb Göyçə elinə  
Qanad verib görüşəm!  
Deyəm: "Adamtək getdim,  
Quştək gəldim görüşə!"

Dimdiyimlə daşıyıb  
Oduna su çiləyəm!  
Onu qurtarmaq üçün  
Ovsunlana lələyim!

Adamtək yaramadım,  
Kaş bunlara varaydım!  
Qalan insan ömrümü  
Quştək başa vuraydım!

## HƏR GÜN

Günümüzün neçə saatı  
saata baxmaqla  
keçir görən!?  
Neçə saat sərf edirik,  
darıxmäğa,  
tələsməyə,  
dözməyə...  
Dəqiqələri az qala  
gözümüzzlə çəkirik  
irəli,  
Tez "aparsın" deyə bizi...  
Beləcə,  
hər gün  
saat-saat enirik axşama  
və  
saat-saat qalxırıq  
ömrümüzü.



## ◆ H e k a y ə l ə r

**NARINGÜL**

# Öləziyən işıq



**Q**oca həyətdəki yaşıl otların arasıyla uzanan dar ciğirdə elə var-gəl ədirdi ki, gəzisməkdən daha çox ətrafdakı sükutu qovana bənzəyirdi. Kənardan müşahidə edən: "Bu adam, vaxtin suyunu çıxardır," qənaətinə də gələ bilərdi.

Həyətin ortasıyla uzanan ciğir qocanın öz ruhuydu, onu çəkib həyətin bu başından o başına aparırdı. Bu həyətdə hər şey onun canına hopmuşdu. Ciğirin başındaki su qurğusunu da özü ixtira etmişdi. Quyudakı buz kimi sərin suyu bu qurğuyla yuxarı vurur, bəh-bəhlə gündə neçə dəfə əl-üzünü yuyub sərinlənirdi. O başda, həm həyətin, həm də ciğirin sonunda, ayaqyolu yerləşirdi. Qoca gəzintiyə çıxmış kimi, ehtiyacı oldu-olmadı, gündə neçə dəfə burra gəlirdi. Həyətdəki irili-xirdalı meyvə ağacları, axar-baxarlı yerdə düzəldilmiş taxta oturacaq - hər şey - ona doğmayıdı. Qocadan başqa bu həyətdə intəhəsiz bir sükut da yaşayırırdı. Qoca onu səbrlə dinləyir, yoldaşlıq edirdi onunla.

Amma əvvəller buralar belə deyildi. Burda yaşayanların hay-küyü qarşıq xor kapellasını xatırladırdı. Hamı danışib gülür, sevinir, nə barədə isə mübahisə edirdi. Qoca da məmnunluqla bu səs-küyü dinləyirdi. Bəzən ərkək: - nə olub, bir az asta danışın da, qonşular köçəcəklər əlinizdən, - deyərək həyətdəkiləri danlayardı. Eh, gözəl günləri... İndi qoca o günləri xatırlayıb köksünü ötürürdü.

Qoca istəsəydi, yenidən bu həyətdə qələbəlik yaratmağa qadirdi. Uzaqda yaşayan qızlarını, başqa ölkədə məskən salmış oğlunu çağırıb gətirər, hamını başına yiğar, bu həyəti yenidən canlandırırdı. Amma nə mənasıvardı ki?! Bir müddət sonra yenə hər şey öz əvvəlki halını alacaq, hamı dağlılışib gedəcəkdi. Ona əbədi olmayan heç nə gərək deyildi.

Qızı həmişə şəhərdən xəbersiz, çox vaxt da səhər tezdən, çiçəklərin üstündə şəhər qurumamış gəlirdi. Gəlisiylə əməlli-başlı işıqlanırdı həyət-baca. Qızın kəndə gəldiyi maşın çox bahalıydı, bu kənddə belə bahalı maşın yoxuydu. Əslində, onun gelişini bir-iki qonum-qonşunun görməsi də pis olmazdı. Amma gəldiyi maşın ərinin dostunun maşını olduğundan bu arzusunun üstündən xətt çəkirdi. Ərinin işi çox idi, odur ki, tez-tez kəndə gələ bilmirdi.

Qocanı qızının bir belə yolu yad kişiylə bir maşında gəlməsi qəti açmırıldı. İradını da bildirmişdi ona. Qız da öz "dərsini" almışdı, odur ki, bu səhər qapıda tək görünmüştü.

Qoca adət etdiyi ləng addımlarla ciğırla yeriyirdi. Eyvanın məhəccərinə söykənmiş qız baxışlarını atasının kürəyinə zilləmişdi, hər an onu səsləyib nə isə soruşa bilərdi. Bəlkə də, heç belə deyildi, amma qocaya elə gəlirdi. Bu isə, onun hər günü yerişinin ləngərini bir qədər dəyişirdi. Əslində, yerişinin azca da olsa dəyişilməsi heç xoşa gələn deyildi. Qoca illər ərzində öz hökmranlığını qoruyub saxlamağa çalışmışdı.

Şəhərdə yaşayan qızını da qoca özü çağırıb gətirtmişdi. Onunla məsləhətləşmək, hər şeyi ölçüb-biçmək istəyirdi. Həyatının son günləri barədə danışacaqdı qızıyla: gündəlik vəziyyətini, dolanışığını, xəstəliyini, lap elə ölündən sonra yasının necə təşkil edilməsini - hər şeyi müzakirə edəcəkdi. Həyatının axarını, nəticəsini əvvəldən müəyyənləşdirməyə adət etmişdi. Qabaqcadan fikrində tutduğu qrafik üzrə hərəkət edirdi həmişə.

Qoca addımlarını yavaşıdırıb əncir ağacının altındaki oturacaqda əyləşdi. Burdan həm evin eyvanı, həm də qonşu qadının bostanı görünürdü. Qonşu qadın onun ruh yoldaşıydı, ikisi də son vaxtlar tek olduqlarından, günlərini birlikdə keçirirdilər; balacaboy, ağbəniz, arıq bədənli qadındı. Ömrünün qırubunu yaşamاسına baxmayaraq, sifətinin cizgiləri öz zərifliyini qoruyub saxlaya bilmişdi. Üzünə baxıb heç cür yaşını təyin etmək olmazdı, zalim qızının saçı da ağarmırdı heç. O isə bilirdi qadının yaşını. Səssiz-səmirsiz, bir kəlmə danışmadan duyurdu qadını, onun varlığına şüklər edirdi. Qadın, qocanın indiki zamanıydı və bu zaman məvhumu hər ikisi üçün çox vacib idi.

- Deyəsən, qızın gəlib...

Qadın birdən-birə hasarın arxasından peyda oldu; səsində bir ərköyünlük duyulurdu. Son vaxtlar bu qadın onun ürəyini hamidan yaxşı oxuyurdu.

- Gözün elə bizim həyətdə olsun.

Əslində, istəyirdi qadına dil-ağız etsin, bir-iki kəlmə xoş söz desin, qeyri-ixtiyari belə dedi. Həmişə beləydi qoca. Özü də bilmədən şirin-şirin danışdıqları yerdə qəfildən bir-iki zəherli sözle sancırdı qadını. Amma qadın incimirdi.

Qadın başını aşağı salıb soğan ləklərinin arasında qurdalandı. Üzdənə xoş təbəssüm vardi; xoşbəxtliyə də bənzətmək olardı.

Bu an qocaya daha vacib olan, eyvanda elə hey fırlanan, qab-qacağı o tərəf-bu tərəfə daşıyan qızıyla edəcəyi söhbətdi... Qız əyninə qara rəngli, zərif paltar geymişdi; uzaqdan çox gözəl görünürdü. Paltarın açıq yerlərindən aq, işıqlı və hamar dərisi parlayırdı. Qoca eyvandakı qızını gözaltı süzüb ürəyində onunla qürrələndi.

Qız əlindəki bahalı telefonla kiminləsə danışındı. Deyəsən, mübahisə edirdi.

- Sən məni başa düşə bilmirsən e... Anlada bilmirəm səni, səbr elə, görüşəndə hamısını danışarıq.

Açıq-aşkar bilinirdi ki, xəttin o başındaki adam qızı üçün əhəmiyyətli adamdı. Telefondakı adamlı mübahisə etdikcə üzünə qüssə qonurdu. Yəqin ki, bu dəqiqə atasının varlığını belə unutmuşdu, bütün fikri o adamın yanındaydı. Nə olursa-olsun, qoca qızının bikefləməsini istəmirdi. Yaxında olsayıdı, soruşardı ki, bu kimdir, uzun-uzadı nə danışırsan onunla? Ancaq lüzum görmədi. Onsuz da axır vaxtlar qızı ilə söhbəti heç alınmırdı.

Qoca qızının uşaqlığını xatırladı: tez-tez təpiklərini yere döyərək ağlayardı. Göz yaşları üzünə yuvarlanar, sarı, qıvrım saçları bir-birinə qarışardı. Qız o vaxtlar da inadıldı, istədiyini almayıncə el çekməz, hamını özüyle razılışmağa məcbur edərdi. Qoca bu qızını o biri uşaqlarından daha çox sevirdi, ərköyun böyütmüşdü onu. Bu ərköyünlük, deyəsən, get-gedə hökmranlığa çevrilmişdi. Qızı o biri uşaqlara da hökm etməyə, onları idarə etməyə başlamışdı. Əlbəttə, bunun qocaya dəxli yoxdu. Qoca heç... O, özü hokmrəndi. Əvvəller olduğu kimi, yenə bu ailənin başçısıdır, nə dəyişib ki...?

Görəsən, bu gün də bir-birini anlaya biləcəkdilərmi? Bəlkə, heç ümumiyyətlə, nə vaxtdan bəri qəlbini, düşüncəsini zəbt etmiş, həll olunmasını gözlədiyi narahatlığını qızına açıb-tökəməyin mənası yoxdu? Ola bilsin ki, qız yenə də: "nə istədiyini özün də bilmirsən", - deyə onu məzəmmət edəcəkdi. Elə isə, onu çağırıb gətirtməyin nə mənası vardı? Qoca köksünü ötürdü.

Qoca çəpərin alçaq yerindən qonşu həyətin bostanına tərəf boylandı. Qonşu qadın nədənsə göze dəymirdi, sanki qəsdən eve çəkilmişdi. Qoca yaxınlıqdakı çöl quşlarını hündürdən söydü. Çəpərin arxasından xışlıt eşidildi. "Burdasanmış, burda dayanıb izləyirsənmiş, burda olduğunu özün hiss etdirmirsən". Ürəyində qadınla danışdı. Qadın da onu görmürmüş kimi, tərəvəzin dibini boşaltmağa başladı. Amma qoca hiss etdi ki, qadının fikri hasarın bu üzündə, qulağı da səsdədir.

İstədi qonşu qadına desin ki, qızım gəlib. Qoy görsün, bilsin ki, tək deyil, onu axtarırlar. Qadın özü çəpəri bu tərəfə adladı.

Qız eyvandan qadını görüb aşağı endi. Onunla çoxdan görüşmədiyi əziz adamlar kimi görüsdü, şirin-şirin səhbət etməyə başladı. Qoca qızının istiqanlılığına həmişə mat qalırdı. O, istənilən adamı dərhal ələ almağı bacarırdı. Qadın da qızla əməlli-başlı səhbətə girişmişdi. Deyəsən, qız atasını möhkəm-möhkəm qadına tapşırırdı.

Qadınla səhbətini bitirən qız tələm-tələsik eyvana qalxdı.

Bir az ləngidikdən sonra qoca da eyvana qalxdı.

Qız yenə telefonla danışındı, bu dəfə əhvalı yüksəlmışdı:

- Hə... Oldu, yaxşı, incimirəm. Narahat olma, anladım. Qız atanını görüb tez telefonu söndürdü, üzüne laqeyd ifadə verdi.

Qoca dilxor oldu: "Nə qədər telefonla danışmaq olar? Kimdir axı bu adam?!" Hər halda, Kamal deyildi. O olsayıdı, qızı belə ehtiyatlanmazdı. Dodaqlı kürəkəninin dalınca qeyzləndi: "Qadını nəzarətsiz buraxmazlar. Əsl kişi heç vaxt qadına etribar etməz!" Özünü saxlayammayıb bir qədər sərt şəkildə qızına təpindi:

- Kamal səni niyə tək buraxıb, gərək özü gətirərdi.

Qızı dərhal narazılığını biruzə verdi:

- Bilirsən ki, o, iş adamıdır, bir dəqiqə boş vaxtı olmur. Yenə hər şeydən gileyənmə, axır vaxtlar çox deyingən olmusan. Gəl yeməyini ye! Deyəsən, yemək də yemirsən, çox ariqlamışan.

Yeməyi ikisi də könülsüz yedi. Qocanın nəinki yeməyə, heç danışmağa da həvəsi yoxdu. Qızıyla götür-qoy edəcəkləri, danışacaqları - hər şey qeybə çəkilmişdi. Başa düşdü ki, qızı ilə danışmağa elə bir səhbət qalmayıb. Onsuz da lazımları uzun müddətdir görüşlərində hissə-hissə, anbaan danışır əritmişdilər...

- Nə deyirsən, gedirsən bizimlə şəhərə?

Qoca bu sualı neçənci dəfəydi eşidirdi. Bilirdi ki, bu hər ikisinin arasına bəndəz, güvənsiz körpü kimi atılmış bir sualdı və heç birinin bundan yapışmaq, xilas olmaq fikri yoxdur. Qız onsuz da atanının nə cavab verəcəyini bilirdi.

Qoca qızının sıfətinə baxdı. Onun üzünün hamar, aq dərisi ilan qabığına bənzəyirdi, par-par parıldayır, adamın gözlərini qamaşdırırdı. Gözlərinin dərinliyində xudpəsəndlilik və hiyləqarışq bir ifadə vardı. Bu gözlərin dərinliyindən umduğu sevgi və nəvazişi axtarın tapmağa qocanın hövsələsi çatmadı.

- Həyətdən meyvə dər uşaqlar üçün.

Qız əlindəki selofan torbanı götürüb dinməz-söyləməz atanının arxasında həyətə endi. Ağacların üstü meyvəylə doluydu. Hər ikisi həvəslə, yetişmiş meyvələri torbaya yiğdilar.

Qoca xeyli dirçəlmış kimi görünürdü. O, sevinclə ağacların arasında gəzisir, uşaq kimi suallar verir, ağacların budağını silkəleyərdi. Kənardan baxan elə düşünərdi ki, qızının getməyinə, tezliklə bu həyətdə azad olacağına sevinir.

Qoca artıq ürəyindəcə qızı ilə sağollasmış, onu yola salmışdı. İndi qalan şeylər baresində düşünürdü. Düşünürdü ki, həyət-bacanı səliqəyə salmaq lazımdı. Evin arxasını ağartmaq gərəkdir, nə vaxtdır əl dəymir. Bilmək olmaz dünyanın işini. Əcəldi, birdən sabah qapını döydü... Ürəyində yas üçün qurulacaq mağarın yerini də müəyyənləşdirdi. Hər halda, adam çox olacaqdı. Şəhərdən gələnlər, qohumlar, tanışlar, hamı töklüşüb gələcəkdir.

Qızı meyvə dolu torbalarını gətirib qapının ağızına qoymuşdu, yol tədarükü göründü. Sürətlə o tərəf-bu tərəfə qaçı, heç nəyi yaddan çıxarmamağa çalışırırdı. Telefonu qocanın yanında həyətdə qalmışdı. Telefonun zəngini eşidən kimi tez özünü ora çatdırıldı.

- Yəqin Kamaldır, - deyə atasına izahat verdi.

Qocanın ürəyindən qızını uşaq vaxtlarında olduğu kimi cəzalandırmaq, əməlli-başlı tenbeh etmək keçdi. Yüngülçə köksünü ötürdü.

Qızı onu qucaqlayıb kövrəldi:

- Özünə fikir ver, dərmanlarını iç! Yenə tək qaldın, ürəyim sənin yanında qalacaq.

Qoca istədi ki, həyəti göstərib soruşsun: "Mən heç, bəs bu sükutu, sükutu neyləyim?" Bildi ki, qızı həmişəki kimi, yenə onu anlamayacaq. Bir söz demədən qızını sinəsinə sıxdı. Ürəyinə bir doğmaliq, hərarət axdı.

Qız yolu ortasına çatıb yenidən səsləndi:

- Tez qayıdacağam. Yenə gələcəyəm.

Qoca artıq onu eşitmirdi. Fikri başqa yerdəydi. Həyətə qayıdıb bir xeyli aşağı-yuxarı var-gəl etdi. Evə çıxmaga tələsmədi. Qonşu qadının səsi gəlirdi. Qocanı görüb çəpərin bu üzünə adladı.

- Qız getdi?

Qoca başının işarəsiyle onu yanına çağırıldı, əliyle işarə edib yanında yer göstərdi. Qadın on beş yaşılı qız kimi nazlanaraq gəlib onun yanında əyləşdi.

- Gözün bizim həyətdə olsun. Birdən ölüb-eləsəm, xəbər tut. Qəfildən ölüb evin içinde qalaram, heç kim bilməz, biabır olaram. Axşam eyvanda işığı yanılı qoyacağam. Əgər görsən ki, lampa uzun müddət sönməyib, deməli, ölmüşəm. Qalanını özün bilirsən...

Qoca bu sözləri bəlkə yüzüncü dəfəydi söyləyirdi, hər dəfə də qadın onun "cavabını" lazımlıca verirdi:

- Ölən deyilsən, qorxma, yalandan hay-küy salma. Sən bizim hamımızı öldürüb sonra öləcəksən!

Qadın əlləriylə dizlərini ovuşturdu. Deyəsən, getməyə hazırlaşdı. Qoca onun qolundan tutub saxladı:

- Hərdən acılamışam səni. Amma xətrini çox istəyirəm, lap çox! Ən əziz, ən yaxın adamsan mənə, inan buna. Qoca əməlli-başlı kövrəlmışdı.

Qadın da kövrəldi, həm də nədənsə utandı. Sanki qoca ona evlənmək təklif edirdi, başını aşağı saldı. Bu dəfə həmişəki günlərdən fərqli olaraq xeyli ləngidi qocanın yanında. Birlikdə soğan ləklərinə baxdılardı, bostanı gözdən keçirdilər, həyət-bacanı gəzdilər. Hasardakı keçiddə qadın yenə də özünəməxsus şəkildə sağollaşdı:

- Bir də belə sarsaq-sarsaq danışma! Səhər tez dur, yatıb qalma! Əncirləri yiğmaq lazımdır, belə getsə, quşlar axırına çıxacaqlar. Səsləyərsən, gəlib kömək edərəm.

Qoca bir söz demədən evə tərəf getdi. Ev başdan-başa sükut içindəydi. Yerinə girib yorğanı başına çəkdi, nədənsə ürəyi titrəyirdi. Uzun, quyu kimi dərin, sonsuz bir gecə başlandı.

Ertəsi gün qocanın eyvanında yanılı qalmış lampanın közərən işığı uzun müddət sönmədi. Sonra günəş dağların arxasından şaxələnmiş şüalarını inadla kəndə doğru uzatdı. Şüalar get-gedə böyüdü, işıq selinə döndü. Gur şüaların altında əriyən lampa işığı get-gedə oləziyib tamamilə görünməz oldu.

## Böyürtkən mövsümü

**K**üçənin ortasında, yoldaşlarından bir qədər aralıda maşınınə söykənərək müştəri haraylayan sürücүyə birdən-birə iki nəfər yaxınlaşdı və bu sürücү üçün bir qədər gözlənilməz, eyni zamanda, göydəndüşmə oldu.

Yaxınlaşanlardan biri 30-35 yaşlarında qadındı, bahalı olmasa da, eyninə son dəbə uyğun paltar geyinmişdi, saçlarının rəngi paltarının rənginə tam uyğun idi. İncə mütənasib bədəni vardı ki, bu da qadını yaşından xeyli cavan göstəirdi. Qadının bir əlində üstü incə naxışlı əl çantası, o biri əlində xeyli ağır olduğu kənardan hiss olunan iri yol çantası vardı.

O biri sərnişin üz-gözündən sevinc və gəncliyə xas ərköyünlük yağan idmançıbədənli, yaraşıqlı oğlandı. Yəqin ki, yaşı 25-dən çox olmazdı. Oğlanın da əlində yolcu olduğundan xəbər verən yük çantası vardı.

Üz-gözünü tük basmış, sifətindən laqeydlik və yorğunluq yağan sürücü bir anın içindəcə dirçəldi, müştərilərinin qabağına yerdi:

- Hara gedirsiz!

Sual hər ikisinə aid idi, qadın da, oğlan da demək olar ki, eyni anda xorla cavab verdilər:

- Sultanlıya.

Verilən cavab hər üçünü qane etdi, üçünün də üzünə eyni anda təbəssüm qondu.

Sürücü maşının yük yerini açdı. Oğlan cəld hərəkətlə çantasını yük yerinə qoydu, sonra bir söz demədən qadının əlindəki çantanı götürüb yük yerinə yerləşdirdi.

Təşəkkür etməyə macal tapmamış, oğlan maşının dal qapısını açıb qadını nəzakətlə maşına dəvət etdi:

- Cox sağ olun!

Qadının minnətdarlığını oğlan eşitmədi. O, sürücүyə qoşularaq başqa bir müştəri axtarır, hərdənbir də şən səslə nə isə danişir, hündürdən gülürdü. Əhvalının əla olduğu uzaqdan bilinirdi.

“Cavandır, həm də yaraşıqlı və özünə inamlıdır, yəqin ki, öz yaşıdı olan qızların çoxu ölüb bundan ötrü”. Qadın maşının pəncərəsindən oğlanı süzdü, sonra maşının salonundakı kiçik güzgündə laqeydiliklə özünə baxdı, oğurluq edirmiş kimi, o tərəf-bu tərəfə boylanaraq üz-gözünü yüngülcə bəzədi. Maşının oturacağına söykənib gözlərini yumdu. “Bu son fəsli də bitirə bilsəydim, əla olardı, daha bir də qayıtmazdım əvvəlki fəsillərə”. Qadın yarımcıq qalmış romanını düşündü və birdən-birə bərk darixdi.

- Gedək, deyəsən, bu gün o tərəfə gedən olmayıacaq, - deyə sürücü təəssüsinqarışq səslə qərarını verdi.

- Fikir eləmə, pulunu ödəyərik.

Oğlan özündən razı halda qabaqda, sürücünün yanında əyləşdi.

Maşın şəhərin haylı-küülü, basırıq küçələrindən çıxıb rahat və geniş asfalt yola düzəldi.

- Sultanlıda kimlərdənsiz?

Oğlan güzgündən çəpəki qadını süzdü.

- Tanımadısan, mən artıq xeyli vaxtdır o tərəflərdə yaşamıram.

Sonra qadın nəzakətlə gülümsünərək günahkar kimi əlavə etdi:

- Heç özüm də orda çoxunu tanıdımram.

Əslində, oğlan o qəsəbəyə yaxın başqa qəsəbədə yaşayırdı və qadın ad çəksə belə, orada heç kimi tanımayacaqdı.

Oğlan yanpörtü əyləşib qadını süzdü: "Pis deyil, cavan olmasa da, cazibəlidir".

- Nədənsə, gözəl qadınlar həmişə şəhərin mərkəzində yaşamağa üstünlük verirlər.

Oğlan söhbətə körpü atmağa çalışdı.

Qarşısından gələn böyük yük maşını qəfildən yolun ortasına çıxdı, sürücü güclə əyləci basdı, maşın ləngər vurub yenidən yoluna davam etdi.

- Bilirsən, mən uşaqqı vaxtdan uzaqlarda, böyük şəhərlərdə yaşamağı arzulamışam. Həmişə fikirləşmişəm ki, nə vaxtsa çox böyük, tanınmış adam olacağam, məsələn, tutaq ki, dahi bir yazıçı. Neçə ildir, böyük bir roman başlamışam, ancaq heç cürə tamamlaya bilmirəm, hələ də yarımcıqdır, lap mənim öz həyatım kimi. Hər dəfə də son fəsildə ilişirəm. Təsəvvür elə ki, həmişə son fəsil ürəyimə yatırıb və adətim üzrə sonluğa görə bütün əsəri dəyişməli oluram.

Qadın təəssüflə ah çəkdi və üzünə qüssə qondu. O, həmişə romanı haqqında danışanda kədərlənir, əhvalı korlanırdı.

Oğlan yüngülə köks ötürərək qadından icazə alıb siqaret yandırdı, gözünü yolun kənarı ilə uzanan düzənliyə zilləyərək siqaretini sümürdü.

"Siqaret çəkmək çox yaraşır ona, yəqin özü də bilir bunu". Qadının baxışları güzgündə oğlanın baxışlarıyla rastlaştı, dərhal gözlərini yayındırdı.

"Gözəl qadındır, bununla əylənmək, lap elə bir müddət dostluq etmək pis olmazdı".

Bütün bunların sürücüyə dəxli yox idi. O, diqqətlə yolu izləyirdi.

- Bəlkə də, bu sənə güləməli görünər, amma mən romanda yaşadığım həyatı əks etdirmək istəyirəm, öz həyatımı, - qadın dilləndi.

Oğlan maraq və acgözlükə onu süzdü.

Qadın nədənsə oğlunu nağıl qəhrəmanlarından hansınasa bənzətdi, xatırlaya bilmədi, amma heç şübhəsiz, öz qəhrəmanı deyildi.

"Başlandı... Yerə düşən kimi təklif edəcək, bir bəhanə tapıb uzaqlaşmaq gərəkdir, elə etmək lazımdır ki, xətrinə də dəyməsin. Birdən bacarmasam, çox israr etsə... Yox, nə mənası var ki, onsuz da hər şey yarımcıq qalacaq. Yarımcıq heç nə istəmirəm, mənə həyat bütöv lazımdır! Həm də romanımı tamamlamaq üçün lazımdır". Qadına elə gəlirdi ki, romanına öz həyatını köçürür və birdəfəlik beyninə həkk etmişdir ki, romanın son səhifəsi mütləq bitkin və mənalı olmalıdır.

Maşın adamsızlığı və kasıbılığı ilə uzaqdan seçilən kafenin qarşısında dayandı. Xırda daşların üstündə mürgüləyən it kənara sıçradı.

Ağ xalat geyinmiş ofisiant oğlan gözə göründü və dərhal yox oldu. Sürəcü maşından düşən kimi tələsik addimlarla kafenin arxasında gözdən itdi. Qadınla oğlan üzbüüz qaldılar.

Oğlan gülümsünərək qadının əlindən yapışdı, onu kafenin kənarındaki otu dizə qədər çıxmış bağa tərəf çəkdi.

Qadın müqavimət göstərdi, amma müqaviməti oğlanın əhəmiyyət verəcəyi qədər güclü alınmadı.

Oğlan heç nəyə fikir vermədən qadını sinəsinə sıxdı. Kafenin işçilərindən biri boğazını arıtladı, öskürməkdən daha çox yaxında olduğunu hiss etdirənə bənzədi. Hər ikisi başını qaldırdı. Sürəcü üzü onlara tərəf əyləşib çayını hörtüldəirdi. Həyətin ortasında dayanmış it qulağını şəkərib onlara baxırdı. Qadın oğlanı yüngülə özündən kənara itələdi. Oğlan, sürücü və qadın əyləşib birlikdə çay içdilər. Ordan burdan söz açsalar da, söhbətləri alınmadı.

Yolun qalan hissəsi hamar deyildi və maşının qəsəbəyə yaxınlaşdığı hiss olunurdu. Qadın sürücünün üzünü bir hissəsi görünən güzgündə özünə baxmağa çalışdı. Çəpəki boylansa da özünü görə bilmədi. Ürəyində güzgüləndi.

Oğlan yolun kənarı ilə uzanan düzənliyi gözlərinə yiğaraq düşündü: "Dü-səndə telefonunu alaram. Sonra görüşərik, yəqin özünün də ürəyindəndir". Uzaqdan başı qırmızı örtüklü evləri görcək şən səslə dilləndi:

- Mən çatdım.

Sonra oğlan qadına tərəf əyilərək gülümsündü:

- Yəqin ki, görüşəcəyik.

Əlindəki telefon nömrəsi yazılmış balaca kağız parçasını qadına uzatdı.

Qadın kağız parçasını ovcunda bərk-bərk sıxdı.

Maşın tərpənən kimi təkərlərin altından qalxan toz içəri doldu. Oğlan maşından düşdükdən sonra qadının ürəyinə səbəbi özünə də məlum olmayan xəfif bir qüssə qondu. Sonra fikirləşdi ki, şəhərə qayıdan kimi romanını tamamlayacaq. Daha heç bir bəyənməmək-filan olmayıacaq. Bəsdir daha... Hər şeyin bir sonu olmalıdır. Dərhal da hiss etdi ki, çox yorulub və taqətsizdir. Pəncərəni bir qədər aşağı endirərək oğlanın verdiyi sırayla rəqəmlər yazılmış kağız parçasını cıraraq küləyin ağızına verdi, kolların üzəri ilə ucuşan kağız parçalarının arxasında xeyli baxdı.

Yolun kənarı ilə uzanan kolların üstü qara, qırmızı toz basmış böyürtkənlərlə dolu idi. Görünür, bu il yay bu tərəflərdə həmişəkindən bir qədər tez başlamışdı.



**Zöhrə FƏRƏCOVA**

# Məzara qoyulan nişan üzüyü



- Hər dəfə burdan keçəndə, ürəyim ağrıyır. - Yarım saatdır gözünü avtobusun pəncərəsindən ayırmayan komandir, nəhayət, dilə gəldi.

Bayaqdan yol yoldaşının susqunluğundan təngə gəlmış Mahmud dirçəldi:

- Niyə? - tələm-tələsik soruşdu ki, komandir yenidən xəyalala dalmasın.

- Mənim qardaşım o kənddəndi.

- Qardaşın?

- Qardaşım... Müharibə bizi əvvəl döyüş yoldaşı, sonra qardaş elədi...

Komandir başı ilə sağ tərəfdə şosseyə birləşən kənd yolunu göstərdi. Ancaq o yol qarşında üç tərəfə ayrıılırdı, sağa, sola, bir də dümdüz uzanırdı. Hər yol da başqa-başqa kəndlərə aparırdı.

- Bilirsən necə oğul id?! On doqquz yaşına keçdiyi iki aydı... Rusiyada hərbi məktəbi atıb gəlmüşdi. Deyirdi ki: "Bizim oxumağa vaxtıımız olacaq. Hələ ki Vətən Universitetində oxumalıyıq. Buranı qırmızı diplomla bitirən kimi hərbi məktəbə qayidacam". Cəsur, qorxmaz oğuldu... Komandir güldü. Yol yoldaşının təəccübə ona baxdığını görüb:

- Çox baməzəydi... - dedi. - Nəyi ciddi, nəyi zarafatla söylədiyini anlamadıq. Yaxşı parodiya eləməyi vardı. Məzəli əhvalatlar danışındı. Sonralar başa düşdüm ki, çoxunu özündən uydururmuş. O cür həlim, mehriban, qarişqanı belə tapdamağa ürəyi gəlməyən oğlanı döyüşdə görəydin... gözləri od saçındı. Döyüşlər itkisiz olmurdu. Ramin sözümə baxındı; ölümlə oynayırdı. Amma hər döyüşçü kimi onun da yaşamağa inamı böyük idi. - Kəndlərində bir qız vardı. Ən çox ona görə evə getməyə can atıldı. İcazə almaq üçün nələr eləmirdi... Amma üç günlük izn verirdim, iki gün keçməmiş, geri dönürdü.

\* \* \*

- Can, bala, Allah məni öldürsün. Günah məndədi. Sən deyəndə ki, dayımgilə gedirəm. Gərək səni xəbərdar eləyəydim ki, qonşunun iti açıqdı. Salman da köntöyün biridi. Elə ona görə adına "Dəli Salman" deyirlər də... Ona neçə dəfə demişəm, itini bağla, axırda bir peşmanlıq olacaq. Deyir, bağlayıram, zəncirini qırır. O ağzıyanmış da elə bəddi ki...

- Elə demə, ay ana, hörməti var...

Anası mat-məəttəl xəber alıdı:

- Nə hörmət, ay oğul, Nəyin hörməti var? İtin?...

Uşaqlıqdan bir xasiyyəti var idi, işi çətinə düşən kimi anasını qucaqlayıb yanaqlarından marçılı ilə öpər, sonra bərkdən deyərdi:

- Baldı, bal... Boynuna al, sən yanaqlarına bal sürtürsən.

Anası gülə-gülə dilləndi:

- Dədən bu şalvari iki ay qabaq sən bura gələndə almışdı. Şalvar getdi...
- Nə?!.. - Ramin şalvari tələsik alıb baxdı. Anası onun qüssələnməyinə dözmədi:
- Canın sağ olsun, dədən təzəsini alar. Təki müharibə bitsin, torpaqlarımızı geri qaytarasız...
- Geri verməyib nə...

Anasına baxıb sözünün ardını gətirmədi. Ancaq yenə qadının qaşları düyünləndi. Ərklə oğluna acıqlandı:

- Müharibəyə gedəndən də söyüş öyrənmişən...

Mahmud güldü:

- Ay ana, söyüd ki?

Ramin də qardaşına qoşuldu. Gülə-gülə:

- Ana uşağı kimi göndərmışdin, əsgərlik kişi elədi də oğlunu, - dedi. - Nəyi pisdi?!

\* \* \*

- Nə yaman fikrə getdin? - Kəməndir qolundan tutub soruşurdu.

- Heç... Təsəvvür eləyirəm evdə Raminin başına nələr gəlib.

- Hə, onları da danışındı. Şalvarının cırılmasına heyif silənirdi, çünki elə həmin gün qız ona "çox yaraşıqlı görünürsən" deyibmiş. On çox da ona görə heyif silənirdi ki, qızın atası gəlib çıxıb. Deyirdi, zalim oğlu gəlməsəydi, qızını öpəcəkdim. Sonra anasının "ağzıyanmış it" deməsini yadına salıb gülürdü.

Kəməndir necə güldüsə, yaxın oturacaqlarda əyləşənlər ona baxdı. Sağ əli ilə ağızını tutub, ciyinlərini çekdi. Sırr verirmiş kimi, yavaşça piçildədi:

- Bir gün evlərindən gəlib elan elədi ki, nişanlandım. Hamımız sevinib təbrük elədik. Sonra bildik ki, nişanlanmaqlarından qızla özündən başqa kimsənin xəbəri yoxdu. Anasından nişan üzüyünü alıb ki, ver barmağımı taxım, gedəndə qaytararam. Görüşəndə, üzüyü qızı verib.

\* \* \*

- Bax, barmağımın ölçüsünədi.

Ramin çəçələ barmağının başına güclə keçirdiyi nişan üzüyünü göstərdi. Anası gülə-gülə:

- Hə, elə bil barmağına ölçüb almışan. - dedi. - Nə oldu... Yenə hara gedirsən?

- Dayımgilə dəyim, gəlirəm...
- Yenə dayıngilə gedirsən...
- Dayıdostum mənə söz verib, xəngəl bişirəcək.
- Sən ki xəmir xörəkləri xoşlamırdın.
- O əsgərlikdən qabaq idi. Həyat insanı dəyişir.

Mahmud anası ilə kiçik qardaşının söhbətinə müdaxilə elədi:

- Bah... Ana, buna bax, elə bil yüz yaşılı qoca kişidi.

Ramin qardaşına sataşdı:

- Böyüöməyincə, bilməzsən. - anidən gözlərinə qüssə çökdü. - Müharibə adamı böyükür.

Ramin müharibədən, döyüslərdən danışmirdi. Ancaq döyüş yoldaşları dilindən düşmürdü. Kəməndirin bayaq dediklərini indi anladı; cəbhə bu yad insanları bir-birinə doğma qardaşdan da yaxın edibmiş. O gün isə, Raminin gözlərindəki qəmi ilk dəfə bütün dərinliyi ilə görən Mahmud fikirləşmişdi ki,

qardaşına kədərlənməyi müharibə öyrətdi. O vaxtadək Ramin yerə-göyə siğmayan, dünyani eyninə almayan şən, şüx gənc idi.

...O gecə evə gec qayıtdı. Kefi Kök idi. Gələn kimi yenə də anasını qucaqlayıb öpdü. Qardaşı arvadına:

- Əsmər, uşaqlar gözümə dəymirlər, - dedi.

Əsmər güldü:

- Dəyməz də. Saatdan xəbərin var?
- Acıdan ölürem, - Ramin söhbəti dəyişdi.

Mahmud qardaşından eyhamla xəbər aldı:

- Nə oldu, dayıdostun xəngəl bişirmədi? Az qalmışdım onun xasiyyətini dəyişdiyinə, qonaqpərvərliyinə inanım.

Ramin qardaşının sualını əvvəl sanki başa düşmədi. Soruşdu:

- Nə xingəl? Hə... Mənim kimi igidə bir qab xingəl neyləyəcək? Mənə Koroğlu kimi bir qazan yemək də versən, doymaram.

- Gəl, gəl otur, ay bala. Anan ölsün, bəs cəbhədə nə yeyirsiz?

- Ay ana, orda bizi heç ac qoyurlar? Bax, plov, kabab - kefimiz nə istəyir, hazır qabağımiza gəlir... Dayan, əlimi yuyum, gəlirəm. Yeməyin ətri öldürdü məni...

O, geri dönənə qədər anası isti saxladığı yeməkləri süfrəyə düzüb əlində məhrəba dayanmışdı. Ramin süfrəni, anasını sözüb qardaşına göz vurdı:

- Anamdan nə nizam-intizamlı əsgər olar! Sən bilmirsən, bu, sehrlə çubuğu harda saxlayır? Gedəndə aparım. Acanda vurum süfrəyə, belə ləziz yeməklərlə dolsun.

- Yaxşı, daha zəvzəklik eləmə. Yeməklər soyuyur. Dayan... dayan... üzük hanı?

Qaz sobasının başında çay tədarükü görən anası Mahmudun sözlərinə geri döndü. Ramindən soruşdu:

- Üzüyü itirmisən?

Anası iyirmi beş ildir barmağında gəzdirdiyi nişan üzüyünün itməsinə pərt oldu.

- Yəqin əlini yuyanda barmağından düşdü. - Gəlinini səslədi: - Əsmər, sən get əlüzyuyanın yanına bax... Mahmud, sən də dayıngilə zəng vur, onlar da axtarsınlar.

- Ay ana, itib, itib də...

Ramin böyük qardaşının sözlərindən ürəkləndi:

- Ana, Mahmud düz deyir. İtib... Çox keçməz, geri qayıdar. Mən itki verib, geri almayan oğlana oxşayıram?

Ana-bala qucaqlaşdırılar. Anası yenə gözlərinin yaşını silə-silə xəbər aldı:

- Sabah gedirsən?

- Hə, məni obaşdan oyat.

Qardaşının iştahla yeməsini seyr eləyən Mahmud dilini dinc saxlamadı:

- İndi icazə almaq üçün nə oyunlar çıxaracaqsan. Dayan görüm e... Bəlkə sənin sevgilin var? Üzüyü də ona vermisən?!

- Mənim sevgilim Vətəndi, bala. Üzüyü isə, gələcək uşaqların anasına verə bilərəm...

Mahmud deməyə söz tapmadı. Yenə qazın üstündə nə isə bişirən anasına şikayətləndi:

- Ana, buna bax, özündən beş yaş böyük qardaşına "bala" deyir.

Anasının ciyinlərinin tərpənməsindən başa düşdülər ki, xisin-xisin gülür. Mahmud kürəyini söykədiyi döşəkcəni götürüb qardaşına tolazladı. Ramin döşəkcəni havada tutdu.

- Çox sağ ol, bu stul doğrudan da narahat idi.

\* \* \*

- Nənə, bax, Amal üzüyü mənə vermir. - Güllünün cir səsi aləmi büründü.
- Niye verirəm? Özüm tapdım, mənimdi.
- Oğlanlar üzük taxmir ki, ağıllı...
- Mahmud, sənin bu oğlunla qızın bütün günü bir-birlərini didirlər.
- Mən neyləyim e... ay ana, qoyursan ki, bir söz deyim. Qız balacadı, başa düşmür, oğlan yekə kişidi, özünü uşaq kimi aparır.
- Oğlanla işin olmasın, o, Raminə oxşayır.
- Qızda da söz deyə bilmirik, nənəmin adını verib atam, öləndə vəsiyyət elədi ki, Güllünün xətrinə heç kim dəyməsin.
- Ay xala, bunlar düz deyirlər... Üzük təpipler... Amal, ver bura. Xala, bu ki sənin nişan üzüyündü.
- Nə üzük?
- Ramin itirmişdi ha... Hə, vallah, özüdür ki var. - Əsmər əlindeki üzüyü qayınanası ilə ərinə göstərə-göstərə uşaqlarından xəbər aldı: - Hardan tapmısız?
- Amal tez dilləndi:
- Mən tapdım.
- Gülli etiraz elədi:
- Tapmadın. Pilləkənin üstündəydi. İkimiz də birdən gördük. Sən məndən tez götürdüñ.
- Mahmud təəccübə soruşdu:
- Beş il sonra üzük necə gəlib düşüb pilləkənin üstünə?

\* \* \*

- Bilirsən nə düşünürəm... - Komandır qəmli-qəmli dilləndi. - Biri şəhid olur, həyatını itirir. Kim bilir, neçəsinin də onunla bağlı arzuları, ümidi, xeyalları şəhid olur. Elə mənim... hər həlak olan döyüş yoldaşımıla birlikdə nə qədər arzum yarımcıq qaldı... Ramin kimi oğulların valideynlərinin, bacılarının, qardaşlarının, sevgililərinin neçə-neçə arzusu, ümidi böynübüküdü.
- Ramin deməmişdi... qızın adı nə idi?
- Adı Selcəndi.
- Bizim kənddə Selcan adında qız yoxdu axı...
- Əslində, adı Selcan deyildi. Ramin danışındı: "Mənə nə var, mən oğlanam, amma istəmirəm kənddə qızın adına söz çıxısn. Məktəbdə cin kimi uşaqlarımız vardi. Onlardan belə sevgimizi gizlədirdik. Məktublarımız kiminsə əlinə düşə bilərdi. Ona görə qızla belə qərara gəldik. Mən "Dədə Qorqud" filmini çox sevirdim. Qızı dedim ki, məktublarda adını Selcan yazacam". Qız Raminin dayısıgilin qonşuları idи, həm də bir sınıfda oxumuşdular. Əsl adı Mahirə imiş.

\* \* \*

- Bircə bu Dəli Salman qızını birinə versəydi, hamının başı-beyni dincələrdi. Ondan sonra görüm bu kənd nə mövzu tapacaq...
- Çayxanadan qayıdan Mahmud dəhlizdə ayaqqabılarını soyuna-soyuna deyindi. Əsmər gülə-gülə ərinin gödəkcəsini alıb asılıqandan asdı.
- Bir sən qalmışdin Dəli Salmanın qızının evlənmək məsələsinə qarışmayan, axır ki, sən də qarışdın.
- Mənim nəyimə lazımdı? Hara gedirsən, Mahirənin elçilərinə yenə "yox" deməsindən danışırlar.

- Bu gün Mahirənin anasını - Gülsara xalanı gördüm. Deyir, evdə qırğındı, qız bütün günü ağlayır. Vallah, mən Salman əmini də qınamıram. Mahirəni zorla vermir ki... Arvadına deyib ki, qızının gözaltısı varsa, söyləsin, elçiləri gəlsin, yoxsa bu qapıya bir də ilk gələn elçiye "hə" deyəcəm.

- Sənin başqası işin-güçün yoxdu? Mənə çay söz. Uşaqlarına da de, daha bəsdi çöldə oynadılar, yiğişsindən evə...

\* \* \*

Mahmudun o gün Mahirəyə yazığı gəlmışdı. Ağ gəlinlik paltarında elə zavallı görünürdü ki... Ara vermədən ağlayırdı.

Toyda çox qala bilmədi. Həmişəki kimi onu qapıda qarşılıyan arvadına gileyəndi:

- Bilmədim toya getmişəm, yoxsa yasa. Adamın gözlərində nə qədər yaş olar? Gəlin ağlayar, daha bu qədər yox...

Şəhid qardaşının bir gözü həmişə anasında qalar, ürəyi titrəyə-titrəyə öz-özünə deyər: "Gözləri qızarıb, yəqin anam yenə gizli-gizli ağlayıb". Mahmud da içəri girən kimi baxışları ilə anasını axtardı. Bu dəfə onu yorğan-döşəkdə gördü. Əsmər astaca dilləndi:

- Xalam xəstələnib.

- Nə olub?

- Gözümüz oğurlayıb yenə gedib Raminin qəbrini ziyarət eləyib.

Amal öyündü:

- Ata, mənə dediyini elədim. Nənəni tək qoymadım. Nənə qəbiristanlıqda ağladı. Sonra Ramin əmimin baş daşının yanından torpağı qazdı, bizim tapdığımız üzüyü orda basdırıldı. Mənə də dedi ki, üzüyün yiyəsi Ramindi, orda qalmalıdır.

\* \* \*

- Ramin mənim qollarım arasında can verdi. Öləndə: "Qoymayın bizim qanımız tökülen torpaqlar ermənilərdə qalsın", - dedi. Amma Raminlərimizin qanları qarışan o yerlər hələ də düşməndədir. Elə bilirom bunun günahkarı mənəm. Utanıram...

- Başqa heç nə demədi?

- Dedi... Anam ağlaya-sızlaya dözməyə çalışacaq, bacı-qardaşlarımı da bir şey olacağından qorxacaq, yaşayacaq, atam isə tab gətirməz, mənsiz ürəyi partlayar, - dedi.

- Son sözü bu oldu?

- Yox... Son sözü... Zorla gülümsədi. Dedi ki, komandır, zalim oğlu gəlməsəydi, qızını öpəcəkdir...

Komandır Mahmudun ağlar gözlərinə baxa-baxa soruşdu:

- Dayan, dayan... Bayaq bizim kənd dedin? Sən Raminini tanıyırsan?

- Mən də Raminin qardaşıyam. Sizə danışlığı, həmin o özündən beş yaş böyük qardaşı Mahmudam. Sənin göstərdiyin həmin kənddə yaşayıram. Tərtərə oğlumun andığımə mərasimini getmişdim. Bacım zəng vurdı ki, anam toxtamır, deyir, evimə gedirəm. Yalvara-yalvara Bakıya, qızının evinə yollamışdıq ki, bir az havasını dəyişsin, qala bilməyib. Sabah onu kəndə aparacam.

- İllər necə keçir... Deməli, Raminin şəklini ürəyinin üstündə gəzdirdiyi o balaca qardaşı oğlu artıq əsgərdi.

- Hələlik əsgərdi. Zabit olacaq... Bu gün yenə dedi ki, ata, torpaqlarımızı geri almayıncə, məni gözləməyin.

## Vəsiyyət

“Sizi görüm şil olasız, necə ki olduz...” Yenə buza dönmüş ayaqlarını danlayırdı: “Məni uşaqlarımın yanında xəcil elədiz. Sizi görüm xəcil olasız. Necə ki, olduz...”. Danlaya-danlaya yumruqlayırdı. Getdikcə daha bərk vururdu. Ağrını hiss eləmirdi. Ayaqları ağrısız-acısız, hissiz-hərəkətsiz, qurumuş ağaç kimi, on iki iliydi uzaniqli qalmışdı. On iki iliydi o, ayaqlarına, ayaqları da ona məlul-müskülbaxırdı.

Hərdən elə bilirdi, ayaqları xəcalət çəkir. Onda onlara yazığı gəlirdi. Yavaş-yavaş sığal çəkirdi ayaqlarına: “Mən də sizi çox yordum. Daş-dahara demədim, isti, soyuq bilmədim, taqətdən saldım sizi”. Üzr istəyirdi ayaqlarından: “O dünyada haqqınızı necə verəcəm?!”. Yalvarırdı: “Məndən şikayətçi olmayın orda...”. Gələcəyi qaranlıq bir kabus kimi üzərinə gəlirdi belə vaxtlarda. Xoflanıb, hövllənib haray çəkirdi: “Ay bala, hardası?” Səsinə səs verən olmayanda yenə ayaqlarını qınayırdı: “Uşaqlar yazıqlar neyləsinlər?! Nə vaxta qədər mənim nazımla oynamalıydılar?! Məni uşaqlarımın yanında xəcalətli elədiz...”.

Uşaq dediklərinin böyüyü əlli, kiçiyi iyirmi yeddi yaşındaydı. Kiçik qızı ilk nəvəsindən - böyük qızının oğlundan iki yaş balacayıdı. O, “Qəhrəman ana”ydı. Sovet hökumətinin verdiyi “Qəhrəman ana” nişanı evin yuxarı başındakı şifonerin siyirtməsindəydi. Gəlin vaxtından qızıllarını, toyabayrama geyindiyi pal-paltarını orda saxlayırdı. Oğlanlarını evləndirdikcə qızıllarını gəlinləri arasında bölüşdü. Anasından yadigar qalan üzüyü, qayınanasının verdiklərindən bir-iki xırımxırdaşı orda olmalıydı. Gedib baxmaq üçün yuxarı dartındı. Ayaqları duz kisəsi kimi onu aşağı çəkdi. Yenə yadına düşdü ki, on iki ildi möhtacdı: “Ay bala!” Hayına hay verən olmadı: “Daşa dönəsiz...” Ağzından çıxan sözlər onu üşəndirdi. Özünü qarğıdı: “Daşa özün dönəsən”. Sonra təsəlli tapdı: “Onsuz da ananın qarğışı övladı tutmur. Atanın...” Yadına əri düşdü: “Bəxtəvərin balasının dünya vecinə deyil. Bütün günü çöldə-bayırdadı. Bu evə düşdүüm gündən məni öküz kimi kotana qoşdu”. Haqsızlıq elədiyini düşünüb susdu. Sonra əri eşidirmiş kimi, üzrxahlıq elədi: “Yox, Allahtərəfi, sən də çox zəhmət çəkdi. Bu qədər uşağı böyütmək, hamısına toy eləmək, ayrı ev-eşik qurmaq asan deyildi ki... Nə sənin, nə də mənim əllərimin qabarı heç getmədi”. Son vaxtlar ərinə olan umu-küsüsü, incikliyi bir anda yox oldu: “Gəlinə tapşırır ki, yerimi bu otaqda salma. Yeməyi də mənimlə bir süfrədə yemir. Deyir, mən təmizkar adamam, burdan pis iy gəlir, yemək yeyə bilmirəm. Neyləsin?! Vaxt var idi, məni bir gün başqa yerə buraxmirdi. Yalvarırdım, bir gecə qoysun anamgildə qalım. Qoymadı”. Ayaqlarını uzatdığı köhnə xalçanın iplərini oxşaya-oxşaya gülümsündü: “Tərs oğlu tərs... Yaxşı adamdı. Bircə arvad döyməyi olmayıaydı. Əli də elə ağıriyıldı...” Birdən canında ağrı hiss eləməyə başladı. Ən çox da ayaqları ağıriyirdi. Sızıldaya-sızıldaya harayladı: “Hardası? Hamınız birdən itib-batdız? Ay sizi görüm itkin düşəsiz...”

Ayaqları təzə tutulanda əri də, balaları da, qohum-əqrəba da başına pərvanə kimi dolanırdılar. Sonra... Yorulmağa başladılar. Bunu dilə gətirmirdilər. Deyəsən, ondan yox, bir-birlərindən utanırdılar. Əvvəl böyük

qızı dilə gəldi: "Mənim də ev-eşiyim var. Ərim narazılıq eləyir. Deyir, indi ki günün ananın evində keçir, elə yaxşısı budur köç, birdəfəlik orda qal. Özünüz də bilirsiz ki, vəzifəli adamdı. Pullu kişilər qudurğan olurlar. Bir də gördün birini tapdı. Başına haranın daşını salacam?!"

Söhbət qonşu otaqda gedirdi. Səslərindən, danışq tərzlərindən uşaqlarının hansının nə dediyini ayırd eləyirdi. "Biz neyləyək? Ərimiz yoxdusa, evimiz, uşağımız da yoxdu?" Ortancıl qızıydı bu əsib-coşan da. İki bacı uşaqlıqdan yola getməzdilər. Böyüyü həmişə biclik eləyirdi. "Mən böyük qızam" deyib yeməyin yaxşısını yeyir, paltarın yaxşısını geyinirdi. İşə gələndə isə əlini ağdan-qaraya vurmurdu. Ona görə ortancıl qızına haqq qazandırdı. "Mən niyə sabahdan axşamadək burda qalmalyam? Atasız uşaq böyüdüürəm. Yaşının da pis vaxtıdı. Heç bilmirəm məktəbdən çıxıb hara gedir, kimlərlə oturub-durur. Bir də, guya sən bura gəlib neyləyirsən? O yazıq arvadın altına bir dəfə qab aparmamışan". Böyük qızı hirsləndi: "Əcəb eləmişəm. Özünüz bilirsiz ki, mən hər şeydən iyrənənəm". "Orda yatan sizin ananızdı!" Kiçik oğlu böyük bacılarına acıqlandı: "Utanın! Ölüb yerə girin! Ananızdan iyrənirsiz?" Səs yaxınlaşırıldı. Oğlu göz yaşlarını görməsin deyə, üzünü divara çevirdi, gözlərini bərk-bərk yumdu...

Yavaş-yavaş gələnlər seyrəldi. Bir-bir qohum-qardaşın ayağı onlardan yığışdı. İndi heç balaları da hər gün gəlmirdilər. Onlardan şikayətlənmirdi. Ailə, ev-eşik yiyəsiyidilər. Ömürləri boyu onun yanında oturmayacaqdılar ki... Yenə özünü qınadı: "Nə ölü kimi öldün, nə də sağalan kimi sağaldın. Zarıncı qaldın..."

Kiçik gəlininin umuduna qalmışdı. Buna görə Allahından narazı deyildi. Kiçik gəlini ona bütün övladlarını əvəz eləmişdi. Dinməz-söyləməz, sabahdan-axşamadək işləyirdi. İki körpə, ər, qayınata, ev, həyat-baca işləri azmış kimi, onun da zülmünü çəkirdi. Üstəlik, canı ağrıyanda, həyatından bezəndə hələ bir gəlini söyürdü də.

Bir neçə il qabaq gəlini yenə onu çıimdirdi, geyindirdi. Saçlarını darayanda başını onun ciyinənə söykəyib yana-yana ağladı: "Mən səni bu qədər incidirəm, ürəyini qırıram, yenə mənə qulluq eləyirsən?" Gəlini ona sarılıb ağladı: "Anam məni doğanda ölüb. Bilirsən... Əvvəl əmiarvadları, sonra qardaşarvadları əlində böyüdüm. Uşaqlarına qiymirdilar, hər işə məni buyururdular. Oğlun indi də başına qaxır ki, gəlin gələndə əllərin camış dərisinə oxşayırdı... Mən heç ana görmədim. Səndən anamın ətrini alıram".

Gəlini bu gün də onu çıimdırıb geyindirmiş, saçlarını darayıb hörmüşdü. İndi də həyatdə oynayan uşaqlarından gözlərini ayırmadan onun paltarlarını yuyurdu. Yəqin elə bilirdi ki, qayınanası yatıb.

"Bala, ay bala, gəl..." Səsi gəldikcə bağırdı. Kiçik oğlunu harayladı. Ona deyəcəkdi ki, bu gəlini bir də döymə... Oğlu evdə yoxdu. Gəlini də uşaqların səsindən onu eşitmirdi. Ana, oğlu yanındaymış kimi, sızlaya-sızlaya yalvardı: "Səni and verirəm Allaha, bu gəlinə bir də əl qaldırma. Dədən kimi, hamının acığını arvadından çıxma. Yazıqdı. Bax, onu bir də döysən, südümü sənə halal eləmərəm...".

Nəfəsi daralırdı. Gəlinini görmək istəyirdi. Qapıya doğru əllərini uzatdı: "Qızım..." Bu dəfə səsi öz qulaqlarına da çatmadı...



# ◆ P o e z i y a



*Sevinc MƏMMƏDOVA*

## CIRCIRAMA

Darixırıq, əsir külək,  
narın-narın, vermir ara,  
Darixırıq, keçmir gecə  
bir mən, bir də circirama.

Qaçıb gözümün yuxusu,  
göydə Aydı, yerdə mənəm,  
Ara vermir circirama  
bu gecəyə bir söz deyəm.

Yalqız, tənha gecələri  
gözlərində çəkir dara.  
Asıb budaqdan sükutu  
haraylayır circirama...

## XATİRƏLƏR DƏ ÖMÜRDÜR

Yenə bir axşamın şəri qarışır,  
Gecə bardaş qurur köhnə taxtına,  
Gəzib yorğun düşür göylərdə səhər,  
Çatır sevdalılar vüsal vaxtına.

Köz düşür göylərin ulduz payından,  
Gözümdə ocaqlar çatılır yenə.  
Gündüzlər sinmayan məğrur qürurum  
Gecə xatirənə satılır yenə...

Adınlə bir nağıl başlayır göylər,  
Yorğun xəyalımı qovur sübhədək.  
Son ulduz sözündə çəkib aparır,  
Zaman ötüşdükcə üzülür ürək.

Sevincim, kədərim qarışq düşüb,  
Gerçəyim, nağılim - var olan nədir?  
Bəlkə xatirələr elə ömürdür,  
Bəlkə ömür özü bir xatirədir?!

### **BİR ZAMAN MƏNİM DƏ BİR EVİM VARDI...**

Bir zaman mənim də bir evim vardı,  
Arzuyla doluydu bağçası, bağı,  
Düzüb bəzəmişdim xəyallarımla  
Günəşə baxırdı qonaq otağı...

Ay, ulduz qonardı pəncərəsinə,  
Gecələr sevgiylə aşılı-daşardı,  
Diləklər döyərdi hər gün qapısın,  
Bu evdə arzular qoşalaşardı...

Bir zaman mənim də bir evim vardı,  
Sərsəri küləklər tapmazdı yolun,  
Kandarı gül-çiçək açardı hər gün,  
Fələk qurmamışdı hələ min oyun...

Hələ də bilmirdim, zalım dünyanın  
Zər daşı altında əqrəblər yatır,  
Bəzən ən səmimi, saf arzular da  
Ünvanı səhv salıb günaha batır.

Mən hardan biləydim illər ötəcək,  
Dönüb bu xoşbəxtlik xəyal olacaq,  
Dönəcək ünyetməz xatirələrə,  
Yolunda, izində mamır bitəcək.  
Bağçasın xar basdı, yellər taladı,  
Bir zaman mənim də bir evim vardı...

### **YAZ GECƏSİ...**

Bir dəli sevdanın yaz gecəsiydi,  
Ulduzu işıqlı, Ayı işıqlı,  
Göyler də hökmünü vermişdi əldən  
Yerlər cənnət kimi yar-yaraşıqlı.

Bir dəli sevdanın naz gecəsiydi,  
Ağzı bal dadındı bu təşnə eşqin,

Sığmırıldı dünyaya bəxtəvərliyi,  
Bəxti yol gedirdi özündən yeyin...

Zaman unutmuşdu öz məkanını,  
Yetişən arzular dil-dodaq üstə,  
İki can bir idi, bərabər idi,  
Quştek uyumuşdu bir budaq üstə...

\* \* \*

Payız düşüb bir sevginin bağ-bağçasına,  
Su saxlamır köhnə damın navalçaları,  
Süzüldükcə buludların göz yaşlarından,  
Çat bağlayır can evimin boş taxçaları.

Ötənləri xatırlayıb baxır, kövrəlir  
Dalanların o başından tənha, yad küçə,  
Elə yağır küləklərlə baş-başa yağış,  
Aman vermir durnalara payızdan köçə.

Qəmli durub gözlərimdə köhnə işiqfor,  
Ölgün, solğun ziyanında tale oxunmaz,  
Qandallanan əllərim qoynumda məhbəs kimi,  
Bundan belə təkliyinə kimsə toxunmaz!..

### **SÜKUTUN SƏSİ**

Rəva görmədiyin baharın qışı,  
Keçib getmədiyin yolu, izinəm,  
Bəxtinə zamansız yazılan yazı,  
Susub danışmayan dilin, sözünəm.

Ürəyin qübarı nə yaman olur,  
Nə yaman göynəyir hər axşam-səhər,  
Susub qızıl olmaq bir şey deyilmiş,  
Susub yelə verdik bir ömrü hədər.

Dünyanı günahkar tutdum bu səsə,  
Duman da günahkar, çən də günahkar,  
Ay canım, olmazdı bu qədər susmaq  
Bu eşqi yaşadım mən də günahkar...

Dünyanın ən böyük sevgisi olar,  
Bir ömrün bitməyən nəğməsi, sözü,  
Mənə yaşanmamış ömür borcludur  
Səni yaşatdığını sükutun səsil!..





### *Zərəngiz QAYALI*

#### **MİZAN - TƏRƏZİ**

Qurulmuş mizan-tərəzi,  
Dünyanın işi qərəzli,  
Çox dəndlərə dözdüm, dözdüm,  
Daha dözmərəm bu qəmə!

Güllərin açan vaxtıdır,  
Dərbəndin hicran vaxtıdır,  
Oruc, Ramazan vaxtıdır!  
Mən tapınmışam qibləmə!

Təbrizin yolları çiçək,  
Başında buluddan örpək,  
Oruc, Ramazan vaxtıdır!  
mən tapınmışam qibləmə!

Təbrizin yolları çiçək,  
Başında buluddan örpək,  
Bir ömür azlıq edəcək,  
Yayım bu dərdi aləmə!

Şəhriyardan gələn dərdi,  
Şaqqa-şaqqa böləm dərdi,  
Nə coxdur dünyanın mərdi?  
Son qoyulacaq sitəmə!

## BİLMİRƏM

Dərd məni öldürdü, Yarəbb,  
 Dərdi öldürə bilmirəm!  
 Qəmdən usandı bu könlüm,  
 Onu güldürə bilmirəm!

Nurda bu kədər variymış?  
 Bir yazı - qədər variymış?  
 Pünhan ölçülər variymış?  
 Aşkar bildirə bilmirəm?

Güldən şirə çəkər arı,  
 İncitmədim dostu, yarı,  
 Olmuşu, olacaqları  
 Pozub, sildirə bilmirəm?

Ömür amanatdı, Tanrı,  
 Çox sirli həyatdı, Tanrı?  
 Dünya nə büsatdı, Tanrı?  
 Qəfil dindirə bilmirəm?

Zərəngiz, bu dünya naşı,  
 Sirr qazanı, əcəl aşı,  
 Yamandı qəzil qumaşı  
 İpək kəndirə, bilmirəm?

\* \* \*

Sönmüş vulkan - köksüm mənim,  
 Haça dilli, üç alovlu!  
 Kəpəz yanmış kösövümə  
 su cilleyər!

Göy-göl mənə ayna tutar,  
 Parıldışar ulduz-ulduz  
 əksim mənim!  
 Cahan tutmur kədərimi,

Torpağımın kədəri min,  
 Acısı min, ağrısı min!  
 Tapammıram, bəlkə elə  
 Çarəsi min, qədəri min!



## ◆ X a t i r ə l ə r , d u y ğ u l a r ◆

**Firuz MUSTAFA**

### Oljas Süleymenov: “Azərbaycan ürəyimdədir...”



Bu, o vaxtlar, Sovetlər biriliyi çökəndən sonra, mənim yaxın və uzaq xaricə, ümumiyyətlə, ölkədən kənara olan ilk səfərim idi. Bakıdan Qazaxıstanın o zamankı paytaxtı Almatiya yola düşərkən planımda ünlü qazax şairi Oljas Süleymenovla görüş nəzərdə tutulmamışdı. Amma iş elə gətirdi ki, almatılı həmkarım - Qazaxıstan EA Fəlsəfə İnstitutunun elmi işçisi, esseist-tənqidçi Rüstəm Janqujinlə dostlaşdım və o, təklif etdi ki, Oljas ağa ilə görüşək. Doğrusu, mənim Oljas Süleymenovla görüşməyə elə bir xüsusi həvəsim yoxdu; ona deyiləsi sözüm və ya bir xahişim-filanım da yoxdu. Bir də ki, Oljas məşhur adamdır, nə üçün onu iş-gücdən eləyək, vaxtını alaq? Amma Rüstəm dönə-dönə təkid etdi ki, bu görüş mütləq baş tutmalıdır; axı, bu necə ola bilər ki, Almatiya gələsən, türk dünyasının məşhur şairini görməyəsən?..

Mən razılaşmalı oldum. Səfər yoldaşım Rafiq bəy özü ilə Bakı aeroportunun qəzet-kitab köşkündən yolda oxumaq üçün bir neçə jurnal və məcmuə, o cümlədən O. Süleymenovun “Az i Ya” kitabını da alıbmış. Sovet dönməmində dissident olmuş, vaxtı ilə Azərbaycanı gəzib-dolaşmış, Bakı mitinqlərində çıxış etmiş, dilli-ağızlı Rüstəm Janqujin, sən demə, Oljasla çox yaxın dostmuş. Biz akademianın beş addımlığında yerləşən, doqquzmərtəbəli, təkblöklü binaya - Oljasın ofisinə getdik. (Yeri gəlmışkən, qeyd edim ki, mənim son zamanlar rus mətbuatından aldığım məlumatə görə, sonralar R.Janqujin Ukraynada siyasi mühacir kimi yaşamalı olub - F.M.). Oljas ağa həm partiya sədri, həm Baykanur - Nevada ictimai təşkilatının rəhbəri, həm Yazıçılar İttifaqının katibi, həm də deputat idi. Ümumiyyətlə, Oljas iş-güçü başından aşan adamdır. Onun ofisi yaşadığı binanın birinci mərtəbəsində, düz liftin yanında yerləşirdi. Kiçik giriş otağında onun köməkçisi Bulat bizi gözləyirdi. O, dedi ki, Oljasın yanında adam var, bu, qocaman bir aktyordur (mən indi həmin aktyorun ad-familiiyasını unutmuşam), SSRİ xalq artisti və Dövlət mükafatı laureatıdır, vaxtı ilə tarixi qəhrəmanların, dövlət rəhbərlərinin, o cümlədən Leninin, Kirovun rolunu oynayıb; son vaxtlar bu aktyoru kinoya, səhnəyə dəvət etmirlər, güzəranı ağırdır, ona görə də reklamlara çəkilir, ekranda - efirdə gah hansısa firmanın yağ-pendirini, qənd-çayını tərifləyir, gah da ədasını-səsini dəyişib ad-sanına yaraşmayan hoqqalar çıxarıır. Oljas ağa bir neçə gün əvvəl onu çağırıb məzəmmət eləyib ki, sənə bu cür “rollarda” çıxış etmək yaraşmaz, hörmətli-nüfuzlu adamsan,

reputasiyani qoru. Həmin aktyor da cavabında deyib ki, dolanışığım çətindir, məcburam ki, bu cür pəstahlar çıxarmaqla birtəhər başımı girleyim. Yenə də Bulatın dediyinə görə, onda Oljas çıxarıb ona altı yüz dollar pul verib və bərbərk tapşırıb ki, nəbadə bir də səni reklamda-filanda görüm, get öz iş-güçünə məşğul ol, ciddi rollarda oyna. Amma aradan az keçməmiş, həmin aktyor yenə reklama çəkilir və Oljas Süleymenov bunu görəndə çox əsəbiləşir; indi budu ha, onu yenə çağırıb yanına, ya danlayır, ya da ola bilsin ki, təzədən cibxərcliyi təklif edirdi.

Mən Oljasın köməkçisi, pəhləvan cüssəli Bulatdan soruşdum ki, sən öz adının mənasını bilirsənmi? O gülüb dedi ki, əlbəttə, bilirəm, bu rusca “stal” deməkdi. Mən dedim ki, bizdə Bulat yox, Polad deyirlər. O, cavabında dedi ki, bunu da bilirəm, üstəlik, sizin müğənni Poladı da (Bülbüloğlunu) şəxsən tanıyıram, vaxtılıq Moskvada tanış olmuşuq.

Az sonra Oljasın otağından yaşılı bir kişi çıktı. O, pərt idi, deyəsən, şair bu qocaman aktyoru yaxşıca məzəmmət etmişdi. Və nəhayət, boy-buxunu ilə heç də köməkçisindən geri qalmayan ucaboy, idmançı görkəmli Oljas ağa qapıya sarı gəlib bizimlə əl tutaraq köhnə tanışlar kimi öpüsdü, bir az ləngitdiyinə görə üzrxahlıq etdi. Keçib onun sadə, yiğcam otağında əyləşdik; katibə qəhvə gətirdi. Mən bir il əvvəl “Azərnəşr”də azərbaycanca çap olunmuş “Az i Ya” kitabını Oljasa təqdim etdim. O soruşdu:

-Bunu siz tərcümə etmisiniz?

-Xeyr... Tərcüməçi Natiq Səfərovdur.

-Bəs tərcüməsi necə çıxbı?

-Əla.. Natiq çox istedadlı tərcüməcidir. Oljas Öməroviç, bəyəm bu kitabdan sizdə yoxdur?

-Vallah, mənə göndərməyiblər. Bəlkə də göndəriblər, hələ gəlib çatmayıb. İndi poçtlar düz-əməlli işləmir axı. Bu günlərdə “Az i Ya” Türkiyədə də çap olunub, amma orada müəyyən qeyri-dəqiqiliklərə yol verilib. Hə, deyirsiz tərcüməciyə söz yoxdur? Lap yaxşı. Şad oldum...

Sonra Oljas öz iş-güçündən danişdı. “1001 söz” kitabı üzərində işlədiyini bildirdi. Sözarası mənzilinin də ofis yerləşən binada olduğunu xatırlatdı; hərçənd bu barədə artıq bizi Rüstəm bəy (mən Janqujinə bu cür müraciət edirdim) bu barədə məlumat vermişdi.

-Beş otaqlı mənzilim var. Məndən aşağıdakı qonşum tək-tənha yaşayan bir qadındır, daha doğrusu, ona tək də demək olmaz, çünkü bir iti də var. Mən ona başqa bir yerdə mənzil alıb oraya köçürmək istəyirəm...

Mən zarafatla dedim:

-Birinci mərtəbəni də zəbt etmisiniz, Oljas Öməroviç... İndi üst-üstə on beş otağınız olacaq.

O, qəhqəhə çəkib ürekdən güldü:

-Nə on beş otaq, canım? Bura balaca bir ofisdir. Əvvəller pis gündəydi. Dalandarlar süpürgə-bellərini buraya yiğirdilər. Üfunətdən durmaq olmurdu. Onları birtəhər dile tutub çıxardı. Buraları özüm təmir etdirmişəm. Partiyamıza isə digər ictimai təşkilatlar üçün nəzərdə tutulan binada yer veriblər.

Sonra öyrəndik ki, vaxtılıq “Türk Millətçisi” kimi ad çıxarmış bu məşhur türkoloq - şairin ailəsi beynəlmiləldir: arvadı yəhudidir, iki qızı var, özü isə qazax dilini o qədər də mükəmməl bilmir. Amma çox geniş erudisiyalı, enerjili, cəsur, qorxmaz adamdır; xalqını, ümumiyyətlə, bütün türk xalqlarını hədsiz dərəcədə sevir. Türkü olmaqla yanaşı, dönyanın bütün xalqlarına eyni dərəcədə ehtiram göstərir. Dönyanı sərhədsiz görmək istəyir. Sözarası xatırlatdım ki, mənim elmi-felsəfi yazılarımdan birinin adı məhz elə bu cürdür: “Sərhədsiz dünya”. Oljas ağa kitabın adını və ideyasını təqdir etdi.

O. Süleymenov Kunayevlə sonralar dostluğa çevrilən tanışlığından, "Dimeke"nin (o, Qazaxıstanın keçmiş dövlət rəhbəri Dilmühəmməd Kunayevə müraciət edirmiş) Köməyindən, özünün uzun müddət DTK tərəfindən izlənməsindən danışdı.

-Mənə o illərdə millətçi damgası vurub axırına çıxməq istəyirdilər. Guya mən ruslara nifret edirmişəm. Bu, əlbəttə, əsassız ittiham idi. Mən ruslara niyə nifret etməliyəm ki? Bu xalqın dilində təhsil almışam, onun mədəniyyətini, ədəbiyyatını sevirəm. Nə qədər rus dostlarım var! Yəqin ki, bilirsiniz, mən ixtisasca geoloqam. Amma iş elə getirdi ki, təbiətin dilini öyrənə-öyrənə qədim dilləri də öyrənməyə başladım. Və öz axtarışlarimdə özüm üçün də gözənlənməz olan faktlarla qarşılaşdım: sən demə, zahirən bir-birindən uzaq olan dillərin tarixi qohumluqları olurmuş. Məsələn, rus və türk dilləri kimi. Hər şey mənim "İqor polku haqqında dastan"la bağlı apardığım araşdırımlardan başladı. Bu əsərdə nə qədər qədim türk sözləri varmış! Amma mənim arqumentlərim, misallarım nədənsə çoxlarının xoşuna gəlmirdi. Onlar deyirdilər ki, türk dili hara, slavyan dilləri hara? Adımı pantürkist qoydular. Bilirsiniz də, otuzuncu illərdə "pantürkist" damgası ilə nə qədər alimi, ziyalını məhv ediblər. Amma mən "pantürkist" olanda artıq 60-70-ci illər idim, yəni 37-ci il arxada qalmışdım. Məni açıq-açığına ittiham edə bilmirdilər, ona görə də yeni bir cəza metodu hazırlamışdılardı: necə olursa-olsun, Süleymenovu məhv etmək! Az qala hər dəqiqəmi izləyirdilər. Amma bu güdülməyin bir sonu olmaliydi, ya yox? Bir dəfə öz evimə gələrkən qaranlıq girişdə mənə hücum çəkdilər: üstümə bir neçə nəfər düşüb məni amansızcasına döyməyə başladılar. Əllərində metal parçası da vardı. Məqsədləri məni öldürmək və ya heç olmasa, sıkəst etmək idi. Mən uzun illər idmanla məşğul olmuşam, fiziki cəhətdən güclüyəm, dağda-daşda gəzmiş geoloq adamam. Amma onlar da qüvvətli idim. Nə isə... Təsadüf neticəsində sağ qaldım... Bir sözlə, "Az i Ya" əsərinə görə başım çox bələlər çəkdi. Bu əsərlə bağlı çox alımlərə müraciət etdim. Səsimə səs verənlər az oldu. 1976-ci ildə əsər "Jajuş" (Yazıcı) nəşriyyatı tərəfindən çap olunandan sonra bu kitab ətrafında böyük hay-küy qopdu. Moskva mətbuatında məni yixib-süründülər. Dəqiq biliirdim ki, bu kampaniyanın başında o vaxtlar MK-da ideoloji sahəyə rəhbərlik edən Suslov durur. Mən dözə bilməyib, Kunayevə müraciət etdim: "Dimeke, xahiş edirəm ki, mənim yazdığını açıq məktubu Mərkəzi Komitənin büro üzvlərinə paylayasız". Kunayev söz verdi ki, mənim kitabımla bağlı Brejnevə müraciət edəcək. Belə də oldu. O, "Az i Ya"nı şəxsən Baş katibə təqdim edir. Kitab Brejnevin çox xoşuna gəlir. Hətta o, təəccübünü də bildirir: "Axı, bu kitabı nə üçün tənqid edirlər? Burada ruslar əleyhinə heç nə yoxdur. Yaxşı kitabıdır". Doğrusu, Kunayev bunu mənə deyəndə əvvəlcə inanmadım. Amma az sonra Qazaxıstan Kompartiyasının XV qurultayına məni üzv secəndə hər şey məlum oldu. Kunayev bu yaxınlarda çap olunmuş memuarlarında "Az i Ya"nı Brejnevə təqdim etməsi barədə ətraflı söhbət açıb. Əlbəttə, bu hadisədən sonra "keqəbe" mənim yaxamdan el çəkdi. Mən həyatım üçün Kunayevə minnətdaram. Amma, necə deyərlər, bəzən şahın da dilənciyə işi düşür; elə bir vaxt gəldi ki, mən də Kunayevi müdafiə edəsi oldum. Bilirsiniz ki, bir neçə il əvvəl Kolbin adlı birisini gətirib Qazaxıstanın birinci katibi təyin edəndən sonra Kunayevə qarşı güclü kampaniya başladı. Onu az qala bütün iclaslarda tənqid və ya təhqir edirdilər. Mən onun müdafiəsinə qalxmalı oldum. Keçmiş "dostlar", onun tabeçiliyində işləmiş adamlar, indi Dimekeni az qala xalq düşməni elan etmişdilər. Günlərin bir günü mən ona dedim ki, siz dünyagörmüş adamsız, böyük həyat yolu keçmisiniz, öz xatirələrinizi qələmə alın, öz bioqrafiyanıza aydınlıq gətirin: axı, biz ölüb

gedəcəyik, kitablar isə həmişə qalacaq. O, tezliklə öz memuarlarını yazdı, özü də bəzək-düzəksiz. Və kitabın ilk səhifələrindən qeyd etdi ki, xatirələrimi yazmağa məni sövq və təhrik edən şair Oljas Süleymenov oldu...

... Oljas Süleymenov indi siyasətlə məşgül olduğunu vurğulayaraq bildirdi ki, onu bu işlə məşgül olmağa çoxlu tərəfdarları və əsasən də gənclər təşviq ediblər. "Mənim camaat içinde belə nüfuz qazanmağıma siyasətçilərin bir çoxu qısqanır, paxılıq edir. Məncə, hətta, Nursultanın özü də..."

O, kiçik fincandakı qəhvədən qurtum-qurtum içərək uzun müşlüklü, ağ "Marlboro" sıqaretini tüstüldə-tüstüldə arabir ya söhbətin mövzusunu dəyişir, ya da ani fikrə gedirdi. Belə anlarda onun kağız kimi dumag, az qala tüksüz, kosa sıfəti sərtləşir, qartal bəbəklərini xatırladan ensiz, qıçıq gözləri zəhmli bir ifadə alırı. Az sonra kədərlə köksünü ötürüb 20 Yanvar qırğını və xəstə-xəstə Bakıya gəlməyini xatırladı:



-Amma Bakıya gelişim mənə baha başa gəlib. Ermənilər məni hədələməyə başladılar: həm mətbuatda, həm də mənə göndərilən məktublarda. O vaxt çoxlu söyüş və şantajlar oldu mənə qarşı. Bu ermənilər ki var, düzünü deyək, səfərbər olmuş adamlardır. Amma sizə qəribə bir şey deməliyəm: mənə gələn erməni məktublarından yalnız birində yazdığını şeir və tədqiqatlar təriflənmişdi. Təsəvvür edin, bir erməni qadını türkün yazdıqlarını təqdir edir. Bax budur, o məktubu indi də əlimin altında saxlayıram. Qəribədir, məktub müəllifi Zori Balayani söyür, onun ünvanına dişinin dibindən çıxanı deyir.

-Bəlkə o erməni öz millətini, mənsubiyyətini dəyişib qazax olmaq istəyir?

Oljas ağa gülüb dedi:

-Hər şey ola bilər... Hə, de görüm Əliyevlər necədir? Bilirsən də, sizdə iki məşhur Əliyev var.

-Bilirəm...

Mən sövq-təbii bildim ki, "Əliyevlər" deyərkən o, Əbülfəz Əliyevi (Elçibəyi) və Heydər Əliyevi nəzərdə tutur.

-Hər ikisi dostumdur. Ümumiyyətlə, ədəbiyyatçı dostlarım olduğu kimi, siyasətçi dostlarım da az deyil. Axi, mən həm də siyasətçiyəm, partiya rəhbəriyəm... Hə, bəs mənim dostum Bəxtiyar necədir? Vahabzadəni deyirəm. Eşitmışəm Aydın Məmmədov rəhmətə gedib, bu xəbəri eşidəndə yaman kədərləndim. Elçinlə, Anarla, Şahmarla, Məmmədlə, Kamalla, Sabirlə də xoş münasibətim var. Ümumiyyətlə, mənim çoxlu azərbaycanlı dostlarım var: Bakıda, Moskvada, Almatıda... Bir dəfə Moskva televiziyası ilə çıxışda demişəm ki, Bakı dünyada sevdiyim iki şəhərdən biridir. Azərbaycan türkləri ele-belə adamlar deyil... Azərbaycan həmişə üreyimdedir...

Oljas ağa sıqaretini tüstüldə-tüstüldə öz yaradıcılığından, arzu və düşüncələrindən danışındı. Arabir geniş alnına, mefistofelsayağı dartılmış çatma qaşlarının üstünə axan uzun saçlarını, çekdiyi sıqaret kimi ağ, uzun barmaqları ilə geri darayırdı...

Əl verib ayrıلندا Oljas ağa dedi:

-Dostlara salam deyirsən... Hə, deyirsən Xəlil Rza ilə eyni təşkilatda - akademiyada işləyirsən hə? Elə isə mənim ona xüsusi salamlarımı yetirərsən. O, olduqca vətənpərvər, öz xalqını hədsiz dərəcədə sevən bir insandır...

Şairin yaşadığı yerin yaxınlığından keçerkən diqqətimizi, az qala hündür evlərin divarlarına dırmaşan fəhlə geyimli adamlar cəlb etdi. İstər-istəməz ayaq saxlayıb tamaşa etməli olduq; bir qrup adam küçədəki binaların üstünə vurulmuş lövhələri dəyişirdilər. Sən demə, uzun illər Karl Marksın adını daşıyan küçəyə indi D.Kunayevin adını veriblərmiş. Bu "addəyişmə" işini görənlər, hiss olunurdu ki, aşkarca tələsirlər. Sanki qazax qardaşlar tarixin təzədən təkrar olunacağından ehtiyat edirdilər. Amma, çox güman ki, tarix heç vaxt eyni qaydada təkrar olunmur...

Qəribə işləri olur dünyanın: mən Bakıya qayıdanda eşitdim ki, Xəlil Rza Ulutürk rəhmətə gedib, özü də biz Almatıda Oljas ağa ilə görüşən gün - 1994-cü il iyun ayının 22-də. Mən bir böyük şairin salamını başqa bir böyük şairə yetirə bilmədim.

... Aradan illər keçib. İndi Oljas Süleymenov öz ölkəsindən kənardə diplomatik missiyasını yerinə yetirir. Xalqımız onu - cəsur, qorxmaz, mərd qazax şairini ehtiramla yada salır. Ən azı ona görə ki, Oljas ağa 20 Yanvar qırğıınında xəstə halda uçub Bakıya gəlmış, xalqımıza başsağlığı və təsəlli vermişdi.

## "Mixaylo Bakıdadır" özü də "Köhnə İnturistdə" yaşayır

(“Gündəlik”dən sətirlər. Fevral, 2002-ci il)

Nodar Şaşiqoğlunu geniş oxucu auditoriyasına xüsusi təqdim etməyə məncə, ehtiyac yoxdur. Təkcə "Uzaq sahillərdə" filminde yaratdığı Mehdi Hüseynzadə ("Mixaylo") obrazını xatırlatmaq kifayətdir ki, Nodar Şaşiqoğlunun kimliyi barədə tamaşaçıda (oxucuda) təsəvvür yaransın. Bu günlərdə Azərbaycanın xalq artisti Nodar Şaşiqoğlu ilə görüşüb xeyli söhbət elədik, necə deyərlər, dərdləşdik.

Aktyor köhnə "inturist"də qalır. Bakıda qeydiyyatı və mənzili yoxdur. Bir sözlə, "Mixaylo Bakıdadır". Martin 13-də 75 yaşı tamam olacaq. İri cüssəli, boy-buxunlu, şax qamətli, aq saçlı "maestro" ilə söhbətimizdə çox mətləblərə toxunduq. Mən Şaşiqoğlundan soruşdum ki, familiyanız sizin həyat yolunuzda maneəyə çevrilmeyib ki?.. Axi siz böyük aktyorumuz - 1937-ci ildə repressiya olunmuş Ülvi Rəcəbin qardaşı oğlusunuz. Nodar müəllim qayıdır dedi ki, doğrudur, əmimdən başqa digər qohumlarım, o cümlədən atam da repressiyaya məruz qalıb, amma şəxsən mən özüm, necə deyərlər, ciddi zərbələr almamışam. Çünkü bir az uzaqda yaşamışam. Axi, Ülvi Rəcəb Azərbaycanda yaşayıb, Bakıda güllələnib. Mənsə, milliyyətcə acaram, Batumda doğulub, Tiflisdə böyümüşəm. Yəni "xalq düşməninin" qohumu olduğumu çoxları heç bilməyib də. Amma sizə bir həqiqəti deyim ki, "Şaşiqoğlu" familiyası mənə ləp sonralar - repressiyalar qurtarandan, mən

məşhur aktyor olandan sonra maneçilik törədib. Yəni bu soyada görə mənə badalaq gələnlər, işimi əyənlər olub.

Mən Bakıya 1956-ci ildə gəlmışəm - Şükşin adına teatr məktəbini bitirəndən sonra. O vaxtacan Taqankada işləmişəm... İş elə gətirdi ki, Bakıda kinoya çəkiləsi oldum. Leninqradda "Leyli və Məcnun" səslənəndən sonra mən arzuma çatdım.

Mənim ailəmdə sənət, incəsənət adamları çox olub. Artıq dediyim kimi, əmim məşhur aktyor, xalamسا opera müğənnisi olub (mənim anam gürcüdür).



Əlbəttə, mənim ən böyük uğurlarım Sankt-Peterburqla, Puşkin adına teatrla bağlı olub. Oradakı aktyorların - Simonov, Çerkasski, Tolubeyev, Borisov və başqalarının adı teatr-sevərlərə yaxşı tanışdır. Mən orada ən çox kiçik faciələrdə əsas rolları oynamışam...

Nodar Şaşlıqoğlundan uzun illər işlədiyi teatrdan ayrılmاسının səbəbini öyrənmək istəyirəm. O, xeyli fikrə gedib ağır-agır sözünə davam edir.

Sən demə, mədəniyyətlə bağlı kommersiya strukturu yaratması, habelə dostu Nikolay Qorbaçovun teatr rəhbərliyindən getməsi onun teatrdan uzaqlaşmasına səbəb olub. Amma teatrla həmişə əlaqəsi olub. Hətta, ötən il o, Puşkinin "Boris Qodunov" əsərində baş rolda oynamağa dəvət alıb. Amma xəstəliyi mane olub. Nodar Şaşlıqoğlunun adı indiyəcən formal olaraq teatrın ştatında gedir. Amma artıq o, təqaüddədir. İki ölkənin - Rusyanın və Azərbaycanın xalq artisti təqaüdüնü də almır - bu pul onun öz istəyi ilə oğluna çatır.

Şaşlıqoğlunun iki oğlu var - biri Moskvada, digəri Sankt-Peterburqda yaşayır. Böyüyü 50 yaşıını keçib... Oğlanlarından heç biri onun yolunu seçməyiblər, aktyor özü buna çox təəssüf edir; axı, onun nəslində həmişə sənət davamçıları - incəsənət adamları olub.

Səhnədə ve kinoda çoxlu rollar yaranan Nodar Şaşlıqoğlunun ən məşhur qəhrəmanı, söz yox ki, "Mixaylo"dur. Bu rol ona böyük şöhrət gətirib, aktyoru ən azı keçmiş SSRİ-də tanıdıb. "Mixaylo" tamaşaçıların bu gün də sevib-bəyəndiyi kino və həyat qəhrəmanıdır. Mən Şaşlıqoğluna zarafatla deyirəm ki, yəqin yaşlı adamlar - keçmiş tamaşaçılarınız sizi görəndə yenə "Mixaylo" deyirlər. O, ciddi tərzdə bildirir ki, keçmiş - yaşlı tamaşaçılar niyə, hətta, bugünkü cavanlar da məni yaxşı tanıyırlar. Küçədə gedərkən tez-tez eşidirəm: "Mixaylo şəhərdədir".

Nodar Şaşlıqoğlu olduqca emosional, duygulu, həssas adamdır. Hətta, onu tanımayan hər hansı diqqətli adam qısamüddətli söhbət əsnasında müsahibinin məhz aktyor olduğunu müəyyənləşdirə bilər: onun titrək səsi, bir qədər əsəbi jestləri sənətkarın həssaslığından, səhnə adımı olduğundan "xəber verir". Şaşlıqoğlunu yalnız aktyor kimi təsəvvürə getirmek mümkün - onu başqa bir sənətin "qulpundan tutan" şəxs kimi təsəvvür etmək mümkün deyil.

Şaşlıqoğlu maraqlı müsahibdir. O, bəzən sanki öz-özünə danışır, elə bil müsahibə verdiyini ani olaraq unudur. Şaşlıqoğlunun "monoloqundan" bəzi parçalar:

- Mən övladlarımı, nəvələrimi çox sevirəm. Amma etiraf edim ki, onlara indiyəcən düz-əməlli kömək edə bilməmişəm. Allah-taala mənə bir qapı açın, mən də öz övladlarımı əl tuta bilim... Doğrudur, mənim cüzi təqaüdüm kiçik oğluma çatır, amma bununla iş bitmir ki... O qədər qayğı, tələbat, ehtiyac var ki...

...Soruşursunuz ki, məni radio-televiziya verilişlərinə dəvət edirlərmi? Yox... Amma jurnalistlər sağ olsunlar - təkcə onlar arayıb-axtarırlar məni.

...O ki qaldı təqdimat mərasimləri, görüşlər... Məni elə yerlərə dəvət etmirlər. Əlbəttə, mən lap verilişlər də apara bilərəm. Hələ əldən düşməmişəm ki... Müalicədən sonra özümü gümrəh hiss edirəm. Hər halda, tamaşaçılara deməyə sözüm var. Şükürələr olsun ki, mənim burada - Bakıda heç bir düşmənim yoxdur, heç kəsin rolunu əlindən almamışam, heç kimin yanında gözükögəli deyiləm...

...Bir neçə gündən sonra yetmiş beş yaşım tamam olur. Mən dövlət başçısı ilə görüşmək istəyirəm. Yox, elə bilməyin ki, öz yubileyimlə əlaqədar olaraq. Mənim qətiyyən belə bir niyyətim yoxdur. İstəyirəm ki, "Uzaq sahilərdə" filminin qırx beş illiyi dövlət səviyyəsində qeyd olunsun. "Mixaylo"nun ekran həyatının yubileyi elə mənim öz yaradıcılıq yubileyim deməkdir.

...Mən Azərbaycanda təzədən səhnədə, ekranda görünmək istədimmi? Sizə bir sərr açı: bu, mənim ürəyimdə çoxdan yaşıyan bir arzudur. Kral Liri oynamaq istəyirəm. Mən istəyirəm ki, bu rolla Şekspir festivallarında iştirak edim. Əslində, "Kral Lir" bir aktyorun teatrıdır. Mən belə düşünürəm ki, bu, mənim qəhrəmanım, mənim obrazım, mənim rolumdur. Amma əsərə səhnə həyatı vermək vəsait tələb edir. Belə bir inamım var ki, mən doğma məmləkətdə - doğma səhnədə bu rolu yaradacağam...

Aktyor düşüncələr aləmini dalır. Əlini sinesində çarpazlayıb susur. Mən fürsəti əldən verməyib fatoaparatla beş-altı kadr çekirəm. Amma... sonra məlum olur ki, çəkilən lənt "yanıb", işə yaramır. Nə etmeli? Məncə, Nodar Şaşıqoqlunun yaratdığı "Mixaylo" - elə həm də onun özünün "portretidir". Elə buna görə də aktyoru oxuculara həmin rolda təqdim etməyi qərara aldım.

P.s.

Xatırımdadır, biz söhbət edəndə Şaşıqoğlu birdən üzümə diqqətlə baxıb soruşdu:

-Bura baxın, Siz yazıçı deyilsiz ki?

Mən gülüb dedim:

-Nodar İzzətoviç, mən indiki halda jurnalistəm.

-Bilirəm. Bunu biliyəm. Siz mənimlə görüşə jurnalist kimi gəlmisiz. Amma Siz yazıçısız, hələ lap dəqiq desəm, dramaturqszuz.

Mən təəccübəldim:

-Siz bunu haradan bildiniz?

O, bir qədər fikrə gedib handan-hana dilləndi:

-Mən dramaturqları söhbətlərindən, suallarından tanıyıram...

-Çox maraqlıdır...

İndi o, mənə suallar verməyə başladı:

-Neçə əsəriniz tamaşaya qoyulub?

-Sayını bilmirəm.

-Oooo... Yəni belə çoxdur.

-Yox, sadəcə, mən onları saymamışam.

-Onlardan ruscaya tərcümə olunanı varmı?

-Bəli. Əlbəttə. Var.

-Mənim yaşına uyğun gələni necə, varmı?

-Məncə, var.  
 Nodar Şaşlıqoğunun qaşları çatıldı:  
 -Pyesin adı nədir?  
 -“İlgim”. “Miraj”...  
 -Oooo... Çox maraqlıdır. Əsərin qəhrəmanı nə sənətin sahibidir?  
 -Rəssamdır.  
 Nodar Şaşlıqoğlu güldü:  
 -Mixaylo da rəssam idi.  
 Mən də ona qoşulub güldüm:  
 -Bəli... Görünür, daha bir rəssamla da görüşəcəksiz.  
 -Məmənnuniyyətlə. Əslində, elə bunu demək istəyirəm. Yəqin ki, bu, komediya deyil.  
 -Xeyr. Əksinə, ona faciə də demək olar.  
 -Mən “İlgim”la nə zaman tanış ola bilərəm?  
 -Elə günü sabah.  
 -Oldu. Sabah Sizi elə burada, foyedə gözləyəcəm.  
 Mən ertəsi gün və etdiyim pyesi görkəmli sənətkara çatdırıldım.  
 ...İki gündən sonra biz yenə görüşdük. Mən onunla görüşə bir rəssam tanışımıla getmişdim.  
 Nodar Şaşlıqoğlu pyesin fabulasını az qala əzbərdən danışdı. O, həyəcanlı idi.  
 -Mən buradakı rəssam Çaparın rolunu oynamaq istəyirəm. Bu rol sanki mənim boyuma biçilib. Teatrın direktoru və baş rejissoru ilə danışacam. Yəqin ki, onlar etiraz etməzlər.  
 Rəssam tanışım onun söhbətini və şəklini ləntə aldı.  
 Bir neçə gündən sonra biz yenə görüşdük.  
 Şaşlıqoğunun qanı qara idi.  
 Hiss etdim ki, müraciət etdiyi adamlar pyesin hazırlanmasına razılıq verməyiylər.  
 Böyük sənətkar qüssə ilə dedi:  
 -Əgər bura Rusiya olsayıdı... Əgər mən öz rejissorlardan xahiş etsəydim... Əgər mən bu rolu oynasayıdım...  
 Sonra o, üzrxahlıq edirmiş kimi, bunları dedi:  
 -Darıxmayıñ, bu əsərin öz zamanı gələcək.  
 Biz sonralar bir neçə dəfə də görüşdük. O, hər görüşdə “İlgim” və onun qəhrəmanı rəssam Çapar haqda danışındı.  
 Sonralar Şaşlıqoğlu öz arzularından birinə çatdı, Rus Dram Teatrında Kral Lir obrazını yaratdı. Amma Çapar obrazını yaratmağa onun imkanı olmadı...

## Anatol İmermanis: “Azərbaycanlılar təmkinli adamlardır...”

Məşhur latış yazarı Anatol İmermanis əvvəller rəğbət bəslədiyi ermənilərdən nəyə görə incidi?

Xatırlatma: Anatol İmermanis - Litva yazarı. Şair, nasir, kinodramaturq, rəssam. 1914-cü ildə Moskvada Kurlyand (Litvanın qərbində yerləşən qədim hersoqluq - F.M.) qaçqınının ailəsində doğulub. Özəl gimnaziyada təhsil alıb. Sonralar Riga şəhərində İngilis Universitetinin kommersiya fakültəsini bitirib. Gəncliyində bir çox müəssisələrdə fəhlə kimi çalışıb. Tələbə ikən Riga Xalq Universitetinin ədəbiyyat və jurnalistika

seminarlarında iştirak edib. Litvada faşistlərin dövlət çevrilişi zamanı (1934-cü ildə) İmermanis inqilabi fəaliyyətinə görə beş il həbs cəzasına məhkum edilmişdir. Baltikyanı ölkələrdə Sovet hakimiyyətinin qələbəsindən sonra (1940-ci illərdə) həmkarlar təşkilatının rəhbərlərindən biri olmuş, jurnal redaktoru işləmişdir. İkinci Dünya müharibəsi başlayarkən fəhlə atıcı batalyonunun könüllülərindən biri kimi ön cəbhəyə yollanmış, latış diviziyanın döyüşçüsü olmuşdur. Müharibədən sonra bir müddət radio və qəzetlərdə əməkdaşlıq etsə də, 1948-ci ildən sonra özünü tamamilə ədəbiyyata həsr edib. Yüzdən çox kitabın müəllifidir. Əsərləri onlarca dilə tərcümə olunub. Əsasən, detektiv yazılıçı kimi məşhurdur. 1998-ci ildə 84 yaşında vəfat edib.

Ele mənim söhbətimin qəhrəmanı da Anatol İmermanisdir.

... Bir vaxtlar Moskvada - Ədəbiyyat Institutunun ya-taqxanasının birinci mərtəbəsində "Gəlmə yazıçılar üçün qonaq evi" vardı. Əslində bu ev səliqeli, xudmani bir mexmanxana idi və əsasən, əyalətlərdən gələn yazıçılar burada məskunlaşırıldılar. Ötən əsrin sonlarında mən də bir neçə dəfə həmin "ev"də qalmalı olmuşam. Orada sonuncu dəfə qonaq olduğum çağları indi də təfərrüati ilə xatırlayıram.

Əvvəlcə mən iri, dəm-dəstgahlı bir otaqda tək-tənha qalırdım. Amma sonra yanına Ermənistandan gəlmış orta yaşlı bir yazılıçi göndərdilər. İndi familiyasını unutduğum bu erməni sakit, yaltaq bir adam idi; söhbətlərində Azərbaycanı, azərbaycanlıları tərifləyir, bizim qədim dostluğumuzdan, qardaşlığımızdan danışındı. İki-üç gündən sonra qonşu otağa başqa erməni yazıçılar gəldilər. Onlar iki nəfər idi. Mənim otaq yoldaşım da köçüb onların yanına getdi.

Ele həmin gün mənim otağıma yaşlı bir yazılıçi göndərdilər: bu, beli əyilmiş, ariq, keçisaqqal, bəstəboy bir adam idi. Uzaq səfərlərə çıxan səyyahlara bənzəyirdi; ciyindəki iri əzik-üzük brezent torbası odun şələsinə bənzəyirdi. Yaşı yetmiş ötmüş bu adamın çuxurda işildən gözlərində qəribə bir hiyləgərlik ifadəsi vardı. Ciyin çantasını çarpayının üstünə atıb ariq, quru əlini mənə sarı uzatdı:

- Anatol İmermanis.

Mən də özümü təqdim etdim. O, diqqətlə üzümə baxıb soruşdu:


- Məncə, qafqazlısan?.. Səhv etmirəm ki?

- Elədir, düz tapmısız...

O, deyəsən otaq yoldaşının (yəni mənim) haralı olduğunu elə mehmanxananın növbətcisindən soruştub öyrənmişdi.

Məlum oldu ki, İmermanis latış şairi və yazılıcısıdır. Şeirlərini rus, nəşrini latış dilində yazar. O, bir neçə gün Moskvada qalandan sonra, səhv etmirəmsə, Çexoslovakiyaya gedəcəkdi - orada onun romanının nəşri gözlənilirdi.

Mənim müşahidələrimə görə, Anatol özündənrazi, ciğal bir adamdı. Yaşına, saç-saqqalına yaraşmayan söhbətlər və hərəkətlər edirdi. Təkcə bir



faktı deyim ki, otaqda azacıq istirahət edəndən sonra dəhlizə «ova» çıxdı; bu, onun öz ifadəsi idi:

- Gedim görüm “ov” varmı?
- Nə ov?..
- Mən gözəl xanımların ovçusuyam.

Qəribə xasiyyəti vardı İmermanisin. Güləndə siçan kimi civildəyir, ariq ciyinləri atılıb-düşürdü. Hirslənəndə öz-özüne danışır, latış dilində asib-kəsirdi.

Vaxtilə, qurultay və tədbirlərdə bir sıra Azərbaycan yazıçı və şairi ilə görüşüb tanış olmuşdu. SSRİ-nin üzdə olan yazı-pozu adamlarının çoxu ilə görüşmişdə. Zəngin məlumatlı bir adamdı. Səhv etmirəmsə, bir-iki dəfə Azərbaycanda da qısa səfərdə olmuşdu. Mən arada istəyirdim ki, onun Azərbaycan ədəbiyyatına münasibətini öyrənim. O, yalnız klassik Azərbaycan ədəbiyyatını təqdir edirdi:

- Nizami... Füzuli... Vəssalam... Nizami, şübhəsiz ki, dahidir. Amma müasirlər haqda bunu deyə bilmərəm. Vurğun istedadlı şair idi. Amma mövzusu nədir? Partiya, hökumət. Rüstəm də eləcə. (O, Rüstəm deyəndə Süleyman Rüstəmi nəzərdə tuturdu). Mirzəni, Mehdini də tanıyıram. Onlar da partiya yazıçılarıdır, özləri də çinli-titullu adamlardır. Onlardan, deyəsən, Rüstəmle Mirzə sağıdır, hə? Şərqlilər şahpərəst olurlar. Ümumiyyətlə, Şərqdə hansısa hadisənin, eləcə də şəxsiyyətin mahiyətinə yox, zahirinə qiymət verilir; məsələn, sizdə deyirlər filan yazıçı Qızılulduzluudur, filan mükafatın laureatıdır və s. Bax, onda o yazıçı daha hörmətli olur. Amma şəxsən mənim vecimə deyil... Nə orden, nə medal?.. Ad-filan da gərəyim deyil. Mən heç Latviya Mərkəzi Komitəsinin birinci katibini də hərləmirməm. Hə, Mərkəzi Komitə demiş, Mərkəzi Asiyənin, ümumiyyətlə, Asiya respublikalarının bütün birinci katibləri hər gecə yuxuda özlərini siyasi büronun üzvü kimi görürər. O biri katiblərsə özlərini birincinin yerində görmək istəyirlər. Sizinkilər üçün “Gensek” allah, partiya isə dindir. Həm də dərd burasıdır ki, nə allaha (rəhbərə) ürəkdən inanırlar, nə də dinə (yəni partiyaya). Asiyalılar mənsəbpərəstdir. Amma biz avropalıyalıq... Biz hər şeyi öz adı ilə çağırmağı xoşlayırıq...

Mən, təbii ki, bir çox məsələlərə münasibətdə onunla razılaşmışım, mübahisə edir, etirazımı bildirirdim. Adı ilə müraciət etdiyim (o, özü bu cür müraciəti xoşlayırdı) bu keçisaqqal qocaya deyirdim:

- Anatol, qulaq as. Düz demirsən. Sənin adını çəkdiyin yazıçılar çox istedadlı adamlardır. Onlar sovet cəmiyyətini məcburən tərənnüm edirlər.

- Eləməsinlər.

- Güya sən özün tərifləməmisən bu cəmiyyəti? Elə anadan gələndən antikommunistən?

Onun hıyləgər gözləri qıylıldı:

- Düzünü bilmək istəsən, mən gəncliyimdə burjua Litvasında kommunist partiyasının fəal üzvü olmuşam. Buna görə dəfələrlə həbsə düşmüşəm. Amma biz SSRİ-yə qarışandan sonra bu cəmiyyətə nifrət etməyə başladım. Biz qərblilər dönüb şərqli olduq.

- Belə görürəm ki, sənin Asiya və Şərqlə, eləcə də şərqlilərlə düşmənciliyin var. Amma mənimcün Şərq və Qərb anlayışları nisbidir. Mənim üçün insan-şəxsiyyət anlayışı daha önemlidir. Bir var vicdanlı, bir də var vicdansız adam. İstedadlı və istedadsız adam olur... Yaxşı və ya pis xalq olmur axı... Şərqiñ də öz dəhiləri var, Qərbin də...

- Yox, əzizim Firuz, elə deyil. Qərb - ayrı aləmdir. Şərqdə isə təkcə ermənilər o biri millətlərdən qismən fərqlənir. Nə üçün? Qədim mədəniyyətinə, sivilizasiyasına görə... Ermənilər qədim mədəniyyətin daşıyıcılarıdır.

- Anatol, sən Ermənistanda olmusan?  
 - Yox, olmamışam. Amma erməni dostlarım çoxdur. Erməni mədəniyyətinə də yaxşı bələdəm.

- Səni onlarda cəlb edən nədir?..  
 - Nədir?.. Dədim də... Bəyəm sən erməniləri bəyənmirsən? Mən bilirəm, türklər vaxtilə ermənilərə divan tutub...

Aydınca hiss olunurdu ki, Latviyada (Riqada) erməni dostları Anatolun qulağını əməlli-başlı doldurmuşdular.

- Anatol, ermənilər sənə mif, nağıl danışıblar. Ümumiyyətlə, hər hansı bir xalqın üstündən xətt çəkmək düzgün deyil. Hər bir millətin tarixinə, mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır.

- Mən erməni mədəniyyətini sevirəmsə, burada pis nə var?..  
 - Heç nə... Nuş! can...

Xatırlatmaq istəyirəm ki, bizim bu mübahisələr 1988-ci ilin noyabrında Moskvada gedirdi. Bir-iki gündən sonra akademik Aqambekyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi arzusunu ifadə edən bəyanatı səslənəcəkdi. Qarşıda iki xalqın böyük qırğını hazırlanırdı. Sən demə, elə o vaxtlar, o günlər, mənim latış yazıçısı İmermanislə mübahisə etdiyim günlərdə Dağlıq Qarabağ ətrafında təbliğat radiusu çox geniş imiş; hətta, uzaq Pribaltikada yaşayan qocaman latış yazıçısı da Ermənistən “yaraları” barədə danışındı.

İmermanis hər gün bir neçə qutu sıqaret çəkirdi. Mənim Bakıdan gətirdiyim «Paytaxt», «Kosmos», «Avrora», «Şirvan» sıqaretləri onun çox xoşuna gəlmüşdi. O, sıqaretdən tüstüldə-tüsdüldə, özünün “el dəyirmanında” üyüdüb dəmlədiyi kofedən içə-içə yaradıcılıq söhbəti edir, arabir şəhərə “ova” çıxırı.

Tanışlığımız dövründə mən öyrəndim ki, İmermanis həm də istedadlı rəssamdır. Ən çox öz adı ilə, arabir də zarafata “İmer- manis” və ya qısaca “Manis”- deyə çağırduğum riqalı yazıçının çəkdiyi şəkillər bir çox sərgilərdə nümayiş olunubmuş. Mən Bakıya qayıdanınan sonra əlimə düşən bir çox rus jurnallarında onun rəngkarlıq əsərlərini gördüm. «Drujba narodov» jurnalında dərc olunmuş silsilə rəsmılərə isə İmermanis, ruhuna «nostalgiya» hopmuş bir ad qoymuşdu: «Ermənistən yuxuları»....

Amma İmermanisin ermənilərə «simpatiyasının» ömrü çox olmadı. Danışacağım əhvalat onda ermənilərə nifrət yaratdı. Qonşu otaqda yaşayın erməni «ədibləri» səhərdən-axşama qədər qışqıra-qışqıra mübahisə edirdilər: gündüzlər bir yana, hətta, gecələr də onların mübahisəsi kəsmək bilmirdi; sanki nəyisə bölüşə bilmir, söyüşdülər. Həmin vaxtlar qonşu otaqda məskunlaşmış, ermənicə ermənilərdən pis bilməyən, Moskvada Ədəbiyyat institutunda təhsil alan oğluna baş çəkməyə gəlmış şair İdris Zamanlı, bir-iki dəfə ermənilərin söhbətinə, qara-qışqırığına elə dəhlizdəcə qulaq asandan sonra dedi ki, bunlar Moskvadakı erməniləri bir yerə toplayıb Ermənistən “dərdlərini” dünyaya çıxarmaq isteyirlər, amma aralarında fikir ayrılıqları var; birisi deyir ki, Sovet hökuməti ilə hökumətlilik etmək olmaz və elə buna görə də digər iki nəfər üçüncüün üstünə düşüb onu söyür, təhqir edirlər. Qonşu otaqdan eşidilən səs-küy Anatol İmermanisi ləp özündən çıxarmışdı. O, növbəti “gecə döyüşləri”ndə dözə bilməyib elə alt tuman-köynəkdəcə qonşu qapıya cumdu, «dostların» qapısını döyüclədi və kandara çıxan ermənilərin aşının suyunu vermək istədi:

- Poçemu vi nam spat ne dayote?..(Niyə bizi yatmağa qoymursuz?)

Ermənistənli yazıçıların hərəsi bir yandan qocanın üstünə şığıyıb onun yaxasından yapışdırı:

- Von otsyuda, stariy pyos!.. (Rədd ol buradan, qoca it!)

Onlar əlbəyaxa oldular. Mən İmermanisi birtəhər onların əlindən aldım. Növbətçi qadın da səs-küyə gəldi. Anatol tələb edirdi ki, ermənilər buradan qovulsun. O, otağa qayıdanan sonra tərini silə-silə deyinməyə başladı:

- Bura bax, əzizim, ermənilər nə əclaf adamlarmış... Siz onlarla nə cür qonşuluq edirsınız?... Onları qovmaq lazımdır özlərinin uydurduqları o mifoloji yerlərə... Mən indi bildim ki, azərbaycanlılar çox abırlı, təmkinli adamlardır. Əcəb qonşularınız varmış...

Bir-iki gün sonra Anatol İmermanis çantasını ciyinə atıb qatarla Praqaya yola düşdü. Biz onunla səmimi görüşüb ayrıldıq. Bir də görüşməyimizə ümid az idi. Amma aradan təxminən bir həftə keçəndən sonra o, yenə qayıdır Moskvaya gəldi: məni görüb çox şad oldu, növbətçidən xahiş etdi ki, onu «köhnə otağa» qaytarsınlar. Biz yenə bir müddət birlikdə qalası olduq. Artıq dostlaşmışdıq. Ermənilər də çıxıb getmişdi. İmermanis indi böyük səmimiyyətlə öz taleyində danışardı: sən demə, o, lap gənc ikən Litvada kommunist hərəkatına qoşulub və buna görə 30-cu illerdə o vaxtkı «burjua Litvası» tərəfindən həbs olunub. Pribaltikaya Sovet hakimiyyəti gələndən sonra İmermanis yeni hökuməti can-başla qəbul edib. Amma onun yeni qurulan hakimiyyətə sevgisinin də ömrü uzun çəkməyib. Özünün dediyinə görə, bu ötən illər ərzində onu «antisovet təbliğatına» görə çox sorğu-suala çəkib incitmişdilər. O, Sovet hökumətinə nifret edirdi. Arvadından (bir qızı ilə) ayrılmış Anatol, Rıqa ətrafında bağ evində yaşayırırdı; Litva Yaziçılar Birliyi tərəfindən ona yazı-pozu işinə kömək etmək üçün karguzar-katibe də ayrılmışdı. Dostum arabir öz katibəsi ilə eşq macəralarından danışmağı da xoşlayırdı.

Dediyim kimi, o şair, nasir və rəssam idı. Musiqidən də yaşıxı başı çıxırı. Dediyinə görə, ən yaxın dostlarından biri Raymond Pauls idı.

Noyabrın sonlarında biz onunla xudahafızlaşışb ayrıldıq: İmermanis Rıqaya getdi, mən isə Bakıya...

Mən Bakıya dönəndən sonra ərinməyib Axundov adına kitabxanada İmermanisin yazdığı əsərlərlə tanış oldum: həqiqətən məhsuldar və bütün Avropada məşhur bir yazıçı imiş. Onun məşhur əsərləri bunlardır: "Yolçu kölgə salır", "Təyyarələr okeana düşür", "Hollivud" otelində qarabasmalar", "Stadionda ölüm", "Çətir altında ölüm"... Bunların əksəriyyəti detektiv romanlardır. Və o vaxtlar xatırladım ki, yazıçı qəhrəmanlarının arxasında partiya boslarının dayandığı Sovet mafiyası haqda roman yazmaq isteyirdi. Bilmirəm bu roman yazılıdı, ya yox...

Günlərin bir günü mənə poçtdan bir bağlama - barat gətirdilər. Acdım. Çingiz Aytmatovun Rıqada rus dilində nəfis şəkildə çap olunmuş «Əsrə bərabər gün» kitabı idı. Anatol, hələ Moskvada ikən o vaxt çox «defisit» və populyar olan bu kitabı mənə göndərəcəyinə söz vermişdi. O, əsil centlmen kimi vədinə əməl etmişdi. Kitabın arasında kiçik bir məktub vardı. Anatol İmermanis yazırırdı ki, poçtla ona göndərdiyim siqaretləri alıb. O, bunun üçün təşəkkürünü bildirirdi... Məsələ burasında idı ki, mən Moskvadan Bakıya qayıdan kimi Rıqaya İmermanisin ünvanına bir neçə blok siqaret göndəmişdim. O vaxtlar, ucuz, acı tüstüsü olan siqaret vardı, adı da «Qarabağ»...

O günlərdə Qarabağ hadisələri təzəcə başlamışdı.



## ♦ Θ d ə b i t a l e l ə r

# Selma Lagerlöf- Nobel almış ilk qadın yazarı



Stockholmda hündürlüyü cəmi 10 sm olan kiçik br heykəl var. Bu, dünyada ədəbi qəhrəmana qoyulmuş ən kiçik heykəldir. Postamentin üzərində dizlərini qucaqlayıb oturmuş bu oğlanı - Nils isveçlilər çox sevirlər. Hətta qışda onun üçün yun papaq və şərf toxuyurlar ki, üzüməsin. "Nilsin vəhi qazlarla möcüzəli səyahəti" kitabının qəhrəmanı bütün dünyada məşhurdur. Yazarı Selma Lagerlöf bu obrazını uzun axtarışlardan sonra ərsəyə gətirib.

...Selma Lagerlöf 20 noyabr 1858-ci ildə istefada olan hərbçi ailəsində doğulub. Selmanın uşaqlığı Mərkəzi İsveçin ən rəngarəng və mənzərəli guşələrinin birində - Vermlandda, ata mülkü Morbakkoda keçib. Vermland və Morbakko onun yaddaşında dərin iz qoyub. Lagerlöf xüsusilə avtobioqrafik əsərlərində o yerlərdən böyük sevgi və ilhamla bəhs edib.

Selmanın üç yaşı olanda ayaqları iflic olur. Qız illərlə yatağa məhkum yaşayır. Nana xalanın və nənəsinin qayğısı Selmanın yeganə sevinciydi. Nənənin nağılları, rəvayətləri, xatirələri qızçığaza sehralı anlar yaşadırdı.

"Nənəm bütün günü nəgmə oxuyur və nağıllar danışır. Uşaqlar həmişə dövrəsində olardı. Gözəl həyat id! Belə sehrbaz nənə başqa uşaqların heç yuxusuna da girməzd! Nənəm bu qədər nəgməni və nağılı hardan bilirdi, heç kimə bəlli deyildi. Amma bize bəlliyydi ki, o danışdığı hər əhvalata sözbəsöz inanır!"

Yaşantılarının təsirindən idi ki, Selma Lagerlöf yazıçıların mürekkeb üslubda yazdığı modernizm epoxasında da öz həyatını özü quran "sehrbaz" insanlardan sadə bir dillə bəhs edirdi.

1863-cü ildə Selmanın nənəsi dünyasını dəyişir. Sevimli nənənin ölümü onu dərindən sarsıcıdır.

1867-ci ildə Selmani Stokholmda xüsusi xəstəxanaya yerləşdirirlər. Müalicə öz təsirini göstərir, qızın hərəkətetmə qabiliyyəti tədricən bərpa olunur. 18 yaşında isə müstəqil şəkildə yeriye bilir. Xərif axsaqlıq isə onu bütün həyatı boyu müşayiət edir. Stokholmun Nobel muzeyində Selma Lagerlöfün lək tufliləri saxlanılır - bir tayının dabanı digərindən hündürdür.

Selmanın atası Erik Qustav Lagerlöf işiqli adam idi, həmişə ətrafında çoxlu insan olardı. O da Selmanın nənəsi kimi əla nağılçı idi. Uşaqlar onun işdən

gəlməsini səbirsizliklə gözləyirdilər. “O həmişə danışmağa söz tapırı. Yolda bir qarıyla rastlaşmayı belə maraqlı bir əhvalata çevirib nağıl edə bilərdi”.

Selmanın müalicəsi üçün pul lazım olanda ata Morbakkonu - mülkünü girov qoyur, amma geri qaytara bilmir.

1882-ci ildə Qustav Laqerlöf dünyasını dəyişir. Selmanı atasının ölümü, dədə-baba mülkünün itirilməsi çox sarsıdır. Onun bütün kitablarında ev uğrunda mübarizə, evə qayıtməq, doğma evi aramaq kimi motivlər var.

Morbakko uğrunda mübarizə isə nikbin notlarla bitir. Yazıçı uzun illərdən sonra əsərlərinən əldə etdiyi qonorarla ata evini satın alıb oraya köçür və ömrünün axırına kimi Morbakkoda yaşayır.

### **Nağıllar gerçək olur**

**S**elma kiçik yaşlarından kitablara böyük maraqlı duyurdu. Bir dəfə bacısı Anna nə üçünsə öz taleyindən gileyənir və özünün bədbəxtliyə məhkum olduğunu söyləyir. Selma heyrətlənir: “Onun kimi gözəl, ağıllı və hamının sevimliyi olan qız necə bədbəxtliyə məhkum ola bilər?! Belə sözləri mənim kimi axsaq və çirkin bir qız söyleyə bilər, amma belə fikirlər mənim ağılıma da gəlməz, çünki o qədər maraqlı kitab var ki, onları oxuduğum müddətdə özümü bədbəxt hiss edə bilmərəm.”

Artıq 7 yaşında yazıçı olmağa qərar vermişdi, ilk hekayə və pyeslərini yazmağa başlamışdı.

1880-ci illərdə Laqerlöf paytaxta Ali Müəllimlər Seminariyasına gedir, oranı bitirdikdən sonra gimnaziyada müəllim kimi işə başlayır.

Selma gecələr hekayələr yazırı, tədricən bu hekayələr onun “Host Berlinq haqqında saqa” adlı ilk romanını ərsəyə getirir.

Şagirdləri Selmani sevirdi, həmkarlarıyla isə münasibətləri yaxşı deyildi. Hetta belə bir maraqlı hadisə baş verir. Selmanın gecələr hekayə yazdığını öyrənən məktəb direktoru qəribə müəllimənin pedaqoqluğa yararlı olub-olmadığını yoxlamaq üçün xüsusi komissiya təşkil edir. Laqerlöfun dərsini müşahidə edən komissiya sədri gənc müəllimənin hazırlığını heyranlığını gizləyə bilmir.

Selma Laqerlöf 10 il yazdıqlarını gün işığına çıxarmır. Günlərin birində “Idun” adlı qadın jurnalı ən yaxşı gənc müəllif yazısına müsabiqə elan edir. Bacısı təkid edir ki, Selma yarımcıq romanının fəsillərini müsabiqəyə göndərsin.

Laqerlöf müsabiqənin sonuncu günü yazılarını göndərir və qalib gəlir. Əsər dərc olunduqdan sonra Danimarka dilinə tərcümə edilir. Danimarkalılar əsəri isveçlilərdən daha çox dəyərləndirirlər. Danimarkalıların rəğbəti sayəsində roman İsveçdə də məşhur olur. Tezliklə yazıçı Krallıq mükafatına layiq görülür. Bu mükafatın qonorarı işləməmək üçün yetərli idi və Laqerlöf gimnaziyanı tərk edir.

Yəqin ki, əgər Laqerlöfdən soruşsaydılar: “Ədəbiyyatın başlıca qaynağı nədir?”, o, “uşaqlıq illəri”, - deyə cavab verərdi. Çünkü onun bütün əsərlərinin mənbəyi- uşaqlıq illəridir. Amma uşaqlıq illərinin öz lənəti var - o, keçib-gedir, insan böyüyür, yaşa dolur. Amma Selma elə bil zamanı saxlamışdı, bütün varlığıyla uşaqlıq xatırələrinə bağlıydı.

Laqerlöfun nağıl əslubu onun digər əsərlərində də özünü göstərir. “Köhnə mülk haqqında əfsanə”, “Cənab Arnenin pulları”, “Gözə görünməyən zəncirlər”, “Kunqaxelladan olan kralıçalar”... Bu əsərlərdə xeyirxahlıq, sevgi ali qüvvələrin və izaholunmaz möcüzənin sayəsində şərə qalib gəlir. Bu mövzu “Xrist haqqında əfsanələr” kitabında da davam etdirilir.

Nağıl motivlərinin köməyiylə Selma Laqerlöf dini, fəlsəfi, mənəvi problemləri işıqlandırırı. 1895-96-ci illərdə yazıçı İtaliyaya səfər edir. “Antixristin

möcüzələri” romanında hadisələr bu ölkədə cərəyan edir. 1902-03-cü illərdə “Yerusəlim” romanını yazar. Əsərdə dini sektayla üzləşib doğma yurd-yuvalarını tərk etməli olan kəndli ailələlərindən yanıqlı-yanıqlı bəhs edir. Sektanın təzyiqilə kəndlilər Yerusəlimə köçüb dünyanın sonunu gözləməyə başlayırlar.

Məhz “Yerusəlim” Laqerlöf bütün dünyada məşhur edir. Əsər belə başlayır: Cavan oğlan kotanla yer şumlayır və xəyalən mərhum atasıyla məsləhətləşir. Və atası ona işarə göndərir.



Oxşar texnikadan Laqerlöf 1909-cu ildə özünün Nobel nitqində istifadə edir. O, mərhum atasıyla görüşünü təsvir edir; Selma malikanəyə qayıdır, eyvanda onu atası qarşılıyır, həyat haqqında soruşur, o isə öz tərəddüdlərindən, oxucular, ölkə və İsveç dili qarşısındaki öhdəliklərindən danışır. Nəhayət, atası ona Nobel mükafatı verildiyini anlayır və deyir: “Nə fərqi var, sən layıqsən, ya layiq deyilsən? Başqa daha layıqli nəmizədlər də vardi, amma mən dəhşətli dərəcədə şadam ki, mükafat məhz sənə verilib”.

Laqerlöf Nobel mükafatını alan ilk qadın idi. Amma onun sevincini heç də hamı bölüşmürdü. Məsələn, İsveç yazıçısı və publisisti Avqust Strindberq mükafatlandırma haqqında eşidəndə kinayəylə: “Hə, Nobeli o nağılcı xalaya veriblər”, - demişdi. Doğrudan da Selma Laqerlöf ölkənin elit mədəniyyət aləminə mənsub deyildi, onun kitabları isə daha çox kütləvi ədəbiyyat nümunələri idi. Amma oxucuların o dövrün intellektuallarının əsərlərinə olduğu kimi, bu əsərlərə də ehtiyacı vardi.

### **İsveç pedaqogikasında çevriliş edən nağıl-dərslik**

**1901**-ci ildə İsveç Müəllimlər Cəmiyyəti xalq məktəbləri üçün köhnəmiş dərsliklərin əvəzinə yeni dərsliklər yazacaq müəlliflərin axtarışına çıxır. Selma Laqerlöf cəmiyyətin təklifinə dərhal razılıq verir. O, üç il ərzində ölkəni gəzib-dolaşır, İsveç əyalətlərinin tarixini, etnoqrafiyasını öyrənir, rəvayət və əfsanələri toplayır. Kitab isə heç cür araya-ərsəyə gəlmirdi. Bəs kitabı necə yazmaq lazımdır ki, rəsmiyyətcilikdən, köhnəlik ruhundan əsər-əlamət qalmasın, quru faktlar və sitatlar toplusu olmasın? Bircə yalanın da olmayıcağı öyrədici və ciddi kitabı necə ərsəyə

gətirmək olar? Yurdun tarixini və ənənələrini uşaqlara yalnız öyrətməklə qalmayıb, həm də necə sevdirmək olar?

Uzun axtarışlardan sonra ağılna belə bir fikir gelir: "Bəlkə doğma malikanə kömək edər?"

Morbakko... Üç yüz ildən artıq bir müddətdə soylu Laqerlöflər nəslinə xidmət etmişdi, budur, artıq 16 il idi ki, orda yad adamlar yaşayırı. Amma Selmaya elə gəldi ki, o, məhz orda, sevimli qoca palidin yanında ipucu tapacaq.

Fayton xiyananın girişində, ağcaqayının kölgəsində saxladı. Malikanə satılanandan bəri Selma bircə dəfə də burda olmamışdı. Amma bağçada hər şey onun son dəfə gördüyü kimiyydi. Sanki heç nə dəyişməmişdi.

Selma keçmişin xatırələrinə dalıb sakitcə bağçada gəzişdi, parkın dərinliyinə necə gəlib-çıxdığının fərqinə varmadı da. Birdən kiminsə harayını eştidi. Selma əsasına söykənərək köməyə tələsdi.

Yolda bayquş balaca bir oğlanın ciyninə qonub onu incidirdi. Oğlan yırtıcı quşu heç cür uzaqlaşdırı bilmirdi. Selma əsasıyla quşu qovur. Oğlanın adı Nils idi, evdə ona qazları otarmaq həvalə olunmuşdu, o isə yolu itirərək bura gəlib çıxmışdı.

Laqerlöfun ağılna belə bir ideya gelir. Qazlarla birgə səyahət edən Nils adlı oğlanın macəraları haqqında yazmaq! Nils Holgersson qazın belində ölkəni səyahətə çıxır, uşaqlar isə doğma ölkəni quş yüksəkliyindən görüb seyr edirlər! Hər bir vilayətin sakini Nilsə öz doğma ölkəsinin əfsanelərini danışacaq, şagirdlər də Nilsin macəralarını oxuyaraq doğma yurdun tarixi, təbəti haqqında bilgiler əzx edəcək!

Kitabın adı da özü-özlüyündən yaranır: "Nils Holgerssonun İsveçdə vəhşi qazlarla möcüzəli səyahəti".

Maraqlıdır ki, Selmanın ideyasını Müəllimlər Cəmiyyəti dəstəkləyir. Dərsliyin birinci cildi 24 noyabr 1906-ci ildə çapdan çıxır. Bir ildən sonra ikinci cild işıq üzü görür. 700 səhifəlik kitab Nilsin macəralarından bəhs edir. Kitabın dərcindən artıq bir ay sonra uşaqlar "astronavt Nils" oyunu oynayır, ayları isə Nilsin uçuşlarının adı ilə adlandırırlar.

Bəzi tənqidçilər kitabı pedaqogikada inqilab adlandırdılar. Digərləri hesab etdilər ki, bəzi vilayətlər haqqında məlumat yetərincə deyil. Bəzilərini kitabın üslubu, danişiq dli qıcıqlandırırdı. Kilsə xadimləri isə müəllifi Bibliya süjetlərini təhrif etməkdə ittihad edir, "zərərli" kitabı oxumağı uşaqlara qadağan edirdilər. Selmani ümumilikdə məqsədsiz və plansız olmaqdə günahlanırlardılar.

Laqerlöf üçün isə ən önemli olan balaca oxucuların fikirləriydi: "Nə qədər ki, balacalar sevinc hissili kitabı oxuyaqlar, qələbə mənim olacaq". Bir dəfə yazılıdan soruşmuşdular ki, hansı mövqedə olmağı daha çox dəyərləndirir? "Oxucularımın həyatında iştirak edib onlara kömək etmək istərdim". - Selma cavabında demişdi.

Selma Laqerlöf o yazıçılardan idi ki, İsveç ədəbiyyatını bütün dünyaya tanıda bilmüşdi. "Yerusəlim" romanından başlayaraq onu maksimal həddə dünya dillərinə tərcümə etmişdilər. "Nilsin səyahəti"ndən sonra isə müxtəlif ölkələrdən gələn məktubları qəbul etmək üçün Morbakkoda özünün xüsusi poçt şöbəsini yaratmışdı. 60-ci illərdə İsveçdə 10 ən önemli kitabı müəyyənləşdirmek üçün sorğu keçirilmişdi. Birinci yeri Laqerlöfun "Host Berlinq haqqında saqa" kitabı tutmuşdu.

1907-ci ildə Selma Laqerlöf Upsala Universitetinin fəxri doktoru adını alır. 1909-cu ildə "əsərlərindəki yüksək idealizmə, parlaq təxəyyülə, mənəvi təsir gücünə görə" Nobel mükafatı ilə təltif edilir. 1914-cü ildə yaziçi İsveç Akademiyasının üzvü seçilir.

## **“Nordik şairə”, ya antifaşist yazıçı?**

**A**lmaniyada hakimiyyətə Hitler gələndə Selma Laqerlöf “nordik yazıçılarının” siyahısına daxil edir. Laqerlöf isə öz nüfuzundan faydalananaraq faşist zülmündən qurtulmaq istəyən almanlara və yəhudilərə kömək edir. Laqerlöf münasibət dərhal dəyişir, onu “antifaşist” elan edirlər.

Rusiya-Finlandiya müharibəsində Laqerlöf özünün Nobel medalını finlərə yardım olaraq göndərir. Ancaq Finlandiya hökuməti başqa vasitələrlə çıxış yolu tapır, medal isə minnətdarlıq hissili geri qaytarılır.

Selma mühəribələrə nifret edirdi, azadlıqsevər insan idi. 1911-ci ildə Stokholmda Ali Konqresdə Selma Laqerlöf qadın haqları mövzusunda çıxış etmişdi. O, qadın haqları uğrunda mücadilə edirdi, amma hər addımda problemlə qarşılaşındı.



Nobel mükafatına layiq görüldük-dən bir neçə il sonra Laqerlöf xalası-nın dəfnində iştirak edir. Kişi-lərin nit-qindən sonra Selma da mərhum haqqında duyğularını bölüşmək istəyəndə onun sözünü kəsirlər: “İndi məqamı deyil. Evli qadınlar hələ çıxışlarını bitirməyiblər”.

Onun obrazları arasında güclü qadınlar var, o qadınlar liderlik edir, problemləri çözürlər. O qadınlara gü-vənmək, etibar etmək olar. Maraqlıdır

ki, feminist müzakirələrində nədənsə Laqerlöfun kitablarından istifadə olun-mayıb, bu mövzuda ona müraciət etməyiblər.

## **Morbakkoda əbədi ömür**

**L**aqerlöf Morbakkodakı evi satın aldıdan sonra xatirələr dünyasına qapılır. “Lilekurnanın evi” romanı Morbakkoda yazılır. Yaziçi əsərdə Vermland sakinlərinin həyat tərzindən söhbət açır. Bundan başqa Laqerlöf novellalar, nağıllar, əfsanələr yazır və “Trolli və insanlar” toplusunda bir araya gətirir. 1912-ci ildə nağılvari-fantastik “Arabaçı” romanı ərsəyə gəlir. Amma yaziçinin həyat və yaradıcılığının bu mərhələsində yazdığı ən önəmlı roman “Portuqaliya imperatoru” (1914) əsəridir. Laqerlöfun bu roman da daxil olmaqla əksər əsərlərindən ana xətt kimi yoxsulluq mövzusu keçir. Psixoloji travmadan sonra özünü imperator hesab edən yoxsul kəndlə qızına çox bağlıdır. Məhz övlad məhəbbətinin sayəsində həm özünü, həm də günahkar qızını xilas edir. Roman Avropada böyük populyarlıq qazanır.

Selma Laqerlöf 1940-ci ildə, 81 yaşında Morbakkoda dünyasını dəyişir. Malikanə isə muzeyə çevrilir. Yaziçinin nə vaxtsa əlləriyle bəslədiyi bağçada Laqerlöfun nağılları kimi qeyri-adi çiçəklər açır. Selma bir dəfə xalasına məktubunda yazmışdı ki, ona cürbəcür parlaq və rəngarəng çiçəklər yetişdirmək müyəssər olub, çünki bu çiçəklər arzular və sevgiylə bəslənilərlər. Kim bilir, bəlkə Morbakkodakı çiçəklər hələ də Laqerlöfun nağılları və fantaziyalarıyla qidalanırlar...



**Günel NATIQ**

## ◆ Tənqid və ədəbiyyatşunaslıq

Vaqif YUSİFLİ

# ŞEİRİMİZİN DOLAYLARINDA

*Bəzi qeydlər*



**2018**-ci ilin Azərbaycan şeiri ədəbiyyat tarixində Kolumbun aləminə gəlişi kimi xatırlanmayaçaq. Heç bir möcüzə ilə qarşılaşmadıq, poeziyanın, şeirin böyük, hadisə sayıla biləcək elə bir məqamı yetişmədi ki, biz bu xüsusda sevincimizi oxularla bölüşək. Azərbaycan çoxsaylı şairlər ölkəsidir və bu gün qətiyyən narahat olmağa dəyməz ki, bu qədər şairi olan ölkədə niyə yeni Füzulilər, Sabirlər, Səməd Vurğunlar, Rəsul Rzalar, Bəxtiyar Vahabzadələr, Məmməd Arazlar doğulmur, dünyaya gəlmir?! Bu sual ilk baxışda doğrudan da həqiqət kimi səslənir, görəsən, şeirimiz yeni flaqlanımlara ehtiyac duymurmu? Amma belə bir iddiada olmaq da yersizdir və deyək ki, dahlilər, böyük şairlər sıfarişlə, ya arzu ilə doğulmurlar, onların vaxtı, zamanı gəlir... Bir qədər mübahisəli səslənən belə bu fikirdən sonra nikbin olmağa çalışaq. 2018-ci ilin poeziyası haqqında qətiyyən bədbin olmağa dəyməz, az sonra biz poeziyamızda baş verən və bizdə narahatlıq doğuran məsələlərə də münasibətimizi bildirəcəyik, ancaq bəri başdan onu da deyək ki, poeziyamızın, xüsusiylə, lirik şeirimizin səviyyəsi qaneedidir. Azərbaycan şeiri poeziyamızın yaşarı ənənələrinə bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçekliyi inikas nöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Əlbəttə, bir ilin şeirləri haqqında danışmaq, icmal səciyyəli bir yazında şeirlə bağlı bütün problemlərdən söz açmaq çətindir, gərək şeirimizin bir ildə hansı uğurlara nail olmayıandan danışaq, ayrı-ayrı mövzulara toxunaq, şeirimizin sənətkarlıq, dil-üslub məsələləri ilə bağlı məqamlara diqqət yetirək, müxtəlif nəsilləri təmsil edən ayrı-ayrı şairlərin şeirlərindən misallar gətirək, şeirimizdə bizi razı salmayan, nəzmkarlığa, şeirbazlığa, qrafomaniyaya aid qüsurları da etiraf edək, özü də, bütün bu məsələlərə elmi-nəzəri prizmadan da yanaşaq. Ona görə də biz 2018-ci ilin şeirləri haqqında ənənəvi icmal yazıdan imtina edirik, fikir və mülahizələrimizi ayrı-ayrı şeirlər üzərində davam etdirəcəyik. Yeri gəldikcə, ötən illərin şeirlərinə də müraciət edəcəyik. Çalışacaq ki, bu nümunələrin timsalında 2018-ci ilin lirikası qismən də olsa, öz əksini tapsın.

1. Müasir Azərbaycan poeziyasının ən yaşlı nəсли keçən əsrin otuzuncu illərində dünyaya gələn, əllinci illərdə ilk şeirləri və ilk şeir kitabları nəşr olunan, altmış-yetmişinci illərdə ədəbiyyat aləmində etiraf olunan, sonrakı onilliklərdə isə poeziyada öncüllər sırasında olan şairlər nəslini xatırlayaq. Doğrudur, indi onların əksəriyyəti dünyalarını dəyişiblər, ancaq o nəsildən Nəriman Həsənzadə, Fikrət Qoca, Yusif Həsənbəy, Oqtay Rza, Eyvaz Borçalı, Musa Yaqub, Məmməd İsmayıllı, Abbas Abdulla - bir sözlə, yaşı səksəni keçən və ya səksənin astanasında olan şairlərimiz yenə eyni şövq ilə yazış-yaradırlar. Fikrət Qoca və Oqtay Rza daha mütəmadi şəkildə şeir yazırlar, bu, sadəcə, peşə vərdişi deyil, söz demək ehtiyacından irəli gəlir. Nəriman Həsənzadənin şeirlərində isə ötən illərdə yazdığı ən yaxşı şeirlərin rahiyyəsi duyulur. «Sinəm - stolüstü qalın kitabdı, Hər gün varaqlayıb oxuyuram mən» - bu qalın kitabı biz də varaqlayırıq və 88 yaşlı bir şairin poetik enerjisine heyrət edirik. O, həyatda, cəmiyyətdə, təbiətdə, insan münasibətlərində baş verən heç bir hadisəyə biganə qalmır: Cocuq Mərcanlı şagirdlərinə üz tutur, Aprel döyüşlərində həlak olanlardan da söz açır, sevgi şeirləri də yazır, 37-ci ilin repressiya qurbanlarını da yad edir, doğulduğu Poylunu da unutmur. Məmməd İsmayıllı Vətəndə yaşamasa da, Vətən havalı şeirləri ilə mətbuatda sözünü deyir: «Qəribi qurbətin qadını sevməz, Sevsə, olsa-olsa, torpağı sevər». Nəriman Həsənzadə kimi Məmməd İsmayıllı da yaşa dolduqca içindəki poetik enerjini sönməyə qoymur. Vaxtilə Xalq şairi Bəxtiyar Vahabzadə yazırkı ki: «Məmməd İsmayılin şeirləri izaha, təhlilə çətin gəlir. Adam qorxur ki, bu şeirlərin gözəlliyi, zərifliyi təhlildən hürküb qaçar». Doğrudan da, Məmməd İsmayılin «Ağacdələn, döy qapımı», «Savalanda yatan igid», «Vətən», «Bir də keçməyəcək ələ bu günlər», «Ümiddən asilan qılıncılar», «Təzədən mən sənə qayıdacağam», «Kimi aldadırsan, a zalim oğlu» kimi şeirlərini təhlil etməyə dəyərmi? Bu şeirlər Azərbaycan poeziyasının şedevrləridir. Son illərdə də o şedevrlərin sırasına yeniləri qatılır. Xüsusilə, «Qurbət haradı bilsən», «Qapı», «Niyə beləsən, Vətən» şeirləri... Musa Yaqubun son şeirlərində isə şair ömrü ilə bağlı bəzi etiraflar səslənməkdədir ki, bu etirafları həmin nəslin dilinə gətirmədikləri, amma ürəklərində o hissəleri, o duyğuları yaşatdıqları qənaətindəyik:

*Bir yorğun torpağam, dincə qoyulmuş,  
Daha əkilməyim, biçilməyim yox.  
Köhnə qarağacam, içi oyulmuş,  
Bir də körpülənib keçilməyim yox.  
Bütün körpüləri keçmişəm daha.  
Səbr kasamı da içmişəm daha.  
Hanı bu dönyanın dağ tərəfləri,  
Qızıldöş qayanın tağ tərəfləri-  
Ayağım dəyməmiş bir daş qalmadı,  
Heyif, gücdən düşən o ayaqlara!  
Hanı bu dönyanın sevgi tərəfi?  
İnsanın insana ərki tərəfi?  
Hanı dan üzünün ağ tərəfləri,  
Dövrünün qızılı çağ tərəfləri?*

Şeirimizin ikinci bir yaşlı nəсли də var ki, onların ədəbiyyata gəlişi altmışinci illərin sonlarına - yetmişinci illərin əvvəllerinə təsadüf edir - Firuze Məmmədli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Vaqif Bayatlı - bu şairlər poeziyada müxtəlif üslubları təmsil edirlər. Sabir Rüstəmxanlı 1967-ci ildə yazdığı məşhur «Vətən» şeirinin intonasiyasına indiyə qədər sadıqdır və əgər müasir Azərbaycan poeziyasında vətənpərvərliyin, azərbaycançılığın, milli birlilik ideyasının necə təcəssüm olunduğunu izləsək, Bəxtiyar Vahabzadə,

Xəlil Rza Ulutürk, Məmməd Araz isimləri ilə yanaşı, Sabir Rüstəmxanının da adını bu sırada görərik.

Heç inanmağımız gəlmir ki, «böyük şair olmayı bir kimsədə şübhə doğurmayan» (Anar), sözün əsil mənasında bir şair kimi populyarlığını qoruyub saxlayan Ramiz Rövşən artıq yetmiş iki yaşındadır. Amma belə görünür ki, yaşın şair ömrünü və şeirin ömrünü heç bir dəxli yoxdur. Ramiz Rövşən adı həyat hadisələrini, ən sadə həqiqətləri - həyat, ölüm, sevgi, Allah, Dünya və İnsan haqqında duyğularını poeziya dili ilə, özü də orijinal şəkildə ifadə edir. Amma burada duyğular və hissələrlə yanaşı, bir mühüm məqamı da vurğulamalılığdır. Ramiz Rövşən şeiri həm də bizə məlum adı həqiqətlərin tamam yeni izahıdır, burada Aristotelin bir fikrini xatırlayıraq: «Poeziya insana yalnız hissələr, duyğular vasitəsilə əldə edilmiş zahiri bilik vermir, elmi bilikdən aşağı durmayan biliklər verir».

### **Ölüncə**

*neçə-neçə qapıdan keçir adam,*

### **Dünya-**

*üz tutduğumuz qapılarla doludu*

### **Bəlkə də,**

*üzümüzə çırplıan qapılardan*

### **Üzümüzə açılan**

*Qapılar qorxuludur.*

### **Mənim balam,**

*hamımız doğulanda ağlarıq,*

### **Bəlkə, yaşamaq deyil**

*dünyaya gəlməyimiz.*

### **Bəlkə doğulan kimi**

*başlayır ölməyimiz.*

«Azərbaycan yazıçılarının ensiklopedik məlumat kitabı»na diqqət yetirdik və bu kitabda 400-dən artıq qadın yazarın tərcüməyi-halları ilə qarşılaştıq. Doğrudan da, böyük rəqəmdir və Azərbaycan kimi kiçik bir ölkədə qadın yazarların, xüsusilə, şairlərin bolluğu bəlkə təəccüb doğura bilər, amma burada təəccüblü heç nə yox... Elə Əzizə xanım Cəfərzadənin «Azərbaycanın aşiq və şair qadınları» toplusuna nəzər yetirsək, burada ənənənin mühüm rol oynadığını vurğulaya bilərik. Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Tahirə Qürرətüləyn, Umugülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədine Gülgün, Hökumə Billuri... Və çağdaş şeirmizdə Firuzə Məmmədli, Nisə Bəyim, Ofelya Babayeva, Xanım İsmayıllıqızı, Fərqanə Mehdiyeva, Məlahət Qaramuradlı, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Xəzangül, Şövkət Horovlu, Səhər, Aybəniz Əliyar... Firuzə Məmmədli Nicar Rəfibəylinin, Mirvarid Dilbazinin missiyasını üzərinə götürüb desək, - yanılmariq. Xalq yazıçısı Anar yazar ki: «Firuzə Məmmədli Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən şairlərdən biridir. Onun şeirləri özünə bənzəyir, bir az həlim, bir az kövrək, yeri gələndə sərt». Firuzə Məmmədlinin son üç ildəki şeirlərinə diqqət yetiririk - bu şeirlər bir qadın ömrünün poetik salnaməsidir; bu salnamədə ağrı da var, sevinc də, heyrət də, dövrəndən, zəmanədən şikayətlər də, ümid də, inam da, nostalji hissələr də və ən başlıcası, vətənpərvərlik, azərbaycançılıq duyğuları. Və təfərrüata varmadan Firuzə Məmmədlinin «Azərbaycan» jurnalında çap olunan bir şeirini misal götirək: bu şeir sözə, şeirə, poeziyaya bağlılığını ifadəsidir:

*Nə deməyə sözüm qalıb,*

*Nə susmağa üzüm qalıb,*

*Arxasınca gözüm qalıb,*

*Tanrıım, məni qaytar sözə.*

*Baş alıb hara qaçaram?  
Mən günüqara qaçaram.  
Lap düz divara qaçaram,  
Məni elə çapar sözə.*

*Neynim sözsüz var günümü?!  
Sədalara kar günümü!  
Sal boy numa dar günümü,  
Sürükleyib apar sözə.*

2. Seirimizdə Qarabağ müharibəsi və onun doğurduğu itkilər, sosial və mənəvi bəlalar, itirilmiş torpaq ağırları haqqında yüzlərlə şeirlər yazılıb, indi də yazılır. Bu şeirlərin hər birinin vətənpərvərlik duyusundan yarandığına qətiyyən şübhə etmirik. Amma o şeirlərin bir çoxunun bədii keyfiyyət baxımından hətta ortatab şeir səviyyəsindən belə, aşağı olduğunu etiraf etməliyik. Bu şeirlərdə bir-birini təkrar edən motivlər, şablon ifadələr həddini aşır. Əlbəttə, həmişə dərddən yazmaq olar, necə ki, həmişə Vətəndən, dağlardan, dənizdən, payızdan yazmaq... amma ənənəvileşən mövzuya da yenilik getirmək olar. Təbii ki, bu, şair istedadı ilə bağlıdır. Vaqif Bəhmənli, köhnə ifadə ilə desək, «məhsuldar» şairdir, amma Vaqif bəzi istisnaları nəzərə almasaq, həmişə öz poetik səviyyəsini saxlaya bilir. Onun Qarabağ yanğıısından doğan «Dərd qoşması» dərdin poeziyasını poeziyanın dərdinə çevirən bir şeir kimi diqqəti cəlb edir:

*Yolunca saraldı gözümün kökü,  
Qalmadı ürəkdə yağ, Qarabağım!  
Başına haranın külünü töküm,  
Qayıtsın əzəli çağ, Qarabağım!*

*Seyidlər bəsləyən, aclar doyuran,  
Şərdən-şəbədədən haqqı ayıran,  
Bəyləri, xanları işə buyuran,  
Sultan Qarabağım, şah Qarabağım!*

*Böyükən atlanmır barı üstündən...  
Sazaqlar çartlaşdır narı üstündə!  
Çiçəyi burnunda, barı üstündə  
Çürüyür tarlanda tağ, Qarabağım!*

*Ölün bir yandadı, dirin bir yanda,  
Çalağan ilanlar qırılırlar qanda!  
Torpaq götürərmi, aparsam canda  
Belə çalın-sarpaz dağ, Qarabağım!*

*Fələk töhmət çöpü təpdi dərimə,  
Sən sönük bir çıraq; səməndəri mən...  
Cismimi Bakıya tulla, yerimə  
qeyrətli bir Vaqif doğ, Qarabağım!*

Qarabağla bağlı şeirlərdə kədər, qəm-qüssə motivlərinin üstünlük təşkil etməsini təbii hesab edirik. İnsan doğulduğu torpaqdan, göz açdığı yurd-yuvadan illər boyu ayrı düşür, bu həsrəti başqa cür necə izah edəsən? Elə Vaqif Bəhmənlinin başqa bir şeirində Qarabağsız yaşamağın ağrı-acıları öz əksini tapır:

*Batıb Şuşanın dili,  
zili, pəsi çatışmir.  
Tarixdi Pənahəli-  
Xan nəvəsi çatışmir.*

*Orman yaşıl daraqdı,  
sıldırmılar varaqdı.  
Şuşa yanar çıraqdı-  
Pərvanəsi çatışmir.*

*Kafər kəsib yolağı,  
kardı Kirsin qulağı!..  
Cabbarsız Qarabağın  
Zənguləsi çatışmir!*

Şeirimizdə Qarabağ mövzusu haqqında düşünəndə istər-istəməz keçən əsrin doxsanıncı illərində qələmə alınmış və hər misrasından ümid, inam, qələbəyə çağırış ifadə edən «Ayağa dur, Azərbaycan», «Ayağa dur, məmləkətim», «Qalx ayağa məmləkətim» (Məmməd Araz, Xəlil Rza, Zəlimxan Yaqub) şeirləri yada düşdü. Xüsusilə, Xalq şairi Qabilin o illərin ən harayı, çağırış şeirindəki həqiqəti xatırladıq. «Ümid sənədir ancaq...» şeiri göstərdi ki:

*Ali qonaqlar gəlir  
Dünyanın hər yerindən.  
Ürək yanır, göz dolur  
Şəhid qəbirlərindən.  
Düşünüüb-daşınıram  
Özlüyümdə dərindən:  
İntiqam ala bilməz,  
Qana qan ola bilməz  
Məzarları bəzəyən  
Ehtiramçıçəkləri...  
Ümid sənədir ancaq,  
Azərbaycan əsgəri!*

Qabilin doxsanıncı illərdə səsləndirdiyi bu çağırış nidasının həqiqət olduğunu 2016-cı ilin Aprel döyüsləri təsdiq etmədimi? Nədənsə şeirimizdə belə nümunələrin sayı getdikcə azalır, amma Ramiz Duyğunun, Rəşid Faxralının, Əbülfət Mədətoğlunun, Musa Ələkbərlinin, Rəfail Tağızadənin, Əli Rza Xələflinin, Adil Cəmilin, Əli Nəcəfxanının, Rizvan Nəsiboğlunun bəzi şeirlərində həmin tendensiyanın davam etməsinə yalnız sevinmək olar. Xüsusilə, Rəşid Faxralının Aprel döyüsləri ilə bağlı şeirlərini təqdir edirik. Bir məqami da unutmayaq: Qarabağ problemi tekçə ölkə Prezidentinin apardığı ardıcıl, məqsədyönlü siyasetlə yanaşı, həm də hər bir azərbaycanlı düşündürən bir həyat amalı olmalıdır. Şair Vahid Əzziz də elə bunu deyir:

*Gör, nə qədər itirmişik?  
O Qarabağ, bu Qarabağ.  
Danışmayaq düşük-düşük,  
torpaq satmayı unudaq.*

*Sındırmaqda düşmən bizi,  
yetər boğduq səbrimizi,  
qırıb «Tamah dişimizi»,  
rüşvət almağı unudaq.*

*Tanrı nuru qəlbimizdə,  
dəyər verdi sevgimizə,  
içimizdə bir-birimizə,  
düşmən olmayı unudaq.*

*Bu torpaqlar çox ağlayıb,  
sinəsində minlərlə dağ.  
qanları yadda saxlayıb -  
unutqanlığı unudaq!*

**3.** Bəs şeirimizin lirik qəhrəmanı haqqında nə söyləyə bilərik? Burada biz V.Q.Belinskinin məşhur tərifini misal gətirəcəyik: «Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır. Hər bir poetik əsər şairin bütün varlığına hakim kəsilən qüdrətli fikrin məhsuludur». Hər bir şeirin mətnində şairin duygusu və düşüncələri yaşayır. Vaxtilə, sovet dönməmində lirik qəhrəman özünü «Mən və Vətən» «Mən və Dünya», «Mən və Zaman», «Mən və Həyat», «Mən və Təbiət», «Mən və Sevgilim» paralelləri ilə ifadə edirdi. Bu paralellərdən çox zaman «sovet adamı» obrazı reallaşırdı. İndi də bu paralellər davam edir. Amma «sovet adamı» obrazına daha ehtiyac qalmayıb. Müstəqillik dövrünün şeirində isə lirik qəhrəmanın həyat hadisələrinə, dünyaya, zamana, insana, Tanrıya, ölümə, varlığa-yoxluğa münasibəti dəyişib. Lirik qəhrəman, yeni şair fikrən də, ruhən də azaddır. Şairlər sanki bir vaxtlar içərilərinə çökmiş dumanı ciyərlərindən çıxarıb azad nəfəs alırlar. Biz bu sırada Ramiz Qusarçayının, Əhməd Qəşəmoğlunun, Əjdər Olun, Ağacəfər Həsənlinin, Barat Vüsəlin, Avdi Qoşqarın, Rəşad Məcidin, İlham Qəhrəmanın, Elçin İsgəndərzadənin, Qəşəm Nəcəfzadənin, Yusif Nəğməkarın, Rafiq Yusifoğlunun, Balayar Sadıqın, Sabir Yusifoğlunun, Xanəli Kərimlinin, Ağamir Cavadın, Zirəddin Qafarlinin, Tahir Taliblinin, Orxan Paşanın, Gülnarə Cəmaləddinin, Adil Cəmilin, Hüseyn Bağıroğlunun, Faiq Balabəylinin, Tərlan Əbilovun, Asım Yadigarın, Zakir Məmmədin, Tahir Taisoğlunun, Kəmaləddin Qədimin, İslam Sadığın, Nazim Əhmədlinin, İnqilab İsaqın, Bilal Alarının, Əlisəmid Kürün, Vəliyulla Novruzun, Əlizadə Nurinin, Dayandur Sevginin, Sərvaz Hüseynoğlunun şeirlərini xüsusi qeyd edə bilərik. Əsasən ədəbiyyatımızın orta nəslini təmsil edən adalarını çəkdiyim bu şairlər özünü ifadə baxımından bir-birindən fərqlənə, seçilə bilirlər. Məsələn, Ağacəfər Həsənlinin şeirlərində fikir ahəngi ön plana keçməkdədir, «Günlər ömrün gülləridi, solur zamanın əlində» deyən Ağacəfər başqa bir şeirində yazar ki: «Haçandan eyni havaya oynayaram, eyni sudan içərəm, eyni yoldan keçərəm, eyni sünbüldən biçərəm, gözümü kor edib işıqlar, qulağım dəng olub oxşar sözlərlən» misralarıyla əslində, XXI əsr şairinin, daha çox öz ədəbi nəslinin poetik məramını ifadə edir. Və onun şeirlərində də yenilik hissi, «eyni havaya oynamamaq», həyata, dünyaya düşüncə çevrəsindən yanaşmaq prinsipi üstünlük təşkil edir. «Fikir ahəngi» ifadəsini işlətdik və Əhməd Qəşəmoğlunun sonuncu şeirlər kitabına yazdığı ön sözləri xatırladıq: «Dünya - ahəng dilidir. Ahəng dili Allahın yoludur. Qəlbim mənə deyir ki, nə qədər ki, insanlar dünyadakı əməllərini ahangla kökləməyiblər, özləri də, ətrafları da, Yer üzü də qan-qada içində olacaqlar. Dünyanın bir çox sirlərinin açarı elə həmin ahəng aləmindədir». Əhməd Qəşəmoğlunun bu «ahəng qanunu» təzə deyil, elə əksər şeirləri də bir ahəng üstündə qurulub: dünyada heç bir zərrə adı deyil, hər şey, hər nəsnə ahəng içindədir, İlahinin yaratdığı bu ahəngin Eşq mərtəbəsinə, ucalığa

köklənməsi insanın Sirri-xudaya sonsuz məhəbbətinin ifadəsidir. «Azərbaycan bayrağı» kimi çox gözəl bir şeirin müəllifi olan Ramiz Qusarçaylı bu ədəbi nəslin içərisində xüsusilə seçilir. Onun nisgilli «Toy» şeiri göstərir ki, Ramiz hər hansı bir hadisəni poeziya hadisəsinə çevirə bilər. Nişanlısı Lələdağ döyüşlərində həlak olan bir qız toy zamanı bu xəbəri eşidir, amma:

*O qız toyda ölenəcən oynadı,  
Ayaqları gülənəcən oynadı,  
Toyu toydan silənəcən oynadı.  
Gör o toyda yanğılı ney neynədi,  
Zilində Yer,  
bəmində Goy göynədi,  
Xarı bülbül namus yeri, göynədi,  
Cıdır düzü qisas yeri, göynədi,  
Daşaltıda casus yeri göynədi.  
Qurd çölündə çadır yeri oynadı,  
Güləbürtədə abır yeri oynadı,  
Gülablida qəbir yeri oynadı,  
Dözüm yeri, səbir yeri oynadı.  
Kim o qızı saxlayacaq bu axşam,  
Kim o toyu ağlayacaq bu axşam...*

Daha bir şairin - Gəncədə yaşayıb-yaradan İ.İsaqın şeirlərinə nəzər salmaq istərdim. İngilab İsaqın şeirləri barədə tənqidçi Rüstəm Kamal acı bir təessüf hissili yazır ki: «Ədəbi tənqidin «əyalet» sindromu nəticəsində dəyərli bir şairin obrazının yetərinçə təqdim olunmaması təessüf doğurur». Amma elə Rüstəm Kamal İngilab İsaqın kitabına yazdığı ön sözdə bu sindromu aradan qaldırır və onun şeirlərini layiq olduğu tərzdə təhlil edir. Yazır ki: «İngilab İsaqın poeziyasında bəlağətli deklarasiyalar ve yüksək nidalar səslənmir, sanki sualtı axın şeirin üstü ilə gedir, sükutu intonasianın axarı üzə çıxarır». Doğrudur. Və biz təfərrüata varmadan İngilab İsaqın «Bir uşaq ağlayır» şeirini misal gətirəcəyik. Bu şeir bir qaćqın ananın dilindən söylənilir. Bu şeirdə hüzün və kədər var, amma ritorikadan uzaq bir kədər. Kədərlənən təkcə ana deyil, qüssəyə qərq olan həm də şeirin özüdür, təşbihlər, metaforalar, xıtablar da bu hüzünün içindədir.

*O uşaq ağlayır, ovutmayın siz,  
İtən yurd yerində yuxusu qalıb.  
Yüyürüb o cıdır, çəmən boyunca,  
İçində bənövşə qoxusu qalıb.*

*O uşaq aldanmir, vallah, şirəyə,  
Böyükler çox zaman aldanın kimi.  
O uşaq ağlayır hey «Şuşam» deyə,  
Odlanır dünyaya boyunan kimi.*

*Tapın o uşağın oyun yerini,  
Bənövşə üzdüyü çəməni tapın.  
Tapın üç almani, nağıl yerini,  
Tapın, ay böyükler, Vətəni tapın!  
Kiridin uşağı, kiridin görək!*

Adlarını geniş siyahida çekdiyimiz hər bir şairin yaradıcılığından, xüsusən, 2018-ci ildə yazdıqları şeirlərdən tanıdığımız mövzu ilə bağlı misallar gətirə bilərik. Şeirimizdə sözün əsil mənasında azadlıq ruhu dolaşmaqdadır və hər bir şair müstəqilliyin ona bəxş etdiyi bu mənəvi azadlıqdan bəhrələnir.

Amma çox maraqlıdır ki, bu azadlıq şeirdə çox vaxt lirik qəhrəmanın - şairin mənənən azadlığına dəlalət eləmir. Şeirimizdə ictimai həyatdan yox, yalnız şəxsi, subyektiv azar-bezardan doğan dərdlərdən, darixmaqdan, ölümdən çox yazılırlar. Biri yazır ki: «Mən bədbəxt adamam, yaziq adamam!», başqa birisi «Mən çıxbı getməyə bir küçə tapsam» deyib «kimsənin olmayan uzaqlara» getmək arzusunu ifadə edir, bir başqası «Ölümüm qədər, kaş deyirəm gözəlləşəydi həyatım da» deyir və ölümü həyatdan üstün tutur, yenə bir başqa gənc şair yazır ki: «Sir-sifətim qırışmamış, Kimsə gəlib soruştamış, Toz-torpağa qarışmamış Çürüməyi öyrənirəm», yenə bir misal: «Əcəl son etirafdır. Hər insanın dilində. Ölüm hədiyyəmizdir, Yaşam müqabilində». Belə «ölüm şərqişərinin» sayını artırmaq olar, düşünürük ki, eksəriyyəti cavan olan, «çıçəyi burnunda olan» bu şairleri əcəl köhləninə minməyə nə vadər edir? Ədəbiyyatda Ölüm mövzusu əbədi mövzulardan biridir, istər klassik poeziyada, istərsə də müasir poeziyada ölümdən çox yazıblar. Amma bu mövzuya fəlsəfi rəng qatıblar. Müasir poeziyada Vaqif Səmədoğlunun və Ramiz Rövşənin şeirlərində Ölüm motivinə daha çox rast gəlirik. Ramiz Rövşən bir müsahibəsində deyir ki: «Ölüm bütün dinlərin məğzindədir. Ölüm o qədər təbii, sadə anlayışdı ki... Platon deyir: hər bir yaradıcılıq öz gücünü ölümdən alır. Mən ən çox o vaxt yazıram ki, ölümlə toqquşuram. Yazmağın özündə bir ölməməzlik iddiası var. Yazarın ki, ölməyəsən, qalasan, ölümdən sonra qalasan. Həyatın sonu ölümdü, ölümün sonu həyat deyil. Zen-buddizm felsəfəsində deyilir: «Bizim həyatımız ölümümsüzdə qısa fasılədir». Müasir Azərbaycan şeirində ölüm haqqında ən çox düşünən şair Vaqif Səmədoğlu idi, amma onun «ölümlü» şeirlərindən qətiyyən qəbiristanlıq qoxusu gəlmir. Baxın: «Özümü öldürmək istəmişəm iki dəfə, amma öldürməmişəm min dəfə». «Ay yarımcıq, ulduzlar yox, yaman ölməli gecədir». «Allah, məni yarı öldür, yarı saxla ağlamağa», «Özümlə məşğulam, özümü hər gün yüz yol dirildirəm, yüz yol asıram», «Sevgilim, mən öləndə, Bir kündə xisən-xisən Ağlayacaqsanmı sən? Kimin xarabasında Bir damla yaşa dönüb, Düşəcəyəm gözündən? Ağla, qurbanım, ağla, Ağla, heyranım, ağla».

#### 4. 2018-ci ilin Azərbaycan şeirində sənətkarlıq məsələləri ilə bağlı nə demək olar?

Əslində, çox şey. Vəzn məsələsindən tutmuş şeirimizin bədii təsvir vasitələrinə qədər, qoşmalı, gərayılı, çoxbölgülü heca şeirlərindən sərbəst şeirinə qədər; Avropa şeirindən, türk poeziyasından gələn təsirləri də unutmayaq, klassik poeziya ənənələrinə bağlılığı da... Şeirdə novatorluq cəhd'lərindən tutmuş «stekanda firtına» yaratmaq iddiasıyla «yeni şeir» eksperimentlərinə qədər... Şeirimizdə yeni cərəyanların, xüsusilə postmodernizm dalğasının milli şeir ərazisində görünməsinə qədər... Dilimizin saflığını, gözəlliyyini, zərifiliyini qoruyan şeirlər də var, onu kimyəvi, fiziki, riyazi terminlərlə, əcaib-qəraib sözlərlə, ifadələrlə zibilləyənlər də. Ancaq bir yazıda bütün bunları əhatə etmək mümkün deyil, yalnız bəzi vacib məqamlara diqqət yetirəcəyik.

Azərbaycan poeziyasında uzun müddət yaşayış ənənələr olmuş ki, bu da onların vərəsəlik qaydası ilə əsrlərdən əsrlərə gəlib keçməsi və özəl xüsusiyyətlərini saxlaması ilə bağlıdır. Poeziyamızda ənənələrin zənginləşməsi iki axarda cərəyan etmişdir. Birinci halda ənənələr daxilən, məzmunca dəyişmişdir. İkinci halda isə bu dəyişiklik bədii formada baş vermişdir. Ənənələrin məzmunca dəyişməsi, yeni cəalarlar kəsb etməsi, heç şübhəsiz, xalqın ictimai həyatında baş verən yeniliklərlə bağlıdır ki, bu inkişaf və dəyişikliklər bədii təfəkkürə də təsisiz qalmamışdır. XX-XXI əsrlər heca şeiri də məhz belə inkişaf və yeniləşmə imkanları ilə diqqəti cəlb etmişdir.

Ümumiyyətlə, XX əsr Azərbaycan şeirində heca vəznnin nisbətən üstün olduğunu söyləmək olar. Biz altmışinci-yetmişinci illərin bəzi ədəbi mübahisələrində olduğu kimi heca şeirinə tam üstünlük verib sərbəst şeiri gözdən salmaq, guya Azərbaycan şeirinin milliliyinə xələl gətirdiyini iddia etmək fikrini heç ağılmıza gətirmirik. Şeirin hansı vəzndə yazılması yox, necə yazılması əsasdır. Büyük türk şairi Nazim Hikmət deyirdi ki, şeiri istər dənizin dibində yaz, istər küləkli havada, istər əruzda, istər sərbəstdə, istərsə də hecada, təki şeir olsun. Ancaq burada vəznnin hər iki qolunun müasir şeir prosesində inkişafını izləmək istərdik.

Səməd Vurğun, Mikayıł Müşfiq, Süleyman Rüstəm, Əhməd Cəmil, Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri, Hüseyn Arif, Əliağa Kürçaylı, Nəriman Həsənzadə, Məmməd Araz, Cabir Novruz, İslam Səfərli, Hüseyn Kürdoğlu, Məstan Günər, Məmməd İsmayıllı, Səyavuş Sərhanlı, Sabir Rüstəmxanlı, Nüsret Kəsəmənli, Musa Yaqub, Məmməd Aslan, Ağasəfa, Zəlimxan Yaqub, Ramiz Rövşən, Rüstəm Behrudi, Firuzə Məmmədli, Akif Səməd, Məmməd Dəmirçioglu... heca şeirinin ən gözəl nümunələrini bu şairlər və adlarını çəkmədiyimiz bir çox başqaları yaratmışlar. Ancaq sərbəst şeirin də ən gözəl nümunələrini yaratmış Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayıllzadə, Camal Yusifzadə hecada da eyni dərəcədə uğurlu nümunələrlə diqqəti cəlb etmişlər. Və bu siyahını bir qədər də müasir şeirimizə gətirib çıxarsaq, Zirəddin Qafarlinin, Məcnun Göycəlinin, Sabir Sarvanın, İslam Sadığın, Məmməd İlqarın, İbrahim İlyaslinin, Barat Vüsəlin, Nisə Bəyimin, Adil Cəmilin, Musa Ələkberlinin, İlham Qəhremanın, Orxan Paşanın da heca şeiri ənənələrini davam etdiridiyinin şahidi olarıq... XX əsr Hüseyn Arif, Hüseyn Kürdoğlu, Məstan Günər, Məmməd Aslan, Zəlimxan Yaqub kimi qoşmada, gəraylıda möcüzələr yaranan şairləri bize tanıtdı və indi yüzlərlə sadəcə söz yığını, şablondan, məlum bədii təsvir vasitələrindən yaranan qoşmaları, gəraylıları oxuyanda o beş şairin ruhlarına rəhmət oxuyuruq. Amma heyif silənməyə də dəyməz, çünki XXI əsrin heca şeirlərində də yeniliklər diqqəti cəlb edir. Şeirdə lirik qəhrəmanın duygu və düşüncələrini müəyyən obrazlar vasitəsilə əks etdirmək ənənəsi indi də yaşayır. Ən çox da qoşma və gəraylıarda. Bu ənənəyə yeni çalarlar da qatılır. İki misal gətirək: İbrahim İlyaslıdan bir gəraylı:

*Səni görən divanədi,  
Ölürəm səndən ötəri.  
Göz yaşımla dağı-daşı  
Dəlirəm, səndən ötəri.*

*Uydurmadım daha nələr?  
Tükənibdi bəhanələr.  
Qonşunuza axşam-səhər  
Gəlirəm, səndən ötəri.*

*İbrahiməm, için-için  
Göynəyirəm, gedir köçün.  
Ölmürəm yaşamaq üçün,  
Ölürəm səndən ötəri.*

Bu gəraylıdan Aşıq Ələsgərin, Dədə Şəmsirin rayhiəsi duyulur.

Qoşma şeir forması Azərbaycan poeziyasında bəlkə ən davamlı, ən sabit bir ənənənin mövcudluğunu təsdiq edir. Poeziyada hansı meyillər, təmayüllər yaransa da, onların hər biri müəyyən müddət ərzində «populyarlıq» qazansa da, xalq şeirinin milli ruhunu, özəlliyyini qoruyan qoşma hər dəfə yeni nümunələrlə öz varlığını qoruyub saxlayır. Xüsusilə, keçən əsrin doxsanıncı

illərində, habelə, XXI əsrin əvvəllərində qoşmaya meyil nəinki azalmış, əksinə, deyərdik ki, maraq bəlkə də artmışdır. Həm də yeni qoşmalarda müasir poetik təfəkkür, «köhne havada» təzə söz demək cəhdidən diqqəti cəlb edir. Əlizadə Nurinin bir qoşmasında olduğu kimi:

*Haçəndi durnalar uçur canımdan,  
Haçəndi canımda payızmış, Allah.  
Məni bu dünyanın yadına salan,  
Mənim unutduğum o qızmış, Allah...*

*Şirin xeyallarım acını çəkir,  
Ölümdü - kəfənin ucunu çəkir...  
...Baxdım ki, bir söyüd içini çəkir,-  
O da mənim kimi yalqızmış, Allah.*

*Hər gün dodağıma baş çəkir adın,  
Yanım, bir az işin, üşüyen qadın...  
..Çərpələng düzəltdim, o da uçmadı,-  
Bu ömür islanmış kağızmiş, Allah!*

İndi isə 2018-ci ilin sərbəst şeirləri haqqında. «Azərbaycan» və «Ulduz» jurnallarında, «Ədəbiyyat qəzeti»ndə xeyli sərbəst şeirlər çap edilib. Həca vəznli şeirlərdə olduğu kimi, burada uğurlu nümunələr az deyil, şairlərimiz Rəsul Rzadan, Vəqif Səmədoğlu, Əli Kərimdən, Fikrət Qocadan, Ələkbər Salahzadədən, İsa İsmayıllazadədən, Camal Yusifzadədən, Çingiz Əlioğlu, gələn yaşarı ənənələri davam etdirirlər. Təbii ki, bu sıradə böyük şairimiz Rəsul Rza ənənələri mühüm rol oynayır. Bu bir danılmaz həqiqətdir ki, Rəsul Rza Azərbaycan sərbəst şeirinin ən gözəl nümunələrini yaratmışdır. Biz Rəsul Rzadan sonra sərbəst şeiri yeni bir düzümə gətirən Ələkbər Salahzadəni də unutmamalıyıq. Deməli, Azərbaycan poeziyasında sərbəst şeir artıq bir ənənə yaratmışdır. İndi bu ənənəni Tahir Taisoğlu, Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Mahirə Abdulla, Fərid Hüseyn, Bilal Alarlı, Tərlan Əbilov, Dəyanət Osmanlı, Rasim Qaraca, Aqşin Yenisey, Aqşin Evrən, Xuraman Hüseynzadə, Könül Arif, Emin Piri, Ümid Nəccari, Səhər, Ramil Əhməd, Qismət kim sərbəstçilər var. Özü də əksəriyyəti cavanlardır.

*Sənə parçalı-buludlu bir hava göndərirəm,  
Yağış da yağa bilər;  
Şimşek də çaxa bilər,  
Günəş də çıxa bilər.*

*Sənə parçalı-buludlu bir sevda göndərirəm.  
Həsrət də ola bilər,  
Nifrət də ola bilər,  
Xoşbəxt də edə bilər,  
Bədbəxt də edə bilər.*

*Mən hərdən çox səs-küylü,  
hərdən lal-sükutluyam.  
Nə qədər bədbinəmsə,  
o qədər ümidiyəm.  
Bir az payız kimiyəm;  
parçalı-buludluyam.*

«Ulduz» jurnalının 2018-ci il noyabr nömrəsindən misal gətirdiyimiz bu şeirin müəllifi Səhər Əhməddir. Bu şeirdə çox böyük bir fikir axtarmayın, adı

bir insan münasibətinin təbiət hadisəsi ilə müqayisəsi diqqəti cəlb edir və hər halda, müqayisə tutarlıdı. Cavanların sərbəst şeirlərinin əksəriyyətində qafiyədən əsər-əlamət görmürsən, amma burada qafiyə də var. Şeirin ritmi də yerindədir. Və ona görə də, bu, sərbəst şeirdir.

Bununla yanaşı, gizlətmək lazımdır ki, bu gün sərbəst şeir adıyla çoxlu cizmaqaralar çap olunur, bunnara şeir demək olmur. Hələ 1957-ci ildə görkəmli tənqidçimiz Məmməd Cəfər Cəfərov «Şeirimizin dili və vəzni haqqında» məqaləsində yazdı: «Sərbəst şeir haqqında aydın təsəvvürə malik olmayan bəzi gənclərimiz zənn edirlər ki, sərbəst şeir dilin qrammatik quruluşunu pozmaq, cümlənin söz sıralarını tərsinə çevirmək yolu ilə əldə edilir. Bizim şairərimizin çoxunun şeirində, qüvvətli bədii vasitələrdən biri olan inversiya (cümələdə sözlərin yerdəyişməsi) tamamilə unudulmuş, onun yerini dilin bütün qrammatik quruluşunu baş-ayaq etmək kimi lüzumsuz bir vərdiş tutmuşdur. Dilin qanunlarının əksinə olaraq cümləni tərsinə qurmaqla sərbəst şeir yaranır, bəlkə sərbəst şeirə parodiya əmələ gelir. Deyəndə ki, sərbəst şeir monotonluq yaradan mütləq bir ritm tanımır, bu, o demək deyildir ki: «məhv olsun ritm». Ritm şeirin ən mühüm cəhətidir. O məhv olandan sonra şeiriyyət qalmır. Əksinə, həqiqi sərbəst şeirdə ritm daha əlvan, daha zəngindir». Burada söylənilən qüsurlar indiki sərbəst şeirdə də davam edir. Amma bu o demək deyil ki, indi yaxşı sərbəst şeirlər yaranır. Dilin və ifadənin gözəlliyilə diqqəti cəlb edən nümunələr az deyil. Yalnız bircə nümunə ilə kifayətlənək: Gülnarə Cəmaləddinin şeiriyle:

**Şəhid-şəhid torpaqların artdıqca  
yarani bağlaya bilmirəm**  
**Vətən**  
**Çəkib gözümün üstünə  
sən məni gözünün üstündə saxladıqıntək**  
**gözdən uzaq**  
**gözümün üstündə**  
**saxlaya bilmirəm**  
**Vətən**  
**Bir ovuc torpaqsan**  
**beş arşın ağsan**  
**İşgal olmuş İrəvansan**  
**əsir düşən Qarabağ**  
**Qarşida**  
**dost var**  
**düşmən var deyə**  
**səni ürəyimcə ağlaya bilmirəm**  
**Vətən!**

2017-ci ilin «Poeziya» icmalında yazımışdıq ki: «Dilimizin gözəlliyini, «nərmənəzlikliyini», qəlbimizin ən dəruni hissələrini ifadə etdiyini, kədərimizi, sevincimizi, qəzəbimizi, harayıımızı ilk növbədə, şeirimizdə, bədii sözümüzdə hiss edirik. Və akademik Nizami Cəfərovdan belə bir sitat gətirmişdik: «Məlum məsələdir ki, mükəmməl forma həllini tapa bilməyən poeziya əsil poeziya deyil - istər əruzda, istər hecada, istərsə də sərbəst şeirdə olsun. Şairə «belə yaz, elə yaz, bu sözü, bu cümləni, bu təşbihə belə işlət» demək absurddur. Onu şair bilir, əger bilmirse, - demək, şair deyil. Ana dilinin keşiyində birinci növbədə məhz şairələr dururlar. Onlar ana dilini bir mərhələdən digər mərhələyə, bir dövrdən digər dövrə aparırlar -- Nəsimi kimi, Füzuli kimi, Səməd Vurğun kimi». Şeirin gözəlliyi onun məcazi qüdrətindədir, bədii təsvir vasitələrinin orijinallığındadır. Azərbaycan şeiri məhz bu məcaziliyinə, «Ver sözə ehya ki..» potensialına görə indi də öz poetik

qüdrətini, enerjisini hifz edir. Füzuli deyirdi ki: «Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim, Nə təməttö bulunur neydə sədadən qeyri?» - neyin səsi - şairin ahi. Şair dərdən quruyub, ney həsrətdən. Biri məşuqəsindən ayrı, biri vətənindən. Onun bədəni şan-şan, bununku dəlik-dəlik. O da inildəyir, bu da». XXI əsrin şairi Əlizadə Nuri isə yazır: «Bilsəydim harada ağlamışan sən, Tapıb göz yaşını ləl eyləyərdim... Sənə ulduzlardan bir ev qurardım, - Aylı pəncərəndə tül eyləyərdim. Görsən ki, Yer üzü dar gəlir sənə, - Suları qurudub göl eyləyərdim». Nəsimi deyirdi ki: «Hilalə döndü qəmər qaşların hilalindən, Boyandı qanə qızıl gül yanağın alındən» - yeni səmadakı üçgünlük ay öz gözəllik və zərifliyini sevgilinin kaman qaşlarından alır, qızılıgülə o rəngi verən də məşuqənin al yanaqlarıdır». XXI əsrin şairi Arzu Hüseyn isə yazır: «Bu da sevgimizin son noyabrı, Yenə də nəyinsə sonuna gəldik. Gözündə bir ovuc dəniz var sənin, Ağlama, suyunda bata bilərik». Şah İsmayıł Xətai deyirdi ki: «Əridi iligim, qaldı sümügüm, Bu təni tərk edər canım, nə dersən? Əger yatsam min il toprağ içində, Dürüstdür əhdü peymanım, nə dersən?». XXI əsrin şairi İsləm Sadıq isə yazır: «Sözü bir yelə döndü, Gözü bir gölə döndü. Özü bir gülə döndü, Könlüm güllər içində. Hanı məndə o taxt ki, hanı məndə o baxt ki, hanı məndə o vaxt ki, Ölüm güllər içində». Molla Pənah Vəqif deyirdi ki: «Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, bir zaman kuyində ziyarətimdir. Qiblə deyib qaşlarına baş əymək gecə-gündüz mənim ibadətimdir». XXI əsrin şairi Rəşad Məcid isə yazır: «Sən - gecəm-gündüzüm, sən -- toyum-yasım, Sənsən dar ağacım, sənsən xilasım. Əynimə oturan ən düz libasım, Boyuma biçilən kəfənim mənim». Füzuli deyirdi ki, «Eşqdır ol nəşeyi-kamil kim, ondanırdı müdam, Meydə təşviri-hərarət, neydə təsiri səda». XX əsrin şairi Zirəddin Qafarlı isə yazır ki: «Yer üzü fırlanır öz sevgisiylə, Günəş bir sevgidir, Ay bir sevgidir. Fəsillər dəyişir sevgi diliyle, Payız bir sevgidir, yay bir sevgidir». Klassik şairlərdən gətirdiyimiz misallar zənnimizcə, bədii təsvir vasitələrinin, məcaziliyin ən gözəl nümunələridir. XXI əsr şairlərindən gətirdiyimiz misallar isə bu klassik nümunələrdən gələn təsirlərdir və arzu edərdik ki, klassik şairlərin dilimizin gözəlliyini nümayiş etdirən bu "sözü ehya" qüdrəti daha da artsın.

5. Klassik poeziya ənənələri yaşayır və bu o deməkdir ki, müasir Azərbaycan poeziyası bütün avanqard meyillərin, dünya ədəbiyyatından gələn təsirlərin olmasına baxmayaraq bu ənənələr qətiyyən ədəbi dövriyyədən çıxmır. Amma onu da unutmurraq ki, klassik poeziyaya, onun əsas vəzni əruza və ən çox işlənən janrı - qəzələ münasibət heç də birmənalı olmamışdır. Elə keçən əsrin otuzuncu illərini xatırlamaq kifayətdir. Klassik poeziyanı, əruzu və qəzələ inkar mövqeyi açıq-aydın hiss olunurdu. Amma bütün bunlara baxmayaraq Əliağa Vahidin, həmçinin Süleyman Rüstəmin əruzda yazdığı şeirlər sübut elədi ki, xalqın yaddaşından, xüsusilə canlı muğam sənətindən əruzu, qəzəli qovmaq olmaz. Görkəmli tənqidçi, akademik Məmməd Cəfər Cəfərov yazırı: «Bəzi yoldaşlar əruz vəznini Azərbaycan şeirinə, Azərbaycan dilinə yabançı hesab edirlər. Bu fikrin əsassız, qeyri-elmi olduğunu sübut etməyə ehtiyac yoxdur. Məlumdur ki, ana dilimizdə yaranan şeirimizdə əruz vəzninin 700 illik tarixi vardır. Hansı elmi dəlillərlə sübut etmək olar ki, bu 700 il müddətində əruzla yazılan şeirlər Azərbaycan dilinə yabançı olmuşdur? Füzuli əruz vəznində yazmış, eyni zamanda, müəyyən çətinliklər də olsa, Azərbaycan şeir dilinin ümumi xalq dilinə yaxınlaşdırılması işində çox böyük tarixi rol oynamışdır. Sabir daha çox əruz vəznində yazmışdır. Bu tarixi faktlara göz yumub necə demək olar ki, əruz vəzni Azərbaycan dilinə yabançı olmuşdur?». Keçən əsrin doxsanıncı illərində əruzun və qəzəlin inkişafında yeni bir mərhələ başlandı. Yəni

Vahiddən, Süleyman Rüstəmdən, Mirmehdi Seyidzadədən sonra yeni qəzəlçilər, əruza meyil edənlər meydana gəldi. Burada Vahid ədəbi məktəbinin böyük rolu oldu. Üç Hacının - Hacı Mailin, Hacı Ələmdar Mahirin və nə qədər qəribə səslənsə də, qəzəlləri muğam ifaçılarının dilindən düşməyən Hacıbaba Hüseynovun qəzəlləri doğrudan da yeni mərhələnin yarandığını, «gülü-bustani-hünərin» qüdrətini göstərməyə qadir idi. Seyidağanı da, Əlekber Şahidi də, Əliağa Bakırı də, Şahin Fazili də, Ənvər Nəzərlini də, Rəhim Saraylığını da bu sıraya daxil edirik. Qəzəlin inkişafında yeni mərhələnin bir xüsusiyyəti də Seyid Əzim Şirvani ilə başlanan, Əliağa Vahiddə isə tam mənası ilə qətiləşən xəlqiləşmə - qəzəlin dilinin sadələşməsi prosesi oldu. Doğrudur, bu proses yeni qəzəlçilərin bir çoxunda çox zəif nəzərə çarpırdı. Amma xəlqiləşmə, ərəb və fars sözləri və ifadələrinin az işlənməsi öz yerində, əsas o idi ki, qəzəlin obrazlılıq, füzulyanə «sözü ehya eləmək» prinsipi də unudulmadı. Yaradıcılığa qəzəllə başlayan İlqar Fəhmi qəzəlin sırf Azərbaycan sözləri üzərində yarandığını sübut elədi. Həm də onun qəzəllərində obrazlı ifadələr, təşbihlər, klassik qəzələ məxsus fikrinhissin vəhdəti nəzərə çarpırdı. Biz bu sadəliyi (məhz sadəliyi, primitivliyi yox!) Hacı Arif Buzovnalının, Yasin Xəlilin, Səxavət Taliblinin, Vüqar Rəhinin, Xaqani Əmininin, Əvəz Qurbanlıının, Sona Xeyalın, Mirezziz Seyidzadənin, Güllərə Munisin (qadın şairlər arasında ilk «Divan»ın müəllifi), Mahcamalın, Xatirə Xatunun qəzəllərində də hiss edirik. Hacı Mailin bu beytini xatırladıq:

*Mail, öz xalqın üçün çoxlu qəzəl icad et,  
Bunca istərsən əger çox yaşamaq dünyadə.*

Cox arzu edərdik ki, bizim qəzəlçilər Nəsimi ilində mükəmməl qəzel nümunələri yaratsınlar, qəzəli qürub etməyə qoymasınlar. Təəssüflə qeyd edək ki, 2018-ci ilin qəzəllərindən mükəmməl bir nümunə tapa bilmədik.

*2018-ci ilin şeirləri ilə bağlı bu yazını da beləcə sona çatdırırıq və  
Azərbaycan şeirinin gələcəyinə daha böyük ümidiylə boylarıraq.*



## **OXULARIN NƏZƏRİNƏ!**

**2019-cu İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.

**“AZƏRBAYCAN”**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**

*İradə MUSAYEVA*

# Yusif Vəzir Çəmənzəminlinin romanları və repressiya...

*I məqalə*



Y.V.Çəmənzəminli 1936-ci ilin aprel ayında "Studentlər" romanı haqqında yazdı: "İndiki tələbələrin ruh yüksəkləyini təmin edən bir amil daha var: bunlar, doğrudan da, tarixdə əmsalı olmayan yüksək bir dövrdə yaşayırlar. Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq... Bu mülahizələri nəzərdən keçirərək "Studentlər"i oxuyan gənclər tarixə qarışmış bir həyatı təsvir etmiş müəllifə, bir az da olsa, haqq verərlər zənnindəyəm". [1,8]

Yazıcı bu cümlələri repressiyanın astanasında dayananda yazmışdı. Amma romanın "ön söz"ündəki bu yanaşma mətnin içərisində özünə yer tapmamışdı. "Studentlər" romanı ortaya çıxan kimi onun nəinki ictimai-siyasi fəaliyyəti, hətta bədii yaradıcılığı da zərrəbinlə yoxlanmağa başlanıldı. Hətta sonrakı əsərlərinə qarşı olan tənqid yanaşma da onun 1930-cu illərdə yazdığı romanları ilə əlaqələndirildi. Məsələn, Yazıcılar İttifaqından yenice çıxarılan Yusif Vəzir bir neçə ay əvvəl "Altunsaç" adlı kinossenarisini "Azərfilm"ə vermişdi və əsər müzakirə zamanı yüksək qiymətləndirilsə də, son anda "Azərfilm"in direktoru Merkel "Studentlər" romanı tənqid olunduğu üçün onunla müqavilə bağlamayacağını bildirmişdir. Bu barədə Y.V.Çəmənzəminli M.Bağirova yazdığı məktubda da məlumat verir: "Xülasə, dörd ay başqa işə yapışmayıb, borca düşərək, cocuklarımı ehtiyac içinde buraxaraq verilən göstərişlər üzrə libreti ("Altunsaç" - İ.M.) qurtardım. Bir dəfə də geniş müşavirə qarşısında oxundu, bəyənilədi, qəbul olundu. İndi müqavilə bağlanmalı, yeni göstərişlər nəzərə alınaraq ssenariyi yazmali idim. Müqavilə yazıldı. Bir gün sonra qol çəkilməli idi. Bir də əngəl çıxdı. "Azərfilm" direktoru Merkel yoldaş dedi ki, sizin "Studentlər" tənqid olunduğu üçün sizinlə müqavilə bağlaya bilmərik. Amma siz ssenarini yazmaqda davam edin... Bu nə deməkdir? Bu düzəlmək istəyən yazıçıya kömək etmək əvəzinə ona əngəl törmək deməkdir. Başqaları ilə libret qəbul olunduqda müqavilə bağlanır, məni incitmək və ruhdan salmaq üçün məndən ssenari tələb olunur. Ssenari hazır olduqdan sonra yenə əngəl törediləcəyi bu hərəkətdən aydın görünür..." [2]

Y.V.Çəmənzəminli yaradıcılığının birinci mərhələsində, 1914-cü ildə "Bir cavanın dəftəri", "Günah" adlı ilk romanlarını yazmağa başlamışdır. 1928-1934-cü illərdə isə bu əsərlər üzərində yenidən işləmiş, "Günah"ı yeni variantda "Studentlər" adlandırmışdır. Bu roman iki kitabdan ibarətdir. Ədibin sağlığında iki dəfə, yəni 1931-ci və 1936-ci illərdə çap

olunan birinci kitabda 1911-1913-cü illərdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin həyat və məişətləri, ədəbi-mədəni fəaliyyətləri, siyasi hərəkatda iştirakı qələmə alınmışdır. "Studentlər" romanının "1917-ci ildə" adlı ikinci kitabı 1935-ci ildə çap olunmuşdur. Burada birinci kitabdan tanış olduğumuz surətlərin həyat və fəaliyyətlərinin yeni mərhəlesi canlandırılır.

Y.V.Çəmənzəminlinin 1930-cu illərdə yazdığı əsərlər, xüsusən də romanları məhz "tarixə qarışmış bir həyat"ın dastanı idi. 1936-ci ildə sovet sistemini alqışlasa da ("Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq..."), unudula bilecək, yaddaşlardan silinə bilecək böyük ictimai-siyasi, tarixi xronologiyanın - sosialist inqilabı ərefəsinin dramatik situasiyasını, Azərbaycan gənclərinin milli oyanış prosesindəki durumunu, Rusiya inqilabının görünməyən tərəflərini real cizgiləri ilə əks etdirirdi. Bu o zamanlar idi ki, C.Cabbarlı artıq sovet dramaturqu olmuş, müsavat yazarından sovet ideologiyasının ədəbiyyatda və teatrda, mədəniyyətdə aparıcı təbliğatçılarından birinə çevrilmişdi. Nəşr sahəsində isə "Azərbaycan sovet romanları" yeni və xüsusi bir ədəbi-ideoloji vasitə kimi diqqət mərkəzində saxlanılır, bu yaradıcılıq missiyası sosializm realizmi kontekstində gətirilirdi.

O zamankı müasir sovet həyatının romanları ilə yanaşı, M.S.Ordubadinin tarixi romanları da nisbətən partiyanın ideoloji siyasetinə cavab kimi yazılırdı. Y.V.Çəmənzəminlinin romanları isə tam fərqli ampluada düşünülmüş əsərlərtək bu gün də diqqəti cəlb etməkdədir. Onun roman eridisiyası geniş tarixi proseslərin, ictimai-siyasi, sosial-mədəni həyatın bir ölkədə, bir məkanda deyil, müxtəlif coğrafiyalarda inikası vəziyyətini əks etdirə bilirdi.

M.S.Ordubadi repressiyanın ən ağır ilində bir çox qələm yoldaşları ilə birlikdə "əksinqilabçı qüvvələr" sırasında Y.V.Çəmənzəminlini də hədəfə çəkmiş, "bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli" mesajı ilə roman ustasını cümhuriyyətçi keçmişini bədii mətnə gətirdiyi üçün qınamışdı. "Ədəbiyyat qəzeti"nin 1937-ci il, 09 iyun tarixli sayında C.Xəndan yazdı:

"Xalq düşməni Ruhulla Axundov və onun havadarlarının incəsənət və ümumən kultura sahəsində etdiyi ziyankarlıq xalqımıza bəlli olmuşdur. Sovet Yazıçıları İttifaqı sıralarının zibilləşməsini göstərən plenumumuz qarşımızda İttifaqın konturrevolusion yazıçılardan təmizlənməsini kəsinliklə qoymuşdu. İttifaq üzvlüyüne layiq olmayan Səlman Mümtaz, Musaxanlı, Çəmənzəminli, S.M.Qənizadə, Seyid Hüseyn tezliklə İttifaqdan çıxarılmalıdır. M.Rzaquluzadənin də susmağı və mətbuat səhifələrində öz səhvlərində danışmamağı da bizi qane etmir. Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü "siyaseti" bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir. Biz averbaxçılığın kökünü kəsməklə mübarizə edərkən onun Azərbaycandakı nümayəndəsi H.Mehdinin susmağına dözmək olmaz. O, bir kəlmə də olsun yazmır, danışmır. İttifaqımızın əsas kadrları sağlamdır. Biz xalq düşmənləri ilə mübarizədə Böyük Oktyabr inqilabının XX yüzilliyinə yüksək keyfiyyətli bədii əsərlər verməklə həqiqi sovet yazarı adını şərəflər müdafiə edəcəyik".[3]

Qəzeti elə həmin sayında M.S.Ordubadi də C.Xəndanın səsinə səs verirdi: "18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə olaraq bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı və bir çoxlarını İttifaq sırasından xaric etməklə İttifaq bu kibirlərin təsirindən xilas olunmalıdır".[3]

Y.V.Çəmənzəminlinin facieli taleyi 1937-ci ildən etibarən daha dramatik şəkil alır. "Studentlər" romanı onu heç cür bağışlatmadı. İşsiz, ailəsi ilə birlikdə ac-susuz qaldığı, hər tərəfdən təqib olunduğu bir vaxtda, repressiyanın bircə addımlığında - 1937-ci ilin may ayının 20-də M.Bağirova məktub yazılıb öz durumunu hərtərəfli şəkildə anlatmağa can atır, bağışlanması istəyirdi. 1917-ci il inqilabını böyük fərəhlə qarşıladığını deyirdi. "Lakin birinci günlərin hərc-mərcliyi və çətinlikləri məni revolyusyadan soyudub, millətçilər cəbhəsinə atdı. Buna baxmayaraq müsavatçılar sırasında özümün yalnızlığımı duymuşdum, çünkü məsləkcə onlardan sal idim. Mən işçilərə səkkiz saat iş günü, kəndlilərə müftə torpaq tələb edirdim; hürufatımızın latinlaşmasını istəyirdim. ("Azərbaycan" qəzətəsindəki məqalələrim). Bununla bərabər ingilis dostluğuna inandım və Azərbaycan istiqlalının Rusiyadən ayrı olaraq yaşaya bilecəyimizi təsəvvür edirdim (Rusiyə dedim, çünkü o zaman Sovet İttifaqı nəzərə gəlməyirdi - Momontovun Moskvaya və Kalçakın Kazana doğru hücumu zamanı idi)".[2]

Vəziyyət elə gərginləşmişdir ki, Y.V.Çəmənzəminli M.Bağirova yazdığı məktubunda "Studentlər" romanında siyasi yanlışlıqlara yol verdiyini "boynuna almali" olmuşdur: "İndi ədəbiyyat sahəsinə keçim. Məni isə tənqidçilər Zeynallı, Əli Nazim və Hidayət Əfəndizadə gah təriflər, gah da söyərdilər. Ancaq tərifləri də saxta olmuş, söyüsləri də. Köməyə gəldikdə heç biri kömək göstərməmiş. Cəmiyyətimiz də öyle. Hələ neçə il əvvəl cəmiyyətə müraciət edib, mənimlə məşğul olan yoxdur, mənim yaradıcılığım öz başına buraxılmış deyə şikayət etmişdim. Müraciətimdən bir şey çıxmadı... Göstəriş və siyasi tərbiyə də qətiyyən yoxdur. Halbuki köhne yazılıçının nə qədər siyasi tərbiyəye ehtiyacı var. Əger vaxtında göstərişlər və tənqidlər olsayıdı, mənim "Studentlər" adlı iki cildlik romanımdakı səhvər olmazdı, mən də bu qədər mənəvi əzab çəkməzdəm. Bu roman beş cildlik bir silsile olmalı idi. Fikrim ziyalılarımızın bir qisminin keçdiyi siyasi yolu ifşa etmək idi. Lakin partiya tarixini bilmədiyim üçün qaba səhvər buraxmışam. Bunu indi yox, vaxtında mənə göstərsəydi, yaxşı olmazdım? Halbuki vaxtında tənqid etmək əvəzində bu əsəri təriflədilər. Romanın redaktoru belə yanıldı..."[2]

"Studentlər" romanında Rusiyada baş veren siyasi hadisələr, elecə də Qafqaz xalqları, Avropa ölkələri XX əsrin əvvəllərində inqilablar, müharibələr burulğanında təsvir olunurdu. Bu təsvirlərdə Birinci Dünya Müharibəsi, 1905-1907-ci il, 1917-ci il inqilabı müxtəlif millətlərin gənc nümayəndələri olan tələbələrin, inqilabi cəmiyyət üzvlərinin şəxsi həyatında və intellektual düşüncəsində təkcə roman süjeti kimi deyil, həm də real tarixin xronologiyası kimi ifadəsini tapır. Əsərin qəhrəmanı Rüstəmbeyin dini, siyasi, elmi-mədəni baxışları, sevgi macəraları, qısa bir vaxtda qəflətən dəyişilib yeni şəkil alan ictimai, sosial mühiti maraqlı ştrixlərlə eks olunur. Polemik dialoqlarda, tələbə yiğincəqlarının, həbs fragməntlərinin təsvir edildiyi səhnələrdə, inqilabın pərakəndə saldıığı müxtəlif taleli və aqibətli dostların gözlənilməz məkanlarda gözlənilməz qarşılaşması situasiyasında həm də bütün zamanlar üçün aktual olan qlobal mövzular (din, siyaset, azadlıq istəyi, millətlərarası münaqişələr, hakimiyyət və xalq münasibətləri və s.) bədii mətn kontekstində təhlilə çəkilir. XX əsrin ilk onillikləri 1930-cu illər ab-havasında analiz edilir, müəllif sətiraltı mənalarla, epizodik fiqurların replika və ittihəm, narazılıq dolu çıxışları ilə böyük tarxi-siyasi, sosial məsələlərə münasibət bildirirdi. Roman müəllifinin yaşadığı ictimai-siyasi həyatın fragmənləri xatirə-xronologiya üslubunda deyil, bu proseslərdə bilavasitə iştirak edən

inqilabçı şahidin analitik təfəkkür süzgəcindən keçirilərək realist qələmlə təhlil olunur və o böyük zaman kəsimi canlı həyat kimi oxucuların gözləri qarşısında canlandırılır. Həmin dövrün mövzuları, aktual problem kimi müzakirə olunan gündəm söhbətləri romanda tarix faktı kimi saxlanılır.

“Öli Rüstəmbəyin sözlərini diqqətlə dinləyirdi. Arabir sual verir və öz rəyini bildirmək fürsətini də əldən qaçırırdı. Birdən bəhailiyin artması barəsində soruşdu: - Deyirlər, Amerikada bəhaililik getdikcə intişar edir. Rüstəmbəy bu fikirlərin doğruluğuna şərik olmaq istəmədi və acıqlı bir halda: - Zənnimcə, - dedi, - Amerikanın yeni dinə ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur ki, başlarını qasılmışa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizliklə, xəyal və mövhumatla keçiririk ki...”[1,15]

“Studentlər” romanındaki obrazlar (Çingiz, Cəfər, Alışbəy, Səmədbəy, Teymurbəy, Musya, Qulu, Calal, Səlman, Həsən, Əhməd, Şaliko, Vanya, Xəlil, Qulamrza, İmran, Fatma, Şirin, Tosya, Fərəməz, Sayad, Kasparyan, Cabbar və b.) həmin dövrün sosial mənzərəsini, cəmiyyət polifoniyasını maraqlı təqdimatla əks etdirirdi. Onun qadın obrazları, azərbaycanlı xanımlar qeyri-millətlərdən olan qadınlarla müqayisə olunur və bu müqayisələrdə təkcə qadınların məişəti deyil, həm də dünyagörüşü, düşüncə tərzi, ailədəki funksiyası və mövqeyi işıqlandırılırdı. Təsvirin canlılığı, real cizgiləri, koloritli dillə ifadəsi bizi o zamanların ab-havasına kökləyir. Məsələn, göstərirdi ki, şəhər mühiti belə Zeynəb xanımın həyat tərzini qətiyyən dəyişməmişdi, xanımlara məxsus təmtəraq köhnə qaydası ilə gedirdi. “Haraya getsəydi dalınca qulluqçu qəlyan gətirər, məclislərdə qapıda durar, xanımın başmaqlarını gözlərdi. Hamam səfəri isə daha cəlallı olardı. Görərdin, əvvəlcə xanım ahəstə-ahəstə yola düşdü, dalınca nökər Xanqulu bir qolunda iri boğça, o birisində su satılı, arxadan da qulluqçu Qızyetər çarşabın ucu ağzında, çəp gözlərini bərəldə-bərəldə bir əlində gümüş qəlyan, o birində tənbəki çanağı gedir”. [1,17]

Alışbəy və Zeynəbin ailəsi Feodor Ivanoviç və Sofya xanım ailəsi ilə müqayisəli şəkildə təqdim edilir. Yusif Vəzirin Kiyevdəki beş illik tələbəlik dövründə dini-fəlsəfi, ictimai-siyasi məsələlərlə yanaşı, qadın və ümumiyyətlə, ailə problemləri, təhsil, elm, ədəbiyyat məsələləri ilə də son dərəcə maraqlanırdı. “Arvadlarımızın hali”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da bu marağın nəticəsi idi. 1915-ci ildə Birinci Dünya Müharibəsi ilə əlaqədar olaraq Kiyev universiteti müvəqqəti olaraq Saratova köçürüldüyüne görə Yusif Vəzir universiteti elə həmin ildə Saratovda bitirir. Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunan Yusif Vəzir maaşsız işdə qalmaq istəmədiyi üçün Kiyevə gedir. Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə yollanır. Y.V.Çəmənzəminli gəzdiyi şəhərlərdə, oxuduğu məktəblərdə, çalışdığı işlərdə mühitin, mənsub olduğu cəmiyyətin hansı düşüncə, hansı amal və məramla yaşadığını təkcə yazılıçı kimi deyil, həm də bir sosioloq, psixoloq kimi müşahidə edir. Onun ən çox narahat olduğu məsələ milli kimliklə bağlı problemi çözəmək vəzifəsi idi. Ona görə də Y.V.Çəmənzəminli ictimai-siyasi həyatın, proseslərin əsil məğzini, pərdəarxası həqiqətini adı görünən danışıqların mahiyyətində oxucusuna çatdırıcı bilirdi:

“Çingiz təəccübüllü:

- Quludamı millətpərəest idi?

Cəlal:

- Qulu millətpərəest idi, aralıqda da öz xüsusi işini düzəldirdi.

Rüstəmbəy ciddi:

- Ay Cəlal, böhtan danışma, elə şey olmurdı.
- Ay yazıq, sən uşaqsan. Bu saat millətpərəstlik bir pərdədir ki, bütün lotuluqlar onun dalında olur.
- Məsələn?
- Din və millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al - “İslamiyyə mehmanxanası”, “İslamiyyə limonadı”, “Milli papiros”... Bunlar lotluq deyilmi?... [1,48]

Romanda təsvir olunan tələbələrin çoxu yeniliyin, gəncliyin, oyanan milli özünüifadənin tipik təmsilçiləri idi. Onlar Rusiya, Türkiyə, Gürcüstan, İran və Qərb siyaseti, tarixi, mədəniyyəti ilə bağlı söhbətlər edir, həmin dövrde Azərbaycanın tarixi taleyində əsas rol oynayan qüvvələrin siyasi fəaliyyətini də bəzən uzaqqorənliklə qiymətləndirə bilirdilər. İnqilabi hərəkatda tutulub həbs olunması hətta özləri üçün şərəf bilən bu gənclərin dilindən “millət”, “milli mədəniyyət” kimi sözlər düşmür. L.N.Tolstoyun, I.Straus, F.Nitşe, Ö.Xəyyam və başqa tarixi şəxsiyyətlərin fəlsəfəsini, ideyalarını, dini görüşləri müzakirə prosesində təhlil metodu da romanda fərqli üslub çalarları kimi görünür. Yaziçi zamanın hər gözəçarpan yeniliyini, bizim üçün inkişaf hesab edilə bilən hər məqamı bədiiləşdirir və real tarixlə əlaqələndirir. Məsələn, XX əsrin əvvəllərində xaricdə qadın təhsili probleminin bir fragmənt nümunəsini Kiyevdə ali məktəbin tibb fakültəsində oxuyan yeganə azərbaycanlı qız Fatma xanımla bağlı səhnələrdə oxuyuruq. Tələbə dostları ona “millət qızı” deyir və ərkə evinə gedib ictimai-siyasi, mədəni, tarixi prosesləri müzakirə üçün toplantılar keçirirlər.

Müasirləşmə, dünyaya çıxış üçün açılan bir nəfəslikdən faydalanan azərbaycanlı gənclərdən ötrü bir “şəhadətnamə”, “student papağı”, “sivil libas” simvolik xarakter daşıyırdı. Onlar, həqiqətən, dünya mədəniyyəti və siyaseti mənzərəsinin təhlilçiləri, şüurlu müşahidəçiləri olmağa başlamışdı.

Romanda bəzən bədbin, inamsız təref müqabilinə faktlarla həqiqi tarixi anlatmaq istəyən müsahibin nitqini müəllifin öz təhkiyəsi kimi də qəbul etmək olar. Əsərin bir yerində “Vəhşi mujik zənciri qırıldı” ifadəsi sovet hakimiyətinin qələbəsi, sosialist inqilabının obrazını səciyyələndirmədir. “Zaqorin intihar edir və son sözləri bu olur, məktub yazır: “Başlı-başını saxlasın - vəhşi mujik zənciri qırıldı!” - bu qədər! Mərhumun son ifadəsi bu olmuşdur...” [1,192] Amma turançı və “Tərcüman” qəzeti məktəbinə mənsub olan Rüstəmbəy gələcək müstəqil dövlət ideyası ilə bu hadisənin təhlilinə girişir, böyük arzular və ümidi lər içinde müstəqillik uğrunda mübarizənin planı haqqında düşünür. Çünkü çar hakimiyyətdən salındı, Zemstvo da öldü. Indi millətlərin müqəddərəti məsələsi tarixi addımlar atmağı tələb edir.

Romanın 1930-cu illərdə “qorxulu əsər” kimi hədəfə alınması, müəllifin ədəbi-mədəni, ictimai mühitdən təcrid edilməsi həm də sosialist inqilabını “vəhşi mujik zənciri qırıldı” - ifadəsi ilə səciyyələndirmə kinayəsindən qaynaqlanır. Müəllif əsərin çox yerində Lenin inqilabını yəhudi fitnəsi və mədəniyyətsiz, gələcəksiz bir devrim kimi təhlil edir. Çəmənzəminlinin repressiya olunması üçün təkcə bu yanaşma kifayət idi.

XX əsrin əvvəllərinin əsas mövzularından biri də “millət” anlayışı ilə bağlı idi. Müəllifin də göstərdiyi kimi, çay stollarındaki söhbət o vaxt çox moda sayılan millət məsələsi ətrafında olurdu.

“Cəlal özünəməxsus bədbinliklə deyirdi: - Qardaş, bizdən bir şey çıxmaz! Biz kim olduğumuzu belə dərk etməmişik. “Müsəlmanam” deyirsən, bütün üç yüz milyonluq topuğu cırıga qoşulub itirsən... Bəli, indi-

indi özünə “türk” deməyə başlamışan. Camaatımız türk olduğunu bilirmi? Biz özümüzü tanımayan kimi, başqası bizi heç də tanımır. Nahaq yerə də ermənilər və gürcülerlə bir tərəziyə girmək istəyirik - onlar hara, biz hara! Şirin Cəlalın mübahisələri ilə razılaşmındı:

- Canım, bir tərəziyə girmirik, ancaq Qafqazda say etibarilə hamidən çox olduğumuz üçün istər-istəməz tərəziyə girəcəyik.
- Saya bir qəpik verməzlər, mədəniyyətdən danış.
- Altı-yeddi yüz illik ədəbiyyatı olana “mədəniyyəti yoxdur” demək olarmı? -

Yalnız Avropa mədəniyyətini hələ almamışq...

- Əsl də odur!

Şirin soyuqqanlılıqla:

- Sözümü kəsmə, bir az hövsələn olsun. Biz yeni mədəniyyətə yalnız 1905-ci ildən başlayırıq. 5 ildir. Yaxşı, beş ildə azmı irəli getdik? Bu gün mətbuatımız, nəşriyyatımız, teatrımız, az-çox milli məktəblərimiz var, ziyalilərimiz yavaş-yavaş yetişir. Daha nə istəyirsən? Əsrlər boyu yatmışdıq. Bu gün ayılmışq”. [1,66]

Çox qəribədir ki, Y.V.Çəmənzəminli bu romanında sanki XX əsrin ilk onilliklərində baş verən və çox hallarda açıqca hiss edilməyən daxili prosesləri də üstüörtülü şəkildə ifadə etməyə nail olmuşdur. 1930-cu illər ictimai-siyasi vəziyyətində yaxın tarixin rəsmini bu şəkildə bədiiləşdirmək həm də bir vətəndaş, milletsevər ziyalı missiyasını yerinə yetirmək məsuliyyəti ilə bağlı idi. Yazıçı studentları milli məişət və mədəniyyət, dil problemləri kontekstində polemikaya çəkir. 1905-ci il Bakıda baş verən erməni-türk qırğınından sonra bütün Zaqafqaziyada ortaya çıxan gərginliklərin də siyasi səbəbləri, sosial-mədəni baxımdan faciəli nəticələri çözülür. Rüstəmbəy Kasparyanla səmimi söhbət əsnasında erməni-azərbaycanlı münaqışəsinin tarixi-siyasi mahiyyətini uzaqgörənliliklə izah edir:

“Erməni millətinə xeyirxah bir türk sıfəti ilə bunu deməliyəm ki, erməni milli hərəkat rəhberləri bir çox səhv yapmış və yapırlar. Çar idarəsinə muxtarıyyət ümidi bəsləmək boş bir xəyaldan başqa bir şey deyildir. Vaxtilə rus xarici nazirlərindən birisinin “Ermənistən bize ermənisiz lazımdır” sözləri xatırımızdadır. Çar hökumətinin erməni məsələsinə qarşı tutduğu xətti-hərəkət daima bundan ibarət olmuş. Büyük Petrodan bəri bütün çarların sizə verdiyi vədlər boşça çıxmış. Sizi üsyana təhrik etmişlər, köməyə gəlməmişlər, nəticədə də erməni qırılmış. Avropalılar da sizə qarşı eyni xəyanətdə bulunmuşlar: Türkiyədə üsyənlər yapıdırıb, erməni millətini məhv etdirmişlər. Paris və Berlin müahidələrindəki erməni məsələsinə aid qeydlər də boşça çıxmış. İstə, “xristian” Avropa və Rusyanın sizə verdiyi “faydalar!” Millətinizin faciəsi yaxını qoyub uzaqda dost aramaqdan irəli gəlmiş. Zənn edirəm, millətin müqəddəratını keşşələrin və kor gözlü daşnaqların çəngindən qurtarmanın zamanı çoxdan gəlmişdir”. [1,272]

Yazıçı dövrün gərginliklərini canlı və emosional, analitik təhlillər əsasında ifadə etdirmək üçün daha çox dialoq üsulundan istifadə edir. Və bu sadə görünən dialoqların mahiyyətində əslində keçən əsrin əvvəllərindəki ədəbi-bədii, publisistik ritm, dil mübahisələri, turançilar, azərbaycanlıq ideologiyası ilə yaşayan ziyalilər və onların fəaliyyəti dayanır. Romantiklər və tənqidçi realistlər, “füyuzatçılar” və “mollanəsrəddinçilər” ədəbi məktəbinin dil siyaseti belə təhlilə cəlb edilir. Özü də bu milli-siyasi məsələlər bədii üslub formatında, qavramaya ağırlıq gətirmədən mətnə daxil edilir. Gənclərdən biri - Şirin deyinir ki, Qafqaz qəzetləri elə dildə yazır ki, adam başa düşə bilmir, Rüstəmbəy isə “Molla

Nəsrəddin”i misal çəkir və hamılıqla razılaşırlar ki, qalan qəzetlər də bu dildə yazsa, oxumaq asan olar. Lakin dillə bağlı problemin daha incə mətləblərinə də toxunulur. Dilin lügət fondu, başqa dillərə münasibət və o dillərdən istifadə zərurətinin səbəbləri həmin tələbələrin məntiqli və faktlarla əsaslandırılmış mülahizələrində öz əksini tapır:

“- Nə qədər asan dildə yaysalar, yenə dürüst başa düşə bilməzsən, çünkü bizim danışdığınız dil az sözlərdən əmələ gələn yoxsul bir dildir. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdən acizdir. Buna görə də mübahisəmiz və elmi bir söhbətimiz olduqda öz dilimizi tullayıb, rus dili ilə danışırıq. Bu qüsürumuzu düzəltmək üçün dilimizi genişləndirməli, yəni xarici dillərdən bir xeyli söz götürməliyik. Hal-hazırda ifrat etsələr də qəzetlərimiz bu yolda çalışır. Siz də qəzet oxuyub, dilimizə yeni daxil olan sözləri öyrənməlisiniz.” [1,102]

1920-ci il aprelin 28-də Azərbaycanın XI ordu tərəfindən işğalı, sovet sisteminin reallaşması artıq xalqın milli, sosial-siyasi baxımdan təleyini həll edirdi. 1930-cu illərdə ruslaşdırma siyasəti Azərbaycanın təhsil proqramlarından, tarix kitablarından tutmuş bütün elmi-mədəni sahələrində açıq və qəti şəkildə həyata keçirilməkdə idi. Müəllif öz tələbə qəhrəmanlarını bu gələcək tale haqqında uzaqqorənliklə danışdırır. Qnlardan birinin “rus mədəniyyətinə təmas edər-ətməz, onun təsirinə düşüb, ruslaşırıq” - deməsi represiya illərində Çəmənzəminlinin müsavatçı keçmişini xatırlatmaya bilməzdi.

“Çingiz ciddi səslə: - Rüstəmbəy haqlıdır, ancaq bizi polyaklarla müqayisə etmədə səhv edir. Polyaklar yüksək mədəniyyətə malikdirlər, vaxtilə böyük dövlət olmuşlar, rus mədəniyyəti onlara nisbətən çox aşağıda olduğu üçün polyaklara təsir yapmır. Bizdə vəziyyət bütünlükən başqadır. Biz mədəni deyilik, olan mədəniyyətimiz də müasir mahiyyət daşımir. Odur ki, rus mədəniyyətinə təmas edər-ətməz, onun təsirinə düşüb, ruslaşırıq”. [1,103]

Və ya: “Rüstəmbəy Vanya ilə həmişə ehtiyatla danışındısa da, bu dəfə özünü saxlaya bilmədi: - Əzizim, burada heyvət yeri yoxdur: Rusiya “umulmaz vaqəeler ölkəsi” adı ilə mərufdur. Burada hər şey hərc-mərc bir haldadır. Bir ovuc aristokrat mədəniyyəti yüz milyonluq mujik vəhşətinə; xristianlıq skit zehniyyətinə; slav tatara, tatar slava; Asiya Avropaya, Avropa Asiyaya qarışıp bulanıq bir şey vücudunda gətirmişdir. Avropa qıtəsinin böyük bir hissəsində yaşadığı halda, adət-ənənə, tarix, üsuli-idarə etibarınca heç də Avropa məmləkətlərinə benzəmez; Asiyanın böyük bir parçasına malik olduğu halda, Rusiyani “asiyalı” deyə də tələqqi etmək olmaz... Xülasə, bu ölkə müəyyən bir sima və aydın bir xarakterə malik deyil. Belə ölkədən Rasputinin çıxması təbii deyilmi?” [1,174]

Y.V.Çəmənzəminli bu romanı yazanda təsvir etdiyi tarixi hadisələrdən artıq 20 ilə qədər vaxt keçmişdi, həmin “iyirmi təcrübə və sınaq ili” müddətində onun real qəhrəmanları, həyatda tanıldığı insanlar bir çox mühüm siyasi hadisələrin şahidi olmuş, bəziləri siyasi fəaliyyətlərini davam etdirmiş və başı bələlər çəkmiş, bəziləri axıra qədər müşahidəçi kimi qalmışdır. Və bəzi artıq həyatda olmayan, intihar edən dostları haqqında da ürək ağrısı ilə “bunlarla görüşmək imkanı bir daha olmayıacaqdır”- təəssüfündən də yazar.

Bu məqamda yazıcının öz həyatından bəzi fragmentləri yada salmaq yerinə düşər. Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığını qəbul edir, aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə dönür. Y.V.Çəmənzəminli sovet ədəbiyyatında, sovet respublikasında cümhuriyyət tarixinin səhifələrini

vərqləməyə başlamışdı. Obrazlar, hadisələr, konflikt və tarixi olaylardan ibrətamız ştrixlər XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin müstəqillik mücadiləsini eks etdirirdi. Onun romanlar haqqındaki tezisləri və təsnifati senzuranın gözündən yayınmaq məqsədi güdürdü: "1917-ci ildə" həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsilesinin ikinci cildidir. İnqilabdan əvvəl siyasetlə az məşgul olmuş türk ziyanları inqilabdan sonra ayrı-ayrı fırqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimish həyatı yixir və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütəsının arasına yayılıraq yeni adamlar, şura ziyanlı və mütəxəssisləri doğurur. Bu yani dövrü qismən təsvir edəcək "Tərtər" adlı romandan sonra "Xaricdə" və "Çırışmalar" (1905-1909-cu illər) yazılaçaq ki, roman silsilesinin dördüncü və beşinci cildlərini təşkil edəcək". [1, 147]

Y.V.Çəmənzəminli yaradıcılığının yorulmaz tədqiqatçısı, professor T.Hüseynoğlu yazır: "İmpriya zülmündən cana doymuş millətləri birləşdirməyə çalışan Ukrayna milli hərəkat rəhbərləri "Xalqlar qurultayı" çağırmaq qərarına gəlirlər. Bu münasibətlə "Xalqlar şurası" yaradılır. Şura iki həftədən bir "Svobodniy soyuz" adlı jurnal buraxır. Y.V.Çəmənzəminli üç nəfər yoldaşı ilə birlikdə Azərbaycan nümayəndəliyini təmsil edir və jurnalda Azərbaycanı tanıtmaq məqsədilə məqalələr çap etdirir. Azərbaycanı tanıtmaq, onun haqqında layiqli ictimai rəy doğurmaq 1917-1922-ci illerdə Y.V.Çəmənzəminlini ən çox düşündürən və məşgul edən məsələlərdən idi. Y.V.Çəmənzəminli 1918-ci ilin mayından 1919-cu ilin fevralına qədər Krimda olmuş, denikincilərə qarşı mübarizə aparmış və milli hərəkatın güclənməsi sahəsində xeyli iş görmüşdür". [4, 8]

Onu da əlavə edək ki, Y.V.Çəmənzəminlinin həmin illərdə Aqmesciddə (Simferopol) çıxan "Millət" qəzetində "Azərbaycan və azərbaycanlılar", "Litvanya tatarları", "Millət üçün yazıçı nasıl olmalıdır", "Milli axşamlar", "Haqq səs", "Millətə doğru" məqalələri, "Litva tatarlarının tarixi" adlı kitabı çap olunmuşdur. 1919-cu ildə Azərbaycan hökuməti tərəfindən Ukraynaya səfir təyin edilən Y.V.Çəmənzəminliyə bu barədə xəbəri Simferopola gedən Kiyevdəki Azərbaycan Koloniyasının elçisi çatdırır, yolların təhlükəli olduğundan rəsmi sənədi ala bilmir. Kiyev ətrafında bolşeviklərlə Ukrayna Milli Hərəkat qüvvələrinin arasında döyüşlər getdiyi bir zamanda Y.V.Çəmənzəminli bir daha Kiyevə qayida bilmir. Bolşeviklər Kiyevi tuturlar. Y.Vəzir isə 1919-cu ilin yanında çox böyük çətinliklə Bakıya gəlir. Daha sonra Y.V.Çəmənzəminli Türkiyəyə səfir təyin edilir. İstanbula yola düşmək ərefəsində parlaman binasında məruzə ilə çıxış edir. Bu barədə "Azərbaycan" qəzeti də (1919, 4 avqust) məlumat verir.

Y.V.Çəmənzəminli Rusiyada yaşayan, üç əsrənə bəri çar əsərətində qalan 40 milyonluq türk xalqlarının taleyini, Qazan, Həştərxan, Krim və Sibir xanlıqları, Orta Asiya, Dağıstan və Azərbaycan hürriyyətini düşünürdü. Və bu düşüncələr əsərin baş qəhrəmanı Rüstəmbəyin yaşam manifesti kimi süjet boyunca şaxələnməyə başlayır. "Studentlər" romanının faciə qəhrəmanı Rüstəmbəy təkcə şəxsi taleyi ilə təsvir edilmir. O, yaşadığı təbəddülətli zaman, dünyada baş verən inqilablar və müharibələrdə öz xalqının, cəmiyyətinin taleyinə düşə biləcək azadlıq və müstəqillik qisməti naminə canından belə keçməyə hazır olan inqilabçıdır, mücahiddir.

Y.V.Çəmənzəminli rus-sovet işgalinə qədərki Azərbaycan mənzərələrini təkcə bədii mətn kimi deyil, həm də tarix kimi yazır. Müəllifin məzmunu ifadə məqamlarını kompozisiya komponentləri

əsasında təhlil edəndə maraqlı üslub nümayiş etdirdiyini görürük. O, XX əsr Azərbaycanının Qafqazdakı mövqeyini, Bakıdakı sosial-siyasi və ictimai-mədəni vəziyyəti qəzetlərdəki məlumat əsasında nəql edir. Əsərin qəhrəmanlarından biri - Çingiz Qafqazdan Rüstəmbəyə bir bağlı qəzət göndərir. Burada türkçə "Yeni iqbal", "Açıq söz", "Sovqat", iki illik fasilədən sonra yenidən nəşrə başlayan "Molla Nəsrəddin" və rusca "Kaspi" qəzeti vardı. Çoxdan bəri vətən mətbuatından məhrum olan Rüstəmbəy Çingizin töhfəsindən son dərəcə məmənun olur, axşam yatağına uzanıb şam işığında bu qəzət və məcmuələri oxuyur, nəticədə Qafqaz türklərinin mədəni və siyasi səviyyələrinin mənzərəsini təsəvvür edərək, qeyri-məmənun bir ovqatda düşüncələrə dalır.

"Kaspi" qəzətinin "Iz jizni i pressi musliman" sərlövhəli sütunlarında arnaut, ərəb, kurd, Çin müsəlmanlarından bəhs açması onun sinirlərinə belə toxundu. Başqa-başqa ictimai, iqtisadi və siyasi şəraitdə yaşayan, ayrı-ayrı dillərdə danışan bir çox xalqların ittihadı-islam məfkurəsi ətrafına toplanılması Rüstəmbəyə olduqca süni göründü. Türkçə mətbuat da onu qane etmedi: bunlarda qəti bir yol, siyasi bir istiqamət yoxdu. Əksəri yipranmış mövzularla məşğuldı. Ümum mətbuatın mündərəcəsi vaqe olan böyük hadisələrə uymurdu. Başlıca bəhs maarif və mədəniyyətə aid idi. "Cəmiyyəti-xeyriyyə", "Nicat", "Səfa", "Nəşri-maarif" kimi Bakı cəmiyyətləri də həp eyni dairədə fəaliyyət göstərirdi. Fikirləri məşğul edən ən böyük hadisə yüz minlərcə müsəlmanın müharibədən zərər görməsi idi. Qars və Ərdəhan cəhətlərin "üsyan" edən müsəlmanları çar orduşunu tərəfindən "təskin" edilərək, yüzlərcə kəndlər xaraba qoyulmuşdu; Ərzurum, Trabzon və istila olunmuş başqa Türkiye torpaqları qırğınlar keçirib pərişan halda idi. Dul qadılardan və yetim çocuqlardan ibarət qaçqın dalğası Gəncəyə qədər gəlmişdi". [1,191]

Romanda eyni zaman və müxtəlif məkanlar kontekstində bir ana ideya - yeni və təlatümlü zamanda baş verən inqilabların, azadlıq və müstəqillik, muxtarriyyat mücadiləsinin toqquşan, kəsişən nöqtəsi nəbz kimi döyüñürdü. Bir tərəfdə çar Rusiyasının istibdadından xilas olmağa çalışan xalqlar o biri tərəfdən Lenin inqilabının epidemiyasına yoluxmaqdı idi. Yaziçi Bakıdakı hadisələrlə yanaşı Rusiya mətbuatından, "Pravda" qəzətinin missiyası və ideologiyasından, proletariyatın Lenine "ləbbeyk" deyib, ona səcdə etməsi reallıqlarından da söz açıldı. Göstərirdi ki, Leninin sözləri peyğəmbər kəlamı kimi ağızlıarda dolaşır, bolşeviklərin naşiri-əfkəri olan "Pravda" qəzeti əl-əl gəzir və müəyyən dairələrdə böyük təsir buraxırdı.

Əsərin 1936-cı ildə, repressiya zamanında yazılmazı yazılışını məcbur edir ki, rus-sovet inqilabının dağıcı, istismarçı və təcavüskar obrazını çox ustalıqla, açıq hiss olunmayacaq bir metodla təsvir etsin. Azərbaycanlı Rüstəmbəyin dili ilə bu inqilabı və Lenin ideyalarını bəzən tərif etdiyi halda, rus əsilli obrazların vasitəsilə (məsələn, Tatyana, Svyatoslav Ivanoviç və b.) sosialist inqilabının əsil mahiyyətini tənqid edir, "savadsız, sərxoş, tənbəl və yixici bir xalq yenilik qura bilməz!" - tezisini şuar kimi səsləndirir:

"Svyatoslav İvanoviç məruf bir senatorun oğlu olaraq zadəgana mənsubdu. Atasının sayesində ön cəbhədə deyil, arxa tərəfdə xidmətə cəlb olunmuşdu. Bu da atası kimi olduqca mühafizəkar və inqilabın şiddətli əleyhdarı idi. - Necə varsınız? - deyə Rüstəmbəy onun halını soruşdu. - Fəna. Çox fəna! - dedi. - Artıq izahata ehtiyac varmı? Rüstəmbəy gülümşəyərək: - İngilab!.. - dedi. - Yenilik ağrı ilə doğulur. - Hansı yenilik? Bu uyğunsuzluqlar yenilikmi? Qaragürühün tügyan etməsi, əsrlərdən bəri qurulan bir idarənin pozulması? Yox, buna yenilik adı vere bilmərəm; savadsız, sərxoş, tənbəl və yixici bir xalq yenilik qura bilməz! Lvovlara

təhəmmül edə bilmədiyimiz halda, ortalığa bir də bir Lenin çıxdı - bu, baltanı bir az da ağacın dibindən vurur... Vursun, baxalım sonu nə olacaq?! Bunların hamısı alman oyunudur; Lenin düz adam olsaydı, Vilhelm onu qapalı vaqonda bizə göndərməzdidi... Hər halda bir daha danışmamağı qət etmişəm. Biz kimik ki? Danışığımıza kim məna verər ki?" [1,197]

Rüstəmbəy Vanya ilə danışanda - "ağlim tamamilə dediklərinizə şərikdir, lakin ürəyim... başqa şeylər duyur: ürəyim inqilaba qarşı daha əvvəlki kimi çırpınmır" - bəyanatını verir. Bu narahatlıq, əslində Çəmənzəminlinin 1930-cu illərdəki qənaeti idi. O, rus inqilabı və Azərbaycanda qurulan sovet hakimiyyətinin əsil simasına işarə edirdi. Sonralar onu repressiya maşınının ağızına atan səbəblərdən biri də, çox ehtimal ki, sosialist inqilabına "Studentlər" romanındaki bu cür ideoloji-siyasi yanaşması oldu.

Y.V.Çəmənzəminliyə qarşı repressiv hücumlar həm milli, həm də beynəlmiləl zəmində baş verirdi. Məsələn, rus yazıçı, jurnalist, satirik Q. Rıklın 1937-ci ildə "Düşmənin hiylələri" adlı məqaləsini yazar, məqalə əvvəlcə "Pravda", sonra isə "Ədəbiyyat qəzeti"ndə dərc olunur. Bu məqalənin diktəleri ilə bir neçə azərbaycanlı yazıçı sürgünə göndərilir.

"Rıklın bu məqalesində "qontrrevolusion" (əksinqilabçı) adlandırdığı bir neçə azərbaycanlı yazıçı və şairi kəskin tənqid edir, eyni zamanda Yaziçılar İttifaqının sədrini onları gec ifşa etməkdə günahlandırır. Həmin ərefədə "Ədəbiyyat qəzeti"ndə dərc olunan silsilə "açıq donos"larda ən çox tənqid olunan şəxslər H.Cavid, Ə.Cavad, R.Axundov və Y.V.Çəmənzəminli id. Söyügedən məqalələr arasında Yusif Vəzir Çəmənzəminlini ən kəskin tənqid edən, birbaşa hədəf göstərən mətn məhz Rıklindən gəlir. Belə ki, yazıçı "Düşmənin hiylələri" məqaləsində düşmənlərin (müsavatçı və milliyyətçi şairlərimiz nəzərdə tutulur - red.) heç bir cəza almadığını vurğulayır. O, Yaziçılar İttifaqının ilk sədri olan Məmmədkazım Ələkbərlini "Ədəbiyyat qəzeti"ndə Y.V.Çəmənzəminlinin "Studentlər" romanını təbliğ edən məqalənin dərcinə icazə verdiyi üçün kəskin qınayı: "Bu həmin Ələkbərlidir ki, müsavatçı Əhməd Cavadın "Sədəf" romanı haqqında tərifidici bir məqalə yazmışdı. Ələkbərlinin redaksiyası ilə Jusuf Vəzirin "Studentlər" adlı alçaq, faşist kitabı buraxılmışdı". [5]

Kədərlidir ki, Yusif Vəzirin repressiyadan çox-çox əvvəlki həyatı da xoş keçməmişdir. Onun romanlarının tədqiqatçılarından biri - filologiya elmləri doktoru İ.Sadiq da yazdı ki, "Yaziçinin Kiyevdə, İstanbulda, Aşqabadda (Ürgəncdə), Fransanın Paris və Klişî şəhərlərində yaşadığı günlər də xeyli ağrılı-acılı olmuşdur. Hətta Klişî şəhərində fəhləlik elemək zorunda qalmışdır. Onun həmin şəhərlərdəki həyatı həm maddi, həm də mənəvi sixıntılar içində keçmişdir". [6,244]

Xəlil dostu Rüstəmbəydən israrla nə üçün sosialist fırqəsinə daxil olmadığını soruşur. Rüstəmbəy cavabında bildirir ki, sosialistlərin hər tezisini qəbul edə bilər, lakin milli məsələdə yollar haçalanır. O, beynəlmiləl ola bilmədiyini söyləyir və sosialistlərin programını dəfələrlə oxuduğunu, onlara inanmadığını açıqca etiraf edir. 1930-cu illərin əsas ideoloji silahı isə həm də sovet xalqlarını beynəlmiləçilik bayrağı altına yiğmaqdan ibarət olmuşdur. Rüstəmbəyin dilindən Səlmana deyilən "Dünyada məni düşündürən yeganə məsələ müsəlmanların velikorus hakimiyyətindən qurtarmasıdır. Bunu bizə təmin edən fırqəyə "ləbbeyk" deməyə hazırlam" cümlələri də Y.V.Çəmənzəminlinin "repressiya qovaluğu"nda tutarlı fakt ola bilərdi. Onun cümhuriyyətçi keçmiş, demokratik cümhuriyyətçi düşüncələri "Studentlər" romanında 15-16 il sonra belə olduğu kimi ifadəsini tapırı.

"Rüstəmbəy gülə-gülə: - İndi de görüm, aşna, federasiyaya tərəfdarsan, yoxsa yox? Xəlil düşünərək: - Demokratik cümhuriyyət, zənn edirəm, hər kəsi qane edər. - Yox, - deyə Rüstəmbəy qətiyyətlə cavab verdi, - onda aramızda dağlar var. Hər millət müqəddəratını özü həll etməli. Bu günün şüarı budur!" [1,219]

Romanda ictimai-siyasi hadisələrin coğrafiyası, sosial təbəqələr arasındaki cəreyan miqyası da öz genişliyi, fundamentallığı ilə diqqəti cəlb edir. Janrin imkanlarından zərgər dəqiqliyi ilə istifadə edən müəllif əsər boyu çalışır ki, təsvir etdiyi zaman parçası bütün böyük tarixi hadisələri əhatələyə bilsin. Və bu məqsədinə də nail olur. Məsələn, Rasputinin öldürülməsi xəbərini sadəcə bədii fraqment kimi təqdim etmir. Onun siyasi kimliyi, çar ailəsində və ölkədə baş verən siyasi-tarixi hadisələrdə mövqeyi də iki gəncin (Rüstəmbəy və Vanya) dialoqunda aydınlaşır. Sibirdən Peterburqa gəlib, saray mühitində yüksək mövqe qazanmış Rasputinin savadsız bir mujik olması, çariçanın vasitesilə çara təsir etməsi, saray idarəetməsində gizli diktələri nəql edilir. Heyrət doğurucu macəraları, sarayda zadəgən qadınları ilə əlaqə qurması, özünü müqəddəs "starets" kimi aparması daha böyük siyasetin oyunutək səciyyələnir. Çariça alman olduğu üçün məhz Almaniya üçün çalışmış, Rasputin də bunların adamıdır...

"Studentlər" romanı XX əsrin əvvəllərində Bakı mənzərələrini, "qoçular, zorlular, "mənəm-mənəm" deyən ziyalılar" mühitini gözlərimiz önündə canlandıran səhnələrlə zəngindir. Türk ziyalıları bu şəhərə can atsa da, burada baş çıxarmağın çətin olduğunu öz aralarında müzakirə edirlər. Bu gənclərin söhbətləri həm də ümumən Qafqaz həyatını rəsm edir. Qafqazdakı qeyri-müəyyən siyasi hərəkat, "Müsavat"ın məramnaməsi, sol və sağ məsləkli ziyalıların çox hallarda buqələmunluğunu tənqid olunurdu. Çar tərəfdarı olan məşhur milyonerlərin və bütünlükdə zənginlərin sosial həyatı ilə bağlı bəzi ştrixlər diqqət mərkəzinə getirilir. "Hümmət"in ətrafına toplanan ziyalıların və zəhmətkeşlərin çoxalması, şəhəri əhatə edən nümayişlər, mitinqlər təsvir olunurdu. Digər sosial təbəqələr, bəy və kəndlilər, ruhanilər də mətnədə yer alıb. Üşyanlar, bəy evlərinin dağıdılması, inqilabdan faydalanañmaq məqsədilə dini firqələr təşkil edən dindarlar sinfi zamanın sosial mənzərəsini dəqiqliklə ifadə edirdi. Gəncədə "Firqeyi Məhəmmədiyyə", Şuşada "İttihadıyyə", Bakıda "Zühuriyyəni-Mehdiyyə" firqələrinin yaradılması kimi tarixi məlumatlar da romanda yer alıb.

Y.V.Çəmənəzəminli XX əsrin əvvəllerində xalqın müqəddəratı məsələsinin həllində ziyalıların bir-birinə zidd yollara üz tutduğunu ürək ağrısı ilə Rüstəmbəyin düşüncələrində analiz edir. Siyasi cəreyanları, firqə programlarını öyrənən Rüstəmbəy obrazı Azərbaycanın XX əsrin əvvəllerindəki dramatik durumunun ziyalı simvolu kimi sual qarşısında dayanır. Kiminle getmək? Hansı ölkə, hansı firqə ilə müqəddəratını həll etsin? Rusyanın özü təhlükədə idi, Kerenski Fransa inqilabını təqlid edirdi, real həyatda baş verənlər Rusiyani çalxalandırır, müəyyən təbəqələri pessimizmə düşçər edirdi. Adı bir keşşə də bu siyəseti ürək ağrısı ilə təhlil edərək, "cuhudlar müqəddəs Rusiyani batırdılar. Taxt yıxıldı, kilsə ləkələndi, əxlaq pozuldu" - deyib köks ötürürdü.

"Siyasi üfüq onun gözlərində olduqca qaranlıydı. Əvvəlcə xəyalını məşğul edən Turan məfkurəsi indi sarsılmış, onun düzgün və əməli olmasından şübhə etməyə başlamışdı. Azərbaycan məsələsini aydın təsəvvür edə bilmirdi. Türkiyəyə ilhaq məsələsinə şiddətlə əleyhdardı: kapitulyasyonlarla bağlanıb yoxsulluq içinde çırpınan, daim müharibələrə sürüklənən, mədəniyyətsiz, texnikasız Türkiyəyə doğru meyl etmək ona

qorxunc görünürdü. Bütün tərəddüdlərinə baxmayaraq, Rüstəmbəy federasiya tərəfdarlığında mətindi. Lakin bu federasiyanı Rusiyada hansı fırqənin iş başına keçməsi təmin edəcəyinə hələ ağlı irmirdi". [1,230]

Y.Vəzir rus sosialist inqilabını sətiraltı mənalarda tənqid edir, onu "mujik inqilabi" adlandırdı, hər yerde abadanlığı yixib dağdan proletariata hakimiyyət, dövlət və müqəddərat etibar etmək olardımı? Tarixi abidələri, sarayları, kaşanələri vəhşicəsinə uçuran proletariatın davranışlığını "xuliqanlıq" - deyə tənqid edirdi. Romanda Boris və Vanyanın bu məsələyə münasibəti əslində müəllif qənaəti idi. Yixib-dağdan mujik indi heç bir şeydən qorxmurdu, inqilab onlara səlahiyyət vermişdi. Cəzasızlıq cahil qüvvəni azgınlaşdırılmışdı. "Zadəganlar düşmənimizdir!"- şüarı ilə yeni hökumət qururdular.

"Studentlər" romanı əslində anti bolşevizm, antisovet məfkurəli əsər kimi yazılmışdı. Bunu tam dəqiqliyi ilə anlayan senzura bu əsəri əldə əsas götürərək Y.V.Çəmənzəminlini repressiya qurbanları siyahısına salmışdı. 1937-ci ildə də məhz bu romana görə müəllifi Azərbaycan Yazıçılar İttifaqından kənarlaşdırıldılar. Əsərdə müxtəlif sosial təbəqələrin nümayəndələrinin (tələbələr, keşiş, general və s.) dili ilə Lenin inqilabı, yəhudi siyaseti və qələbə çalmış sovet hökuməti kəskin şəkildə, bütün tərəfləri ilə tənqid olunurdu. Müəllif əslində öz fikir və qənaətlərini ustalıqla obrazları arasında paylaşdırılmışdır.

### **İstifadə olunmuş ədəbiyyat**


1. Çəminzəminli Yusif Vəzir. Əsərləri. Üç ciddə. II cild. Bakı, "AVRASIYA PRESS", 2005, 664 səh.
2. <http://www.enter.news/az/news/interesting/36046/yusif-vezir-chemenzeminlinin-mir-cefer-bagirova-urek-goyneden-mektubu-yaziq-korpelerim-de-meniml>
3. "Ədəbiyyat qəzeti". 1937-ci il, 09 iyun.
4. Yusif Vəzir Çəmənzəminli: bibliografiya Bakı, Azərbaycan Milli Kitabxanası, 2017, 248 səh.
5. ([http://a24.az/c%C9%99m%C9%99nz%C9%99minlinin-olumun%C9%99-hokm-ver%C9%99n-yazicini-taniyin-studentl%C9%99r-adli-alcaq-fasist-kitab-fotofakt/](http://a24.az/c%C9%99m%C9%99nz%C9%99minlinin-olumun%C9%99-hokm-ver%C9%99n-yazicini-taniyin-studentl%C9%99r-adli-alcaq-fasist-kitab-fotofakt/<http://a24.az/c%C9%99m%C9%99nz%C9%99minlinin-olumun%C9%99-hokm-ver%C9%99n-yazicini-taniyin-studentl%C9%99r-adli-alcaq-fasist-kitab-fotofakt/>))
6. İ.Sadiq. Yusif Vəzir Çəmənzəminli və Şumer qaynaqları. AMEA, "Ədəbiyyat məcmuəsi", Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əsərləri. Bakı, 2017, № 3.
7. Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor. Bakı, Elm, 1981. 123 səh.
8. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli: həyatı və yaradıcılıq yolu. Bakı, Elm, 1981. 262 səh.
9. Hüseynov T. Tarixi roman ustası. Bakı, Yaziçi, 1986. 163 səh.
10. Hüseynov T. Yusif Vəzir Çəmənzəminli: mühazirəciyə kömək. Bakı, Bilik, 1987. 84 səh.
11. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli: Məşələ dönmüş ömr. Bakı, Azernəşr, 1987. 270 səh.
12. Vəzirova L. Yusif Vəzir Çəmənzəminlinin publisistikası. Bakı, Nərgiz, 2003. 178 səh.
13. İbrahimov Ə. Y.V.Çəmənzəminlinin fəlsəfi və sosial-siyasi görüşləri. Bakı, Nurlan, 2008. 252 səh.
14. Xəlilov Q. Qiymətli romanlar. "Ədəbiyyat və incəsənət" qəzeti, 1969, 8 mart.
15. Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. (Ali məktəblər üçün dərslik) Bakı, Yaziçi, 1982. 308 səh.



**Məti OSMANOĞLU**

# Təhkiyə, müəllif və oxucu

**“Komsomol poeması”  
üzərində düşüncələr**



Tarixdə izi qalan böyük əsərlərin taleyində ümumi bir məqam var: içindən keçdikləri hər fərqli dövrün, o dövrü təmsil edən fikir adamlarının onlara fərqli yanaşması, fərqli münasibəti və qiymətləndirməsi olur. “Böyük əsərlərin yarandıqları dövrlərdən uzaq olan gələcəkdəki ömürləri... paradoks kimi görünür. Özlərinin ölümündən sonrakı həyat prosesində onlar yeni mənalarla, yeni fikirlərlə zənginləşirlər; bu əsərlər sənki özlərinin yarandıqları dövrlə müqayisədə yenidən doğulurlar. Deyə bilərik ki, nə Şekspirin özü, nə de onun müasirləri bizim indi tanıdığımız “dahi Şekspiri” tanımadılar. Bizim Şekspirimizi Yelizavet dövrünə sıxışdırmaq heç cür mümkün deyil”. Mixail Baxtin. “Noviy Mir” redaksiyasının sualına cavab // M.Osmanoğlu. Ədəbiyyat nəzəriyyəsi. Müntəxəbat. Bakı: 2018, səh. 363

Səməd Vurğunun sağlığında şairin “Komsomol poeması” sinfi mübarizəni, kəndin kollektivləşməsini, kolxoz quruculuğunu, komsomol hərəkatını tərənnüm edən əsər kimi təbliğ edildirdi.

Stalinin ölümündən sonra SSRİ-də siyasi iqlimin dəyişməsi ədəbiyyata, elecə də ədəbiyyatın (və ədəbiyyatı yaranan insanların) qiymətləndirilməsinə, ayrı-ayrı əsərlərin təhlilinə də öz təsirini göstərdi və bizim ədəbiyyatımızda Stalin dövründən yeni zamana adlayan azsaylı əsərlərdən biri Səməd Vurğunun “Komsomol poeması” oldu. Səməd Vurğunun müasiri və dostu Mir Cəlal şairin ölümündən dörd il sonra - 1960-ci ildə “Yeni şeirimizin manifesti” adlanıldığı irihəcmli məqalədə “Komsomol poeması”nı yeni yaranmaqdə olan mənəvi iqlimin havası ilə təhlil etmişdi. İyirminci əsrin kəskin ziddiyətli tarixi proseslərini əks etdirən nəşr əsərini “Bir gəncin manifesti” adlandırmış Mir Cəlalin Səməd Vurğunun poemasına həsr etdiyi məqaləni “Yeni şeirimizin manifesti” sərlövhəsi ilə təqdim etməsi rəmzi məna daşıyırıdı və bu, 1960-ci illərin siyasi müləyimləşmə şəraitində qanlı-qadalı, ölümlü-itimli 1930-cu illər ədəbiyyatının taleyinə baxışın fərqli bir təzahürü idi. Məqalədə diqqəti əsərin sənətkarlıq məziyyətlərinə yönəldən Mir Cəlal da “Komsomol poeması”nı sovet siyasi və ictimai sisteminin tərəfində olan, onu müdafiə edən bir əsər kimi qiymətləndirirdi...

1960-ci illərin sonunda “Komsomol”un qarşısında daha bir perspektiv açıldı - əsər tamaşaçı ilə “kino dilində”, ancaq fərqli mətləblərdən danışdı. Poemanın ekran təcəssümü olan “Yeddi oğul istərəm” filminin dünyaya gəlişi Azərbaycan kinosunun son dərəcə maraqlı hadisəsi olmaqla yanaşı, Səməd Vurğun yaradıcılığının dərk və təqdim olunmasına da yeni bir yanaşma gətirdi. Poema yazılıdığı dövrdə köhnə dünyani yixib təzə bir tarix yaratmaq arzusun-

da olan gəncliyin qəhrəmanlıq dastanı kimi qəbul edilsə də, filmdə həmin qanlı tarix tamamilə yeni şəkildə və məzmunda canlandırıldı. "Sınıflar arasında mübarizənin" tarixi cəmiyyətin bir qrupunun zəfəri kimi deyil, qovğa edən tərəflərin hamisini - bütövlükdə millətin möglub olduğu milli faciə kimi təqdim edildi...

XXI əsrin söz adamının "Komsomol poeması"na münasibəti isə tamamilə fərqlidir. Ramiz Rövşən "Komsomol poeması"nı antisovet əsər kimi dəyərləndirir: "Əslində, o dövrün ən antisovet əsərini nə Müşfiq, nə Cavid, nə də Əhməd Cavad, məhz Səməd Vurğun yazmışdı və bu, məşhur "Komsomol poeması"ydı" ("Səməd Vurğun 20 il də yaşasayıdı". Ramiz Rövşənlə müsahibə // "Azərbaycan" jurnalı, 2016, №3)...

Səməd Vurğun yaradıcılığına bu dəyəri Ramiz Rövşənin verməsi çox maraqlıdır, çünkü Azərbaycan şeirində Səməd Vurğun poeziyasının "antisisteminin" yaradılmasında, Səməd Vurğundan sonrakı şeirimizin yeni məcraya düşməsində Ramiz Rövşənin də öz yeri və payı var.

Ramiz Rövşən "Komsomol poeması"nın dəyərini yalnız əserin "antisovetliyində" görmür: "Bircə şeyi deyim ki, "Komsomol poeması"nın qiyməti təkcə onun antisovetliyində deyil, bu əsər Füzulinin "Leyli və Məcnun"undan sonra yazılı ədəbiyyatımızda ən gözəl sevgi poemasıdır. Bu əsərin bir cüt qəhrəmanı - Cəlalla Humay isə milli poeziyamızda Leyliyle Məcnundan sonra ən məşhur bir cüt nakam sevgili obrazıdır. Belə xoşbəxtlik isə, hər böyük şairin bəxtinə düşmür". (Yenə orada)

Bizim qeydlərimizin yaranmasında başlıca səbəblərdən biri əsəri zaman-dan-zamana daşıyan poetik sistemin, həmin sistemin bir hissəsi olan təhkiyədə müəllif obrazının iştirakının təhlilidir...

### *Tarixdən daha fəlsəfi və daha ciddi...*

"Komsomol poeması"na istər sovet ideologiyasının təbliği baxımından yanaşanda, istərsə də onun antisovet əsər kimi qiymətləndirilməsində ortaq nöqtə əsərdə tarixi proseslərin əks etdirilməsidir. Poemanı yarandığı dövrün tarixindən, ictimai və siyasi, eləcə də mədəni proseslərindən təcrid edilmiş halda təhlil etmək mümkün deyildir. Lakin tarixi proseslərin bədii mətndə əks olunması ilə bağlı bir şərti nəzərə almaq zəruridir - bədii mətn tarixi həqiqətləri nə dərəcədə dəqiq əks etdirib-etdirməməsindən asılı olmayaraq, müəllif düşüncəsinin məhsulu, müəllif tərəfindən yaradılmış "uydurmadır". Bədii mətn faktların ardıcıl və sənədli xronikası deyil, yaşanmışların yazıçı təxəyyülü ilə yenidən "yaradılması", Füzulinin təbirincə, ehya edilməsidir. Maraqlı cəhət də bundadır ki, müəllif uydurmaşaların bədii mətn yalanın deyil, bədii söz vasitəsilə gerçekliyin canlandırılmasına, "ehya olunmasına" xidmət edir. Yazıçı təxəyyülündən gələn bədii uydurma gerçekliyi, həqiqəti daha inandırıcı verməyə yönəldilir və burada artıq məsələni yazıçının istedadı həll előyir.

Hələ antik dövrün estetik fikrində bədii mətn (o vaxtın terminologiyası ilə poeziya) ilə tarix arasında fərq diqqət mərkəzində idi. Aristotel bədii mətni "tarixdən daha fəlsəfi və daha ciddi" hesab edirdi: "... şairin vəzifəsi həqiqətən olub keçənlərdən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala və ya zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs eləməkdir. Məhz tarixçini və şairi... fərqləndirən budur ki, birincisi, həqiqətən olub keçənlərdən, ikincisi isə mümkün ola bilən hadisələrdən bəhs edir. Buna görə də poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusi idən bəhs edir. Ümumi ondadır ki, müəyyən xarakterə malik adam ehtimal və ya zərurətə görə nə danışmalı və ya nə etməlidir, poeziya da qəhrəmanlara

müəyyən adlar verməklə elə bunu göstərməyə çalışır". (Aristotel. Poetika. Bakı: 2006, səh.35)

Səməd Vurğun da tarixdə olanları dəqiq təsvir edən salnamə deyil, içində yaşadığı, şahidi olduğu tarixdən poeziya (bədii mətn) yaratlığına görə onun əsərinə poeziyanın qanunları, bədii sözün həqiqətləri çərçivəsində yanaşmaq lazımlı gəlir.

Müəllifin özünü də bize obraz kimi təqdim edən bədii sözün həqiqətləri isə tarixdən daha dərin və daha sırlıdır. Səməd Vurğun yaradıcılığa başladığı ilk zamanlardan bədii yaradıcılığın mürəkkəb bir proses olduğunu başa düşürdü: "...bədii yaradıcılıq... öz mürəkkəbliyi ilə seçilir, o bəzən "şüur altında" da hərəkət edir, onu təyin etmək, müəyyən qəlibdə təqdim etmək imkan xaricindədir". (S.Vurğun. Seçilmiş əsərləri, V cild. Bakı: 2013, səh. 9).

Bu qeydləri yazanda - 1934-cü ildə Səməd Vurğunun freydizm nəzəriyyəsi ilə nə dərəcədə tanış olduğunu müəyyən etmək çətindir (onun işlətdiyi terminin Zigmund Freydanın banisi olduğu psixoanalitik metoddan gəldiyi isə şübhə doğurmur), bütün hallarda şair öz təcrübəsinə əsasən bədii yaradıcılığın "şüur altında" hərəkətdə olduğunu, əvvəlcədən müəyyənləşdirilmiş çərçivələrə, konkret ölçülərə, qəlibə sığmadığını dəqiq ifadə edirdi... "Şüur altında hərəkət edən" bədii yaradıcılıq çox vaxt əsəri yazan real müəllifin sözünə baxmir, onun şüurlu şəkildə tərəfində durduğu, müdafiə etdiyi dəyərlərə sığışdırır, siyasi-ideoloji çərçivələrdən kənara çıxır.

Poemada diqqəti çəkən cəhətlərdən biri də tarixi proseslərə ideologiyanın pəncərəsindən baxan müəllifin düşüncəsi ilə mətn arasındakı münasibətin idarəedilməzliyidir.

Bu, həm də bədii gerçəkliyi tarixdən fərqləndirən başlıca amillərdən biridir...

### *Janrin yaddası*

Bədii yaradıcılıqda sözün şurallı hərəkətini tənzimləyən daha bir mühüm amil də əsərin janridir. Yəni janrin poetik tələbləri yaradıcı insanı özünün belə dərk etmədiyi bir qüvvənin hökmü altında janrin qanunları ilə hesablaşmağa, həmin qanunları yerinə yetirməyə vadar edir. Cəmiyyətdə hər cür azadlıqlara malik insan hüququn və əxlaqın müəyyənləşdirildiyi qanunlara əməl etməyə borclu olduğu kimi, öz fikirlərini ifadə etməkdə tam azad olan yazıçı da janrin estetik ölçüləri daxilində fəaliyyət göstərməyə "məhkumdur"...

Eyni janrda yazılmış əsər hansı mövzunu, hansı dövrün hadisələrini əks etdirməsindən, hansı xarakterləri canlandırmamasından, hətta yazılıçının hansı ideologiyani təmsil etməsindən asılı olmayaraq öz düşüncələrini ümumi ölçülərə yerləşdirmek məcburiyyətindədir.

"Ədəbi janr öz təbiətinə görə ədəbiyyatın daha sabit, «əbədi» tendensiyalarını əks etdirir. Janrda arxaikliyin ölməz elementləri daim qorunub saxlanılır. Əslində, bu arxaiklik, janrda, belə deyək, onun daim yenilənməsi, müasirləşməsi sayesində qalır... Janr ədəbiyyatın hər yeni inkişaf mərhələsində, həmin janrin hər bir ayrıca əsərində doğulur və yenilənir. Janrin həyatı bundadır. Ona görə janrda qorunub saxlanılan arxaiklik də ölü deyil, daha doğrusu, yenilənməyə qadirdir. Janr inididə yaşıyır, lakin daim öz keçmişini, öz başlangıcını xatırlayır. Janr ədəbi inkişaf prosesində yaradıcı yaddası təmsil edir". (M. M. Бахтин. Проблемы поэтики Достоевского. Москва: 1972. стр. 178-179.)

"Komsomol poeması"na janr baxımından yanaşanda bir faktı qəbul etməliyik ki, Səməd Vurğun əsəri mənzum roman kimi yazmışdı və əsərin

janrını mənzum roman kimi də təqdim edirdi: "...kohnə kəndin kollektivləşmə yoluna düşməsini göstərən mənzum romanım "Komsomol poeması" ... Sovet ədəbiyyatı tarixində birinci mənzum roman olacaqdır". (Səməd Vurğun, Seçilmiş əsərləri, V cild. Bakı: 2013, səh. 21)

Bu da bir həqiqətdir ki, XX əsrin əvvəllərində - 1930-cu illərdə Azərbaycan dilinin romançılıq ənənələri hələ təzə yaranmaqdə idi və həmin başlangıclardan biri də, şübhəsiz, "Komsomol poeması"dır. Bu romanın nəzmlə yazılması (və bunun Sovet ədəbiyyatında ilk təcrübə olması) şairin qarşısına böyük çətinliklər də qoyurdu. Həyatın epik mənzərəsinin nəzmlə verilməsi mətnin lirik düşüncə ilə epik düşüncə arasında tərəddüdlərinə səbəb olurdu. Düşüncənin nəzmin qanun-qaydalarına tabe etdirilməsi, obrazların nəzm vasitəsilə təqdim edilməsi bədii nitqin təbiiliyini də maksimum dərəcədə sixir, dili təbiilikdən ayıraq şeirin ölçülərinə, nizamına salır. Oxucu mətnlə ünsiyyəti zamanı özünü mətdən daha çox, mətni yaradan şairlə dialoqda hiss edir. Digər tərefdənse nəzmin o dövrün mahiyyəti tam dərk edilməmiş kəskin ziddiyətli hadisələrinin epik təsvirini əhatə etmək gücü hələ təcrübədən keçirilməmişdi. Dövrün dərin ziddiyətlərinin epik mənzərəsini eks etdirmək üçün nəzm böyük məhdudiyyətlər yaradırdı...

### *Hansı təcrübə?*

Klassik ədəbiyyatımızla bağlı "mənzum roman" terminindən istifadə etməyə ehtiyatla yanaşırıam: divan ədəbiyyatında "roman" axtaranda estetik dəyərlərin dəyişik düşdüyü boşluqlara düşmüş oluruq. Bununla belə, bir məsələni ayrıca qeyd etməyə dəyər ki, epik poema janrı 1930-cu illərdə Azərbaycan ədəbiyyatı üçün heç də yeni hadisə deyildi, böyük tarixi yol keçmişdi. Nizami Gəncəvinin "Xəmsə"sindən başlamış XX əsrin əvvəllerinə qədər Azərbaycan ədəbiyyatında epik nəzmin xeyli şədevrlərinin adını çəkə bilərik. 1930-cu illərdə həmin əsərlərin Azərbaycan dilinə tərcüməsi sahəsində də böyük işlər görülürdü və Nizaminin "Leyli və Məcnun" poemasını Azərbaycan dilinə Səməd Vurğun tərcümə etmişdi. Bir qədər sonra isə o, "Fərhad və Şirin" pyesinin mövzusunu "Xosrov və Şirin" poemasından götürəcəkdir...

Beləliklə, Səməd Vurğun yaradıcılığının arxasında güclü bir təməl var idi və şairin yaradıcılığını bu təməldən təcrid etmək mümkün deyildir. Nizami və Füzuli yaradıcılığının epizmi Səməd Vurğun yaradıcılığının qanında, hüceyrələrindədir...

*Bir dövrdəyəm ki, nəzm olub xar,  
 Əş'ar bulub kəsadi-as'ar.  
 Ol rütbədə qədri-nəzmdir dun  
 Kim, küfr oxunur kəlami-mövzun.  
 Bir mülkdəyəm ki, gər udub qan,  
 Məzmuni-ibarətə çəkib can,  
 Min riştəyə türfə lə'l çəksəm,  
 Min rövzəyə nazənin gül əksəm,  
 Qılmaz ona hiç kim nəzarə,  
 Derlər gülə xar, lə'lə xarə.*

- deyən Füzuli kimi Səməd Vurğun da öz zamanında şeirin bazarının kasadlıq keçirməsindən şikayət edirdi:

*Ömür dedikləri dalgalı bir su...  
 Acdır insanların fikri, duyğusu.  
 Həyati güldürən dastanlar yarat,  
 Varsın da qədrini bilməsin həyat!*

*Ağardı saçların, ömrün də yarı;  
Kasadlıq keçirir şeirin bazarı.*

Bu kasadlıqdan çıxmaq üçün şair Füzulinin ağlar qəzəlini, Vaqifin gözaltı gülən gözəlini soraqlayırdı.

*Hanı Füzulinin ağlar qəzəli,  
Vaqifin gözaltı gülən gözəli.  
Söndümü duyğular, öldümü sənət,  
Küsdümü şairə, şeirə təbiət?..*

Lakin divan ədəbiyyatının poetik kanonlarına əsaslanan klassik əsərlərin strukturu, estetik sistemi ilə Səməd Vurğunun "Komsomol poeması"nın estetik sistemi arasında müqayisənin, Puşkinin "Yevgeni Onegin" poemasının estetik sistemi arasında müqayisə qədər "məhsuldar" ola biləcəyi şəxsən məndə şübhə doğurur. Puşkinin "Yevgeni Onegin" poeması ilə Səməd Vurğunun "Komsomol poeması"nı janr və janrin yaddaşı baxımından eyni müstəvidə təhlil etmək üçün daha ciddi əsaslar mövcuddur. Sırf milli ruhu ifadə edən, milli ədəbiyyat hadisəsi olan "Komsomol poeması"nda ənənəyə, xalqın və sənətin yaddaşına münasibət özünü tamamilə yeni keyfiyyətdə, fərqli şəkildə göstərir.

Bu iki mənzum roman ("Yevgeni Onegin" və "Komsomol poeması") bir-birindən uzaq zamanlarda yazılaraq fərqli tarixlərin məhsulu olsa da, fərqli hadisələri və xarakterləri əks etdirə də, hətta müəlliflərin ideoloji görüşləri bir-birindən yerlə göy qədər uzaq olsa da, "Komsomol poeması"nın bədii sistemi ilə "Yevgeni Onegin"ın bədii sisteminin müqayisəsi ciddi maraq doğurur.

Səməd Vurğunun "Yevgeni Onegin"ı Azərbaycan dilinə tərcümə etməsi əsərin poetik sisteminin mənimsənilməsi və Azərbaycan ədəbiyyatına transformasiya edilməsi üçün ilkin şərait yaradırdı. Ola bilsin ki, Səməd Vurğunun özü də əvvəlcə buna ciddi əhəmiyyət verməmişdi: ""Yevgeni Onegin"in tərcüməsi üzərindəki işin mənə nə verdiyini yalnız sonralar bütünlükle başa düşdüm. Bu əsər bir şair kimi sonralar mənim qarşılımda "Komsomol", "Vaqif", "Xanlar" kimi əsərlərimdə həyata keçirdiyim fikirlərimdə geniş bədii imkanlar açdı. "Onegin"ı tərcümə edərkən mən inandım ki, mənzum şəkildə də xalq həyatını bütün rəngarəngliyi ilə inikas etdirən geniş epik, realist əsərlər yazmaq mümkündür". (Səməd Vurğun. Əsərləri, 6 cilddə, VI cild. Bakı: 1972, səh. 176)

### *Estetik sistemin transformasiyasının tarixi*

"Onegin" ilə "Komsomol" arasında müqayisə aparmaq üçün əsas yaranan maraqlı məqamlardan biri XX əsrin əvvəlindən başlayaraq Azərbaycan poeziyasında baş verən estetik transformasiya, belə demək mümkündürsə, məkan dəyişməsidir. Əsrlər boyunca Şərq ədəbiyyatının, İslam mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan ədəbiyyatının estetikasında XIX əsrin ortalarından başlayaraq ciddi yerdəyişmə baş verdi. Mirzə Fətəlinin ilk dramları və bir qədər sonra "Aldanmış kəvəkib"i ilə bədii fikirdə "qərbleşmə" prosesinin bünövrəsi qoyuldu. XX əsrin əvvəllərində isə poeziyamızın yeni bədii sistemi yaranmışdı və bu yenilik özünü divan poeziyasının estetik sisteminə müqavimət şəraitində təsdiqləyirdi.

Həmin dövrde Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatının, eləcə də rus ədəbiyyatının poetik sistemi ilə integrasiya olunurdu. Bunu da mütləq nəzərə almaq lazımdır ki, XIX əsrin sonlarına doğru poeziyamızın yeniləşmə prose-sində daha çox təmasda olduğu Osmanlı ədəbiyyatında da dərin bir qərbleşmə hadisəsi baş verirdi və Azərbaycan ədəbiyyatının Osmanlı ədəbiyyatı üzə-

rindən Qərblə bağıları güclənirdi. Sovet işgalindən sonrakı ideoloji təzyiqlər dövründə isə Azərbaycan ədəbiyyatının “təmas xətti” xeyli daral(dil)di...

Bu yeniləşmə prosesində Azərbaycan şeirində, xüsusiilə uşaq ədəbiyyatında və epik nəzmdə ciddi dəyişikliklərin baş verdiyi müşahidə olunur və həmin dəyişikliyin daşıyıcılarından biri də bədii mətnin strukturunda təhkiyəçinin rol və vəzifələrinin dəyişməsidir. Məsələn, Seyid Əzim Şirvaninin uşaqlar üçün yazılmış “Rəbiül-ətfal” kitabındaki mətnlərdə təhkiyəçinin bədii mətnin strukturundakı yeri və rolü ilə Abbas Səhhətin, yaxud Abdulla Şaiqin uşaq şeirlərindəki təhkiyəçinin rolunun çox fərqli olduğunu görməmək mümkün deyil. Seyid Əzim Şirvanidə hekayəni danişan müdrik müəllifdir - oğlu Cəfərə müraciət edərək öz didaktik mülahizələrini bildirir. Klassik divan ədəbiyyatı ənənələrinə əsaslanan mətnlərdə biz şairin öz obrazını görürük. Yeni poeziyada isə ata fərqli funksiyada çıxış edir: bu, artıq şeirin müəllifi deyil, şairin obrazını yaratdığı kənar şəxsdir. Hekayəni atadan başqa, müəllim, ana, nənə, baba və daha çox da uşaq obrazları nağıl eləyir. Onu da xatırlatmaq yerinə düşər ki, XX əsrin əvvəllərində yaranan uşaq ədəbiyyatı mətnləri Uşinskinin rus pedaqoji fikrinin çox qiymətli abidəsi olan “Rodnoye slovo” kitabındaki mətnlərlə mətnlərarası (intertekstual) müstəvidə baş verirdi. İşin ən maraqlı tərəfi də budur ki, yad dildən və mədəniyyətdən gələn poetik sistemin milliləşməsi prosesi gedirdi, milli təfəkkür “yad sistemle” təmasda özünü daha sərbəst ifadə edə bilirdi. Məsələn, Abdulla Şaiqin “Xoruz”, Abbas Səhhətin “Göyərin, göy çəmənlərim...” kimi şeirlərinin mətni sözbəsöz “Rodnoye slovo”dan gəlsə də, Azərbaycan dilinin mühitində tam doğma görünürdü, dilin təbiətindən doğulmuş orijinal mətnlər kimi qavranılırdı və indi də elə qavranılır. Bu şeirlərin tərcümə olduqlarını söyləmək isə təəccüb (bəzən də etiraz) doğurur...

\* \* \*

“Komsomol poeması” ilə “Onegin” arasında mətnlərarası əlaqə XX əsrin əvvəllərindən yaranan uşaq şeirləri ilə müqayisədə gözle görülən, əllə tutulan səviyyədə deyil, sözün alt qatındadır. Bu əsərlərin mətnləri arasında mövzu, fikir yaxınlığı müşahidə etmək çətindir və əslində, mümkün də deyildir. Ancaq bu iki əsəri bir-birinə bağlayan möhkəm tellər var ki, bunu hər iki əsərin təhkiyə sistemində - mətnin oxucuya təqdimində daha qabarlıq görmək mümkündür.

Məsələyə bu baxımdan yanaşdıqda Səməd Vurğunun poemalarındaki (və ya mənzum hekayə və romanlarındakı) poetik sistem ilə Şərq divan ədəbiyyatı ənənələrindən gələn sistem arasında “soyuqluğun” səbəbi üzərində düşünməyə dəyər. XVIII əsrənət Vaqifin yaradıcılığı ilə klassik “yoldan sapan”, XIX əsrin ortalarından divan ədəbiyyatının poetik ənənələrinə “üsyan edən”, tənqidli yanaşmağa başlayan, “Zinətlül-məcalis”, “Bustan”, “Gülüstan” dövrü keçmişdir” (Mirzə Fətəli Axunzadə) qənaətini gündəliyə getirən milli bədii təfəkkür XX əsrin 30-cu illərində özünə yeni və fərqli məcra müəyyənləşdirmişdi. Divan ədəbiyyatı poetikasının sistemi artıq bədii fikrin aktiv fondundan çıxmış, yaddaşın arxivinə köçürülmüşdü.

Yeri gəlmışkən, Səməd Vurğun Nizami Gəncəvinin və ya Füzulinin epik qəhrəmanı - Leyli obrazı ilə öz epik qəhrəmanı Humay arasındaki fərqi romantizmlə realizmin fərqi ilə izah etmişdi və bu obrazın fərqli bir stixiyadan gəldiğini göstərmışdı. “Puşkinin Tatyanası mənim üçün böyük mənalı bir kəşf oldu. Bu obrazı dərk edəndən sonra mən Şərq poeziyasında bir çox obrazların mücərrəd və abstrakt xarakterini başa düşdüm. Mən bu növ obrazları yeni şəkildə gördüm. Nizami və Füzuli tərəfindən tərənnüm edilmiş

Leyli obrazı bütün məlahətinə baxmayaraq fantaziyanın məhsulu kimi gözeldir. Bu obraz həyatda yaşayan insanın canlı və real nəfəsi ilə yaşamır"... (Səməd Vurğun. Əsərləri, 6 cilddə, VI cild. Bakı: 1972, səh. 177)

Mənə elə gəlir ki, burada məsələ sadəcə "həyatda yaşayan insanın canlı və real nəfəsini" eks etdirməklə məhdudlaşdırır...

### *Təhkiyənin tərəddüdləri*

Nəsrin vəzifəsinin şeirə yüklenməsi, romanın nəzmlə yazılması həm şairin özü, həm də bədii mətnin təşkili üçün xeyli paradokslar yaradır. Təqdim edilən hekayəni nəzmlə qavrayan oxucuya hekayədə verilən hadisələr, təsvir edilən təfərruatlar, bədii detallar, obrazlar, obrazların düşüncələri ilə müqayisədə nəzmin yaradıcısı daha yaxındır. Nəsrin yaradıcısı ilə müqayisədə nəzmin yaradıcısı oxucu üçün daha əlçatandır. Yeri-göyü yaranan insan üçün mübhəm və uzaq olduğu kimi, nəsri yaranan da "laməkandır" - hər yerdə var, heç yerdə yoxdur. Nəzmlə yazılmış mətnin oxusu zamanı isə şair obrazı, eləcə də həmin mətni yaranan real şair şəxsiyyəti özünü oxucuya daha tez-tez xatırladır və göstərir...

Müasir narratologiya elminin görkəmli nümayəndəsi, alman ədəbiyyatşünası Volf Şmid "Puşkinin narratologiyası" adlı məqaləsində bu məsələyə xüsusi yer vermişdir (Onu da qeyd edək ki, müəllifin Puşkin nəsrinin narratoloji təhlili ilə bağlı ayrıca monografik tədqiqatı da vardır).

V.Şmid Puşkinin "Yevgeni Onegin" poemasının narratoloji təhlilini verəkən diqqəti "hekayəni təqdim edən instansiyanın" - müəllif obrazının və ya təhkiyəcinin tərəddüdlərinə yönəldir. Onun fikrincə, əsərin mənzum roman janrında yazılması təhkiyə sisteminin təşkili, qurulması baxımından müəyyən problemlərlə müşayiət olunur. Əsərdəki müəllif obrazının üç tipi müəyyənləşdirilir və bunlar bir-birindən fərqləndirilir. Birinci müəllif obrazı - az və ya çox dərəcədə obyektiv təhkiyəcidi, əsərdəki hadisələri təqdim edir. İkincisi - müəllifin əsərin personajı kimi verilmiş obrazıdır. Həmin obraz müəyyən mədəni zövqə malikdir, Oneginin dostudur, əsərin qəhrəmanları ilə görüşür və s. Lakin bu müəllif-personaj əsərdə hər hansı hekayəçi funksiyası daşımir. O, təhkiyəçi instansiya deyildir, təhkiyənin obyektidir, buna görə də hadisələri danışan "mən" mövqeyində qalır. Təhkiyəçi instansiya isə danışan "mən"in, başqa sözlə, əsərin personajı olan müəllifin subyekt ekvivalentidir.

Müəllif obrazının üçüncü təzahürü əsərdə real müəllifin biografiq cizgiləri verilmiş lirik şairdir. Şair öz fikirlərini ricətlər vasitəsilə ifadə edir.

Volf Şmidin "Yevgeni Onegin"ın təhkiyə sistemi üçün müəyyənləşdirdiyi xüsusiyyətlərin "Komsomol poeması" ilə də ortaq səciyyə daşıdığı mülahizəsini irəli sürmək mümkündür. Burada iki faktorun mövcudluğunu qeyd etməliyik: birincisi, V.Şmidin təklif etdiyi elmi yanaşmanın mənzum romanlar üçün universal səciyyə daşımı; ikincisi, Puşkin yaradıcılığının Səməd Vurğun yaradıcılığına təsiri. "Yevgeni Onegin" ilə "Komsomol poeması" bir-birindən uzaq və fərqli zamanları eks edirə də, bu əsərlərin janr qohumluğu, janrın yenilənən yaddaşı onların strukturuna, poetik sisteminə də bir sıra ümumi keyfiyyətlər gətirir.

### *Yeddi yoldaşdan biri*

*Ayazlı, şaxtalı bir qış axşamı  
Yeddi yoldaş olub yola düzəldik,  
Qarlarla örtülü bir düzə gəldik;*

**Ayazlı, şaxtalı o qış axşamı  
O ay dediyimiz göylərin şamı  
O qarlı düzlərə baxıb yanırdı,  
Yolçular getdikcə yol uzanırdı...**

“Komsomol poeması” bu misralarla başlayır. Əsərin süjetinin ekspozisiyasını təşkil edən bu başlanğıcda hekayəni - əsərdə baş verən hadisəleri həmin hadisələrin içinde olan, o tarixi gözləri ilə görən, onu yaşayan yeddi yoldaşdan biri söyləyir. Əsərdə baş verənlər, ətrafda görünənlər (bəzən də görünməyənlər) onun gözündən təqdim edilir. Başlanğıcda biz onun gördükərini görürük, çünki o, hadisələrin içindədir...

Beləliklə, hekayəni təqdim edənin bədii mətnin quruluşundakı vəzifəsi maraq doğurur. “Yeddi yoldaşdan biri”nin - birinci şəxsin cəminin (“biz”) yaranmasında iştirak edən birinci şəxsin təkinin (“mən”) bədii mətndəki yeri və rolu nədən ibaretdir? Burada eyni şəxsin ən azından iki vəzifə daşıdığı barədə mühakimə yürütülmək mümkündür:

Birincisi, həmin şəxs əsərdəki hadisələrdə iştirak edən, hadisələri “yaradan” obrazlardan biridir. (Bir az qabağa gedib bildirək ki, həmin şəxsin əsər boyunca baş verən hadisələrdə hər hansı konkret rolu və iştirakı aydın olmur...)

İkincisi, hadisələrin içinde olan həmin şəxs gördükərini, düşündükərini oxucuya “birinci əldən” - hadisə yerindən təqdim edərək mətnlə oxucu arasında əlaqələndirici vəzifəsini daşıyır.

Əsərdəki hadisələri oxucuya təqdim edən kimdir? - sualını qoyanda isə ağıla ilk gələn müəllifin özü olur. Yeni əsərin ekspozisiyasında, ilk misralarda belə təsəvvür yaranır ki, əsərdəki hadisələrin bilavasitə şahidi olmuş müəllif həmin hadisələri bize birbaşa öz adından təqdim edir. Bu təsəvvürü yaranan isə əsərin başlanğıcında hekayənin birinci şəxsin dilindən verilməsidir. Bu, təhkiyənin “obyektivliyi” ilə ziddiyyət təşkil edir, hekayəni danışanın subyektini öne çekir...

### ***Müəllifin obrazı***

F.M.Dostoyevskinin hələ gənclik dövründə foto sərgisi ilə bağlı qeydlərində maraqlı bir mülahizə var: “Fotoqrafiyada sənətkardan tələb olunan düzgünlük, heç də mexaniki dəqiqlik deyil, nəsə başqa daha böyük, daha geniş, daha dərin bir şeydir. Düzlük və dəqiqlik lazımdır, sadəcə zəruridir, ancaq bunlar həddindən artıq azdır... Güzgündəki əksdə güzgünün əşyaya nece baxdığı görünmür, daha doğrusu, güzgünün heç cür baxmadığı görünür, güzgü qarşısındakını passiv, mexaniki şəkildə əks etdirir. Əsl sənətkar isə bu cür edə bilməz: istər şəkil olsun, istər hekayə olsun, istər musiqi əsəri - orada müəllifin özü mütləq görünəcəkdir; o ixtiyarsız olaraq, hətta öz iradəsinin əksinə əks olunacaq, özünün bütün baxışları ilə, öz xarakteri ilə, özünün inkişaf mərhələləri ilə özünü bildirəcək”.

(<http://dostoevskiy-lit.ru/dostoevskiy/public/vystavka-v-akademii-hudozhestv-1860-61.htm>)

Böyük söz ustasının bu mülahizəsini belə ümumiləşdirmək mümkündür ki, təsviri sənət növlərində olduğu kimi, ədəbiyyatda da istənilən mətnin “bədii” olmasını şərtləndirən amil orada müəllifin özünün olması, oradakı hadisələrdən, təsvir olunan mühitdən müəllif gözünün boylanmasıdır.

Sonradan bu yanaşma filologiya elminin ciddi məsələlərindən birinə çevrilmişdir. Böyük rus ailimi V.V.Vinoqradovun bu mövzuya həsr etdiyi məqalədə qeyd edilir ki, yazıcının obrazı bədii əsərdə həmişə özünü göstərir. Sözlərin

məzmununda, təsvirin təqdimində onun siması hiss olunur. Bu, "real", həyat-dakı Tolstoyun, Dostoyevskinin, Qoqolun siması deyil. Bu, yaziçinin hansısa "aktyor" simasıdır. "Hekayəçi - yaziçının nitqdə yaranışıdır və hekayəçinin obrazı (o özünü "müəllif kimi təqdim edir) yaziçının ədəbi "aktyorluğunun formasıdır". (Виноградов В.В. Проблема образа автора в художественной литературе. // Виноградов В.В. О теории художественной речи. Москва: 1971, стр. 191)

V.V.Vinoqradov müəllif obrazına əsərin bədii sistemini bir mərkəzə cəmləşdirən özək kimi yanaşırıdı: "Müəllifin obrazı - nitqin sadəcə subyekti deyildir. Bu - əsərin mahiyyətinin bir yerə cəmləşdirilmiş ifadəsidir, personajların nitqlərinin bütün sistemini onların təhkiyəçi, hekayəçi və ya hekayəçilər ilə münasibətdə bir araya gətirir və onların vasitəsilə bütövlükdə ideya-üslub mərkəzini, fokus nöqtəsini təşkil edir". (Orada, səh. 118).

Bu baxımdan, hər bir əsərdə yaziçının bioqrafik kimliyi ilə yanaşı, əsər boyu oxucunu müşayiət edən bədii obrazı daha çox maraq doğurur.

Konkret "Komsomol poeması"na gəldikdə isə müəllifin obrazının təhkiyədə iştirakını müəyyənləşdirmək baxımından işi çətinləşdirən başlıca amil əsərin nəzmlə, şeir "kökündə" yazılmışdır. Bu, epik əsər üçün zəruri elementlərdən olan təhkiyənin təşkilində ciddi tərəddüdlər, yerdəyişmələr yaradır. Həm epik, həm də lirik mətnləri təqdim edən təhkiyəçi zamandan-zamana oxucu ilə özünün arasındaki məsafəni və dialoqun rakursunu dəyişməli olur. Ona görə də əsər boyu müəllif obrazı ilə bağlı yerdəyişmələr baş verir. Mətnin strukturunda müəllif obrazının yerdəyişmələri həm məkan, həm də zaman parametrləri daxilində baş verir. (Burada əsərin yazılmama tarixi və müddəti də ciddi amil kimi özünü göstərir. "Komsomol poeması"nın ayrı-ayrı epizodları əsərdəki hadisələrin baş verdiyi tarixdən müxtəlif zaman məsafələrində yazılıb və bu, özünü daha çox şairin təhkiyədən kənar birbaşa təqdimatlarında - ricətlərdə göstərməkdədir).

O da maraqlıdır ki, əsərdə baş verən hadisələrdə iştirak edən birinci şəxs təkdə "mən" formasında verilməyib. O, əksər hallarda yeddi yoldaşdan biri kimi cəmi təmsil edir: "Yeddi yoldaş olub yola düzəldik", "O bizdən ayrılarken..." və s. kimi.

Mətndə təqdim edilən "mən" isə hadisələrdən, hadisələrin baş verdiyi məkandan və zamandan - "yeddi yoldaş olub yola düzələn" insanlardan uzaqdır, "mən" ilə hadisələrin iştirakçıları arasında böyük məkan məsafəsi var. O, hadisələri özünün iştirak etdiyi tarixi prosesin içində deyil, aralıdan, başqa məkandan təqdim edir. Bu obraz birinci şəxsin adından verilən hadisələrə deyil, mətnin yaratdığı oxucu obrazının mühitinə daha yaxındır:

*İcazə versəniz danışaram mən  
O, qız xəyalının incəliyindən:  
Daldığı musiqi - sazların səsi,  
Ya da ki, quşların vəhşi nəğməsi...  
Dağların döşündə gəzinən çoban  
Dərdlənib neyini çaldığı zaman,  
Yaşarırlı Humayın qara gözləri,  
Həyata gəldiyi o gündən bəri  
Bilirəm dərdini, bilirəm nədir...*

Burada iki obrazın - müəllif və oxucu obrazının dialoqu diqqəti cəlb edir. Müəllifin obrazı Vinoqradovun qeyd etdiyi obrazdan fərqlidir. Vinoqradov müəllifin obrazını əsəri qələmə almış real müəllifdən fərqli bir sima kimi təqdim edir. Onun nəzərdə tutduğu müəllif daim bədii mətndə "oynayır", özünü mətnin gözlə görünməyən alt qatında təzahür etdirir. Başqa sözlə desək, həmin müəllif obrazını oxucu "yaradır".

"Komsomol poeması"ndakı müəllif obrazını isə Səməd Vurğun oxucu ilə dialoqda təqdim edir və bu dialoqlar əsərin quruluşunun təşkilində iştirak edir. Beləliklə bu, təkcə oxucunun deyil, həm də şairin yaratdığı obrazdır.

"Komsomol poeması"nda müəllifin obrazının məkan və zaman baxımından üç məsafədə təqdim olunduğunu görürük:

1. Baş verən hadisələrin içində - müəllif əsərin qəhrəmanlarından biri kimi qavranılır.

2. Oxucu ilə dialoqlarda - hər hansı hadisə ilə bağlı müəllif oxucuya "şərh verir". Özü də burada söhbət real oxucudan deyil, mətnin yaratdığı oxucu obrazından gedir. Müəllifin də, oxucunun da obrazı hadisələrdən müəyyən məkan məsafəsində olsalar da, zaman baxımından hadisələrə daha yaxındırlar.

3. Şairin öz obrazı. Bu, Vinoqradovun dediyi "aktyor simasından" daha çox, Səməd Vurğunun öz obrazı, şairin poetik monoloqları, əsərdəki bədii ricətlərdir.

"Komsomol poeması"nın "Qış gecəsi" adlanan girişində gətirdiyimiz sitatda hekayə sanki iki fərqli şəxs tərəfindən söylənilir. İlk üç misra -

*Ayazlı, şaxtalı bir qış axşamı  
Yeddi yoldaş olub yola düzəldik,  
Qarlarla örtülü bir düzə gəldik.*

- birinci şəxsin dilindən verildiyi halda, növbəti misralarda təhkiyəçinin kimliyi öz konkretliyindən uzaqlaşır: bu, üçüncü şəxsin təki kimi də qavranıla bilər: "Yolcular getdikcə yol uzanırdı". Başqa sözlə, müəllif artıq "biz getdikcə yol uzanırdı" demir, "yolcular getdikcə" deyir və həmin yolcuların içində birinci şəxsin təsəvvür edilməsi mütləq deyil: burada birinci şəxs təsəvvür edilə də bilər, edilməyə də...

Təhkiyənin birinci şəxsin dilindən verilməsi ilə üçüncü şəxsin dilindən verilməsində başlıca fərq isə budur ki, birinci şəxs təsvir olunan mühiti və hadisələri vaxt və məkan baxımından daha yaxından təqdim edir, üçüncü şəxsin görüm məsafəsi isə hadisələrdən, hadisələrin baş verdiyi məkandan nisbətən uzaqdadır. Təhkiyəçi birinci şəxs olduqda müəllifin obrazı əsərdəki digər obrazların yanında təsəvvür edilir, üçüncü şəxs olduqda isə müəlliflə obrazlar, eləcə də təsvir edilən mühit arasındaki məsafə böyür. Bəzən də müəllifin obrazı məkandan çıxır, "laməkan" olur:

*Ayazlı, şaxtalı o qış axşamı  
O ay dediyimiz göylərin şamı  
O qarlı düzələrə baxıb yanırdı,  
Yolcular getdikcə yol uzanırdı...*

"O qış axşamı", "o ay dediyimiz", "o qarlı düzələr" uzaq keçmişdə qalan xatırənin elementləri kimi qavranılır...

### *Bədii ricətlər və lirik mən*

Epic mətndə ən çox maraq doğuran məsələlərdən biri də müəllifin əsərdə təqdim etdiyi hekayədən ayrılib, öz düşüncələrini oxucu ilə bölüşməyidir. Bu, bir tərəfdən "obyektiv başlanğıca" (Hegel) əsaslanan epic ədəbiyyatla şair subyektini ifadə edən lirizmi, epic təhkiyəçi ilə "lirik mən"i bir araya getirir, digər tərəfdənse oxucu düşüncələri üzərində müəllifin "avtoritarizmini" gücləndirir. Oxucunu vadə edir ki, nağıl edilən hadisələri şairin verdiyi qiymətlə dəyərləndirsən.

Səməd Vuğrunun poemalarında, xüsusilə "Komsomol poeması"nda diqqəti ən çox cəlb edən vasitələrdən biri ricətlərdir. Şairin özü ricətlərdən istifadəni Puşkinin təcrübəsi ilə əlaqələndirirdi: "Məlumdur ki, Puşkinin

poemalarında şairin həyat və dünya haqqında mühakimələrinin ifadə olunduğu lirik ricətlər böyük yer tutur. Mən bu ricətləri də böyük şairdən öyrəndim. Bəziləri belə hesab edirlər ki, şairin poemada və ya romanda lirik ricətlərə çıxmazı artıqdır, əsərdə təsvir olunan həyat hadisələri haqqında həmin hadisələrin özləri danışmalıdır. Mən bu fikirlə şərīk ...lirik ricətlər süjetin çərçivəsini genişləndirir, əsərin daxili inkişafına kömək edir və əsərdə təsvir olunmuş həyatı hadisələri və insanları, bir növ, poetik fikrin qanadları üzərində yüksəldir. Əlbəttə, bu qəbildən olan poetik fikirlərin özü də, Puşkinin poeziyasında olduğu kimi, təbii və üzvi surətdə əsərin özündən doğmalıdır". (Səməd Vurğun. Əsərləri, 6 cilddə, VI cild. Bakı: 1972, səh. 177)

Ricətlərə keçməzdən əvvəl təhkiyəçi nağıl etdiyi hadisə və qəhrəmanlar ilə oxucu arasında yeni bir ünsiyyət qurmağa, əlaqə yaratmağa çalışır. Əslində, müəllifin mətn boyunca "oxcum" deyə müraciət etdiyi instansiya fiziki, yaxud real oxucu olmaqdan daha çox, mətnin və mətndəki müəllif obrazının yaratdığı oxucu obrazıdır. Ricətlərə keçid zamanı bu obrazla müəllifin obrazı arasında dialoq aktivləşdirilir. Poemada lirik ricətə keçidin maraqlı cəhəti budur ki, təhkiyəçi müəlliflə oxucu arasında yeni bir dialoqun qurulmasında iştirak edir. Burada əsərin strukturuna personajlar arasındaki dialoqla yanaşı, müəlliflə oxucunun dialoqu da daxil edilir. Beləliklə, mətn daxilində hekayəçinin yerdeyişməsi baş verir: hekayəçi öz vəzifəsini başqa bir instansiaya - şaire ötürür. Şair poemada "lirik mən" kimi çıxış edir. "Lirik mən" nə qədər subyektiv başlanğıçı təmsil etsə belə, Səməd Vurğun, yuxarıda qeydlərindən də göründüyü kimi, lirik ricətlərə süjetin çərçivəsini genişləndirən, mətnin ictimai tutumunu artıran vasitə kimi baxırdı. Bu isə əsərdə fərqli bir obrazın - "lirik mən"ın öne çıxmاسını, mətnin strukturunun təşkilində onun fəal iştirakını şərtləndirir. Yeni obraz epik mətndə baş veren hadisələrlə bağlı şairin görüşlərini, münasibətlərini əks etdirməklə yanaşı, həm də əsərə polifonik keyfiyyət qazandırır. V.V.Vinoqradov bədii mətndə müəllif obrazından danışarkən Potebnyaya istinad edərək vurğulayırdı: "Potebnya haqlı olaraq yazar ki, lirik şair öz qəlbinin tarixini (dolayı olaraq da öz zəmanəsinin tarixini) yazar". (Bax: Виноградов В.В. Проблема образа автора в художественной литературе // Виноградов В.В. О теории художественной речи. Москва: 1971, стр. 113).

"Komsomol poeması"nda Səməd Vurğunun ən böyük məqsədlərindən biri məhz zəmanənin tarixini, xalq həyatının zəngin və rəngarəng mənzərəsini yaratmaq idi.

***Yaşarır Humayın qara gözləri,  
Həyata gəldiyi o gündən bəri,  
Bilirəm dərdini, bilirəm nədir.***

- misralarından sonra Humayın dərdini bilən, əsərin obrazlarının yanında olan "mən" əsərdəki başqa bir "mən"ə - şaire müraciət edir. Burada mətndəki "mən"in - hekayəni təqdim edən iki müsahibinin olduğunu görürük: oxucu və şair. Oxucu ilə dialoq aparan "mən" qarşı tərəfin ünvanını dəyişir, öz yeni müsahibinə - şaire "insana dərd verən hadisələrdən qurtarmağı", başqa mövzuya keçməyi tövsiyə edir. Burada söz təhkiyəcidən alınıb, hekayədən kənarda olan instansiaya ötürülür:

***Sairim! Yaxanı bir qurtar da sən  
İnsana dərd verən hadisələrdən.  
Bizə yaşamaq da, ölmək da tanış,  
Bir az da başqa bir aləmdən danış!***

Əslində, burada hekayə dayandırılır, oxucu ilə dialoq quran tərəfin funksiyası dəyişdirilir və oxucunun əsərdəki hadisələrdən kənarda olan başqa bir obrazla - lirik mən ilə ünsiyyəti başlayır. Şairin bu obrazı əsərdəki

hadisələrin içində olan “yeddi yoldaşdan” biri kimi qəbul etdiyimiz obrazdan, eləcə də “Humayın dərdini bilirəm mən” deyən hekayəcidən çox fərqlənir. Onun bize təqdim etdiyi “başqa bir aləm” isə təkcə 1920-30-cu illərin tarixi hadisələri, “kəndin kollektivleşmə yoluna düşməsinin” epik təsviri deyil, həm də o dövrün söz və sənət aləminin “ədəbi döyüşləri” (Mehdi Hüseyn), ideoloji qovşalarıdır. Şairin bəhs etdiyi “başqa aləm” Səməd Vurğunun özünün ideoloji və estetik görüşlərini ifadə edən düşüncələridir. Şair bu ricətlərdə oxucu ilə sənət və həyat haqqında poetikləşdirilmiş, fəlsəfiləşdirilmiş mülahizələrini bölüşür. Şairin oxucunun “ərazisinə” müdaxiləsi (əsər boyu bir neçə dəfə bu cür müdaxilələrin şahidi oluruq), əslində, təhkiyənin ziyanına işləyir, hekayəni yolundan sapdırır. Bununla belə, Səməd Vurğunun yüksək poetik istedadı mətndə oxucu ilə dialoqun yeni səviyyəsini təmin edir. Oxucu mətnə şairin açdığı estetik “nəfəslikdən” baxır.

Ricətlər mətnin oxucu ilə dialoqu baxımından da fərqli keyfiyyət daşıyır. Oxucu, özünü “lirik mən” kimi təqdim edən real şair obrazı ilə üz-üzə qalır. Bu obraz əsərdə yeddi yoldaşdan biri kimi hadisələrdə iştirak edən və ya Humayın dərdini bilən hekayəçi deyildir. Ricətlərdə Səməd Vurğun mənzum romanı yarımcıq qoyub müəllifin birbaşa oxucuya ünvanlanan monoloquna keçir. Ayazlı-səxəltər qış axşamındaki qarlarla örtülü düzən çox-çoq uzaqlarda yazı masasına söykənən şair yaratdığı şeirin, söz sənetinin taleyi barədə düşüncələrini paylaşır. Sözün taleyi ilə əsərdə təqdim olunan insanların və cəmiyyətin taleyi arasında bütövlük və bağlılıq nəzərdən yayınmir.

XX əsrin 20-30-cu illərində Azərbaycanın ictimai-siyasi həyatında gedən dramatik təlatümlər sənətdən də kənarda qalmırıdı. Həyatın ziddiyyətlərinin kəskin burulğanları özünü şeirin, sözün taleyində də göstərirdi və zamanın ictimai-siyasi konfliktləri ilə əriş-arğac qovuşurdu.

*Mən bu xəyal ilə xeyli zamandır  
Söykənib dururam yazı masama,  
Könül viran qalan bir xanimandır,  
Gözüm dən kağıza yaş dama-dama  
Söykənib dururam yazı masama,  
Nədən şeirlərim ağıza düşüb,  
Dağların çobanı məni anmasın?  
Nədən karvanıyla quşlar ötüşüb,  
Başımın üstündə havalanmasın?  
Dağların çobanı məni anmasın?  
Nədən bu torpağın şirin ləhcəsi  
Şairəm deyənə biganə qalsın?  
Niyə gurladıqca suların səsi  
Ondakı qüvvəti ruzgarlar alsın?  
Şairəm deyənə biganə qalsın?..  
Nədən söyləməsin ana dili  
Öz odlu nitqini yoldaş komissar?  
Türkçə danışmasın sevgilisilə...*

Öz qadın qəhrəmanını (o vaxt qadın mövzusu da ədəbiyyatın başlıca problemlərindən idi) - Humayı Puşkinin və Şekspirin qəhrəmanları ilə müqayisə edən (“O nə Tatyanaçı, nə Ofelyadır”), Bayronu tarixdən çağırın (“Hani əsrimizin böyük Bayronu!”) Səməd Vurğun üçün Azərbaycan dəyərləri bütün meyarların başında gəlirdi. Xalqın dilini, mənəvi varlığını bütün rəngləri ilə təqdim etməyə çalışın şair təhkiyəyə siğmayan məsələləri ricətlərdə səsləndirməyə üstünlük verirdi. Şairin, əsərdəki hekayədən ayrılan monoloqları, hekayənin ziyanına olsa da, zamanın mənəvi mənzərəsini yaratmaq baxımından ciddi əhəmiyyət daşıyır.

Əsərdəki hadisələrə müdaxilə edən şair (bu, artıq Səməd Vurğunun öz obrazıdır) milli dəyərləri millətin həyatını dəqiq əks etdirən, dağların çobanının belə anlayacağı bir dildə təqdim etməyə çalışır və çağırır. Şair mənzum romanın təhkiyəsindən ayırdığı monoloqda Babəki xatrılayır, Füzulinin "Leyli və Məcnun"unu yada salır, Vaqifin "gözaltı gülən gözəlini" soraqlayır:

*Hanı Füzulinin ağlar qəzəli,  
Vaqifin gözaltı gülən gözəli.  
Söndümü duyğular, öldümü sənət,  
Küsdümü şairə, şeirə təbiət?..*

Məsələ bundadır ki, Səməd Vurğunun manifestini və özünü yaratdığı yeni şeir artıq klassik dəyərlərə yeni estetik meyarlar bucağından baxırı.

*Şairim! Yaxanı bir qurtar da sən  
İnsana dərd verən hadisələrdən.  
Bizə yaşamaq da, ölmək da tanış,  
Bir az da başqa bir aləmdən danış!*

Burada mövzudan azca aralanıb, ötəri bir müşahidəni də qeyd etməyi zəruri bilirəm: "Bize yaşamaq da, ölmək də tanış" misrası başqa bir rus şairinin - Sergey Yeseninin o vaxtlar yaddaşlarda dərin iz salmış, intihar etməzdən əvvəl yazdığı son şeirinin mətni ilə səsləşir:

*В этой жизни умираТЬ не ново,  
Но и жить, конечно, не новей.*

*Nə ölüm təzədir qoca dünyada,  
Nə də ki yaşamaq təzə şey deyil!*

(Tərcümə Əlağa Kürçaylınınındır)

Səməd Vurğunun "Komsomol poeması"nın mövzusu, ideyası, eləcə də şairin poetik manifesti ilə ortaq məqamları olmayan bu misraların oxşarlığına təsadüfi hadisə kimi baxmaq düzgün olmazdı. "Nədən şeirimizin baş qəhrəmanı, Gah İrandan gəlir, gah da Turandan?" sualını qoyan Səməd Vurğun poeziyasının estetik qaynağı öz tipologiyasına görə rus şeiri ilə səsləşirdi. Puşkin XIX əsrin əvvəllərində "Yevgeni Onegin" poemasında "rus həyatının ensiklopediyasını" (Belinski) yaratdığı kimi Səməd Vurğun da XX əsrin əvvəllərində Azərbaycan həyatının poetik ensiklopediyasını yaratmağa çalışırdı.

Xalq həyatının, milli ruhun hərtərəfli təsviri üçünsə ən böyük qüvvə xalqın danışlığı dil idi. Dilin yaddaşı xalqın həyatının bütöv mənzərəsini canlandırmak üçün şairin əlində ən təsirli vasitə idi. Dilin yaddaşı ədəbiyyatın yaddaşından çox-çox dərinlərə və qədimlərə gedirdi...

## *Təhkiyəçi, hekayəçi və şair*

Azərbaycan ədəbiyyatşünaslığında süjetli əhvalatları danişan instansiya, əsasən, "təhkiyəçi" termini ilə ifadə olunur. Rus ədəbiyyatşünaslığında isə həmin mənəni daşıyan iki termindən istifadə edilir: "povestvovatel" və "rasskazçı". Azərbaycan dilində bunun birincisini şərti olaraq "təhkiyəçi", ikincisini isə "hekayəçi" adlandırma bilərik. Təhkiyəçi - hekayəni üçüncü şəxsin, hekayəçi isə birinci şəxsin dilindən təqdim edən kimi müəyyənləşdirilir. "Epik təhkiyənin daha geniş yayılmış forması üçüncü şəxsin dilindən nağıletmədir. Lakin nağıl-eden bədii əsərdə hansısa "mən" kimi də çıxış edə biler. Bu cür şəxsləndirilmiş, öz adından, birinci şəxsin dilindən danişan nağıuledəni hekayəçi (rasskazçı) adlandırmaq təbiidir. Hekayəçi çox vaxt əsərin personajı olur". (B. E. Xalizov. Особенности эпических произведений // Введение в литературоведение. М., 1988 Теория литературы. Москва: 1988, стр. 236)

"Komsomol poeması"nda təhkiyənin təşkili ilə bağlı vəziyyəti qəlizləşdirən məsələ əsərin janrından gəlir. Poema, mənzum və roman anlayışlarının bir araya gəldiyi bu mətnində problem ən çox təhkiyə və mətnində təhkiyəçinin (və hekayəçinin) rolu ilə bağlıdır. Poemanın əvvəlində yeddi yoldaşdan biri kimi birinci şəxsin cəmini təmsil edən hekayəçi süjeti təşkil edən hadisələrdə iştirak etmir və asanlıqla öz yerini üçüncü şəxsə verir - başqa sözlə desək, hekayəçi təhkiyəçi ilə əvəz olunur. Bədii mətnində, şairin öz ifadəsi ilə, "şüur altında hərəkət edən" bir psixoloji faktorun aydın təzahür etdiyini görürük - özünü tarixi proseslərin iştirakçısı kimi təqdim edən Səməd Vurğun bir fərd kimi savaş meydanında, qaçaqlarla (yaxud sinfi rəqiblərlə) döyüşlərdə, atışma səhnələrində görünə bilmir. Qan, qırğın onun təbiətinə və bir insan kimi təyinatına yaddır. Şair özünü söz meydanında daha azad hiss edir və burada vəziyyətə daha sərbəst hakimlik edir. Poemadakı şair obrazı öz iş otağında, masasının arxasında, sözün, şeirin estetik taleyinin həll olunduğu məsələlərdə daha azad və göz öündədir. Müəllifin obrazı və ya mətnində onu təmsil edən hekayəçi komsomolcuları "ayazlı, şaxtalı qış axşamında qarlarla örtülü düzə" qədər müşayiət edə bilir, bundan sonra isə mətnində baş verən hadisələrlə onun arasında məsafə böyüküyür. Məsələn, poemanın Şahsuvarın ölümünü əks etdirən "O bizdən ayrılrək" adlı fəslində birinci şəxs yalnız başlıqda iştirak edir, hekayə bütünlüklə təhkiyəçinin - üçüncü şəxsin dilindən təqdim olunur.

Əvvəldə də qeyd etdiyimiz kimi, mətnində təqdim edilən şair obrazı əsərdə baş verən hadisələrdən kənardadır. Bu baxımdan, əsərin maraqlı fəsillərindən biri "Humayın ölümü"dür.

*Səhərdir... Üfüqün geydiyi sarı,  
Solor şəfəqlərdə xəstə üzlü ay;  
Ağarır süd kimi dağların qarı,  
Fəqət gözlərini yummuşdur Humay,  
Solor şəfəqlərdə xəstə üzlü ay...  
Üstünə çəkilən kəlağay qara,  
Donmuş yanağında iki damla yaş.  
Bənzəyir tutulan ağ buludlara,  
O artıq olmuşdur heçliyə yoldaş;  
Donmuş yanağında iki damla yaş.  
Səhərin qoynunda aqlaşma səsi  
İnsanı yandırır odsuz-oqaqsız.  
Nədir kainatın bu mənzərəsi,  
Yaşayanmı haqsız, ölenmi haqsız?  
İnsanı yandırır odsuz-oqaqsız...*

Təhkiyəçinin dilindən verilən bu misrlardan sonra təhkiyənin kəsildiyi hiss edilmir, hekayənin bir hissəsi kimi məşhur "Dünya" şeiri gəlir. Bu şeirin birinci bəndi hekayənin bir hissəsi kimi qavranılır. Lakin təhkiyədən ricətə keçidde son dərəcə maraqlı bir məqam var: Humayın ölümünün təsviri səhərin mənzərəsi fonunda verilib. Bu ölümə ağı kimi səslənən "Dünya" şeirində isə dünya gecənin fonunda təsvir edilir. Ümumiyyətlə, Səməd Vurğunun yaradıcılığında gecə (qaranlıq) faicənin, yaman günün arxetipi kimi çıxış edir. Səməd Vurğunun "Dünya" şeirinin zaman baxımdan Humayın ölümünün təsviri ilə anoxronizm təşkil etməsinə şairin bədii yaradıcılığı "şüur altında" hərəkət edən hadisə kimi qiymətləndirməsi mövqeyindən yanaşmaq lazım gəlir. Ümumiyyətlə, Səməd Vurğun yaradıcılığında gündüz (ışık) və gecə (qaranlıq) arxetiplərinin tədqiqi filoloji baxımdan ciddi maraq doğuran mövzulardandır.

*Ulduzlar havanın bağrını dəlir,  
Qayalı dağlardan duman yüksəlir,  
Xəyalım gecəni salama gəlir,  
Çapdırır atını birbaşa dünya,*

*Yerlərə baxıram - bağçalı, bağlı,  
Göylərə baxıram - qapısı bağlı,  
Kainat ixtiyar, sırlı, soraqlı,  
Əzəldən yaranıb tamasa dünya.*

*Əzəldən belədir çünki kainat,  
Cahan daimidir, ömür amanat  
Əldən ələ keçir vəfəsiz həyat;  
Biz gəldi-gedərik, sən yaşa, dünya!*

Oxucu ilə müəllifin ortaq düşüncələrini ifadə edən “Dünya” şeirindən sonra verilən parça isə artıq mətnin yaratdığı oxucu dünyasından ayrılır, şairin dilindən ricət kimi verilir. Müəllif sanki mətnin yaratdığı oxucu ilə ortaq qəbul edilən mətnə yenidən müdaxilə edir, “ricət içində ricət” yaradır.

*Bir də düşünməyə varmı vaxtimız  
Sirri məchul olan bu mənaları?  
Şairim, belədir, bizim baxtimız  
Bəşər tapmamışdır əzəldən bəri  
Sirri məchul olan bu mənaları.  
Heçliklə çarpışan bu canlı varlıq  
Məncə düşünməyə, duymağa dəyməz.  
Sadə həyatdadır hər bəxtiyanlıq;  
Ömür dedikləri ötərgi bir səs.  
Məncə düşünməyə, duymağa dəyməz!  
Fəqət, mən istərəm qiymasın həyat,  
Şeirin ağladığı bir gözəlliyyə.  
Hər zaman dəyişən, dönen kainat  
Qiymasın, şairlər yazıqdır deyə,  
Şeirin ağladığı bir gözəlliyyə...*

Bu ricətdən sonra yenidən təhkiyə bərpa edilir: təhkiyəçi əsərin qəhrəmanlarına, Cəlal ilə Humayın taleyinə qayıdır. Bu qayıdış lirizmle epik təhkiyə arasında tarazlığı bərpa edir. Qoşmanın ilk bəndi kimi son bəndi də təhkiyəçinin düşüncələri ilə hekayəni bir-birinə bağlayır, eləcə də oxucunun təsəvvüründə mətni müşayiət edən müəllifin obrazı ilə oxucunun obrazını əlaqələndirir:

*Buludlar dağılır uzaqda lay-lay,  
Yenə öz yerində yuvarlanır ay;  
Fəqət nə Cəlal var, nə də ki, Humay,  
Nə ömrə acıyır, nə yaşa dünya.*

Bu misralarda müəllifin obrazı şair kimi çıxış edir. Bu obraz hekayəcidən - yeddi yoldaşın biri olan, hadisələrdə iştirak edən obrazdan fərqlidir: süjeti təşkil edən hadisələrdən zaman və məkan baxımından xeyli uzaqdadır. O bizə hekayə danışır, içində yaşıadığı və obrazını yaratdığı dünya haqqında şeir oxuyur...



## ❖ Ədəbi kaleydoskop

# Ədəbiyyat tarixinin dahi qadınları

● **Ceyn Ostini (1775-1817)** ingilis ədəbiyyatının “birinci xanımı” adlanırlar. O, kahin Corc Ostinin ailəsində anadan olub. Ceynin atası övladlarının tərbiyəsi ilə şəxsən özü məşğul olur, tez-tez evdə tamaşalar hazırlayır, qiraət saatları və musiqi gecələri təşkil edərdi. Ceyn lap gənc yaşlarından dövrünün bir çox əsərlərinə ironik parodiyalar yazmağa başlayır. Bu yazılarında o, həmin əsərlərin müəlliflərini köhnə baxışlarına görə tənqid edirdi. Yaziçinin incə humoru, ironiyası onun sonrakı illərdə yazdığı romanlarda da özünü göstərir və bu əsərlər dünya ədəbiyyatının incilərinə çevirilir.




Ceyn Ostin öz adı ilə nəşr olunan ilk xanım yazıçılardandır. Əsərlərinin ekranaşdırılma sayına görə dünya yazıçıları arasında ilk sıralardadır.

Ən məşhur əsərləri: “Qürur və qərəz”, “Ağıl və ehtiras”, “Emma”.

● **Meri Şelli (1797-1851)** - tale sanki ona enişli-yoxuşlu həyat yazmışdı. O, tanınmış feminist və yazıçı Meri Uolstonkraftın, liberal filosof, jurnalist Uilyam Hodvinin qızı idi. Yaziçi hələ 16 yaşında şair Persi Şelli ilə Fransaya qaçır. Halbuki Şelli bu vaxt evli idi.

Şelli ədəbiyyatda elmi fantastikanın əsasını qoyub. Bu, tamamilə təsadüfən baş verir: bir dəfə o, həyat yoldaşı və Bayronla Darvinin təkamül nəzəriyyəsini müzakirə edirlərmiş. Deyilənlərə görə, alim ölü insanın bədənине cərəyan buraxır və bu zaman əzələlərin büzülməsini müşahidə edir. Söhbət əsnasında Bayron təklif edir ki, gəl, hər birimiz bu mövzu ilə bağlı bir hekayə yazaq. Nəticədə, Merinin “Frankensteyn və ya müasir Prometey” adlı romanı ərsəyə gəlir.



Ən məşhur əsərləri: “Frankensteyn və ya müasir Prometey”

● **Şarlotta Bronte (1816-1855)** - ingilis yazıçı, Bronte bacılarının ən böyükü Şarlotta yaradıcılığa şeirlə başlamış, daha sonralar ədəbi fəaliyyətini nəşr əsərləri yazmaqla davam etdirir. Yaziçinin ilk əsəri "Ceyn Eyr" Karrer Bell ləxəllüsüylə nəşr olunub.

Şarlotta bacı və qardaşının vaxtsız ölümündən sonra daha da intensiv yazmağa başlayır. O, qızların təhsilinə xüsusi önem verir, hətta bir vaxtlar qız məktəbi belə açmağı düşünürmüş.

Ən məşhur əsərləri: "Müəllim", "Ceyn Eyr", "Şerli".



● **Virciniya Vulf (1882-1941)** - Blumsberi dərnəyinin üzvü, London ədəbi həyatında ən tanınmış şəxslərindən biri olmuşdur. Yaziçı, tənqidçi və tərcüməçi olan Virciniya bütün ömrü boyu psixi tutmalardan əziyyət çəkmiş və ən nəhayət, 1941-ci ildə 59 yaşında həyatına qəsd etmişdir.

Ən məşhur əsərləri: "Səyahət", "Gecə və gündüz", "Dalğalar", "Pərdələr arasında".

● **Aqata Kristi (1890-1976)** ədəbiyyat tarixində dedektiv janrinin ən tanınmış nümayəndələrindən biridir. Yaziçinin dediyinə görə, romanlarının mürəkkəb süjetləri adətən axşam ailə üzvləri ilə bir arada olduğu vaxtlar ağlina gəlirmiş. Yaziçinin əsərlərinə daxil etdiyi Miss Marpl obrazı nənəsinin prototipidir.


A.Kristinin hayatı boyu 60 dedektiv, 6 psixoloji romanı (Meri Uestmakot təxəllüsü ilə), hekayələrdən ibarət 19 kitabı nəşr olunmuşdur. Yaziçinin 16

pyesi isə London teatrında səhnəyə qoyulmuşdur. Aqata Kristinin əsərləri 4 milyard nüxsə ilə çap olunmuş, dünyanın 100-dən artıq dilinə tərcümə edilmişdir. Əsərlərinin səhnələşdirmə sayına görə də o, rekord göstəriciyə malikdir.

Yaziçinin "Tələ" pyesi ilk dəfə 1952-ci ildə səhnəyə qoyulub və bu günə qədər də nümayiş olunur. Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Yaziçi burada bütün həyatını danışıb. Amma bunlarda onun həyatının bəzi şəxsi məqamları olduğuna görə kasetlərin hamısı ictimaiyyətə açıqlanmayıb.




# ◆ K i t a b r ə f i



## UŞAQ ƏDƏBİYYATI XƏZİNƏSİNĐƏN Mir Mehdi Seyidzadə (biblioqrafiya) Bakı. F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair Mir Mehdi Seyidzadənin həyat və yaradıcılığına həsr olunmuş biblioqrafiyada görkəmli şairin 1925-2017-ci illərdə dərc edilmiş əsərləri və onun haqqında yazılan materiallar öz əksini tapmışdır. Göztərici ədəbiyyatşunas alımlar, təqdiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Nəşrin Ön sözün müəllifi, Rafiq Yusifoğlu, redaktoru Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.



## ELİZBAR CAVELİDZE Ruhi Bağdadi (bioqrafiya). Bakı, "Elm və təhsil", 2018

Ruhi Bağdadi görkəmli gürcü türkoloqu E.Cavelidzenin Azərbaycan dilində nəşr edilən ikinci (ilk kitabı "Füzuli") kitabıdır. Kitabda XVI əsrin görkəmli türk şairi Ruhi Bağdadinin həyatı, dünyagörüşü və lirikası təhlil edilir. Əsərdə Şərqiñ çox tanınmış fəlsəfi təriqəti olan sufilik və hürufilik məsələlərinə geniş yer ayrılır. Eləcə də Yaxın Şərqiñ məhəbbətinin ictimai institut ənənələri təhlil edilir.

Kitab türkoloq alımlar, doktorantlar, magistr və tələbələr üçün faydalıdır.


Nəşrin Ön söz müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru professor Bədirxan Əhmədli, gürcü dilindən tərcümə edəni Mirzə Məmmədoğludur.



## FƏRİDƏ HİCRAN (VƏLİYEVA) Yunus Əmrə və folklor (monoqrafiya) Bakı, "Elm və təhsil", 2018

Monoqrafiya ümumtürk ədəbiyyatının təməl sütunlarından sayılan, yaradıcılığında klassik sənət inciləri ilə folklor örnəklərinin vəhdətini təcəssüm etdirən, ömr yolu, mühiti, yaşam tərzisi ilə sufi olan Yunus Əmrənin həyat və yaradıcılığındakı mübahisəli məqamlara aydınlıq gətirilir, yaradıcılığındakı genetik kodlar, əsatir, əfsane və rəvayətlər, rəqəmlərin mifik anlamı araşdırılır. Əsərdə həmçinin Yunus Əmrənin Azərbaycan ədəbiyyatşunaslığındakı yerinə aid araştırma və yaradıcılığındakı atalar sözlerindən seçmələr də yer alıb.

Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri professor Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətovadır.


**VAQİF YUSİFLİ**
**Şabranda ədəbi həyat**
**Bakı, "Elm və təhsil", 2019**

Tanınmış tənqidci, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin bu kitabı onun "Bölgələrdə ədəbi həyat" silsiləsindən ikinci kitabıdır. Kitabda Şabran rayonunda və bu rayona yaxın olan bölgələrdə yaşayıb-yaradan yazarların yaradıcılığı, ədəbi həyatı təqdim olunur.


**XURAMAN**
**"Sətirlərdə bitən ömür"**
**Bakı, "Nərgiz nəşriyyatı", 2018**

Şairənin anadan olmasının 60 illik yubileyinə ərmağan edilmiş bu kitaba yaradıcılığından seçmələr - şeirlər, hekayələr, miniatürlər, ədəbi-tənqid və publisistik məqalələri toplanmışdır. "Deyərli insanlar haqqında nə deyərlər" adlı bölümədə isə Xuraman İsmayılovanın yaradıcılığı haqqında məqalələr təqdim edilib.


**ELÇİN HÜSEYNBƏYLİ**
**"Gözünə gün düşür"**
**Bakı, "Yeni poliqrafist" MMC, 2018**

Tanınmış yazıçı Elçin Hüseynbəylinin bu kitabına "Qarabağ hekayələri" silsiləsindən müxtəlif janrlı əsərlər daxildir. Hekayələrin qəhrəmanları həyatdan götürülmüş real obrazlardır. Onların taleyi, yurd-yuvasından didərgin düşmüş insanların vətən sevgisi, torpaq həsrəti, döyüş ruhu bədii və obrazlı dillə oxuculara təqdim olunur.


**ƏLİ RZA XƏLƏFLİ**
**"Bir ayrılıq odu var..." (poema və ədəbi publisistika)**
**Bakı, "3 saylı Bakı Mətbəəsi", 2018**

Şair-publisist, tənqidçi Əli Rza Xələflinin "Bir ayrılıq odu var..." poema-essesiində görkəmli şair-şerqşünas Hüseyin Kürdoğlunun həyatı, yaradıcılıq istiqamətləri, eləcə də mühitini və dövrü yüksək poetik ruhla təqdim və tərənnüm olunur. Əsas forma və məzmununa görə orijinaldır, bir çox poetik yenilikləri ilə diqqət çəkir.

Kitabın ikinci bölməsi "Ustad yanın ocaqda..." adlanır. Bu bölümə Hüseyin Kürdoğlunun həyat və yaradıcılığı haqqında ədəbi-publisistik məqalələr, düşüncələr və xatirələr yer alıb.

